


**QÖVSI TƏBRİZİ**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**



**“LİDER NƏŞRİYYAT”  
BAKİ-2005**

Tərtib edəni və  
ön sözün müəllifi:

**Paşa Kərimov**

Redaktoru:

**Kamil Allahyarov**

**894.3611 - dc 21**

**AZE**

**Qövsi Təbrizi. Seçilmiş əsərləri.** Bakı, "Lider nəşriyyat", 2005,  
328 səh.


Əlican Qövsi Təbrizi XVII əsr də yaşayıb yaratmış görkəmli Azərbaycan şairidir. Füzuli ədəbi məktəbinin ən yaxşı davamçılarından olan Qövsi ana dilində yazdığı qozəllərile şöhrötlenib, yüksək bədiiliyi ilə fərqlənən və əsərlərində Vətən məhəbbəti, azadlıq hissəleri, yüksək insani duyğular tərənnüm edən lirik şair kimi odobiyyatımızın inkişafında mübəhm rol oynamışdır.

Qövsi Təbrizinin son derəcə zəngin yaradıcılıq ırsından günümüze golib çatanı bu istedadlı sənətkarın lirik şeirlər toplusu – "Divan"ından ibarətdir.

Oxuculara təqdim olunan kitab Qövsi əsərlərinin dünya kitabxanalarında qorunan nüsxələri əsasında nəşrə hazırlanmışdır. Kitaba təbrizli şairin 400-dən artıq qəzəli, tərkibbənd və tərcibəndləri, müxəmməsləri, mürəbbə və rübaisi daxil edilmişdir.

**ISBN 9952-417-28-2**

© "LİDER NƏŞRİYYAT", 2005



## QÖVSI TƏBRİZİNİN ƏDƏBİ İRSİ

Əlican Qövsi Təbrizi XVII əsrin görkəmli Azərbaycan şairi, Səfəvilər dövründə inkişaf etmiş anadilli şerimizin ən tanınmış nümayəndələrindən biridir.

Tədqiqatçılar "Qövsi" toxellüslü üç şairin izinə düşmüş, onların bir nəsil-dən olduqlarını göstərmışlar. Azərbaycan türkçəsində lirik şeirlər toplusu – "Divan" müəllifi olan Əlican Qövsi Təbrizinin kimliyi barədə müxtəlif tozkırılarda rast gəlinən məlumatları daqıqlasdırmak üçün şairin özünün əsərləri əvəzsiz mənbədir. Görkəmli ədəbiyyatşunasımız Salman Mümtaz Qövsi ilə bağlı tarixi adlardan çıxış edərək yazır: "Qövzinin yaşıdagı əsərə gəldikdə hicri XI, miladi XVII əsrlərdir. Çünkü Şah Abbas Sani, Şah Süleyman, Ağahüseyin Xansarı, Mirzə Tahir də XI əsrə yaşamış tarixi şəxslərdür ki, onların yaşıdları əsər barədə heç bir ixtilaf ola bilməz. Hələ Qövzinin ustadı olaraq Zülçəmalın ləqəbi ilə məşhur olan Ağahüseyin Xansarının hicri 1077-de Şah Süleymanı niyabətən Səfəviyyə taxtına oturduğu nəzəri-etibare alsaq, Qövzinin *XI əsrin nəhayətində* (kursiv bizimdir – P.K.) hal-həyatda olduğunu qəbul etməyə möcburuq. Mirzə Tahir bağını tərif və töfsif edən Qövsi, şübhəsiz, hər iki hökmərən, yəni Şah Abbas Sani ilə oğlu Şah Süleymanın zamanlarını dərk edə bilmışdır"<sup>1</sup>. Şairin yaşıdagı illər haqqında hipotetik məlumat əldə etmək üçün istifadə olunan tarixi adlardan ən çox maraq doğuranları Mirzə Tahir Vehid və Uğurlu xan Ziyad oğlu Müsahibdir. Azərbaycan Sovet Ensiklopediyasında deyilir ki, Məhəmməd Tahir Vəhid 1606-ci ildə Qəzvində anadan olmuş, 1701-ci ilədək yaşamışdır. II Şah Abbasın vaqıənəvisi kimi "Abbasname" tarixi əsərini yazmış, 1689-1697-ci illərdə əvvəl I Süleymanın, sonra I Şah Hüseynin baş veziri (etimadüddövlə) olmuşdur<sup>2</sup>. Onun Vəhid təxəllüsü ilə yazdığı şeirlər Qövsi yaradıcılığına güclü təsir göstərmışdır:

No yaxşı söyləmiş, Qövsi, Vəhidi-pakgövhər kim:  
"Moni yandırıdı bir ateş ki, düşməndən irağ olsun".

Şeirlərindən birində dövrünün digər tanınmış şəxsiyyəti – Uğurlu xan Ziyad oğlu Müsahibin də adını çekməsinə, bəzi digər dəlillərə əsasən Əlican Qövsi Təbrizinin XVII əsrin ortalarından XVIII əsrin əvvəllerinə qədər yaşıdagını söylemək mümkündür.

<sup>1</sup> Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, Yazıçı, 1986, s.103.

<sup>2</sup> A.S.E. II cild. Bakı, 1978, s.470.

Qövzinin əsərlərindən nümunələr 1925-ci ildə Firdun bəy Köçərinin "Azerbaijan ədəbiyyatı tarixi materialları" əsərinin birinci hissəsində nəşr olunmuşdur. Həmin ildə Salman Mümtaz şairin almışa yaxın qəzəlini ayrıca kitabçada "Kommunist" qəzetiñin nəşriyyatında nəşr etdimişdir. 1958-ci ildə akademik Həmid Arası Qövsi "Divan"ının Tiflis və London nüsxələri əsasında onun seçilmiş əsərlərini (buraya şairin 145 qəzəli, 1 mürəbbesi, 2 müxəmməsi, 1 müsəddəsi, 1 tərkibəndi, 4 tərcibəndi daxil edilib) çap etdi. "Azərbaycan klassik ədəbiyyatı kitabxanası" seriyasından 1988-ci ildə nəşr edilmiş VI cildə Qövzinin de əseri daxil edilib.

Qövsi Təbrizi əsərlərinin nəşri tarixi hələlik bununla bitir. Onun Azərbaycan türkçəsində "Divan"ının bütövlükdə nəşri iso ədəbiyyat tariximizin öyrənilmesi baxımdan böyük əhəmiyyətə malikdir.

Son illərin tədqiqatçıları göstərir ki, XVII əsr Azərbaycan ədəbiyyatı bəzi müəlliflərin iddia etdiklərinə baxmayaraq, heç də az məhsuldar olmamış, sadəcə olaraq ədəbiyyatımız bu dövrde dünya xəzinəsinə Nizami, Nəsimi, Xətayi, Füzuli kimi şəxsiyyətlər bəxş edə bilməsə də, əslində bu dövrə poeziyanın demokratikləşməsi və xəlqiləşməsi prosesi güclənmişdir. Yazılı mənbələr üzərində işin genişləndirilməsi, dövrün bir sıra müxtəlif səviyyəli şairlerinin ədəbi ərsinin aşkarlaşması XVII əsri Azərbaycan poeziyasında keyfiyyətə yeni bir mərhələ kimi qiymətləndirməyə əsas verir. Azərbaycan türkçəsini Səfəvilər dövlətinin rəsmi dövlət dili elan edən Şah İsmayıllı Xətayının hakimiyyətindən sonrakı dövrlərdə də bu dildə yazılı əsərlərin sayı artmaqdı idi. Klassik üslubla bərabər şifahi xalq ədəbiyyatı janrlarının inkişafı həmin dövr ədəbiyyatının xarakter cəhəti kimi nəzəre çarpır. Məsihi, Əmani, Saib Təbrizi, Qövsi Təbrizi, Tərzi Əfşar, Təsir Təbrizi kimi sənətkarlar klassik üslubda yaradıcılıqlarını davam etdirdikləri halda, Abbas Tufar-qanlı, Sarı Aşıq xalq arasında geniş yayılan qoşma və bayatlar yazırdılar. Bir sıra qəhrəmanlıq və möhəbbət dastanlarımız – "Koroğlu", "Əslı və Kərəm", "Aşıq Qerib", "Şah İsmayıllı" məhz bu dövrde meydana çıxıb.

Tədqiqatçılar haqlı olaraq göstərmişlər ki, "Füzuli ədəbi məktəbinin qüvvətli davamçısı olan Qövsi klassik şeir dilimizin sadələşməsi, xəlqilik elementləri ilə zənginloşması yolunda ciddi addım atmışdır. Bu mənada Qövzinin bir növ Şah İsmayıllı Xətayi ilə müqayisə etmək, onu "XVII əsrin Xətayisi" adlandırmaq olar. Belə ki, ədəbi dilimizin (yazılı şeir qolunun) inkişaf tarixin-dəki mövqeyinə və roluna görə Xətayi Nəsimi ilə Füzuli arasında körpüdürse, Qövsi Füzulini Vaqifle birləşdirir"<sup>3</sup>.

Qövsiyə cələ bir dövrde yaşayib-yaratmaq nəsib olmuşdur ki, o həm kühnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV-XVII əsrlər),

<sup>3</sup> Y. Seyidov, S. Əlizadə. Klassik Azərbaycan şairleri söz haqqında. Bakı, ADU nəşri, 1977, s.97.

həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVIII) öz yaradıcılığında inikas etdirdə bilmədi. Məhz buna görə də “zərif və xoştəb” şairin “bəzi qəzəllərinin axırıncı fərdində Qövsi əvozinə Qüdsi və ya Zakir və ya Seyid yazılsayıdı, onların Qüdsinin, ya Zakirin və ya Seydin kəlamı olduğuna kimse şübhə etməzdii”<sup>1</sup>.

Başqa sözə desək, Qövsi özünə qədərkı klassik şeir ənənələrindən müəyyən dərəcədə uzaqlaşmış, zəmanəsini qabaqlamış sənətkarlarımızdandır.

Şairin əsərlərini öyrənən müəlliflər Qövsi lirikasının iki mənbədən, xalq yaradıcılığı və klassik ədəbiyyatdan baş aldığıనı göstərmışlər. Şairin “Divan”ını vərəqlədikcə onun sələflərindən – Nəvaidən, Füzulidən, müasirlərindən – Saib Təbrizi, Mirzə Tahir Vəhid, Sahir və başqalarından no dərəcədə təsirləndiyini açıq-aydın hiss edirik.

Qövsi yaradıcılığına ən güclü təsiri böyük Füzuli şeri göstərmışdır. Faktiki olaraq bütün “Divan” boyu biz Qövsinin dörin məmənnuniyyət və acgözlükə Füzuli kəlamından ilhamlandığını, onu özüne hokim və müdrik bir müəllim tutduğunu həm duyuruq, həm də görürük. O, Füzuli tosiri ilə yazılmış qəzəllərinin eksəriyyətinin son beytini öz müəllimindən iqtibasla bitirir.

Bu həmin rəna qəzəldir ki, Füzuli söyləmiş:  
“Doğru derlər, hor zəman bir aşiqın dövrənidir”.

Yaxud:

Qövsi, bu ol qozəli-neğzi-Füzulidir kim:  
“Necə ah cylonməyim, ah, yanıbdır cigərim”...

Şairin Füzuli adı çəkilməmiş qəzəllərində də biz asanlıqla Füzuli tosirini hiss edirik. Məsələn:

Mon ki əldən getdim, ol sorvi-səbükcövlən gəlir,  
Ah, bilməm neyləyim kim, can gedir, canan gelir.

Yaxud:

Dağı-cünun yapışmadı könlüne zahidin,  
Bu möhrü ger qara daşa bassan, nişan tutar...

Füzuli ilə bu ünsiyyət Qövsi Təbriziyə Füzuli sənətkarlığını davam etdirmek imtiyazı, Füzuli dilini və Füzuli qəzəliyyatını sonrakı əsrlərə ötürmək səlahiyyəti vermişdir.

<sup>1</sup> F. Kəçərli. Azərbaycan ədəbiyyatı. I cild. Bakı, 1978, s.219.

Görkəmlı alim Mirzağa Quluzadə yazırkı ki, “Füzuli lirikasının Qövsi yaradıcılığı üzərindəki xeyli qüvvəli tosirini Qövzinin zəif, cpiqoncu şair olması ilə izah etmək səhvdir. Söz yoxdur ki, Füzuli yeni ədəbi məktəb yaratmış dahi sənətkardır. Qövsi isə onun ən istedadlı və görkəmlı davamçılarından biridir”<sup>1</sup>.

Buna bənzər fikirlərə digər todqıqtılarda da rastlaşırıq: “Şübhəsiz ki, Qövsi Füzulini təqlid etməmiş, əksinə, böyük şairin şeirlərindən klassik sənətin gözel, mükəmməl nümunəsi kimi öyrənərək, öz yaradıcılıq simasını parlatmış, orijinal sənət inciləri yaratmışdır”<sup>2</sup>.

Qövsi böyük özbək şairi Əlişir Nəvaidən (1441-1501) də öyrənmiş, öz şeirlərində ondan iqtibas gətirmişdir:

Bu həmin rə'na qozəldir ki, Novai söylemiş:  
“Sürməgun tünlərdə hicran şami tut bidar göz”.

Qövsi poeziyasının zənginliklərinə baş vurduqca onun çoxcəhətli olduğunu, ilk baxışda bir-biri ilə tam ziddiyyət təşkil edən tozadlı dünya duyumlarının, dini-fəlsəfi mövqelərin gen-bol rast gəlindiyini görürük. Qövsi bir tərəfdən “insan və onun məhəbbətinə vurgun”<sup>3</sup> şairdir, ikinci tərəfdən, “zahiri hüsni-camat və xəttü xal ilə onun işi” olmadığını, aradığının “sahibi-dil və hüsni-mənə”<sup>4</sup> olduğunu görürük.

Qövsi bir tərəfdən nikbin şairdir və gələcəyə böyük inamlı baxır, digər tərəfdən, həyatın kəşməkəşindən cana gəlmış şairin siziltilərini eşidirik.

Zəmanəsinin bütün ədalətsizliklərini görən gözüəciq şairin bəzi şeirlərində onun yaranmış vəziyyətdən çıxış yolunu tapmadığını görürük.

Cəhanda hər kimi gördüm, unutдум öz-özümü,  
Kimin muradı ilə bəs folək döner, ya rəb?

Onun bəzi şeirlərində tərki-dünyaçıq notları sezilir:

Arxa vermo varına, bel bağlama dünyaya kim,  
Xərməni vardır, vəli borgı-səbükcövləni var.

Lakin tərki-dünyaçıq çağırışları Qövsi yaradıcılığında epizodik səciyyə daşıyır, bir-iki yerdə rüseyim halında gözo dəyib qalır, inkişaf etmir. Qövsi yaradıcılığında aparıcı mövqedə həyat eşqi, gələcəyə inam və saf məhəbbət

<sup>1</sup> M. Quluzadə. Füzulinin lirikası. Bakı, 1965, s.356-357.

<sup>2</sup> Ə. Səfərli, X. Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1982, s.336.

<sup>3</sup> M. Seyidov. Qövsi Təbrizi. Bakı, Azərb. SSR EA nəşri, 1963, s.52-68.

<sup>4</sup> F. Kəçərli. Göstorilən əsəri, s.222-223.

ideyaları, vətənpərvərlik motivləri durur. Qövsi əsərlərinin eksər hissəsi həyatla bağlıdır, qəlbə məhəbbətə dolu olan şair gələcəkdən ümidiన kəsmir:

Sənin muradın ilə oldu gər zəman, Qövsi,  
Mənim də bir gün olar ruzigar kamumca.

"Mərdümi-çəşmim eger gahdə bir gün gülər" – deyən şair inanır ki, fələk bir gün onun üzünü güldürəcəkdir.

Qövsi məhəbbət və gözəllik şairidir. Onun lirikası sevgilisine qarşı ən səmimi duyğularla doludur. Qövsi sevgilisini vəsf etmir, ona mədhiyyə söyləmir, o, şəri ilə öz gözəlini sevir və sevə-sevə də şeir yazır:

Məndə ey kaş ki, yüz can ola, qurbanın olum,  
Hamı bir-bir sənə qurban ola, qurbanın olum.

Və yaxud:

Kimi can etdi, kimi könlünü dildarə fəda,  
Bilmənəm mən ki, yoxundur, nə edim yarə fəda?

Bu kimi misralar Qövsi lirikasının məziyyətlərini səciyyələndirir və Azərbaycan poeziyasının sohifələrinə qızıl hərflerle yazılı biler.

İctimai mühit, zəmanətin eybəcərlikləri onu sixsa da, Qövzinin qehrəmanı əyilmir, taslim olmur. O, elindən-obasından qüvvət alır, məhəbbətdən ilhamlanır. Şairin surəti qarşımızda qüvvətli insan kimi canlanır; o, həyat eşqi, həyatda bağlılığı ilə diqqəti çökir. Qövsi qüvvətli, humanist, insanlara, dostluğa və mehribanlıqla inanan şairdir:

Sorsan nədir muradın cami-cohannümadon,  
Mərdənən canfəşanlıq, məstanə mehribanlıq.

Qövsi poeziyası ictimai həyatla bağlı olub, vətənpərvərlik ideyalarını özündə ifadə etmişdir. Tədqiqatçılar göstərirler ki, "XVII əsrdo vətənpərvərlik ideyaları... Qövsi Təbrizi sənətində formalasdı, problemə çevrildi və bədii ifadəsini tapdı"<sup>1</sup>.

Şairin yaradıcılığında vətənpərvərlik motivlərini, onun doğma vətəni-nə, ana dilinə olan məhəbbətini hər şeydən əvvəl yaşadıgi dövrlə əlaqəli şəkildə nəzərdən keçirmek lazımdır.

I Şah Abbas 1591-ci ilde ölkənin paytaxtını Təbrizdən Qəzvinə köçürdükdən sonra Azərbaycan dili və mədəniyyəti ciddi problemlər qarşısında

<sup>1</sup> Q.Cahani. Azərbaycan ədəbiyyatında Nizami ənənələri (XII-XVII). Bakı, 1979, s.188.

qaldı. Sonralar, paytaxt İsfahana köçürüldən sonra "XIII əsrin sonlarından başlayaraq ədəbi dil halını almış" və "Colairlər, Qaraqoyunlar, Ağqoyunlar, Səfəvilər kimi türk dövlətlərinin saray və ordu lisəsi olan "azəri türkçəsi, yaxud şərqi oguz lehcəsi"<sup>2</sup> də Əlican Qövsi Təbrizi zəmanəsində əvvəlki mövqelərini itirdi. Şair Qövsini vətənpərvərlik ideyaları ilə silahlandıran amillərdən biri de bu olmuşdu. Təsadüfi deyildi ki, şairin şeirlərindəki siyasi strixlər arasında ana dilinin sıxışdırılmasından, bu dilə qarşı diskriminasiya-dan şikayət motivləri ilə rastlaşırıq.

Təbrizdə ilk təhsil alandan sonra İsfahana gələn şair azərbaycanlılarının mühitindən uzaq düşür. İsfahanda yaşayan azərbaycanlı əyan və ziyanlıların öz ana dilinə xor baxması Qövsi sarsıcıdır. O, vətəni Təbrizə dönmək istəsə də, bacarmır, İsfahanda qalıb yaşamalı olur. İsfahanın siyaseti onun arzularının qol-qanad açmasına mane olur, "dilsizlik-bizebanlıq" onu yandırır yaxır:

Hərəy kim, nə dilim var, nə bir dil anlayamı,  
Əgərçi ney kimi cismim fəğan ilən doludur.

Başqa bir şerində şair:

Dilim yoxdur mənim, ey ney, sənə heç nisbətim yoxdur,  
Veribdirlər mənə dərdi, alibdirlər fəğan məndən,

– deyə sızlayır.

Qövsi ümumiyyətlə saray və ya İsfahan mühitində Azərbaycan dilinin sıxışdırılmasından da çox öz millətəşəşərinin ana dilini bilməməsi, ona kəc baxması yandırır və şair onları: "öz dilin, ey tifli-dilbilməz, bileydin kaş ki!" – deyə məzəmmətləyir.

Qövsi Təbrizi nə qədər vətəni və ana dili üçün həsrət çəksə də, bir-dəfəlik paytaxt İsfahanda məskən salıb yaşamalı olur. Lakin bütün ömrü boyu Təbriz ağrısı, vətən həsrəti onu törk etmir:

Təbriz cəzbəsi yaxamı tutmuş, aparır,  
Qövsi, egerçi damənimi İsfahan tutar.

Qövsi Təbrizi Kəbəye bənzədir; İsfahanda yaşamalı olduğu üçün indi ona Təbrizi Kəbə kimi arabir ziyarət etmək, onu Kəbəyə bənzətmək qalır:

Qövsi, gərekdi Kəbə deyib iqtida qıla,  
Təbriz qülləsinə Sifahan dedikləri.

<sup>1</sup> M.F.Köprülüzadə. Türk dili və ədəbiyyatı haqqında araşdırma. İstanbul, 1934, s.7.

Tədricən bir əyalət şəhərinə çevrilməyə başlayan, dəfələrlə tarmar edilmiş Təbriz Azərbaycan xalqının hesabına zinətlənmiş, cənnətlə müqayisəyə girişən İsfahandan da üstündür, çünki Qövzinin könlü açılsa-açılsa, ancaq Təbrizdə açılar, İsfahan mühiti isə şairin qəlbini açır:

Təbriz açar könlümü, Qövsi, gor açılsa,  
Hərçənd ki, firdovsi-Sifahanə yetişməz.

Lakin illər ötür, nə qədər ağır güzəran keçirəs də, Qövsi paytaxtin gur həyatına öyrəşir və artıq İsfanda səbri-qərar tutur, daha Təbrizə qayıtmaga can atdır:

Şükr, yüz şükr ki, hərçənd qəribəm, Qövsi,  
Səri-kuyində anın yadımı düşməz vətənim.

Əlican Qövsi Təbrizinin Füzuli poeziyasının bir məktəbə çevrilməsində rolü daha bariz qiymətləndirilməlidir. Belə ki, dahi Füzuli yaratmış, Qövsi, isə bu yaradıcılığı davam etdirməklə əslində, Füzuli məktəbinə yaşamaq ənənəsinin əsasını qoymuş və özündən sonra gələn Azərbaycan şairlərinə bir növ dədə Füzuli poetikasından bəhrələnməyin sırlarını öyrətmış, ədəbi yaradıcılıqla füzulişunas olmağın yollarını göstərmüşdür. “Qövsi irsi Füzuli ədəbi məktəbinin on yaxşı davamı kimi ədəbiyyat tariximizə daxil olur”<sup>1</sup>. Qövsi dövründə anadilli ədəbiyyatımız nə qədər çətinliklərlə üzləşsə də, əsrlərin dərinliyindən golən milli ədəbi dil ənənələrini davam etdirirdi, “Türk dili qaydalarını və temizliyini qoruyub saxlamaqla... olduğu qədər ərob və fars sözləri ilə təhrif edilməmişdi”<sup>2</sup>.

Əlican Qövsi Təbrizi yaradıcılığının da dayağı ana dilidir, o birinci növbədə Azərbaycan türkçəsindən çıxış etmiş, bu dillə silahlanıb ilhamla gelmiş, bu dile söykənorok ədəbi mübarizə aparmışdır. Qövzinin dili sadə, asan və dövrün bütün təbəqələrinin anlayacağı dərəcədə demokratik, xolqı və kültəvidir. Qövsidə elə şeirlərlə rastlaşırıq ki, bu şeirlərin xalq yaradıcılığı nümunəsi olduğu, onların xalqın nəfəsindən yoğrulduğu, xalqın dilindən axıb geldiyi haqqında təessürat yaranır:

Könlümdəki muradım,  
Ey yar, sən bilirsən.  
Hər dil ki, bilmənəm mən,  
Dildar, sən bilirsən.

<sup>1</sup> H. Araslı. XVII–XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, ADU nöşri, 1956, s.169.

<sup>2</sup> Л. М. Лазарев. Сравнительная хрестоматия турецкого языка наречий Османлы Азербайджана. М., 1866, с.3.

Və ya:

Eylə kim, dorman sənindir,  
Derdi-bidərman sonindir.  
Hər nə etsən, padşahım,  
Eylə kim, forman sənindir

– misralarındaki hor bir kəlmə, hər bir təbir nəinki XVII əsrə Azərbaycan dili üçün adı və bütün xalqın dilində işlənən ən aktiv vahidlərdən idi, bu söz və ifadələr hətta bugünkü poeziyamızda və ümumxalq dilimizdə belə aktiv olaraq qalmaqdadır. Qövsi şeirlərindəki ərob-fars kəlmələri bugünkü ədəbi dilimizdə belə işlənməkdədir.

Qövsi üslubunun qüsursuzluğu, zərifliyi, xüsusən şairin Azərbaycan şeir dilinə dərindən bələd olması onu çağdaşları arasında seçkin mövqeyə çatdırılmışdır. Qövzinin böyük zövq və məhərətlə işlətdiyi üçüzlü tərkiblər və mürəkkəb sıfətlər şəra yəni bir söyleyiş qüdrəti vermişdir. Şair ərob-fars tərkiblərini on çox azərbaycanlaşdırın bir dilə sahibdir. Sözlərin hər anlamına bir dəyər verərək, yeni ifadə qüdrəti söz zəncirinə incilər düzən şairin şeirləri incə lirizmi, səmimiliyi ilə seçilir.

Qövsi yaradıcılığı boyu şerin menasını, onunla şerin məzmun vəhdətini düşünmüş, sözləri və ifadələri elə bir ahənglə seçmiş və saf-cürüklə etmişdir ki, şerin ana mövzusu və daxili mahiyyəti ilə səsi, xarici qışası arasında bir uyğunluq saxlamağa müvəffeq olmuşdur.

Şair bu ölçüdən, kənar aləmdən və düşüncələrinin yaratdığı zəngin və çeşidli gözəlliklərdən o dərəcədə məmənun olur ki, “bir ümmanə bənzəyən xəyal sahibi istərsə, o dənizin sahilində incidən qalalar tikər” fəlsəfəsi aşayırlar. Şair Qövsi öz üslubunun potensial imkanlarından hərtərəfli istifado edir, öz xəyal və təxəyyül ümmanını qorumaq üçün qüdrəti bir qala tikir.

Əlican Qövsi Təbrizinin lirikası həm öz dövründə, həm də ölümündən keçən yüzilliklərdə görkəmli ədəbiyyatşunaslar tərəfindən yüksək qiymətləndirilmiş, onun şeirləri xalq arasında məşhur olmuşdur. Şairin “Divan”ı müxtəlif xəttatlar tərəfindən dəfələrlə köçürülmüş, Azərbaycanda, Türkiyədə, İranda və türkdilli poeziyaya qiymət verən başqa bölgelərdə yazılmışdır. Lakin təəssüf ki, Qövsi əsərlərinin əlyazma nüsxələri indiyədək tam şökildə qeydiyyata alınmayıb. Qövsi “Divan”ının elmi-tənqidi mətnini tərtib edərkən onun dörd əlyazma nüsxəsindən (Bakı, Tiflis, London, İstanbul), həmçinin ayrı-ayrı mənbələrdəki şeirlərdən istifadə etmişik. Onlardan Bakı nüsxəsi 918, Tiflis nüsxəsi 4200, London nüsxəsi 3382, İstanbul nüsxəsi 2767 beyt-dən ibarətdir. Bunların içinde daha mükəmməl hesab edilən və tərtib edilən Qövsi “Divan”ının əsasında duran Tiflis nüsxəsində 448 qəzəl, 1 mürəbbə, 1 müxəmməs, 1 müsəddəs, 3 tərcibənd, 2 tərkibbənd vardır.

Şairin “Divan”ının elmi-tənqidi mətnini tərtib edərkən mətnşunaslıqda hakim olan belə bir fikir əsas götürülmüşdür ki, “yalnız tənqidi nəşr klassik şairin yaradıcılıq ırsinin öyrənilməsi və elmi təhlili üçün əsas zəmin ola bilər”<sup>1</sup> və “tənqidi mətn olmadan heç bir digər iş həyata keçirile bilməz”<sup>2</sup>.

Tənqidi mətn tərtib edildikdən sonra “Divan” müəllifinin dövrü və həyatı haqqındaki məlumatları bir daha nəzərdən keçirmək, Qövsi ırsını daha geniş tədqiqatlara cəlb etmək imkəni yaranır. Tənqidi mətn üzərində tədqiqatların daha artıq mötəbər olduğunu inkar etmək çətindir.

Qövsi “Divan”ının indiyədək əldə edilə bilməyen nüsxələri haqqında da məlumatlar vardır. Belə ki, görkəmli ədəbiyyatşunas alim Məhəmmədəli Tərbiyət vaxtile göstərirdi ki, onda Qövzinin altı min beytdən ibarət fars və türk dillərində iki “Divan”ı möveuddür.

İran alimi Əhməd Münəvvinin nəşr etdiyi kataloqdan isə öyrənirik ki, Qövzinin “Divan”ı həmçinin Pakistanın Lahur şəhərində yerləşən Panjab Universiteti kitabxanasında (1882-ci ildə köçürülmüşdür) saxlanılır.

Bu məlumatlara əlavə olaraq onu da bildirmək istərdik ki, son vaxtlarda Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Qövsi “Divan”ının daha iki nüsxəsinin surətlərini əldə etmək mümkün olmuşdur.

Bunlardan birincisi Təhranın Məlik kitabxanasında saxlanan, hicri tarixi ilə 1083-cü ildə (m.1672-1673) Əskər adlı katib tərofından nəstəliq xətti ilə köçürülmüş nüsxədir. 156 əlyazma vərəqinə köçürürlən “Divan” 3910 beytdən ibarətdir; buraya 368 qəzəl, 2 tərkibbənd, 2 tərcibbənd, 1 müsəddəs, 1 müxəmməs, 1 mürəbbə daxil edilib.

Təbrizin Təməddün kitabxanasında saxlanan ikinci nüsxə, üzərindəki möhürdən göründüyü kimi, Azərbaycanın görkəmli mədəniyyət xadimi Hacı Hüseyn Naxçıvanının kolleksiyasına daxil olub. Hicri 1086-ci ildə (m.1675-1676) nəstəliq xətti ilə Əskər ibn Hacı Əli Təbrizi tərofından köçürüllüb. 127 vəroqə köçürürlən əlyazmada ümumi həcmi 4700 beytdən ibarət 547 qəzəl, 2 tərkibbənd, 3 tərcibbənd, 1 müsəddəs, 5 müxəmməs, 1 mürəbbə, 1 rübai vardır. Xətlərin oxşarlığı, köçürülmə vaxtlarının yaxınlığı və nəhayət, katibin adı belə bir fikir irəli sürməyə əsas verir ki, Təhran və Təbriz nüsxələri eyni şəxs tərofından köçürüllüb. Sadəcə olaraq, Təhran nüsxəsinin sonunda katibin adı tam getməmişdir.

Qövsi “Divanı”nı çapa hazırlarkən əsərin tərtib etdiyimiz elmi-tənqidi mətni ilə bərabər, sonralar əldə etdiyimiz bu iki nüsxədən də istifadə etmişik.

<sup>1</sup> Дж. Каграманов. Научно-критический текст и лексика произведений Имадеддина Насими. Автореф. дисс. д. ф. н. Баку, 1969, с. 16.

<sup>2</sup> Е. Э. Бертельс. От редактора. – Низами Гянджеви. Икбал-наме (составитель научно-критического текста Ф.Бабаев). Баку, 1947, с.XVII.

Qövsinin Akademik Həmid Arashının 1958-ci ildə çap etdiyi seçilmiş əsərlərində beş misra oxunmayaraq yeri boş qoyulmuşdu. Əldə edilən yeni nüsxələrin köməyi ilə həmin misraları oxumaq mümkün olmuşdur. Bunların içərisində Qövsinin yaşadığı dövr haqqında qənaətlərimizi bir daha təsdiqləyən “Ki, biz onun qulu, ol bəndeyi-Sultan Süleymandır” misrası daha böyük maraq doğurur. Dövrünün görkəmli ziyanı, Azərbaycan və fars dillərində şeirlər yazmış, Səfəviler sarayında yüksək mövqeyə malik Uğurlu xan Ziyad-oğlu Müsahibə (şahın nədimi – həmsöhbəti olduğu üçün ona “Müsahib” ləqəbi verilmişdi) həsr edilmiş bu tərcibəndə o zaman hakim olmuş I Şah Süleymanın (hakimiyyəti illəri: 1666-1694) adının çəkilməsi Qövsinin yaşadığı dövrün dəqiqləşdirilməsi üçün bize kömək edəcək daha bir dəlil kimi qiymətləndirilməlidir.

Oxuculara təqdim olunan bu kitab Qövsi əsərlərinin dünya kitabxana-larında qorunan nüsxələri əsasında nəşrə hazırlanmışdır. Kitaba təbrizli şairin 400-dən artıq qəzəli, tərkibbənd və tərcibbəndə, müxəmməsləri, mürəbbə və rübaisi daxil edilmişdir.

*Paşa Kərimov*

# Qəzəllər

Ey etmiş məddi-bismillahdən tuğrayı-din peyda,  
Anın bir nöqtəsi zimmində Qur'ani-mübin peyda.

Bir-iki hərfli olmuş sonin əmrin nizamindən,  
Fələk dair, cəhan bahir, zəman zahir, zəmin peyda.

Bieynih-gün çıxıb, aləm görür tək pərtövi-zatın,  
Olur hər zərrənin eynül-yəqinindən yəqin peyda.

Baharı-feyzin əhya bəzl qılmaqcın Məsiha tək,  
Nəsimi-sübhdən qılmış dəmi-ruhüləmin peyda.

Sənin dəryayı-sün'in xəlq edor bir qətərdən insan,  
Sədəfdən əbri-ehsanın qılır dürri-səmin peyda.

Tənü can bir-birilə ülfətü aram tutmadı  
Kim, etdin adəmin qəlbində eşqi-dilnişin peyda.

Könüllər kişvərin təsxiri-eşq, tacboxş etdin,  
Süleymani-xirəddən olmadın namu nigin peyda.

Qılıb möhəşer günün zahir bieynih xəlqə dünyadə,  
Edib sən xublərdən yüz qiyamətaforin peyda.

Furuğın hüsn-i-paki-bimisalın gər nəhan dutsa,  
Kim eylər qarə topraqdən üzəri-atəşin peyda.

Gözəllər lövhi-rüxsarındə kikki-surətarayın,  
Qılır gəh xali-mişkin, gahi xətti ənbərin peyda.

Nihali-vadiyi-eyməndə söz icad edən yerde,  
Nolur Qövsi də qılsın nitqi-mə'ni afərin peyda.

\* \* \*

Ey olub Qur'ani-e'cazafərin bürhan sana,  
Məddi-bismillah mizani-ülüvvışan sana.

Zatına ol qürbələ hacət degil mərac kim,  
Ömrələr möhtac idi pabus üçün keyvan sana.

Bəs degil ol şövkətü şan ilə cövlən etməgo,  
Tövsəni-gerdun səməndü laməkan meydan sana.

Zati-bişübhəmisalın bos ki, aliqədrdir,  
Gündə min yol tazələr ərşü bərin iman sana.

Bəs ki, ehsan etməgo möhtacdır lütfün sənin,  
Dəmbədəm ehsan uman səndən qılır chsan sana.

Müxtəsər kaşanodır firdövs, nisbət cuduna,  
Bir mühəqqər sərzəmindir rovzeyi-Rizvan sana.

Kəsmə məndən guşeyi-çeşmim tərəhhüm, ya nəbi,  
Ey mənə yüz min mənə Qövsi kimi qurban sana.

\* \* \*

Ey ruhi-pak, aləmü adəm fəda sana,  
Ey Kə'beyi-ümmid, iki aləm fəda sana.

Mc'raca vari yetdilər, ol dəm ki, etdilər  
Ərvahin ənbiyayı-müqəddəm, fəda sana.

Yarəb, ola ki, mərqədi-pakində cyləyə,  
Gövhərlərini dideyi-pürnəm fəda sana.

Hərçənd can qapında mətai-həqirdir,  
Neylim gər etməyim onu hər dəm fəda sana.

Me'rac əzmin eylədin ol qürbi-zat ilə  
Kim, bir dəm ola İsavü Məryəm fəda sana.

Ərz etmişəm muradi-dilim cani-şininə,  
Ol kim özini etdi dəmadəm fəda sana.

Bir yol məni sıfariş ana cylə, ya nəbi,  
Ey neqdi-ruh, həm anəvü həm fəda sana.

Yoxdur əgerçi rütbəsi Qövsinin, istərəm  
Kim, ola cümlə xəlqdən əqdəm fəda sana.

\* \* \*

Ey səbz, nəxli-nosri-minəllah liva sana,  
Sən padşahsən, yaraşır kibriya sana.

Səndən kəmali-mərtəbəyi-övliya təmam,  
Qaim nizami-silsileyi-ənbiya sana.

Hərgiz bu şanü rüf'ətə bulmazdı ixtisas,  
Gər etməsəydi ərşि-əzim iltica sana.

Zünnardır ridası vo bütxanə qibləsi,  
Hər şiniva ki, eyləməyə iqtida sana.

Qapunda bir hesabdadır hər böyük-kiçik,  
Möhtac bir məqamdə şahü gəda sana.

Topraqdən götür məni-biqədri, ya Əli,  
Ey münnesir, mürüvvətü lütfü əta sana.

Qövsi əgerçi bəndeyi-təqsitpişədir,  
Əmma ümidvardır, ey padışa, sana.

\* \* \*

Xoş ol zəman ki, gözün eylər iltifat mana,  
Alır həyatımı əldən, verür həyat mana.

Mən ixtiyar səri-kuyin etdim ol gün kim,  
Behiştə Adəm ilə yazdırılar bərat mana.

Gədayı-meykədəyəm, müflisəm, xümarım var,  
Yerindədir ki, verə gözlərin zəkat mana.

Ləbin nəzarəsi can tazələr, bu yüzdəndir  
Ki, çəşmim oldu mənim çəşməyi-həyat mana.

Boyun bəlasın alım, saqiyi-xocəstəliqa,  
Şərabi-hövsələsuz etdin iltifat mana.

Arayə aldı məni şami-hicr, şəm kimi,  
Məgər ki, duci-qiyamat verə nicat mana.

Mənimlə dust gər eylərsə yarlıq, Qövsi,  
Nə qəm ki, düşmən ola külli-kainat mana.

\* \* \*

Təəmmül eylə, saqi, yetir xümar mana,  
Boyun bəlasın alım, bəsdir intizar mana.

Sənin əlinlə sitəm daşı andən artıqdır  
Ki, göhər eyləyələr özgələr nisar mana.

Bu vəchdən ki, sənin hüsnünə bir az oxşar,  
Nə cilvələr ki, bu il eyləməz bahar mana.

Düğünlerin yetər, ey səbzərəng, təh gülün,  
Nə gül, nə səbzə gərəkdir, nə laləzar mana.

Gərək qiyamətədin yağə, bəs ki, təşnələbəm,  
Əger mürüvvət edər əbri-novbahar mana.

Külli-məhəbbətü düşmən yegan olur Qövsi,  
Demə ki, bir-iki gün oldu çərx yar mana.

\* \* \*

Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mana,  
Könlümün hər üqdəsi bir üqdi-gövhərdir mana.

Ey nəsimi-dilguşeyi-nalə, imdad eylə kim,  
Qönçeyi-təsvir tek və'zim müqərrərdir mana.

Arizulər guşteyi-gülgünkəfəndir, dadxah,  
Təngnayi-sinə bir səhrayi-məhşərdir mana.

Qülzümi-xunxari-çərxin ləngəri-təslimiyyəm,  
Öz-özünə zülm edir, hər kim sitəmkərdir mana.

Əndləbin xatırıçın istərəm gül, yoxsa kim,  
Novbahar ilən xəzan fəsli bərabərdir mana.

Abi-ruyim muri-biqədrin gögərdən sözlərin,  
Hər sinəq ayinə bir səddi-Skəndərdir mana.

Guşeyi-üzlət behiştı-cavidanımdır mənim,  
Xaki-səhrayi qənaət abi-kövsərdir mana.

Gərçi mən surətdə dərvışəm, vəli dana bilür,  
Padşahom, kişvəri-mə'ni müsəxxərdir mana.

Ah kim, Qövsi tək, ey şəm'i-bola, bir gündəyəm  
Kim, nəfəs hər şami-hicran badi-sərsərdir mana.

\* \* \*

Kimi can etdi, kimi könlünü dildarə fəda,  
Bilmənəm mən ki, yoxumdur, nə edim yarə fəda.

Abi-yaqut degil əşki-rəvanım, mən onu,  
Nə yüz ilən edəyim lə'l-i-göhərbarə fəda.

Bu səbəbdən ki, sənin çəşminə bir nisbəti var,  
Eylərəm nəqdi-hoyatım dili-bimarə fəda.

Hər gülün başınə dönəmək nə həvəsdir, bülbül,  
Aşıq oldur ki, özin eyləyə bir yarə fəda.

Çərxə sal, ey meyi-pürzur məni cam kimi,  
Sinsə binayı-fələk saqiyi-xunxarə fəda.

Eylər azadələrin adını aləmdə bülənd,  
Sərv edərsə özün ol şiveyi-rəftarə fəda.

Anın içün sevirəm mən dili sədparoni kim,  
Çəşmi-bimarının hər gün ola bir parə fəda.

Dili-pürxunimi hər gün basaram bağrıma kim,  
Ola bir gün ki, ola saqiyi-xunxarə fəda.

Yıxmaga, yapmağa layiq deyil ol viran kim,  
Dəmbədəm gənci-göhər etməyə me'marə fəda.

Böylə kim, mən görürəm tabü tobin xurşidin,  
Zərrə-zorrə olur ol şo'leyi-rüxsarə fəda,

Söz bilənlər arasında ələm olmaz, Qövsi,  
Etməyin xamə tək öz başını gövtarə fəda.

\* \* \*

İstərəm peyvəstə, ey rə'na, dolanım başına,  
Qoyginənən oldən inanım, ta dolanım başına.

İstərəm kim, gah qurban, geh bəlagərdən olum,  
Gah, ey sərv-i-səhi-bala, dolanım başına.

Hani ol bəxtrosa kim, kakili-mişkin kimi,  
Ya öpəm hər dom ayağın, ya dolanım başına.

Tutginən bir yerdə sən, ey mərkəzi-təmkin, qərar,  
Ha dönləm pərgar tək, mən ha dolanım başına.

Çün yamandır e'timad etmək bu gündən danlaya,  
Ta həyatım vardurur, hala dolanım başına.

Ta ayağdən salmamış sağər kimi səhba məni,  
Saqının yadılı, ey mina, dolanım başına.

Şəm tək gər tarü pudum yandırırsan, raziyam,  
Bir zaman pərvanə tək əmma dolanım başına.

Ömrlər dövr etmişəm mən, bilmənəm kim handayam,  
Hiç məni gördünmü, ey ənqə, dolanım başına.

Bir-birinin halini sormaq gərək divanələr,  
Ver xəbər Qövsidən, ey səhra, dolanım başına.

\* \* \*

Ey qaşların duaçılar qibleyi-dua,  
Sən əslİ-müddəavü gözün cyni-müddəa.

Mövzün görünməz ol qədü qamət yanında sərv,  
Yüz mə'niyi-bülənd, bu bir misrəi-rəsa.

Başım yetişsə orşo, degil çox iraq kim,  
Me'racə yetdi Kə'beyi-kuyində nəqş-i-pa.

Ey səngdil, nə nalə ki, yadınla eylərəm,  
Gərdunə qarlu dağ kimi çulqaşır səda.

Min çəşmeyi-həyat hani, ey bəhari-ömr,  
Kim, can kimi təbəssümünə eyləyim fəda.

Ol sərvdən əgər xəbərin var, ver mana,  
Damanını qiyamətədin qoymanam, səba.

Ey ney, bir özgə dərd ilə fəryadə gəl ki, mən,  
Hər nalə ilə dağ kimi vermənəm səda.

Asan yetişmədim meyi-gülgunə kim, mənim,  
Topraqım oldu xuni-cigər birlə kimiya.

Hərçənd ney kimi xəbərim var dördən,  
Yüz yerdə dəlsələr cigərim, vermənəm səda.

Qövsi, bu ol qəzəl ki, demişdir bir əhli-dil:  
“Ey gözlərin qəzali-Xütən tək qəra-qəra”.

\* \* \*

Məndən, səba, filanə ki, qurban olum sana,  
Ərz eylə yanə-yanə ki, qurban olum sana.

Dön başinə, ayağınə düş, de dönə-dönə,  
Ol qaşları komanə ki, qurban olum sana.

Hərçənd istərəm ona hali-dilim deyim,  
Bu söz gəlir zəbanə ki, qurban olum sana.

Mütrib, bu dərdsiz tənə-turnayı neylərəm,  
Şədd et, həmin təranə ki, qurban olum sana.

Yadınla bilmənəm necə bir şəm başinə,  
Qövsi deyib dolanə ki, qurban olum sana.

\* \* \*

Ruhi-qüdsisən, nəsən, ey mən dolanım başına,  
Ey çirağı-vadiyi-eymən, dolanım başına.

Gər yüz il pərvanə pərvaz etsə, yetməz gərdimə,  
Böylə kim, mən getmişəm əldən, dolanım başına.

Keçmə məndən böylə tez, ey navəki-xunxarı-dil,  
Çünki getdin, bir zaman əylən, dolanım başına.

Bal açub pərvanələr bir-bir ururlar şəm tək,  
Atəşi-suzanimə damən, dolanım başına.

Əndəlibi-binəvadən kim dönər gül başına,  
Qədrdə əksükmiyəm mən, mən dolanım başına.

Təngnayı-sinə hərgah olsa bari-xatirin,  
Çeşmim eyvanində tut məskən, dolanım başına.

Gör desən kimdir alan əldən inanın Qövsinin,  
Sən dolanım başına, sənsən dolanım başına.

\* \* \*

Mən ol gün eylədim öz canımı misar sana  
Ki, dərdin aldımı tapşırdım ixtiyar sana.

Əgərçi könlümü açmaz behiştı-cavidan,  
Vəli ümidlərim vardır, ey bahar sana.

Bu od ki, sinəm evin pakü saf yandırıdı,  
Əsormı eyləməz, ey atəşin üzər, sana.

Nola gər öz nəzərimdən düşərsəm əşk kimi  
Ki, ardır mana həm, hər nə gəlsə ar sana.

Mana bu rəng ilə, saqi, toğafüл etməzdi,  
Nəsib olaydı oğor məndəki xümar sana.

Mənim qəmim nə bilürsən, sən ey bilür bilməz  
Ki, bir sənin kimi həm vermoz intizar sana.

Bu taqət ilə məni vermə ruzigar əlinə,  
Gözüm, inanımı çün verdi ruzigar sana.

Nə dərdsən, nə bəlasən, könül, nə afətsən,  
Ki, hiç qanım içən olmasın düçər sana.

Çəkinmə, olsa fələk səngbar ogor, Qövsi,  
Ki, lütfi-şahi-vilayət yetər həsar sana.

\* \* \*

Ta visalın məni dildən sala, hicran nə rəva,  
Ta meyi-nab ola, ey bağıri bütün qan, nə rəva.

Yetiribdir göğə topraqımı çün rəftərəm,  
Bu kəşakəş dəxi, ey sərvi-xürəman, nə rəva.

Aparibdir məni çün əldən-ayağdan səhba.  
Bu təğafüл doxi, ey saqiyi-dövran, nə rəva.

Məni öldürməginən, çün səna təslim oldum,  
Seyd kim bimisl ola, zəxm nümayan, nə rəva.

Bülbülün nalcyi-bitabınə səbr eylə, könül,  
Hər nəsim ilə daşib şur edə ümman, nə rəva.

No rovadır səna gülçinlər ilə açılmaq,  
Bülbülə çini-çəbin, ey güli-xəndan, nə rəva.

Aşıqın şəkvəsinin əvvəli var, axırı yox,  
Namə əncamə əger yetməyə, ünvan nə rəva.

Məni gülçin kimi bipərdə sanan qönqçeyi-naz,  
Söylə hər söz dilinə gəlsə, bu böhtən nə rəva.

Qövsiyi-xəstə ki, pərvaneyi-bitabındır,  
Ana dilsərdliq, ey atəşi-suzan nə rəva.



\* \* \*

Can nədir, kimsə onu etməyə cananə fəda,  
Ola, ya olmaya bir mur Süleymanə fəda.

Vəchi var, bağımı cəllad gözün doğrar kim,  
Ola hər parəsi bir navəki-müjganə fəda.

Bir təbibin yenə bimariyü dilxəstəsiyəm  
Ki, məni dərdə nisar eylərү dərmanə fəda.

Yeri var ab ola şimşad xüramından anın,  
Qətrə-qətrə ola ol sərvə-xüramanə fəda.

Belə kim, nami-xuda, çəşmin içər qan, saqı,  
Et ana sədqə üçün bir neçə peymanə fəda.

Savurur göglərə rəşk atəsi xakistorimi,  
Şəm'ə hərgah qılır canını pərvanə fəda.

Mən ki, bir böylə süxənsaz hərifəm, Qövsi,  
Nola, yarəb, olum ol çəşmi-süxəndanə fəda.

\* \* \*

Rövzeyi-rizvan fəzayı-kuyi-dilbərdir mana,  
Hər nə kim, zöhhadə namümkün, müyəssərdir mana.

Etsə yə'cuci-həvəs hərcənd viran səbr evin,  
Pərdeyi-şərmü həya səddi-Skəndərdir mana.

Yadi-ruyindən ki, xurşidi-qiyaməttabdır,  
Daməni-dil, daməni-səhrayı-məhşərdir mana.

Hər nəfəs qurban sana, ölmək vəzifəmdir mənim,  
Gündə yüz çin başına dönəmək müqorrədir mana.

Çarə dördindir, təbibim, dərdi-bidərmanıma,  
Atəşi-suzan bieynih abi-kövsərdir mana.

Açı eylər ağzımı səfrayı-hicranın, vəli,  
Lə'li-sirabi-ləbin qəndi-mükərrədir mana.

Bəs ki, şövq etmiş məni atəşinan seylab tək,  
Mövceyi-dəryayı-biaram ləngərdir mana.

Gərçi, Qövsi, aləmi-surətdə dərvishəm, vəli,  
Padışahəm, kişvəri-mə'ni müsəxxərdir mana.

\* \* \*

Ta nigahim nərgisi-yarile olmuş aşina,  
Kafərəm, gər çəşmi-xunbar ilə olmuş aşina.

Əqlənibdir gözlərimdə, rəşkdən mən yanıram  
Kim, nəçün göz mərdümi yar ilə olmuş aşina.

Üzv-üzvüm hər biri bir pərdədə eylər məqam.  
Ta həbibim naleyi-zar ilə olmuş aşina.

Nuri-çəşmim, aşina derlər səni əgyar ilə,  
Türfə kim, can nəqş-i-divar ilə olmuş aşina.

Guşeyi-darül'əman yox çərxi-bibünyaddə,  
Ey xoşa Mənsur kim, dar ilə olmuş aşina.

Gah olur həsrətdən abu gah həsrətdən qurur,  
Kim ki, ol ayınərüxsar ilə olmuş aşina.

Sinədə bir dəm nəfəs zəncir ilə çəğ eyləməz,  
Ta dili-bitab dildar ilə olmuş aşina.

Ta mən etdim əzm, Qövsi, Kə'bədən meyxanəyə,  
Rışteyi-təspih zünnar ilə olmuş aşina.

\* \* \*

Ləbinlə dilləşə bilməz nə gül, nə qönçeyi-həmra,  
Qədinlə boylaşa bilməz nə sərvi-naz, nə ro'na.

Nəhibi-eşq ilə sinəmdə könlümü gör kim,  
Bu növ qönçələnir pərdeyi-hübabdə dərya.

Bu rəngilə dilü dinim alırsa ol sənəm əldən,  
Mənimlə yar olacaqdır fırengü kafərү tərsə.

Gedərəm əldən-ayaqdan şərabi-nab üçün, saqi,  
Ki, badə ilə olur nəş'eyi-visal dobala.

Səninlə var sözüm çox, əgərçi hiç sözüm yox  
Ki, arizu mənə verməz məcali-ərzi-təmənna.

Hovayi-kakılın ilə nə eyb, başına dönsəm  
Ki, çərxi-çorxə gətirmiş mənim başımdakı sevda.

Fəğan ki, sübhümü şam etdi intizar ilə axır,  
Gözüm qarəsini ağ eyləyən, gedən güli-rə'na.

Həyat buldu ləbindən fəraq küstəsi, Qövsi,  
Məsih mö'cizinə verdi aqibət ləbin əhya.

\* \* \*

Hüsən eşq ilə bərabərdir, giriftar olmasa  
Kim, göhər xak ilə yeksandır xəridar olmasa.

Eyləmə ikrah məndən kim, təbib-i-haziqin,  
Qədri naməlumdur bir yerdə bimar olmasa.

Daneyi-xalın qılır zöhhadı fariğ səbhədən,  
Rışteyi-zülfün yetər tərsayə, zünnar olmasa.

Ruzi-hicran uymasın məndən məhəbbət kimsə kim,  
Qaynamaz qanım mənim kim, çeşmi-xunxar olmasa.

Tarü pudum bir-birindən ayrıılır siməb tək,  
Mayeyi-aramım ol ayinə rüxsar olmasa.

Xirmoni-ümmidimə öz şöleyi-ahım yetər,  
Sabitü soyyarədən gordün şərabdar olmasa.

Eşq tərkin etməyən bilməz bu dövlət payəsin,  
Məstlik qədrin nə bilsin kim ki, hüşyar olmasa.

Üzdü canım riştəsin qəm, kimsə agah olmadı,  
Vay, yüz min vay canan həm xəbərdar olmasa.

Bəs ki, müddətlərdir öyrənmiş kəməndi-zülfilə,  
Baş qoyar sohralara Qövsi giriftar olmasa.

\* \* \*

Mənimlə saqiyi-gülçöhrə yar ola, nə ola,  
Başında sayeyi-əbri-bahar ola, nə ola.

Bahar fosli muradınca bülbülün goldi,  
Mənim də kamım ilə ruzgar ola, nə ola.

Əgorçi könlüm evin yıldırı, yaxdırı, yandırı,  
Bu dərd ta cəhan var, var ola, nə ola.

Qərarü səbrim alan nazəninim öz könlüm,  
Mənim kimi unudub biqərar ola, nə ola.

Qovurdu bağımı rəşk atəsi, budur dərdim  
Ki, qeyr cur ola, həm yar yar ola, nə ola.

Bu abü rəng ilə gər sən gülə-gülə geləsən,  
Gülüb çəmən, açılıb gül, bahar ola, nə ola.

Müşəvvəşəm bu cəhətdən ki, nəqdi-canım ana,  
Nisar olmaya, yarəb, nisar ola, nə ola.

Həman qavurdu məni aftabi-mey, Qövsi,  
Başında saycyi-əbri-bahar ola, nə ola.

\* \* \*

Əsərsiz ahimə sən verginən əsər, yarəb,  
Bu nəxli qoymagınən böylə bisəmər, yarəb.

Əgərçi zəngi-küdürü basıbdır aynəməi,  
Ana təvəccöh ilə eylə bir nəzər, yarəb.

Bir özgə mə'niyi-pünhanə vaqif olmaq üçün,  
Özümdən et məni bihuşü bixəber, yarəb.

Həmin ki, mənzilə Məcnun yetişdi, mən gəldim,  
Təriqi-eşqdə olmazmı həmsəfər, yarəb.

Gözüm çarığı, səni kim ki, görsə suyə dönər,  
Nə yüzdən olə qurur əşki-bicigər, yarəb.

Visali-şəm' ilə pərvanələr yanan yerdə,  
Dözərmi atoşı-hicranə balu pər, yarəb.

Nəsimi-hərzə fərəs, gərçi dağə-daşə düşər,  
Düşərmi mən kimi aləmdə dərbədər, yarəb.

Cahanda hər kimi gördüm, unutdum öz-özümü,  
Kimin muradı ilə pəs fələk dönər, yarəb.

Fitadəlik məni xar etdi xəlq arasında,  
Nə nəng imiş, nə yəman eyb imiş hünər, yarəb.

Bu rəng əgər əridir tabi-şö'leyi-qəm onu,  
Qalırmı Qövsiyi-bitabdən əsər, yarəb.

\* \* \*

Mənimlə bundan artıq yarımı yar etginən, yarəb,  
Oni məndən, məni ondan xəbərdar etginən, yarəb.

İlahi, kakilindən üzmə yarın rişteyi-canım,  
Yüzanca kim, giriftarəm, girifar etginən, yarəb.

Edibdir çərxi-müstəcəl məni toprağ ilən yeksan,  
Sən ol seylabi-bizinhari me'mar etginən, yarəb.

Nə surət var, nə mə'ni var, nə göftarım, nə kirdarım,  
Yox eylə varımı, yoxdan məni var etginən, yarəb.

Əger bəxtim oyanmaz xabi-qəflətdən, sözüm yoxdur,  
Bu qafil könlümü hüşyarü bidar etginən, yarəb,

Usandım, incidim, bidərdlərdən mərhəm ummaqdan,  
Məni öz dərdü dağınçın xəridar etginən, yarəb.

Şərərbar etdi çərxi dudi-ahü nalədən, Qövsi,  
Anı çəşmim kimi əbri-göhrəbar etginən, yarəb.

\* \* \*

Dilər könlüm ki, yar əgyar ilə yar olmasın, yarəb,  
Cahan ta var olsun, yarü əgyar olmasın, yarəb.

Mənim tək bülbülin qan oldu bağı, qönçə fariğdir,  
Bu dilbiləməzlərə hiç kim giriftar olmasın, yarəb,

Könül min dərdə dərman etmək üçün bir nigah istər,  
Sənin bimar çəşmindən ki, bimar olmasın, yarəb.

No lazım zahidə təğribü eşqü mən'i-zöhd etmək  
Kim, ol surət bu mə'nidən xəbərdar olmasın, yarəb.

Müaliclər usanmış ahu zarından, nə dildir bu,  
Ki hiç kafər evində böylə bimar olmasın, yarəb.

Əlində zahidin təsbih, min zünnar işi işlər  
Ki, kafərlər nəsibi böylə zünnar olmasın, yarəb.

Giran gəlməz ol əksükçə bəhalər mahi-kən'anə,  
Sözümə bibəsirotlər xəridar olmasın, yarəb.

Ayağə baş qoyub, qəflət meyindən pasiban olmuş,  
Qiyamotdə dəxi ol fitnə bidar olmasın, yarəb.

Sənə Qövsi kimi çox var məhvü layəzal, əmma,  
Anın var isə səndən özgəsi, var olmasın, yarəb.

\* \* \*

Dustlər, könlüm diyarın etdi viran iztirab,  
Eylədi övraqı-törkibim pərişan iztirab.

Hər kimi kim, yandırar atəş, yanar andan betər,  
Neyləsin, gər etməsin ol bərq cövlən iztirab.

Qotrə, gər dərya üçün bitab olur, məzurdur,  
Bilmənəm, neyçün qılır dəryayı-ümmən iztirab.

Bən deməm kim, durgınən axşamadin, ya sübhədin,  
Böylə əmma etmə, ey sərv-i-xürəman, iztirab.

Nəqdi-can hər vaxt ola, axır sana təslim olur,  
Eyləmə qətlimdə çox, ey namüsəlman, iztirab.

Əşk tək getməkdə sübhi-vəsl biaram olur,  
Scyl tək golməkdə cylon şami-hicran iztirab.

Hər biri bir rəngilə, Qövsi, fəğan kim, qıldılar,  
Könlümü ab intizarü bağırmı qan iztirab.

\* \* \*

Saqiya, sunmuş mana nəzzarədən ol göz şərab,  
Yoxsa, salmaz kimsəni hu günlərə yalquz şərab.

İstərəm yanmaq, vəli bir atoşin məhfildə kim,  
Bəzm məcmər, mən sipənd, od saqi olsun, köz şərab.

Hiç düşmən cami-gülgün başə tənha çəkməsin,  
Qanım içən içmosin, ey dustlər, yalquz şərab.

Gör nə keyfiyyət verir səhba əlindən kim sənin,  
Qamətin mina, ləbindir cam, lə'l-söz şərab.

Şadmanom, gər səninlə qan verir dövran mana.  
Bir qəimi dəf eyləməz, gər sənsiz içsəm yüz şərab.

Mən' edər naseh məni meydən, deyən yoxdurmu kim,  
Müddəə saqidir, ey bidərd, sözdür, söz şərab.

Dürdkəşdir Qövsiyi-moxmur, son saf istəsən,  
Saqiya, zinhar çeşmim pərdəsindən söz şərab.

\* \* \*

Təngzərfəm, məni saqi, əlindən gəlsə hüşyar et,  
Əğər ehmal edərsən bəs, xəbərdar ol, xəbərdar et.

Mənən rüxsəti-göftər ol şirinzəban verməz,  
Ana sən razımı, ey xamo, bir rongilə izhar et.

Bu halilən şəbi-hicran, birəhm, almadın canım.  
Məni məndən alıb, yarəb, mənimlə yarımi yar et.

Təbibimdən dəva umdum, ayağın çəkdi başımdən,  
Ana sən dərdi-bidərmanımı, ey zo'f, izhar et.

Söz ilə nazəninler eşq bidadın inanmazlar,  
Bu dilbilməzləri, yarəb, giriftar et, xəbərdar et.

Mənim fəryadıma ol səngdil verməz qulaq, əmma,  
Ana son halimi, ey ney, qulaq dutduqca təkrar et.

Gər ol xurşiddən çəşmim sərayın rövşən istərsən,  
Fələk məhdindo bəxtim kövkəbin, ey nalə, bidar et.

Sənin çün ağızını qəndi-mükərrər eyləməz şirin,  
Həmin, Qövsi, nihan eldən, anın adını təkrar et.

\* \* \*

Canə yetdim dərdi-dil zəbtindən, ey dildar, eşit,  
Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit.

Yox dilim yalvarmağa, əzbəs xümaraludəyəm,  
Əl-ayağın sədqəsi, ey saqiyi-xunxar, eşit.

Bağrımı qan etdi qəm, ey yarı-səngindil, inan,  
Canımı yandırdı hicr, ey atəşin rüxsar, eşit.

Rəhm qıl eşq əhlinə, kəs bülhəvəsdən rəğbətin,  
Gər eşitməzsən onu, bari bunu, ey yar, eşit.

Rəngi-zərdü əşki-alim gör meyi-güləng üçün,  
Ahi-atəşbarımı, ey əbri-gövhərbar, eşit.

Sağərү sehbayə, zalim, ömrəldərdir təşnəyəm,  
Bir zaman əglən, sözüm, ey əbri-gövhərbar, eşit.

Öldürərsən çünki sən axır məni bidad ilə,  
Bir nəfəs zinhərim, ey xunxarı-bizinhar, eşit.

Çün bu dərdə öz-özün, Qövsi, salıbsan mən kimi,  
Hər tebibin acı-adı pəndin, ey bimar, eşit.

\* \* \*

Getir, saqı şərabi-nab, mütrib, sazını saz et,  
Çəkib bir nalevü bülbülləri dört yandan avaz et.

Mənə bülbül kimi hər gül budağı dilnişin olmaz,  
Əgər bir böylə sərvin var isə, ey bağban, naz et.

Dilim tutduqja əfəgan eylədim, fəryadına yetdim,  
Nəfəsdən düşdüm axır, sən həm, ey ney, fikr dəmsəz et.

Əgər aşiq gözündən öz cəmalin görmək istərsən,  
Mənim ayinəmi, ey səngdil, zinhar, pərdəz et.

Gözün, hərcənd, sahirdür, həbibim, dirlübaliğdə,  
Dəmi-canbəxş ilə göftarə gəl, ol sehri e'cəz et.

İtirmə əl-ayağın, ey nigahi-əcz, tanrıyçün,  
Ana əhvalımı ərz eyle, əmma çox sözü az et.

Vəfəvü mehrlə, ey sərvəqəd, xublar arasında,  
Özün mümtaz olub, üşşaq ara Qövsini mümtaz et.

\* \* \*

Hüsnündən özgə neylər, zülfində tab bais,  
Yüz piçü tabə bəsdir, ol abü tab bais.

Məclis sovulmayınca, saqı, sən olmayıñca,  
Könlüm açılmayıñca, olmaz şorab bais.

Hicrində canə doydum, vəslində canı qoydum,  
Gəh intizari-illət, gəh iztirab bais.

Nazü gerişmə ilə tədbiri-qətləm etmə.  
Dəf olmağımda bəsdir rəfi-niqab bais.

Moh kimi varə-varə olmaz kəmal bulmağ,  
Ta olmayıñca, Qövsi, bir aftab bais.

\* \* \*

Mənə deyən ki, nədir bunca yanmağa bais,  
Nədir, ana içübən bado, qanmağa bais.

Fəğanların səmori xəstəyə tərəhhüm ikən,  
Fəğan kim, oldu təbibim usanmağa bais.

Səni bu rənglə gülşəndə görməyən nə bilir,  
Ki, lalə qanlara nola boyanmağa bais.

Deyən ki, vəsl günü gün nə müztorib dolanır,  
Gərəkmi başınə yarın dolanmağa bais.

Gerü alurmiyəm ol nəqdi lə'li-nabından,  
Nola könül aparıb sonra danmağa bais.

Axır ki, Qövsi, səni bir daş ilo sormazlar,  
Şəh öz gədayi-səri-kuyin anmağa bais.

\* \* \*

Əldən gedirəm sərv-i-xüramanını görgəc,  
Dildən düşürəm qönçeyi-xəndanını görgəc.

Hərcənd mənə tab verir tuy miyanın,  
Bitab oluram zülfü-pərişanını görgəc.

Ey can ahci gözleri, şəhbaz baxışlı,  
Şahin yaşınrı pənceyi-müjganını görgəc.

Hərcənd səməndər kimi rizqim mənim oddur,  
Bağrim ərinür atəşi-hicranını görgəc.

Xurşid kim, oldur fələkin çeşmə çıraqı,  
Pərvanələnür şəm'i-şobistanını görgəc.

Dil zövrəqi netsin ki, əgər Nuh özü olsa,  
Girdabə düşər cahi-zənəxdanını görgəc.

Bülbül necə yanında həyatdan ağız açın,  
Gül qönçələnür lə'li-dürəfşanını görgəc.

Sinəmdə könül qönçeyi-sirabdır, əmma,  
Şəbnəm tək ərir qətreyi-peykanını görgəc.

Rəhm eyləyib əhvalına kuyindəki itlər,  
Fəryadə gəlir Qövsiyi-nalanını görgəc.

\* \* \*

İç şərabi-nab özün, saqı, mənə məstəno bax,  
Gah çeşmi-şəfqət ilə, gah birəhmanə bax.

Hər rəviş var, eyləmə qət'i-nozor üssəqdən,  
Baxmasan şəfqət gözilə, bari birəhmanə bax.

Ey domadom yandığım keyfiyyətin məndən soran,  
Taqətin var isə, ol bərqi-səbükövlənə bax.

Aşıqəm mən, taətə nisbət verir zahid məni,  
Gör yalanın ol sözünü bilməzin, böhtanə bax.

Rövşən istərsən könül ayinəsin, dildarı gör,  
Görmək istərsən əgər can cövhərin, cananə bax,

Eşq dərdindən bəqayı-cavidan ister könül,  
Böylə daşqun seyldən təmir umar, viranə bax.

Qəmzə, yarəb, ögrədir, ya rəhm ol xunxarə kim,  
Öylə zalim gözlor ilə böylə məzlumanə bax.

Ey deyən kim, badeyi-gülgün içib qan ağlama,  
Bir əlimdə sağəri-mey, bir əlimdə qanə bax.

Eşq rövşənə-ydır hüsni-rəsa möşşatəsi,  
Ya əlö ayinə al, ya Qövsiyi-heyrəno bax.

\* \* \*

Gərçi gün kimi olur paknəzərlər küstax,  
Qarşu durmaz sənə ayinə kimi hər küstax.

Düşsə göz yaşı kimi məy nəzerimdən, nə ola,  
Görə bilməm ki, ləbinlə ola sağər küstax.

Nola cəm'iyəti tiğ ilə əgər dağıdasan,  
Çöhrə olmuş yüzinə xotti-müənbər küstax.

Ağladırlar məni mina kimi güldürmək ara,  
Girməsin xublərin bəzminə kafer küstax.

Məni qan tərlədir ol ləl nə yüzdən, ya rəb,  
Ki, təbəssümlə açıb qonçoni eylər küstax.

Verdi gülbərg tok ahim yelinə roşk məni  
Ki, səba çulqışub ol zülf ilə oynar küstax.

Ey xoş ol məst ki, bilməzkən özünü, sözünü,  
Yalvarıb saqiyə camü məza istər küstax.

Necə saqinin ayağını öpüm, ya əlini  
Ki, həyadən öpə bilməm ləbi-sağər küstax.

Məni məst etdi Füzuli kimi bu söz, Qövsi  
Ki, olub məst, dutum daməni-dilbər küstax.

\* \* \*

Qəmzeyi-xunxarına cür'əti-nəzzarə yox,  
Neyləyim, ah etməyim, dərd çıxu çarə yox.

Tığı-qozadır, nədir, kirpiyin, ey şux, kim,  
Sineyi-sədfakdən qan axırı yarə yox.

Mən kimi sərgoştədir çərx, vəli çərxdə  
Dağı-dilü əşk tək sabitü səyyarə yox.

Mərdümi-çeşmim əgər gahdə bir gün görər,  
Kövkəbi-bəxtim kimi ayi-güni qarə yox.

Yox, demənəm, gər desəm var bələkeşlərim,  
Sən kimi, Qövsi, əqli aşiqi-biçarə yox.

\* \* \*

Var ümidim ki, genə eyləyə çəşmin məni yad,  
Scyd hərçənd zəif olsa unutmaz səyyad.

Əsl özünsən, məni hərçənd gözün öldürdü,  
Nə ki, sultan buyurursa, anı eylər cəllad.

Şəşdəri-eşqdən, ey dustlər, əndişə qılın,  
Ki, hərfin gözünü bağlar imiş bu nərrad.

Heç kim aşiqi-dilxəstəyə iqbal etməz,  
Ah, əgər eyləməsə dərdi-qəmin könlümü şad.

Unudur qətlimi sanın ki, edər rəhm mənə,  
Bəs ki, heyran qalır əhvalima hər dəm cəllad.

Qoyma Qövsi kimi gördünə mənim işlərimi,  
Ya Əli, yoxsa bu bidadgər eylər bidad.

\* \* \*

Gəlir bahar, açılıb gül həzar edər fəryad,  
Bu əndəlibi-xəzanü bahar edər fəryad.

Fəğan ki, halimə ol daş bağlı rəhm etməz,  
Əggerçi nalem ilə kuhsar edər fəryad.

Özü-özün salır oddan-oda sıpend kimi,  
Zəbani-halilə hər kim şuar edər fəryad.

Bu hərcü mərcdə hiç bilmənəm nə qovğadır,  
Ki, məst nalə qılır, huşyar edər fəryad.

Bieynih öylə ki, oddan sıpend nalə çəkor,  
Səni görən kimi biixtiyar edər fəryad.

Nə növ kim, dağıdır tünd bad xarü xəsi,  
Binayi-hövsələmi tarümar edər fəryad.

Cərəs kimi yiğaram görçi nalədən dilimi,  
Yüz ol qədər bu dili biqərar edər fəryad.

Kimin muradı ilə bəs fələk dönər, yarəb,  
Ki, gərdişidən anın kim ki var cdər fəryad.

Sipəhri-çərxə düşər girdbadtək Qövsi,  
Nə sərzəmində ki, bir biqərar edər fəryad.

\* \* \*

Mənə cahani qara eyləmiş sipəhri-kəbud,  
Görün, görün ki, nə od yandırır bu odsuz dud.

Könül binasını, yarəb, sinəhr yixmişmi  
Ki, ah sinəm evindən gəlir qübaralud.

Ana nə rəng ilə əhvalım cyləyim rövşən  
Ki, yandırır məni bir od, nə şölə var, nə dud.

Yetəndə kiyino cananımın, səba, məndən  
Yetir xuzu xüş ilə çox səlamü sücud.

Könül sorağını kuyində almişam vəh kim,  
Yəman uzağa düşübdür bu Kə'beyi-məqsud.

Nə eybin olsa, onu eşq edər hünər, zahid,  
Vəli bu qapıda mərd olmayan olur mərdud.

Əsərdə eşq sözü əqlə oxşamaz, Qövsi,  
Bir odlu naleyi-ney, yüz təraneyi-Davud.

\* \* \*

Əvvəl ləbin şərab verir, sonra qan tutar,  
Bu düz, əgərçi gec tutar, əmma yoman tutar.

Dağı-cünun yapışmadı könlünə zahidin,  
Bu möhrü gər qara daşa bassan, nişan tutar.

Hər söz ki, arizindən onun eyloson rəqəm,  
Xurşid misrəi kimi, axır cəhan tutar.

Ol kuyə, ya behiştə könül bağlamaq gərək,  
Bir quş iki çəməndə xaçan aşıyan tutar.

Yegdir ki, şışəyə tuta qanını bülbülün,  
Hər qönçənin gülabını ta bağban tutar.

Təsxiri-zülfə-yarı səbadan dilər könül,  
Oxşar ona ki, özgə əlilə ilan tutar.

Təbriz cəzbəsi yaxamı tutmuş aparır,  
Qövsi, ogörçi damənimi İsfahan tutar.

\* \* \*

Qubari-cism biaram düssə, candan artıqdır,  
Bu dəryadə sədəf var kim, düri-qəltandan artıqdır.

Bu qamot kim, ana kütahbinlər sərv söylərlər,  
Sözün doğrusu, məddi-ömri-cavidandan artıqdır.

Nə lazım vəsf-i-xəttü xal ol qamət duran yerdə,  
Bu misra aləmi-mənidə bir divandan artıqdır.

Ləbi-meygun yerini bağban gül yarpağı tutmaz,  
Xümaraludəyə hər qönçə bar peykandan artıqdır.

Betərdir intizari-vəsli-biəncam hicrandan,  
Sərəbin toşnəyə hər mövcəsi tufandan artıqdır.

Bəladır yarı görmək bəzmdə əgyar yanında,  
Mənə bu vəchdən vəsli anın hicrandan artıqdır.

Gülabi-qönçönin təlx olmağı ol vəchdəndir kim,  
Mürüvvətdən göz örtüb qönçə üzmək qandan artıqdır.

Bu gecə kim, mənim mehmanım ol xurşiddir, Qövsi,  
Fürugi-kövkəbi-bəxtim məhi-tabandan artıqdır.

\* \* \*

Nə sərkəş şölədir bu, vəh, bu nə qəddü, nə qamətdir,  
Qiyamətlər qiyamindən qiyam etmiş qiyamətdir.

Nə kakildir ki, ənbərbiz olub badi-səba ondan,  
Cəhan həm ol səba feyzilə rəşki-bağı-cənnətdir.

Fələkdə öyle pozmuş mehrü mahin rövnəqin hüsnün  
Ki, yulduzlar bu üzdon hər biri bir çəsmi-heyrətdir.

Gözü qaşın əgor islamü küfri etməmiş yeksan,  
Bu nə meyxanədir, bəs ol nə mehrabi-imamətdir.

Nə rəngamızdır, yarəb, baharı-xətti-səbzin kim,  
Gülüstanlar onun dövründə rəngamizi-xiclətdir.

Kəlami-möcüzəncamü ləbi-şirin kəlamından  
Doludur şurilə dünyavü ləbrizi-həlavətdir.

Bilibdir ta cəmalın mənisin, ey səbzeyi-gülgün,  
Nə surət ki, müsevvir nəqş edər, məşqi-xəcalətdir.

Çəməndən tərlü rüxsar ilə, yarəb, sənmi ötdün kim,  
Gülü şəbnəm, biyenih, çəsmi-heyrət, əşki-həsrətdir.

Gəlir sağü solunda hurivəşlər ol mələk, Qövsi,  
Nə ölmüşsən, dur, ey bidərd, gör kim, nə qiyamətdir.

\* \* \*

Düşən kuyindən ayru naleyi-ərşasına neylər,  
Nəzərdə olmayıncə gülsitan, bülbül nəva neylər.

Yetişdi mehrü mahə göydə əfğanım, sənə yetməz,  
Kimə kim, narəsadır bəxt, fəryadi-rəsa neylər.

Dilü dini kim, almaz gözlərin bir işvəyə, neylim,  
Mənim kimi tünükmayə mətai-narəva neylər.

Sənə yalvardığum vəchi budur kim, əczə mailsən,  
Və gər nə bir könül kim, müddəasızdır, dua neylər.

Xəridar olmasa, gövhər qara daş ilə yeksandır,  
Əgər ərbəbi-hacət olmaya, hacət rəva neylər.

İlan zəhrini xəttü xal heç vəchilə kəm qılmaz,  
Könül, ta olmaya dərvış, nəqşı-buriya neylər.

Yeri vardır mənə gər madəri-eyyam süt verməz,  
Oğul kim, kuri mübrəm düşməyə, Qövsi gəda neylər.

\* \* \*

Bu sərzəminə xansı çəməndən səba yetər  
Kim, nikəhti-dimağımə çox aşına yetər.

Ol qönçələb məgər bu gülüstəndən ötdü kim,  
Bu pərdədən qulağıma yüz min səda yetər.

Xas etmə hər şikarə bir ayru kəməndü dam,  
İki cəhanə ol iki zülfə-rəsa yetər.

Xət hüsno pərdə tutmaq üçün göz qaraltmasaq,  
Gər zülfə elini çəksə, nigəhban səba yetər.

Öldürdün isə Qövsini əndişə çəkmə kim,  
Yüz qanə bir qıya-qıya baxmaq bəha yetər.

\* \* \*

Könlüm almaq qəsdinə çün şux tənnazım keçər,  
Bəs ki, naz eylər mənə, aləmlərə nazım keçər.

Bəs ki, qan ağlar gözüm, aləmlərə qan ağladır,  
Tari-müjganınə xəlqin gövhəri-razıım keçər.

Görçi suyin qətrosini gövhər cılər novbahar,  
Bağrımı bir qotrə su eylər, mənim yazım keçər.

Göz yumub açmağa fürsət yoxdur, ey könlüm quşu,  
Bir göz açsan həm özün göstər ki, şəhbazım keçər.

Ahi-həsrət yandırır vari xəsü xaşakimi,  
Çün təğafül birlə bərqi-xanəpərdəzim keçər.

Öz muradımcı bu səhralerdə bir seyd etmədim,  
Mən ki, göylərdən xədəngi-övçərvəzim keçər.

Ram olur Qövsi əgər ahuyi-rəna boynınə,  
Həlqeyi-çini-kəməndi-tarı-avazım keçər.

\* \* \*

Kim ki, bu aləmdə ömrün sərf edib yar axtarır,  
Gənci-gövhər dağıdır viranədə mar axtarır.

Bəs ki, verməz yuxu göz açmağa firsət kimsəyo,  
Sübə gün şəm'ilə hər gün çeşmi-bidar axtarır.

Çıxmadi Məcnun gedəndən sonra bir şeyda səsi,  
Ömrlərdir kim, təbib-i-eşq bimar axtarır.

Bəs ki, xətt ol kövkəbi-hüsnün günün etmiş qara,  
Zülfə-rüxsəri-çırığılə, giriftar axtarır.

Pərdeyi-dam eyləmiş zahid ridasın xəlq üçün,  
Qapılarda səbhə fali birlə zünpar axtarır.

Çox daxi könlüm mənim meyxanəyə mail deyil,  
Kim gəzib ev-ev xərabat içərə huşyar axtarır.

Damənindən əl, ayaqdan düşməğ ilə çəkmənəm,  
Könlüm ol ayinəruyi ta nəfəs var, axtarır.

Başı əzbəs kim, bizim çöllərdə dəymış daşlara,  
Seyl fəryad cıləyib damani-kuhsar axtarır.

Özgə rövnəq var, Qövsi, hüsn bazarında kim,  
Bir məta onda iki aləm xəridar axtarır.

\* \* \*

Ey çeşmi-əşkbar, cigər böyləmi olur,  
Yox səndə tab, nimnəzor böyləmi olur.

Ey bad, söylə könlümə, yetdinsə kuyinə,  
Key hərzəkərd, seyrü səfər böyləmi olur.

Dünyanı piçü tabə salıbdır hənuz üzü,  
Yoxdur aradə hiç kəmər böyləmi olur.

Topraq ilə gözüm yaşı yeksan gəlir sənə,  
Sizlərdə qədri-əhli-nəzər böyləmi olur.

Lütfü ətavü rəhmü mürüvvət, vəfavü mehr,  
Bidərd xublərdə mögər böyləmi olur.

Qövsi, məlalıım artırıb incitdi yar məni,  
Üşşaq naləsində əsər böyləmi olur.

\* \* \*

Dövründə arizin xəti-müşkin qəribdir,  
Neyçün ki, atəş üzrə rəyahın qəribdir.

Gəlmış yuxarıdan aşağı, saxla izzətin,  
Salma, ayağə, kakılı-pürçin qəribdir.

Yol hic bulmanam diş ilə ağızı sırınə,  
Məhv olmuşam ki, "mim" ara "sin" qəribdir,

Qan yaşımə yiğildi uşaqlar bu türfə kim,  
Aşıq sirişki olmasa rəngin qəribdir.

Ol zülf kuçəsində, səba, söylə kakılə  
Tutsun əlin ki, Qövsiyi-miskin qəribdir.

\* \* \*

Dərdi-sər çəkməz əgər zahid riyalərdən keçər,  
Müddəasın bulmuş ol kim, müddəalərdən keçər.

Olsa gər salik bu yoda qorxulu, məzurdur,  
Neyləsin ol kim, iki aləm bəlalərdən keçər.

Məstdirmi gözlərin kim, rəhm edib qanım tökər,  
Yolmu azmiş navəkin kim, binəvalərdən keçər.

Gər səgi-kuyin keçib mondən fəğan eylər, nola,  
Aşınayə güc gəlir, kim aşinalərdən keçər.

Eyləməz, Qövsi, əser bu daş bağlı bütlərə,  
Tiri-ahindən nə hasil kim, səmalərdən keçər.

\* \* \*

Dil munca arizu ilə bimüddəalənür,  
Hərgah nalə ilə əser aşinalənür.

Hər bir kiyahə daldalanur, qorxudan səba  
Çün seyd qəsdinə xəmi-zülfün həvalənür.

Kafər mənim tək olmasın ol kəmnigahə kim,  
Hər bir nəzərə yadlənür, aşinalənür.

Rəsmi-sülük ol büt ilə nola dustlər,  
Hərçənd kim, vəfalənürəm, bivəfalənür.

Dil titrərү gözüm qaralur qarə gözlərə,  
Gər möğzi-sürməvü sümügüm titiyalənür.

İqbali-bəxt himmət ucaldıqca pəst olur,  
Naləm rəsalənürçə əsər narəsalənür.

Hey tərki-bərk eyləmədin bulmaz ol səda,  
Surət ki, binəvalənə, məna nəvalənür.

Ey fərqdən özün əridən kimiya üçün,  
Səbr etsən öz-özünə misin kimiyalənür.

Qövsi, qapusi Kə'bələnür hacət əhlinə,  
Hər kim ki, eşq qapusinə ilticalənür.

\* \* \*

Üşşaqi-binəvayə qulaq tut, nəvayı gör,  
Ney tək bu bizəbanlara dil ver, hərayı gör.

Göz varə-varə könlüm evin göz-göz eylədi,  
Dəryayə saldı rəxnələr ol qanlı çayı gör.

Derdim ki, novbahar gəlo, könlüm açıla,  
Sındırı şaxü balımı, ol mumiyayı gör.

Aldanma piçü tabına muyi-mianının,  
Ey qafil, aç gözün, bu görünməz bəlayi gör.

Almaz məhəbbəti həvəsi-qəlb nirxinə,  
İnsafa bax, mürüvvəti seyr et, vəfayı gör.

Öz canı düşmənini sevər aşiqəm deyən,  
Biəqli gör, səfahəti gör, binəvayı gör.

Zahirdə zə'fdən çəkə bilməm nəfəs, vəli,  
Mə'nidə çəkdigimcə nəfəs ahü vayi gör.

İnsaf tərkin etmə, no istərsən et mənə,  
Yəni aradə aşiqi görmə, xudayı gör.

Qövsi əgərsə boynini, çox baxma xar ana  
Rəvanlənən zəmanda bu xəmgoştə yayı gör.

\* \* \*

Qönçeyi-gül ta gülüstanın çırığın yandırır,  
Əndolibin pərdeyi-çeşmində yağıń yandırır.

Yanaram ah etməsəm, gər ah çəksəm, ah kim,  
Bülbüli-biçarənin, bağıń budağın yandırır.

Eyləmişdir şami-hicran sinəmi zülmətsəra,  
Bu səbəbdən onda canan şəm dağın yandırır.

Eşq əqli aşiq istər cümleyi-əhbabını  
Kim, səməndər mizəban olsa, qonağın yandırır.

Gərmdir əzbəs nigahım yandırır göz pərdəsin,  
Vəh nə səhbadır bu səhba kim, ayağın yandırır.

Yandırır ol atəş ilə xanimanın aqibət,  
Hər kimin gərduni-dunpərvər ocağın yandırır.

Ol gül içün bağban nazın çəkər hər xardən,  
Nükhəti-gül gərçi Qövsinin dımağın yandırır.

\* \* \*

Əflak könlümün quşuna aşıyanədir,  
Səyyarı sabitü məhü xurşid danədir.

Nisbet mənə həkayəti-Məcnun fəsanədir,  
Naləm yanında şivəni-bülbül təranədir.

Yüz min bəhanə istərəm ol kuyə varmaǵa,  
Derlər ki, cənnətin səbəbi bir bəhanədir.

Sübhi-xümar çeşmi-siyahın nəzarəsi,  
Keyfiyyətaforını-şərabi-şəbanədir.

Layiq degil əbəs yerə etmək xərab onu,  
Ey şahi-hüsən, cün sənə könlüm xəzanədir.

Sən yad isən mənimlə xəyalın bir evlidir,  
Biganəsən, özün, qomü dərdin yeganədir.

Əhbabə sərgüzəştini Qövsi bəyan edər,  
Sanmın ki, mətləbi qozaǵlı-aşıqanədir.

\* \* \*

Nəzzareyi-gül ilə dərdi-yar tazələnür,  
Bu səndəl ilə sədai-xümar tazələnür.

Şərabi-nab ilə təşviqi-dağı-eşq artar  
Ki, hər qədər su içər, laləzar tazələnür.

Fəğan ki, bəxəyə ilə zəxminin biri min olur,  
Aman ki, mərhəm ilə dağı-yar tazələnür.

Mürur ilə kəm olur süzi-təşnə, heyranəm  
Ki, vədə köhnələnür, intizar tazələnür.

Təravəti-güli-rüxsari arturur xəti-səbz  
Ki, obr olanda çəmən, novbahar tazələnür.

Qəfəs əsiriyəmə binəvalığım vardır,  
Bu gün ki, bərglənüb şaxsar tazələnür.

Nihali-təb'imi qəm günbəgün füsürdo qılır,  
Bahar fəslı ki, hər novki-xar tazələnür.

Xəyali-xalü xətü zülfə-müşkbarından,  
Nəsimi-ahim ilə novbahar tazələnür.

Gözüm kim, üz çevirir tiği-abdarından  
Ki, gər sən avçı olursan, şikar tazələnür.

Görəndə xət əsərin vəslinə anın, Qövsi,  
Ümidi-xatiri-ümmidvar tazələnür.

\* \* \*

Bu rəsmələ əgər əbruyi-yar işarələnür,  
Şəkib riştəsi zəncir olursa, parələnür.

Çəməndən ötdümü ol mah kim, fırıldakdən,  
Gül astablənür, şəbnəmi sitarələnür.

Təmam dağı-bəladır əgərçi hasili-eşq,  
Bü dərdə səbr eləsən, öz-özinə çarələnür.

Sədəf də gövhər olan qotrədən olur zahir  
Ki, eyn bəhrdə dəryalənən kənarələnür.

Ölürkən atəsi-suzəndə öylə xara nərm,  
Fəğan ki, naləm ilə yar könlü xarələnür.

Qılır cəhanı müsəxxər livayı-əxzəri-xətt,  
Əgərçi zülf bu gün-danla hiçkarələnür.

Fürük birlə güli-zəxmi şəm'i-məşhər olur,  
Anın ki, tiği-şəhadətlə başı yarələnür.

Ayağdən çək əlin, lalədən qiyas eylə  
Ki, yüzü qırmızı olduqca, içi qarələnür.

Diyari-hüsndə həm əl-əl üstə çıxdur kim,  
Sözi yanında anın ağızı hiçkarələnür.

Meali-muyi-miyan piçü tabdır, Qövsi,  
Haçan xəyal ilə ol ləfzi-məni arelənür.

\* \* \*

Könül almaq rəvişin ol güli-xəndan nə bilir,  
Biri kim, vaqifi-dərd olmaya, dərman nə bilir.

Almamış könlünü əldən özü tək kafər anın,  
Möhnəti-hövsələsuzi-şəbi-hicran nə bilir.

Ruzigarın qara, öz zülfə anın eyləməmiş,  
Dudi-ahi-məni-məhcərү pərişan nə bilir.

Nemətin zövqini pərvərde-nemət bilməz,  
Ana çıxdur dilü can, qədri-dilü can nə bilir.

Sitəmü lütf təmizin edə bilməz aşiq,  
Nikü bəd fərqini ayineyi-heyran nə bilir.

Nola gülruxlər əgər bir kimə iqbəl edələr,  
Bəli, öz qiymətini gövhəri-qəltən nə bilir.

Kim ki, bilməz özünü, öz sözünü həm bilməz,  
Ərzi-mətləb nəsəqin Qövsiyi-heyran nə bilir.

\* \* \*

Bir yol demədin kim, könül, ey yar, kimindir,  
Ey kaş, biləydi ki, bu bimar kimindir.

Məhcər mənəm, özgəyədir guşeyi-çəşmin,  
Məxmur kimü sağəri-sərşər kimindir.

Könlüm mənim avarəvü sən qeyr qəmində,  
Kim xanəxərab olmuşu memar kimindir.

Mən təşnələbəm, sən suyu toprağə səpərsən,  
Bımarü pərişan kimü timar kimindir.

Getdi könül əldən rüxü zülfün həvəsindən,  
Virano kimin, gənc kimin, mar kimindir.

Bir pillədədir com'i-qəra daş ilə gövhər,  
Yüsif necə bilsin ki, xəridar kimindir.

Zahid, mənə gəl söyləginən dini sevərsən,  
Təsbih sənin, həlqcyi-zünnar kimindir.

Yoxdur xəborim kim, könül olmuş kimə heyran,  
Ayınə nə bilsin səri-bazar kimindir.

Hər niş ilə bir nuş gərək yar ola, Qövsi,  
Gər xar sənindir, güli-bixar kimindir.

\* \* \*

Öylə kim, dərman sənindir, dərdi-bidərman sənindir,  
Hər nə etson, padşahım, cylə kim, fərman sənindir.

Təşneyi-didarinəm mən, ey güli-tər, xarinəm mən,  
Bir əmanətdarinəm mən, dil sənindir, can sənindir.

Könlümü əvvəl alırsan, axırı gözdən salırsan,  
Qiblegahım, sən bilirsən, ev sənin, mehman sənindir.

Ey mənim çeşimim çırığı, könlümün ümmidi saqı,  
Qan ilo doldur eyağı kim, bu gün dövran sənindir.

Dinü dildən keçməyimmi, hasilimdir, biçməyimmi,  
Qana-qana içməyimmi, kasa-kasa qan sənindir.

Gərçi vəslin oldu müşkil, bəs ki var ortada hail,  
Olmuşam hicrana qail, çün şəbi-hicran sənindir.

Gəl məni, ey qafil, öldür, kim, mənim məqsudum oldur,  
Xah ağlat, xah güldür, dideyi-heyran sənindir.

Cox da cövrə mail olma, düşməni-canü dil olma,  
Hali-dildən qafıl olma, çünki ol viran sənindir.

Başın oldu kuyi-meydan, qaməti-xəmkəstə çövkan,  
İmdi, Qövsi, eylə cövlən, ərseyi-meydan sənindir.

\* \* \*

Çıraqı-dağ ilə könlüm vüsali-yar istər,  
Yəqin ki, laleyi-pəjmürdə novbəhar istər.

Aç ağızın ilo fəğan, ey sıpəndi-təmkin, bəs  
Ki, cşq əhlini məşuq biqərar istər.

Xərabi-cilveyi-bibaki-şami-hicrom kím,  
Nə arizu, nə təqazə, nə intizar istər.

Cəhanda rəsmi-vəfa umma kimsədən zinhar  
Ki, qəm əlində olur kim ki, qəmküsər istər.

Odum kül oldu, külüm axtarur səba, tapmaz,  
Hənuz eşq məni xarıbü xaksar istər.

Yeri, şəbi-qəmim, ey şəm, rövşən eyləməgil,  
Bu gündə çün məni ol atəşin üzər istər.

Cəhanda görməlü yüz çünki verməz üz, Qövsi,  
Bu yüzdən ayinəsi didəmin qübar istər.

\* \* \*

Gərçi hər aşiqə hicran qatı müşkil görünür,  
Mənə bir ləhzə fəraigin neçə min il görünür.

Mən düşən vadiyə basmın qədəm, ey aşiqlər  
Ki, bu çöllərdə nə Məcnun, nə məhəmil görünür.

Şırlər pəncə salır vadisi-xunxarındə,  
Eşq əger bicigərü bixudü bidil görünür.

Cəzbeyi-aşiqə eğyar ola bilməz mane,  
Xarıbü xəs atəş-i-suzano no hail görünür.

Savurur gülləri öz başına pərvanə üçün,  
Şəm zahirdə əger sərgəşü qafıl görünür.

Özgə taətlərə oxşatma mənim taətimi  
Ki, mənə müttəsil ol Kə'bə müqabil görünür.

Vəsl bəzmində ki, eğyar ola əngəl, Qövsi,  
Hər ili bir dəmət hər saatı bir il görünür.

\* \* \*

Nə sözdür bu ki, sən bərqi-bəla, dünya neyistandır  
Ki, hüsnündən sənin, ey şaxi-gül, aləm gülüstəndir.

Şikayət təngnayı-şəhrədən gər etməyim, neylim  
Ki, bu divanəyə səhrayı-imkan təng meydandır.

Gözüm sormaz könül halin, könül bilməz göz əhvalin,  
Öz əhvalinə bəs kim, hər biri eşqində heyrandır.

Fəğan kim, iztirab artar, anın gördükcə rüxsarin,  
Sanırdım kim, vüsal ol dərdi-bidərmanə nöqsandır.

Təğafül eylörü çıxsın deyər canın ki, aşiqsən,  
Məger ol səngdil bilməz ki, aşiq həm müsəlmandır.

Təbibim, bilmənəm mən öz sözüm, vallahi-billahi,  
Bəli, hədyan deyər ol xəsto kim, həli pərişandır.

Xəyalından anın hər kiprigim bir şəm edər rövşən,  
Dönüb pərvanələr, Qövsi, sanırlar kim, çıraqändir.

\* \* \*

Anınçün mən sənə yalvarmanam kim, yalvaran çoxdur,  
Mənim könlüm alan yoxdur, sənə könül verən çoxdur.

Məni-dilxəstənin həm sədqə üçün sorginən halin,  
Sənin kim, nərgisi-bimarın əhvalin soran çoxdur.

Dili-sədparəmi sən algınən, ey namüsəlman kim,  
Bu gün ol laleyi-sədbərgi dörd yandan dərən çoxdur.

Gözüm, nöqsani-naz olmaz, sual et hali-zarım kim,  
Mənim dərdim bilən yoxdur, sənə gər bildirən çoxdur.

Haçan fürsət verir, nazü təğafül dərdi-hicrane,  
Bəli, əhya verən azdır, vəgərnə öldürən çoxdur.

Uzaqdır yol, gərekdir ləngü ləngən başə aparmaq,  
Vəgərnə öz səməndin bir havur yortub yoran çoxdur.

Qənimətdir kimin kim, dideyi-mənisi rövşəndir,  
Vəgərnə çeşmi-surətbin ilə, Qövsi, görən çoxdur.

\* \* \*

Ləbi-meynuş, saqi, özgədir, mey gərçi rəngindir,  
Həyati-cavidan sərçəsməsi ol canı-şirindir.

Ədəb bir yanə, ol bir yanə kim, məstəm, əlim tutmaz,  
Kəsilsin əlləri, ey bağban, hər kim ki, gülçindir.

Könül artıq gedər əldən gözüm gördükcə dildarı,  
Bu zəxmi eyleyən nasur ol ahuyi-mışkindir.

Mənim əhvalımı xali-ləbin tek hiç kim bilməz,  
Bilir Fərhad şurin hər kimin mətlubi Şirindir.

Rüunət satma bişərtmanə ol məhfido, ey mina,  
Ayaq duz qoy, xəbərdar ol ki, saqı könlü səngindir.

Könül titrər, gözüm görməz, əlim tutmaz, ayaq getməz,  
Görər heyranlığım canan, xəyal eylər ki, təmkindir.

İlahi, günbögün artıraq olsun abi-rəngin kim,  
Üzün nözzarəsindən gözlərim damani-gülçindir.

Gərək, zahid, müvafiq bir-birilə surətü mə'ni,  
Nola zünnar bağlarsam ki, məqsudim bütü-Çindir.

Gələn Qövsi degil, Məcnun qübaridir bu çöllərdə,  
Neçün durmazsan, ey kuhi-giran yerdən, nə təmkindir.

\* \* \*

Mənim gözüm ki, nə gülbüñ, nə yasəmin yeridir,  
Həzar şükr kim, ol sərvi-diļnişin yeridir.

Necə könül götürüm könlüm ülfətindən kim,  
Bir öylə tazə nihalın bu sərzəmin yeridir.

Səninlə qanı rəqibin, gözüm, haçan qaynar.  
Anın ki, sinəsi yüz rəng, küfrü kin yeridir.

Yaxamdan əl götürüb məndən ötməyən zahid,  
Yeri ki, məscidü mehrab əqlü din yeridir.

Əzizdir dili-divanə Kə'bədən artıq,  
Bəli, bu məni evi surətafərin yeridir.

Boyun bəlasın alım, hal evində sözlərimi,  
Nə məniyə ki, sən anlarsan, afərin yeridir.

Əgərçi ki, meykədədir sərbəsər ana alom,  
Fəğan ki, mədrəsələr Qövsiyi-həzin yeridir.

\* \* \*

Könlümü almaq haçan ol sərvi-baladən gəlir,  
Gər bu məni gəlsə ol ahuyi-rənadən gəlir.

Hər nigahi-məst kim, ol çeşmi-şəhəladən golir,  
Bir firəngizadədir, guya kəlisadən gəlir.

Mən kiməm, ta məddi-ahim eylosin təsir kim,  
Hər əsər, hər nalə, ey ney, nalə fərmadən gəlir.

Gər kiçikdir şışeyi-saat kimi könlüm mənim,  
Gel ki, dəryalərcə mey, saqı, bu minadən gəlir.

Ləxt-ləxt olmuş cigərlər sanma könlümdən gələn,  
Namələrdir kim, mənə Məcnuni-şeydadən gəlir.

Sanma ahular gözün bikar kim, ol pərdədə,  
Dəmbədəm peygamlər Məcnunə Leyladən gəlir.

Öylə kim, Qövsi, gəlir bimarə dərman sübhələr,  
Nüsxeysi-dərdim mənim hər gün Məsihadən gəlir.

\* \* \*

Odlu dağimdən dəmadəm pənbeyi-mərhəm yanar,  
Ah, əgər mən böylo yansam, sərbəsər aləm yanar.

Şöleyi-rüxsarin ilə yandı çeşmim mərdümü,  
Bir rəviş ki, çeşmeyi-xurşiddən mərhəm yanar.

Hüsn özü fariğ degil yanmaqdən, ey pərvanə kim,  
Qeyri yandırmaqdən artıq şəmi-şami-qəm yanar.

Şəm tək mümkün degil bəzminde yarın giryə kim,  
Pərdeyi-çeşmimdə tabi-arizindən qəm yanar.

Gər damağım yansa eyb olmaz bu hal ilən mənim,  
Dustlər bəs kim, qalur sinəmdə dərdü qəm yanar.

Ağlaram hər rəng kim, biganələr ağlar mənə,  
Yanaram bir növ kim, əhvalimə aləm yanar.

Şəm tək Qövsi əger gül yansa eşq əhvalına,  
Ol oda pərvanə tək əlbəttə bülbüл həm yanar.

\* \* \*

Mən ki, əldən getdim, ol sərvi-səbükcövlən gəlir,  
Ah, bilməm neyləyim kim, can gedir, canan gəlir.

Gərçi qalmaz məndə can, ey dil, əger canan gələ,  
Can gedir-getsin, nə qom, kim ömri-cavidan gəlir.

Hiç yerdən türfə odlandım, sıpənd oldum, könül,  
Zahirən kim, başımə ol atəşin cövən gəlir.

Kuyinə hərçənd kim, gəlsəm gözüm görməz səni,  
Ayinə bazardən heyran gedir, heyran gəlir.

Gül tek, ey gül, ta qulağ oldun mənim avazimə,  
Nə qədər kim, artıq əfəgan eylərom, əfəgan gəlir.

Ta qonağımdır qəmü dərdin həvadisdən, nə qəm,  
Ol evi seylab yixmaz kim, ona mehman gəlir.

Sən əger, ey saqiyi-xunxar, gəlməzsən, vəli,  
Öz ayagilən xeyalin başımə məstan gəlir.

Ah kim, dağlar kimi ləngər salır, getməz daxi,  
Gərçi daşqun seyl tək, Qövsi, şəbi-hicran gəlir.

\* \* \*

Böylə əldən getdigim gər bilsə yar, əldən gedər,  
İztirabım görso bəhri-bikənar, əldən gedər.

Xarı xəs seylab öün saxlar kimi öz könlümü,  
Ol qədərlər saxlaram kim, ixtiyar əldən gedər.

Qönçə çak eylər giribən, görsə gül tək zəxmimi,  
Sineyi-pürdağım açsam, laləzar əldən gedər.

Seyri-bağ üçün sənin, ey sərvi-rəna, damənin,  
Qoymənəm əldən, əger yüz novbahar əldən gedər.

Getmişəm mən huşdən, ey Kə'bərov yoldaşlar,  
Siz gedin kim, mən gəlincə ruzigar əldən gedər.

Kuyinə gəlməkdə hər gün öz inanım saxlaram,  
Ah, neylim ol nəfəs kim, ixtiyar əldən gedər.

Bənzəməz heç nəstəyə hərçənd miskindir könül,  
Ta düşər ayinə, ey ayinədar, əldən gedər.

Varə-varə zəhr ilə adət qılırlar, ah kim,  
Hər qədər səbr eylərom, səbrü qorar əldən gedər.

Nimbismil seydi, ey qatıl, tez öldürmək gərək,  
Sən bu təmkin ilə tərpənsən, şikar, əldən gedər.

Bir-birinin dərdinin dərmanıdır həmdərdələr,  
Mən bu gülşəndən əger getsəm, həzar əldən gedər.

Olmadın bihuş, vəslin bulmaq olmaz, neyləyim,  
Gər mən əldən getməsəm, saqi, şikar əldən gedər.

Tutginən damani-dil varü yoxundan aləmin  
Kim, könüldən qeyri, Qövsi, hər nə var, əldən gedər.

\* \* \*

Hər dəm əldən məni ol ponceyi-müjgan aparır  
Ki, anın tiği ilə bismil olan can aparır.

Aparır conot özilə biri kim dünyadən,  
Çeşmi-tər, sineyi-suzan, dili-büryan aparır.

Eşq kuyində ərit könlini kim, dərya tək  
Gətirən qətrə ana gövhəri-qəltən aparır.

Çeşmi-məstin aparır könlümü nəzzarə ilə,  
Badeyi nab verir, gər bir ovuc qan aparır.

Böylə kim, mən görüürəm, zahid anın ehsanın,  
Çoxları cənnətə məhşər günü üşyan aparır.

Gərçi öz könlünü hər kim ola, abad istər,  
Ey xoş ol kim, bu xərab olmuşu viran aparır.

Bülbül andan nə aparsın ki, bu bağın, Qövsi,  
Laləsi dağü gülü çəki-giribən aparır.

\* \* \*

Bu rəng mənim bağrim əgər qan olacaqdır,  
Aləm qamu bir qitə gülüstən olacaqdır.

Ey saxı-gül, ol qaməti-mövzun həvəsindən  
Çox sərv bu gülşəndə xüraman olacaqdır.

Göz yaşına yüz vermişəm, əmma bilirəm kim,  
Ol seyl ilə könlüm evi viran olacaqdır.

Sən oxların, ey nalə, yiğib saxla ki, bir gün,  
Sinəm hədəfi-navəki-müjgan olacaqdır.

Ölləm dəxi, ey nəqdi-həyatım, bilir olsam  
Kim, ruhi-rəvanım sənə qurban olacaqdır.

Sərf etdi cigər qanını israf ilə çeşmim,  
Bilməz ki, bu gün-danla pərişan olacaqdır.

Əzbəs ki, bahar ayını, saqi, gözüm istər,  
Ol günlər olunca cigərim qan olacaqdır.

Yüz siğə ilə tövbə verir özgəyə zahid,  
Əmma özü min qatla peşiman olacaqdır.

Hicran gecəsi gəldi ki, hər qətreyi-əşkim,  
Pərvanələrə şəm'i-şəbistan olacaqdır.

Qövsini unutma ki, sənin qaşın ucundan  
Hər misrəi bir mötləi-divan olacaqdır.

\* \* \*

Əgər min dağ yandırsam, könül bir ayrı dağ istər,  
Gəda, gər sərbəsər aləm çırağandır, çırağ istər.

Gözüm görmez həyadan vəsl üçün, əmma könül titrər,  
Boladır böylə sərxoş kim, əli tutmaz, ayağ istər.

Məhebbət olsa, təklifü təvazö olmaz, olmasın,  
Yüzündən bəllidir hər mizbanın kim, qonağ istər.

Mənə gülgüst təklifin edərlər dərdbilməzlər,  
Nə bilsinlər bunu kim, nükhəti-gül həm dəmağ istər.

Məni-divanəyə eşq içrə hər bidərdi bənzətmış  
Ki, Məcnun vüs'əti-səhra sevər, Fərhad dağ istər.

Şəbi-hicran qəradır kövkəbi bəxtim kimi, əmma,  
Xəyalın pərtvündən mehrü məh məndən çıraq istər.

Gözü surət görən, mənidən agah olmayan qafil,  
Əgər vəsl istəsə, bir kurə bənzər kim, çıraq istər.

Nəsimi-sübhdən hər gün səri-kuyin sorar Qövsi,  
Bu qafil öz evinin həm yolun bilməz, soraq istər.

\* \* \*

Gərçi xublar möhnetin hər aşiqi-heyran çəkər,  
Saqiyi-nazaferinin nazını dövran çəkər.

Çıxmaz, ey qatil, xədəngi-dilnişinin sinədən,  
Can çəkər, hər kim ki, zəxmimdən mənim peykan çəkər.

Gör nə cahildir edər təqlid əzəl nəqqaşını,  
Ol müsəvvir kim, misali-surəti-canən çəkər.

Hər yana yetsəm çəkər rəhm eyləyib hicran məni,  
Ey deyən kim, zə'f ilə aşiq necə hicran çəkər.

Şükrlillah, şami-hicran həmnəfəssiz qalmışam.  
Mən nəfəs çəkdikcə ney həm naləvü əfqan çəkər.

Könlümün göz gövhər eylər qətro-qətrə qanını,  
Əbrdən dəryayı-ümman minnəti-ehsan çəkər.

Eyləməz ehmal Qövsi can nisar etməkdə kim,  
Gah-gahi öz inanın, gər çəkər, meydan çəkər.

\* \* \*

Bioserdir naşa ta ney tək, əsər bəndindədir.  
Binəvadır ol qəni kim, bərgü bər bəndindədir.

Qətreyi-bitabımız tez gövhəri-qəltən olur,  
Bəlkə gövhərdir, həmin sahibnəzər bəndindədir.

Hüsն özü həm fariğ olmaz piçü tabi-eşqdən  
Kim, kəməndi-kakili-müşkin kəmər bəndindədir.

Əbr tək, zinhar, cuşu giryədən göz yumma kim,  
Gövhəri-dəryayı-rəhmət çəşmi-tər bəndindədir.

Əl-ayaq altında eşq əhli gərək pamal ola,  
Bəs neçün pərvanə, Qövsi, balü pər bəndindədir.

\* \* \*

Qibləgahim, səfheyi-hüsնündə xalın seyri var,  
Aləmə qan udduran rüxsarı-alın seyri var.

Gər mürüvvət eyləyib möhlet verirsə iztirab,  
Bir nigah ilən yüz il şəmi-cəmalın seyri var.

Göstərir lövhi-dilü didəmdə min-min nəqşlər,  
Handadır Mani ki, nəqqaş-xəyalın seyri var.

Məhvi-qəddü xətti-səbzi-yar əğər olsam nola,  
Kim çəməndə tazə səbz olmuş nihalın seyri var.

Ey mühəndis, qaşına, rüxsarına, anlıno bax  
Kim, müqarın ovc gunə iki hilalın seyri var.

Bilmənəm söz çox da kim, qovğalı insalər düzəm,  
Bitəkəllüf xətti-mişkin ilə xalın seyri var.

Qaşların yayına sədqə, çək bir uc həm Qövsiyə,  
Gözlə kim qurbanı, eydi-vüsalın seyri var.

\* \* \*

Məni ol atoşin rüxsar çün yandırmağa başlar,  
Sipənd özi-özini rəşkdən oddan-oda daşlar.

Çekəndə tiğini biri-birilə qaynaşır qanlar,  
Əlinə ta alır yayın, qavuşur bir-birə başlar.

Nə bir dəm könlümi alır, nə bir qatla sorur halım,  
Həyf ol yaxşıdan kim, eşq əhlilə yəman başlar.

Baharistan olur hər nəqş anın rəngin xoyalından,  
Edirlərsə mənim müjganımı gər xamə nəqqəşlar.

Deyirdim kim, desən ol mahə bir söz şəm'i-bozm əmma,  
Niqabın ta götürdi, öz güninə qaldı yoldaşlar.

Gözüm nuri, gözüm dən bir nəfəs aram tutmazsan,  
Mənim müjganamın curmi nədir, gər qanlıdır yaşlar.

Edərlər başıma topraq uşaqlar bilsələr, Qövsi  
Ki, nə miqdər cövrümdə ağır qiyəmtlidir daşlar.

\* \* \*

Yandırışam könüldə çəpü rast dağlar,  
Kim şami-qəmdir, onda gorokdir çıraqlar.

Düşnam ilə, təbəssüm ilə ləli-ləb məni,  
Hər dəm bir özgə çəşni ilə qonaqlar.

Mütrib tutanda saqiyi-xunxarın adını,  
Dillər tutuldu, tutmadı əllər ayaqlar.

Bitab olub, foğanlar edib yalvarım, nola  
Kim, dözəməz bu bel büküci dağə dağlar.

Ta bir zaman qədəm basa ol sərvi-simbər,  
Su üzrə tutdu mərdümi-çeşmim otaqlar.

Qavuşdu dağ-dağə, təbibim qavuşmadı,  
Sinəmdə mərhəminlə sənin qanlı dağlar.

Zülfündə könlümi bula madəm səba bilə,  
Çox sərsəri dolandımü tutdum soraqlar.

Saqı, təğafül eyləmə kim, qəm yixar məni,  
Gor tutmasa əlim bu günümədə ayaqlor.

Ol zülf ucundan asılı qalsa könül, nola,  
Kimsə sinamadan birinə belmi bağlar.

Bir dəm ağız yumub, göz açıb həsrət ilə bax,  
Ey əndəlib, hərzədəra keçdi çağlar.

Qövsi bu dərd birlə ki, ahin şuar edər,  
Həm qeyri ağladar özü üçün, həm ağlar.

\* \* \*

Şikvə nə üçün, cəfa sənindir,  
Qurbanın olum, riza sənindir.

Başına dönüm, mənim başımda,  
Gər az, gər çox hova sənindir.

Sən qonçə isən, səba mənimdir,  
Mən bülbül isəm, nəva sənindir.

Hansı əsər etsə, mətləb oldur,  
Çün dərd sənin, dəva sənindir.

Gər pəst isə səbrimin binası,  
Gər nalə isə, rəsa sənindir.

Hərçənd artıq bələlərim var,  
Gəlsin mənə, hər bəla sənindir.

Yarəb, saxla yəman nəzərdən,  
Ol mahi-mələkliqa sənindir.

Al könlümü, sərgoranlıq etmə  
Kim, Qövsiyi-binəva sənindir.

\* \* \*

Aşıqə hərçənd dərdü dağü möhnət yaxşıdır,  
Ey dolanım başına, saqi, mürüvvət yaxşıdır.

Mən deməm kim, sərv, ya gülbüñ yəmandır, bağban,  
Ol nihalın qaməti əmma qiyamət yaxşıdır.

Himmətince hər kimin aləmdə bir mənzuri var,  
Əndəlibə gül, mənə ol sərvi-qamət yaxşıdır.

Guşeyi-çeşmin mənimlə gah vardır, gah yox,  
Ey gözüm, təb'ində xəlqin istiqamət yaxşıdır.

Gərçi eyni-müddəadır hər nə gəlsə yordan,  
Sən məhəbbət canibin tut kim, məhəbbət yaxşıdır.

Ey deyən kim, yaxşıdır etmək nisari-can ana,  
Yetsə növbət, düşsə fürsət, versə rüsxət yaxşıdır.

Hər nə saqi iltifat eylər mənə, nuş eylərəm,  
Sağəri-mey yaxşıdır, səngi-məlamət yaxşıdır.

Gərçi saqi lütf edib qoymaz ayağın başımə,  
Daməni-himmətdən əl çəkməm ki, himmət yaxşıdır.

Bilmışəm kim, can nisar etmək ana mümkün degil,  
Niyyətim əmma budur, çün yaxşı niyyət yaxşıdır.

Gər məni sirab edib, gər öldürürsən təşnələb,  
Hər nə eylərsən, sən ey dəryayı-rəhmət, yaxşıdır.

Cüstücuyi-vəslədən göz yummuşam, ta bilmışəm,  
Sə'y zəhmət artırır, üz versə dövlət yaxşıdır.

Qabili-minnət degil, Qövsi, behişt-i-cavidan,  
Vəsl üçün əmma iki aləmcə minnət yaxşıdır.

\* \* \*

Eşqdir kim, səni Leyli, məni Məcnun edər,  
Kiminin rəngini səhba, kiminin xun edər.

Bir nəzər görmək ilə arızını illər ədin,  
Gözlərim könlümi, könlüm məni məmənun edər.

Məni məhrum vüsalindən anın eyləmisən,  
Raziyəm hər nə daxi gərdişi-gərdün eylər.

Bir avuc yer səri-kuyində sənin verməsə çərx,  
İki dünyəni mənə gər verə, məğbun eylər.

Xuni-dil vermədi təgyir mənim surətimə,  
Badə bidərlərin rəngini gülgün eylər.

Eyləməz səbzələr üstündə meyi-gülgün həm,  
Bu ki, ol çohreyi-səbzü ləbi-meygun eylər.

Gətirir ərseyə bir qaməti-mövzun, Qövsi,  
Fələk ol gün ki, bir əhli-dili mövzun eylər.

\* \* \*

Deyər zahid ki, zahirdir qiyamətdən əlamətlər,  
Nə bilsin kim, bu qamətdən qiyam etmiş qiyamətlər.

Görünməz səbzeyi-xabində sərvi-naz olan yerdə,  
Anın yanında siz pamalsız, ey sərvqamətlər.

Bu yoldan kim, vüsalın buldumü tapşırmadım canım,  
Məni öldürməsən, hicr öldürər axır nədamətlər.

Olub suhani-ruhim qanlı bağrim dağ edən naseh,  
Sənin tək özgəyə çox etmişəm mən həm nəsihətlər.

Anın tək bir nigarı-paksirət bağlamaz surət,  
Vəgərnə aləmi-zahirdə çoxdur yaxşı surətlər.

Nigahi-gərm anın rüxsarınə gər aftab etsə,  
Sipənd eylər məni biixtiyar, odlara qeyrətlər.

Kərəm qıl, badeyi-gülgünə adət vermə, başınçün  
Ki, daim qan içər saqi, gözü könlümdə həsrətlər.

Bu gün məndən üzün döndərdi canan, bilmənəm, Qövsi,  
Ana, yarəb, nə söz ərz eyləmişlər bimürüvvətlər.

\* \* \*

Hərçənd sərgiran ola dildar yeg bilir,  
Mən bilmənəm nə olduğunu, yar yeg bilir.

Min yol yapıb yıxarsa məni ixtiyarı var,  
Viranə macərasını memar yeg bilir.

Min daşə çalsa şışəni, çıxmaz sədəsi kim,  
Dildarlıq yolun özü dildar yeg bilir.

Gər sərbüləndi-deyr cdə, gər paymali-xəlq,  
Mən bilmənəm, mənə nə gərək, yar yeg bilir.

Hər kimsə anlamaz bu sözün intehasını,  
Dilbilməzəm, mənim dilimi yar yeg bilir.

Pərvanənin hekayətini şəm'dən soruş,  
Bülbül fəsanəsin güli-bixar yeg bilir.

Ey söyləyən ki, nalə nə yüzdən, fəğan neçün,  
Dildən sorun bunu, dili-bimar yeg bilir.

Mən gərçi yetmənəm dili-bitab sırrinə,  
Şükr eylərəm ki, vaqifi-əsrar yeg bilir.

Hərçənd ixtiyar mənə verməmiş qəza,  
Qəm çəkməkəm ki, Əhmədi-Muxtar yeg bilir.

Könlündə hər murad ki, şayəstədir sənə,  
Qövsi, cəhab Heydəri-Kərrar yeg bilir.

\* \* \*

Əzbəski göz ol atəşi-rüxsar dağıdır,  
Xurşid gözüm işığı, çeşmim çirağıdır.

Ol xalü xətli səfheyi-yüzdür mənim gözüm  
Kim, qarəsi qərasi anın, ağı ağdır.

Zinhar anın mənə sitəmin, dustlər, demin,  
Qurban ilim, günüm ana, hərçənd yağıdır.

Vəsf-i-güli-üzəridir ol sərvqamətin,  
Hər misrəi kim, moni evinin çirağıdır.

Mən' etmə nalədən məni kim, var əsərləri,  
Kəsmə nihalımı ki, ərənlər yatağıdır.

Ol məhv bu çəməndə qılır seyr kim, anın  
Şəbnəm gözüvü qonçə dili, gül qulağıdır.

Məclis savulduvü uyub əgyar yadıllar,  
Ey şəm'i-nalə, gər əsərin var, çağdır.

Naləm çəməndə sanma həvəsdən ki, lalənin,  
Peyvəstə ibröt əhlinə mənzur dağdır.

Könlüm boyandı qanlara, Qövsi, nəzarədən,  
Ondan bu xuni-dil gözə qonşu çanağıdır.

\* \* \*

Dilim fəğan iləvü didə qan ilən doludur,  
Könül səhifəsi şərhü bəyan ilən doludur.

Haray kim, nə dilim var, nə bir dil anlayanım,  
Əgərçi ney kimi cismim fəğan ilən doludur.

Vurubdur ağızına min qifli-ahonin qeyrət,  
Hənuz səqfi-felək, ələman ilən doludur.

Əgərçi könlümə zahirdə dəymək asandır,  
Bu çöl gəmingəhi şiri-jeyan ilən doludur.

Sınıq səbudə su tutmaz qorar, mey durmaz,  
Şikəstə könlümə məhvəm ki, qan ilən doludur.

Xümar ilə məni öldürdü saqiyi-birəhm,  
Səbuyi-badəyi-gürəng can ilən doludur.

Bu bir piyalədə, yarəb, nə sehr edib saqi  
Ki, üstü badə ilən, altı qan ilən doludur.

Sən öz yəmanlarını yaxşı et, nə hasil kim,  
Zəmanə yaxşı ilən, ya yəman ilən doludur.

Bəsirət əhli dəlil istəməz ki, kövnü məkan,  
Nişan ilən doludur, binişan ilən doludur.

Yuvada qonçələnir əndəlib bəs ki, çəmən,  
Nəvayı-Qövsiyi-atəşzəban ilən doludur.

\* \* \*

Qübar badi-payı-yar üçün kim, tutiyamızdır,  
Bu meydanda bizim göz yaşı ile kəhrəbamızdır.

Sirişki-alımız gülgunumuzdur qət'i-mənzildə,  
Nəsimi-ahımız peyğam üçün badi-səbamızdır.

Fəğan kim, qılımışız bəd nam əhli-törkü təcridi,  
Rəgi-ə'za riyazət guşəsində buriyamızdır.

Bəlayi-qeyddən bülbül kimi yox naləmiz, ey gül,  
Bizim çaki-qəfəs peyvəstə mehrabi-duamızdır.

Demin ol xəstənisbət bülbülün yanında gül nəqsin,  
Demək olmaz, məbada incinə, cün aşınamızdır.

Bulurdun, bülhəvəstək vəslini, gülçin gər olsaydın,  
Bizi məhrum edən andan dili-bimüddəamızdır.

Əger tövfiq olur bir gün, bilirlər mərdümi-aləm  
Ki, hər kim hacətin bizdən diler, hacət rəvamızdır.

Bədəndə biqəş olmaz can, əgər yüz min güzər etsən,  
Bu cismi-natəvan toprağ olanda kimiyamızdır.

Nə xoş bayramdır ol günlər ki, meydani-şəhadətdə,  
Qara toz sūrmeyi-nazü qızıl qanlar hənamızdır.

Qəlemdir nizəyi-gülgünimiz meydan günü, Qövsi,  
Əgər söz küçəsinin təngnasında əsamızdır.

\* \* \*

Ləli-nabın bilmənəm, ruhi-rəvandır, ya nədir,  
Səvri-qəddin məddi-ömri-cavidandır, ya nədir.

Bilmənəm, ey səbzi-təhgülgün, mənə mənzər olan  
Qaşu gözdür, ya ləbi-şəkkərmişandır, ya nədir.

Xəlq deyərlər var dəhan ilə miyanın, söylə kim,  
Əslı vardır, doğru sözdür, ya yalandır, ya nədir.

Piçu tabə bir nihani nükte salmış aləmi,  
Hiç kim bilməz ki, ol miyi-miyandır, ya nədir.

Bağrımı bir qan edən vardır, degil məlum kim,  
Sən özünsən, ya sözündür, ya dəhəndir, ya nədir.

Var bir bidad edən üşşaqə, əmma bilmənəm,  
Bəxtidir, ya çərx, ya dövri-zəmandır, ya nədir.

Mur tək hərçənd öldürmek məni asan ola,  
Axır, ey bidadgər, ol daxi qandır, ya nədir.

Keçdi ömrüm bu çəməndə, açmadım göz, ta bilim  
Kim, bahar əyyamı, ya fəsli-xəzandır, ya nədir.

Yaxşilar ilə yaman başlarsan, ey nazaforin,  
Hiç deməzsən kim, bu yaxşıdır, yəmandır, ya nədir.

Söylə, Qövsi, kim, nə verdin, alə bilməzsən ana,  
Səndən ol bibak alan bir nəqdi-candır, ya nədir.

\* \* \*

Əhli-həvəs anın gözü qaşü yüzün sevər,  
Aşıq həm anları sevər, əmma özün sevər.

Mehrabi-təeti bir olur eşq əhlinin,  
Məşuq aşiqini sevərsə, yüzin sevər.

Gözdən məni, gözüm işığı, çox da salma ki,  
Könlüm səni sevər, necə kim, öz gözün sevər.

Hər xam lalə tək nə bilir dağ qədrini,  
Mən tək sitarəsuxtə öz yulduzun sevər.

Roşk ateşi qiyamətədin yandırar məni,  
Bilsəm ki, munca yarı-sitəmkar özün sevər.

Məlumdur ki, kuyinə heç düşməmiş yolu,  
Məcnuni-hərzəgərd ki, yazı düzün sevər.

Göz yaşımi mənim nola istərsə gözlerin,  
Məşhurdur ki, məst kəbabın duzun sevər.

Eşqin yolunda mən sevirem dudi-ahimi,  
Öylə ki, mərdi-mərəkə meydan tozun sevər.

Sənsən anın dilində, gözündə, yerindədir,  
Qövsi, sənin sözün kimi gər öz sözün sevər.

\* \* \*

Her guşədə min aşiqi-xunincigerin var,  
Ey qibleyi-ümmid, kiminlə nəzərin var.

Öldürsə məni dərd ki, dərdim daxi yoxdur,  
Bilsəm ki, mənim dərdi-dilimdən xəbərin var.

Yarəb, düşəmi yadına, ey şəm'i-təcəlla  
Kim, mən kimi pərvaneyi-bibalü pərin var.

Yan mən kimi ta yandırasan aləmi, ey ney  
Kim, nalənin olmaz əsəri, ta əsərin var.

Hər kim ki, bu rüxsar ilə bir çin səni görse,  
Min yol mənə söylər ki, gözün var, nəzərin var.

Pərvanə kimi şəm'ləri başınə yiğdin,  
Ey naleyi-xunin, nə qiyamət əsərin var.

Ol bəzmdə, Qövsi, min ölürsən, dirilirsən,  
Sən şəm'i-bəlasən, sənin özgə cigerin var.

\* \* \*

Göz bəyazi rəngi-alından boyanmaq çağıdır,  
Şəm tək hər kiprigim bəzmində yanmaq çağıdır.

Ey ki, şahiddir mənim rəngim, sənin ruyin, vəli,  
Könlimi aldin əlimdən imdi danmaq çağıdır.

Badeyi-gülgün içib gəl başımə, ey şəm kim,  
Xəstəni bir dəsteyi-gül birlə anmaq çağıdır.

Dürdi-mey tək ta zəmingir olmamışsan, ey könül,  
Dur ki, saqi başına dönəmək, dolanmaq çağıdır.

Aç gözün, ey bəxt, gör çaki-giribanın anın,  
Sübhdür, qafil, nə yatmışsan, oyanmaq çağıdır.

Şəmlər çox yanır, əmma böylə od düşməz ələ,  
Gəl, yavuz fürsətdir, ey pərvanə, yanmaq çağıdır.

Qövsiyə bir ömri-cavidan ətək çəkmək yetər,  
İmdi insaf etmək, əl çəkmək, usanmaq çağıdır.

\* \* \*

Rüxsarın abü tabını heyran olan bilir,  
Peyvəstə gənc qədrini viran olan bilir.

Mövci-nəsimi-cənnəti-didar cövhərin,  
Düzəxfiruzi-atəşi-hicran olan bilir.

Hər kimsə lezzətin nə bilir acı sözlərin,  
Ol badə nəş'əsin cigəri qan olan bilir.

Bu qətrə piçü tabını dəryayı-eşqdə,  
Girdabi-çarmöcəyi-tufan olan bilir.

Mən tək həvayi-Kə'beyi-kuyin səfasını,  
Qurban olum sənə, sənə qurban olan bilir.

Dərviş qədrini nə bilir hər xəsis-i-dun  
Kim mur rütbəsini Süleyman olan bilir.

Qəddim kəmani-həlqeyi-əbru tək olduğun  
Qövsi, şikari-navəki-müjgan olan bilir.

\* \* \*

Çərxi-fələk dənər, dili-bitab ta dənər,  
Ol bir avuc sudan bu doquz asiya dənər.

Eşqi-şikəstə qədrini hüsni-rəsa bilir,  
Bu müştü-üstüxan başına ol hüma dənər.

Hər qönçəsi mənim gözümə bir tikan olur,  
Bir gülşənin ki, dövrinə badi-səba dənər.

Bir gündəyəm bəlayi-şəbi-tari-hicrdən  
Kim, öz-özünə gəldigi yoldan bəla dənər.

Dönsün öləndə Kə'beyi-məqsuddən yüzü,  
Hər kim ki, səndən, ey büti-deyraşına, dənər.

Zinharə gəldigildən olur tünd navəkin,  
Sözdür ki, eczdən dəmi-tığı-qəza dənər.

Qövsi, cəfayə sinə sıpər qıl, fəraigət et,  
Kim, dönməsin bəlayi-qəzadan bəla dənər.

\* \* \*

Le'li-nabin özgədir, çahi-zənəxdən özgədir  
Kim, nəməkzar özgə babətdir, nəməkdan özgədir.

Gərçi bülbü'l hüsnı-rəngindir, gülüstan özgədir,  
Abü rəngi-şö'leyi-rüxsarı-canan özgədir.

Paymal eylər kəməndi-zülf öz seydin, vəli  
Dəstbürdi-navəki-xunxarı-müjgar özgədir.

Bağlaram zünpar, əmma mərd əlindən bağlaram,  
Özgədir dinim mənim, ayını-Sən'an özgədir.

Naxuni-şəhbaz əgər seydin dələr bağın, vəli,  
Qüvvəti-sərpəncəyi-girayi-müjgan özgədir.

Öz-özin çoxlar bilir dana, vəli dana bilir:  
Özgədir namərdi-lafü mərdi-meydan özgədir.

Qövsini bənzətmək olmaz bağban bülbüllərə,  
Özgədir şaxı-gül, ol sərv-i-xüraman özgədir.

\* \* \*

Bu yetmezmi ki, seylabi-bəla başımdən aşıbdır  
Ki, mövci-əşk həm zənciri-ahəntək dolaşıbdır.

Bu rəngilə məhi-Kən'anə pirahən yaraşmazdı  
Kim, ol sərv-i-rəvanə pərdeyi-çeşmim yaraşıbdır.

Dağıldı tarü pudi cismimin dil intizarından,  
Nədir tədbir kim, kəştı sıniبدır, bəhr daşıbdır.

Anın tək kim şəbi-tarik artır dördi-bimarın,  
Sənin zülfə-pərişanın görüb aşiq, bulaşıbdır.

Nola başımdan aşsa cuşı-əşkim, şö'leyi-ahim  
Ki, hüsnün günbəğün əfzun olubdur, həddən aşıbdır.

Nə babət kim, olur gün pərtövündən dideyi-şəbnəm,  
Gözüm ol növ rüxsərin görən saat qamaşıbdır.

Yüz ilden sonra öz adını Məcnundan sual eylər,  
Bu rüxsər ilə saqı hər kimə bir yol sataşıbdır.

Kimin kim, eşq bağlar əl-ayağın, daxi açılmaz,  
Bu müşkil mənini çox kimsədən Qövsi araşıbdır.

\* \* \*

Parə-parə cigərim sineyi-suzanda yanar,  
Qalanı şəm kimi dideyi-giryanda yanar.

Bir zəman olmaz imiş aşiq olan fariğbal,  
Yanmayan vəsl oduna atəşi-hicranda yanar.

Bənzəməz heç oda hieran odu kim, pərvanə,  
Yanar ol növ ki, günlər, gecələr handa yanar.

Su ilə dəf olur ol od ki, yanar cism andan,  
Neyləsin göz yaşı ol şöləyə kim, canda yanar.

Bir xiyaban kimi kim, xəlq çırəğan eylər,  
Cigərim parələri hər səfi-müjganda yanar.

Necə bir yanə çıxım eşq diyarından kim,  
Qədəm, əvvəl qədəm ol odlu biyabanda yanar.

Dərddən çün xəbərim var, yanaram mən, Qövsi,  
Mən kimi aşığı-dilsuxtə hər yanda yanar.

\* \* \*

Çərxi-gərdun, dövri-dövran dövlətü din yaridir,  
Hər kimin ol saqidi-nazaforin qəmxarıdır.

Mən sənin bimarın, ey aləm bəlagərdan sana,  
Nərgisi-məstin sənin, yarəb, kimin bimaridir.

Can verib ol lə'ldən söz çəkmək istər xatirim  
Bir nəfəs, ey dil, xəbərdar ol ki, can bazarıdır.

Var ümidiq qoymaya toprağ ilə yeksan məni,  
Ol ki, məhzi-lütfəndən alımların memaridir.

Ruzigarım qarə ol xurşiddəndir kim, mənim  
Şəm'i-bəzəmim, nuri-çəsmim sayeyi-divaridir.

Kinəcu, zinhar, özüntək sanma, ey zahid, məni  
Həq bilir könlüm mənim tarı evindən aridir.

Sinəmi ezbəs dili-bitab məhcür eylədi,  
Sandım ol əbrukəmanın navəki-xunxarıdır.

Kakilindir, yarəb, ol suzan, könüllər məcməi,  
Ya mənim tək bir əsirin ahi-atəşbaridir.

Bir fələkdir könlümü mehrindir anda aftab,  
Odlu dağım, qanlı əşkim, sabitü səyyaridir.

Gərçi Qövsi xuni-dildən öz sözün rəngin edər,  
Söz bilən aşiq bilir göftar anın göftaridir.

\* \* \*

Daşə salmaq rəxnələr ol növki-müjgandan gəlir,  
Yüz qılncdan gəlməz onlar kim, bu peykandan gəlir.

Ver xəber könlümdən, ey mütrib, nişanın var işə  
Kim, gəlir bir nalə, əmma bilmənəm handan gəlir.

Sala bilməzsən təzelzül aləme, ey sərv, sən,  
Gər bu işlər gəlsə, ol sərv-i-xüramandan gəlir.

Yandırır ol şo'leyi-rüxsar hicrandan betər,  
Dərddən gəlməz mənə onlar ki, dərmandan gəlir.

Aşıqin ömrü uzundur qeyrdən kim, dəhrdə  
Bir dəmi yüz min il etmək şami-hicrandan gəlir.

Sən meyi-gülrəng tut, saqi, dolanım başına,  
Hər qədər kim, cami-purxun dövri-dövrəndən gəlir.

Xar tutma gövhəri-əşkim, götür toprağdan  
Kim, onun hər qətrəsi dəryayı-ümməndən gəlir.

Gərçi könlüm sinədə bir qətrə qan artıq degil,  
Müttəsil seylablər, Qövsi, bu virandan gəlir.

\* \* \*

Çün xəyalın handa kim var, aşiqin yanincadır,  
Ayü gün rəyincəvü əflak fəryadıncadır.

Xar baxma bülbülə, ey bağban, zinhar kim,  
Toprağı dərd əhlinin bidərdlər qanıncadır.

Səhldir naləm, əgər əflak salmış rəxnələr,  
Ol səməndin sanma kim, meydani cövlənəncadır.

Əşki-gülgün aşiqin rövşənraq eylər könlünü  
Kim, çıraqın pərtövi öz çəsmi-giryənəncadır.

Bülbüləm, əmma məni bənzətmək olmaz bülbülə  
Kim, mənim naləm anın sərv-i-xüramənəncadır.

Dustlər məqsudi mənzürü muravdımızdır mənim,  
Asiman kamımcadır, ta yar fəryadımcadır.

Cürmü təqsirim mənim hərçənd döryalercə var,  
Hansi üsyan ol kərimin möddi-ehsanıncadır.

Ol bəladır kim, mənim mərhəm bitirməz yarəmi,  
Yoxsa kim, hər natəvanın dərdi dərmanıncadır.

Yüz çevirməz dərddən Qövsi mənim könlüm kimi,  
Hər kimin kim, Nuh tək kəstisi tufanıncadır.

\* \* \*

Şirin təbəssümün sözə ruhi-rəvan verir,  
Hər kimsədən ki, can ala, bir özgə can verir.

Mümkün degil xəyal ilə bulmaq dəhanını,  
Yüz şürk kim, sözün gəlib ondan nişan verir.

Hacət degil özün edəsen iltifat ana  
Kim ol xürami-sərv cəvabın rəvan verir.

Örtər gözü nəzareyi-xurşid, yoxsa kim,  
Ey qafıl, öz nişanını ol binişan verir.

Zinhar, çapma atını bu sənglaxdə,  
Hərçənd çərx hər kimə beş gün inan verir.

Başım fədayı-cövhəri-şəmşiri-yar kim,  
Abi-rəvan gər istəsəm, ondan rəvan verir.

Mə'nidə hiç badeyi-gülgunə bənzəməz,  
Saqi əgerçi aləmi-surətdə qan verir.

Saqi, mənə yetər könül, əndişə çəkmə kim,  
Ol nimqətrə xun mənə aləmcə qan verir.

Qövsi, itir özün, demə kim, böylə mülkdə,  
Bikəsləri kim axtarıru kim nişan verir.

\* \* \*

Hərçənd xəlq qanını çəşmin əyan içər,  
Əmma nigahi-guşeyi-çəşmi nihan içər.

Sanmin gülabi-qonçeyi-gül bağban içər  
Kim, dəhr gülşənində gülü lalə qan içər.

Mütrib, fəğan ki, saqiyi-nazafərin mənim  
Qan eylədikcə bağrimi, dövri-zəman içər.

Məxmur gözlerin içər ol rəng qanımı  
Kim ömri-Xızır təşnəsi abi-rəvan içər.

Lebriz qıldı lalə kimi dağ ayağımı,  
Ol badədən ki, şaxi-gülli-ərğəvan içər.

Məlumdur əlindən anın badə nəş'əsi,  
Bir saqinin ki, nərgisi-məxmuri qan içər.

Yareb, nə yüzdən ola ki, məxmur gözlerin  
Sağər səbükinan alırū sərgiran içər.

Ol gülrüxün, görün, nə qədər abrui var,  
Kim, su nəzarəsindən anın gülsitan içər.

Hər qətrəsi bir əxgər olur şəm'i-bəzm tək,  
Abi-rəvan ki, Qövsiyi-atəşzəban içər.

\* \* \*

Tufani-seyli-əşk göz açıb yumuncadır,  
Meraci-çarmövceyi-qəm bir tumuncadır.

Eymən boyun bəlasın alım, gəl ki, xubluq  
Bir camədir ki, sərvə-rəvanın boyuncadır.

Hərçənd kim, qiyami-qiyamət irağ isə,  
Əmma ayağə saqiyi-dövran duruncadır.

Can təngnayı-cismədə, ol nazənin təbib,  
Əhvalımı bir özgə dil ilən soruncadır.

Meydani-nazi-hüsən könüllər fəzasıdır  
Kim, cilvəgahı-ahuyi-rəna çölüncədir.

Pərvanə yanıb etdi mənə bu vəsiyyəti  
Kim, intizar vədeyi-didar oluncadır.

Müşkül degil əhateyi-kövnü məkan mənə,  
Əşki-rəvan inanımı əldən qoyuncadır.

Könlüm mənim ki, bir sonanın cılvgahıdır,  
Çeşmim bilir ki, bəhri-mühitin gölündədir.

Qövsi, əgər bu məstliğin olsa axırı,  
Peymaneyi-həyatı-sipehrin doluncadır.

\* \* \*

Xurşidü mah cilvəsi bir göz görünçədir,  
Dövri-sipehr bir-iki sağər doluncadır.

Nərradi-çərx evi bizə baziçəxanədir,  
Həngameyi-nışatı anın bir oyuncadır.

Çün mizban kərim ola, bibərkliq-nə qəm,  
Həmmal ol ki, tuşeyi-rahi yoluncadır.



Yetməz xəmidə qəddimə, əşki-rəvanımə  
Gor seyli-novbahar sipehrin belincədir.

Divanə ol ki, eyd ola hər qarə gün sənə,  
Keç əqləndən ki, matəmi əqlin toyuncadır.

Gər dövlət arta, payeyi-möhnət bülənd olur,  
Qövsi, libasi hər kişinin öz boyuncadır.

\* \* \*

Tutar ahəng mütrib, çün dili-püriztirab oynar,  
Məgər bilməzmi kim, dəfsiz bu sərməsti-xərab oynar.



Uşaqlar tək sənin qapında çərxi-pir illərdir  
Bu ümmid ilə kim, bir gün olur bir fəthi-bab, oynar.

Necə ətfal ilə divanə həmrəqs olmasın, yarəb  
Ki, zövqündən nəsimi-novbaharın şeyxü şab oynar.

Məni rəşk atəşi mey tək edər bir şölə od, saqı,  
Sipəndi-şux çün məstanə rəqs eylər, kəbab oynar.

Könül, sən çərxi-bizinharden zinharə tez gəldin  
Ki, hər bir danə başında yüz il bu asiyab oynar.

Özünçün sayəban fikr eyle, çıx gərdunun altından  
Ki, bir gün öz yerindən axır ol zərrintənab oynar.

Nola gər biqərar olsam sipehrin piçü tabından  
Ki, başımda folaxün tək bu ağır asiyab oynar.

Bu ol söz pərtövidir kim, Füzuli söyləmiş, Qövsi:  
“Neçün kim, mövclənmiş sudə əksi-aftab oynar”.

\* \* \*

Qədin ki, sörvi-xuraman ilən bərabərdir,  
Boyun bəlasın alım, can ilən bərabərdir.

Fəzayı-gülşəni-kuyin həvası başimdə,  
Həvayı-rövzeyi-rizvan ilən bərabərdir.

İçermi su gözüm, ey novnihal, gülşəndən  
Ki, sənsiz abi-bəqa qan ilən bərabərdir.

Təbib, əgər çıxa can, çıxmaz üstüxanımdən,  
Bu yerli dərd ki, dərman ilən bərabərdir.

Gözüm, könül dedigin gərçi qətrədir, əmma  
Bəsirət əhlinə ümman ilən bərabərdir.

Sipchrə tab verən dudi-ahim, ey novxet,  
Kəməndi-zülfə-pərişan ilən bərabərdir.

Həsud qanımı içmək dilər, nə bilsin kim,  
Bu ab atəşi-suzan ilən bərabərdir.

Məni-mühəqqəri seyd etdi bir şikarəfkən  
Ki, xaki-rahi anın qan ilən bərabərdir.

Diyari-eşqdə olmaz böyük-kiçik, Qövsi,  
Bu yerdə mur Süleyman ilən bərabərdir.

\* \* \*

Bu nə gözdür ki, sənin var, nə bəla məddi-nəzərdir,  
Bu nə dildir məni-bitabdə, yarəb, nə cigerdir.

Etibar eyləmək olmaz bu fəna mülkdə ömrə,  
Himmət, ey ruhi-rəvan kim, səri-kuyinə səfərdir.

Türfə aşubdur, ey dustlər, Allahi sevərsiz,  
Gəlir ol sərv, qiyamət gündür, ya nə xəbərdir.

Ərəqi-şərmü həya çöhreyi-səbz üstə gözümüzdür,  
Üqdi şəbnəm kimi hər qətrəsi bir danə göhərdir.

Ta nələr başımə gəlsin, səni, ey şəm, görəndə,  
Görəməkdən yüzini könlüm evi zirü zəbərdir.

Nalə bir ləhzə nəfəs çəkməgə verməz ana fürsət,  
Zahirən bülbüli-bitab bilir kim, nə xəbərdir.

Ey qoyan sudü ziyan üstünə sərmayeyi-ömri,  
Zərərin nəfdir, əmma, sən deyən nəf zərərdir.

Məni hər bülbüle nisbət verən adəm nə bilir ki,  
Ana mənzur nəvadır, mənə məqsud əsərdir.

Göz mənim caməmə, Qövsi, nə tikibən, nədən ötrü,  
Meyi-güləng degil, saqı bilir, xuni-cigərdir.

\* \* \*

Səbr ilə hansı dərdə təbibim dəva verir  
Kim, dərd əlində hər sümügüm bir səda verir.

Dünyavü axirətdən edər bixəbər məni,  
Hərgah bir xəbər mənə səndən səba verir.

Hərçənd kim, xəzan dağıdır aşıyanını,  
Axır bahar bülbülo borgü nəva verir.

Ey şaxi-ərgəvan, sən özün etmə iltifat  
Kim, sərvü gül cəvabını badi-səba verir.

Ayineyi-muradımı gər zəngi-qəm tutar,  
Əmma qübari-Kə'beyi-kuyin səfa verir.

Eşqi-qəyur süfreyi-ən'ami üstünə,  
Şahü gəda, böyük-kiçigə bir səla verir.

Hər kim ayağı altına baxmaz qürurdan,  
Gərduni-pir anın əlinə tez əsa verir.

Kəm tutma binəvaləri, Yusifdən et qiyas  
Kim, ruzigar yaxşılərə az bəha verir.

Qövsi, gözüm gübari-xətin eylər arizu,  
Hərçənd nuri-didə alır, tutiya verir.

\* \* \*

Mahi-Kən'anın gözü çahi-zənəxdanındadır,  
Handa bir fərmanrəva var, tövqi-fərmanındadır.

Laf urarlar hüsndən hərcənd gülrüxsarlar,  
Həq bilir, ol ayeyi-rəhmət sənin şənidədir.

Şuri-həşraşubi-dövran, fitneyi-axırzəman,  
Lə'li-şirin, xali-mışkin, çeşmi-fettanındadır.

Ol qədər kim, abru rüxsari-tabanında var,  
Abü rəng, ey şaxi-gül, gülbərgi-xəndanındadır.

Yusifin tutmaz Züleyxa tək giribanın daxi,  
Əlləri hər pakdamanın ki, damanındadır.

Yerdən cılər aqibət, çox sərvi, ey nazafərin,  
Şiveyi-rəftar kim, sərvi-xüramanında var.

Guşeyi-beytul-həzən, Qövsi, gülüstəndir sənə  
Kim, xoyalından anın Yusif giribanındadır.

\* \* \*

Bizim hərcənd üşşaq arasında adımız yoxdur,  
Nə gündür kim, qapında dadımız, bidadımız yoxdur.

Dəbistanında cəqin tifli-əbcədxandır Əflatun,  
Sanırlar bixəbərlər pirimiz, ustadımız yoxdur.

Bizə öz sərgüzəşt-i-eşqi-biencamımız bəsdir,  
Səri-əfsaneyi-Məcnunumuz, Fərhadımız yoxdur.

Könül, seylabdən məmurlar çəksinlər əndişə,  
Bihəmdüllah ki, biz viranoyız, abadımız yoxdur.

Bu vadilərdə farığballar təşviş çəksinlər  
Ki, biz seyd olmuşuz, əndişeyi-səyyadımız yoxdur.

Dolanım başına, bəsdir bizi çeşmi-sükənsazın,  
Fünuni-nəzmdə hərcənd bir ustadımız yoxdur.

Bu şirin sözlərin aşiq bilir keyfiyyətin, vaiz,  
Sənin kim acıdır ağzin, sanırsan dadımız yoxdur.

Təbib-i-eşqdən, Qövsi, qəmü dərdin nişan tutma  
Ki, bizlər bir-birilə aşınayüz, yadımız yoxdur.

Bu ol şirin qəzeldir kim, demiş bir Sahiri-mahir:  
“Könüldəndir şikayət, kimsədən fəryadımız yoxdur”.

\* \* \*

Bülbülü-şeyda gülün, pərvanə şəm'in dağıdır,  
Binəva könlüm ki, bir dilbilməzin dustağıdır.

Bimürüvvətlər əlindən məndə taqət qalmadı,  
Ey sipehri-bimürüvvət, bir mürüvvət çağıdır.

Dustsuz, düşmənsiz olmaz heç kim, fəryad kim,  
Dust həm düşmən kimi derlər mənimlən yağıdır.

Gər firəng olsam, müsəlmanlar, məni mən' eyləmin,  
Ey xoşa ol kim, firəngizadələr dustağıdır.

Sübhdür, ey gövkəbi-bəxtim, nə yatıbsan, oyan,  
Mətləb almaq vaxtıdır, ərzi-təmənna çağıdır.

Girdbad olmaz bu vadilərdə kim, sərgəştelər  
Sovurular başə, Məcnunun fəna toprağıdır.

Guşeyi-xəlvət ki, hiç adəm ona yol bulmaya,  
İstədim yoxdur, əgər var isə, cənnət bağıdır.

Saqiyi-nazaferinin qoymaz əldən damənin,  
Dürdi-mey guya əli tutmazların toprağıdır.

Dözmədi bir tişəyə Fərhad, ey bidadgər,  
Sineyi-Qövsi sanırsan Bisütunun dağıdır.

\* \* \*

Əgərçi naləm ilən naləsin həzar unudubdur,  
Fəğan ki, mürği-qəfəs tək məni bahar unudubdur.

Sitəm degilmi, təbibim, bu natəvanı unutmaq  
Ki, səndən özgəni aləmdə hər nə var, unudubdur.

Giran degil qəmi-dərdü bəlayə düşdüğüm, əmma  
Bəla budur ki, məni yarı-qəmküsər unudubdur.

Könül, məni kim edər yad məhfilində anın kim,  
Özü-özün unudar hər kimi ki, yar udubdur.

Unutma bülbülü, ey bağban, gətir ələ könlün  
Ki, yüz sənin kimi gülçini novbahar unudubdur.

Anın kimi məni-bimar, həm əsiri-xümarəm,  
Nə vəchdən məni ol çeşmi-pürxümar unudubdur.

Qəmi-zəmanəni kim, nəqsi-ömr düşməni candır,  
Unut ki, çoxları Qövsi, bu ruzigar unudubdur.

\* \* \*

Könül gər ram ola, dövlət rəfiqü bəxt yarimdır  
Ki, gənci-dərdü dağəm mən, bu viran ev həsarimdir.

Qəmim yoxdur sırişki-çesmi-xunəfşan hücumundan,  
Mənə neylər bu daşqun seyl kim, dərya kənarimdir.

Vücudum yandırır bir növ ahi-şö'ləbarəm kim,  
Sanasan kim, bu həm odlarə yanmış ruzigarimdir.

Əgər yüz mehr göstərsə, əgər min tiği-kin çəksə,  
Nə vəchilə ki, var ol mah, yarım qəmküsərəmdir.

Sonin yadımla, ey gülçöhrə, bir aləm nişatım var,  
Bu yüzdəndir ki, xəlvət bağımı üzlət bəhərimdir.

Həman öz nəqdini tarac edər çeşimi bu yüzdən kim,  
Əgər dindir, əgər iman, sənindir hər nə varımdır.

Sipehri-nacəvanmərdin sitizinən nə qəm, Qövsi  
Ki, lütfi-Şahi-Mərdan, Heydəri-səfdər həsarimdir.

\* \* \*

Mənə mənzurdur hüsnündən, ey şirinzəban, gözlər,  
Bəli, hər halda var məxmur olan, rətli-giran gözlər.

Diler ol kakili-müşkini könlüm bəzmi-vəslində,  
Əgər quş rövzeyi-rizvənadır kim, aşıyan gözlər.

Apardı əqlü huşim, qoymadı namü nişan məndən,  
Bu gözlər bilmənəm, yarəb, nə ey əbrukəman gözlər.

Əgor yüz dərdü dağım var, həman yüz intizarım var  
Ki, hərçənd olsa mehman əhli-himmət mühimən gözlər.

Ayağə düşməyen balanışın olmaz könüllərdə,  
Həqiqətdə yaraşur sədr ana kim, asitan gözlər.

Ey örtən öz gözün dərvişlərdən övci-dövlətdə,  
Xəbərdar olğınən kim, ol zəminə asiman gözlər.

Nola gər könlümü ol hüsnı-baladəst gözlər kim,  
Nə olsa, töhfəsin murin Süleymani-zəman gözlər.

Nə şirin sözlərin vapdır ki, çeşmi-şurdur, olsun,  
Nə yaxşı gözlərin var kim, iraq olsun yeman gözler.

Şəbi-hicranın əzbəs kim, gözüm yollarda qalmışdır,  
Əgər könlümdə əglənsən, səni çeşmim həman gözlər.

Vüsal əyyamı mə'zurəm gözüm görməzsə rüxsarın  
Ki, qalmışdır həman yollarda, ey sərvi-rəvan gözlər.

Bu gün-danla qübarım seyr edər bir özgə alomdə  
Əgər, Qövsi, kəmandarım bu aləmdən nişan gözlər.

\* \* \*

Sipəndi biqərarız biz, vəli fəryadımız yoxdur,  
Əgər bidad ilə yüz yandırırlar, dadımız yoxdur.

Şən, ey çərxi-sitməkər, qətlizlə çəkmə zəhmət kim,  
Şəhidi-tiği-esqüz, hacəti-cəlladımız yoxdur.

Betərdir yüz qılıcdn süfleyi-dun himmət ehsanı,  
Bihəmdüllah, fələkdən minnəti-imdadımız yoxdur.

Çəker hər tifl bir dami-bəla Məcnun güzarinə,  
Sanur ahuyi-rəna kim, bizim səyyadımız yoxdur.

Gəl, ey pərvanə, şərh et sərgüzəştin şəm yanında  
Ki, bizler bir-birilə aşınayüz, dadımız yoxdur.

Əger var isə insafın təhəmmül umma bizzən kim,  
Bizim, ey səxtbazu, pəncəyi-fuladımız yoxdur.

Bu misra tərcümanımdır, budur virdi-zəbanım kim,  
Bəla dildəndir, ol dildar əlindən dadımız yoxdur.

Bu beş gün kim, veribdirlər aman, sən nalə çək, Qövsi,  
Gələr bir gün ki, bülbüllər sanurlar adımız yoxdur.

\* \* \*

Demə bitab könül gövhəri-qəltanə dəgər  
Ki, bu bir qətreyi-kəmhövsələ ümmənə dəgər.

Nola ol səxt kəmangər mənə meyl etməsə kim,  
Məndə can yoxdur, anın hər oxu bir canə dəgər.

Görməyən Yusifimin hüsnı-cəmalın nə bilir  
Ki, mənim əxtəri-bəxtim məhi-Kən'anə dəgər.

Yeri, ey çarədə ehmal qılan qafil kim,  
Məni bir dərd həlak etdi ki, dərmanə dəgər.

Bilməyib qədrimi, Qövsi, məni odlarə salır,  
Nə bilir hüsn ki, yüz şəm'ə bu pərvanə dəgər.

\* \* \*

Deyin Fərhadü Məcnun xabi-qəflətdən oyansunlar,  
Əgər doğru deyirlər, dərdimə bir dəm dayansunlar.

Mənəm, ey çərxi-napakizəpərvər, safdır könlüm,  
Nola seylabi-əşkim birlə dəryalər bulansunlar.

Anın ta kakılın gördüm, bu saman ilə bildim kim,  
Porişanlar gərək aləmdə sərgərdan dolansınlar.

Məni bu şə'mi-gülrüxsar yandırmış ki, qeyrətdən,  
Gərək bülbüllər pərvanələr odlarə yansunlar.

Ölürlər rəşkdən, gər bilsələr xuni-cigər qədrin,  
Bunu bidərdər məndən eşitsinlər, isansunlar.

Bu xublar kim, cəfavü cövr qılmaqdən usanmazlar,  
İlahi aşiq et, ta özlərindən həm usansunlar.

Mürüvvət olmasayı maneim, Qövsi, deyərdim kim,  
İlahi, mən kimi əgyar həm odlarə yansunlar.

\* \* \*

Fəğan ki, bilmənəm öz könlümün bələsi nədir,  
Bu hal ilən nə bilim yar müddəası nədir.

Foğan ki, fariğ olub əl çəkər əlacımdən,  
Təbib bilsə ki, dərdim nədir, dəvası nədir.

Anın rızası mənim mətləbim, muradımdır,  
Bəla budur ki, anın bilmənəm rızası nədir.

Eşitsə naləmi zahid həvayi-kuyində,  
Bilir ki, rövzeyi-rizvan nədir, həvası nodır.

Məni xəyali-vüsalində görməyən nə bilir  
Ki, şəm'i-bəzm ilə pərvanə macərası nədir.

Mən istərəm səni, ey mah, yoxsa dünyanın,  
Sitarəsi nəvü mehri nəvü vəfası nədir.

Neçün müzayiqə qətlində Qövzinin yarəb,  
Anın bu zə'f ilə qanı nədir, bəhası nədir.

\* \* \*

Fariğ olsam giryədən könlüm evi viran olur,  
Bir nəfəs gər nalə ehmal etso, bağrim qan olur.

Ülfətin, zinhar, məndən kəsginən, ey Xırz kim,  
Abi-heyvan taleimdən atəsi-suzan olur.

Ah kim, gər dinnəsəm dil nalə başlar sinədən,  
Gər nəfəs çəksəm, qübari-xatiri-canan olur.

Açılmı könlüm, ey sərv-i-rəvan, gülzardən  
Kim, behişt-i-cavidən sənsiz mənə zindan olur.

Bəs ki, ey ahuyi-kəmnezzarə, kiradır gözün,  
Öz nigahın həm əsiri-pəncəyi-müjgan olur.

Ey mənim rüsvalığımdan inciyib ikrah edən,  
Gün çıxar, aləm görər, aşiq haçan pünhan olur.

Xah üz döndərsən ondan, xah iqbal eyləsən,  
Axır, ey əbrukəman, Qövsi sana qurban olur.

\* \* \*

Məni-bitab əgər çəksəm nəfəs, bülbül fəğan başlar,  
Əgər mən başlasam bir nalı, gül həm ələman başlar.

Çəməndə sərv qalmaz dudi-ahim piçü tabindən,  
Mənimlə gər bu təmkin ilə ol sərv-i-rəvan başlar.

Yəman olmaz demək yaxşılərə, əmma budur dərdim,  
Kim, ol bidadgər hərçənd yaxşıdır, yəman başlar.

Keçər aşıqlərə gər dad, əgər bidad edər canan,  
Zəmin eylər məhəmməl hər rəviş kim, asiman başlar.

Mənim həm vəslü hicrandan hesabım var, kitabım var,  
Əgər ərbəbi-dünya qisseyi-südü ziyan başlar.

Əgər aləm mənimcün mayeyi-səbr olsa, bitabəm,  
Bu dərd ilə könül gər sənsiz, ey arami-can, başlar.

Demin kakil sözün bu Qövsiyi-sövdai yanında  
Ki, nagəh yengidən bir intəhasız dastan başlar.

\* \* \*

Aşıqi-bitab üçün arami-candır novbahar,  
Xanimansız bülbülə darüləmandır novbahar.

Saqiyi-gülçöhrə zohmət çəkməsin, gül verməsin,  
Mən kimi məxmur üçün rətli-girandır novbahar.

Bülhəvəs bibəhrədir keyfiyyəti-didardən,  
Laləzari-dağ əgər yoxdur, xəzandır novbahar.

Munca bərgü barına, ey bağban, fəxr etmə kim,  
Tutmaq olmaz damənin, gənci-rəvandır novbahar.

Bir nihaləm kim, nə bərgim var, nə barım var mənim,  
Sanma bica, gər mənimlə sərgirandır novbahar.

Saqiya, kimdir gülü gülzərə iqbəl eyləyən  
Kim, sənin dövründə binamü nişandır novbahar.

Səndən, ey novgül, mənim balü pərim pəjmürdədir,  
Yoxsa kim, bülbüllərə ruhi-rəvandır novbahar.

Hər güli-sirab açarmı könlümü, ey əndəlib  
Kim, mənə əzbəs ki dilgirəm, girandır novbahar.

Nəxli-ahim heç bu il sərsəbz olub bar vermədi,  
Zahirən, Qövsi, əracifü yalandır novbahar.

\* \* \*

Mənim canım ki, bir dərd anlayan cananə layiqdir,  
Fəğan kim, bəxt əlindən atəshi-hirmanə layiqdir.

Məni-bitabdən tutmaq kənar, ey şəm, bicadır  
Dolamıb yanmağa, aləm bilir, pərvanə layiqdir.

Xətadir üstüxanımdan mənim qət'i-nəzər qılmaq,  
Bu neylər yaxşı neylərdir, gözüm peykanə layiqdir.

Nəfəs çəkmək xətadir mərdümi-hüşyar yanında,  
Nə hər məhfildə, ey ney, naleyi-məstanə layiqdir.

Mənə sənsiz hilali-eydini izhar edər gərdun,  
Sanur guya ki, hər əbrukəman qurbanə layiqdir.

Nə qəm gər natəvanəm kim, məhəbbət karsazında,  
Biri kim, baş ilə candan keçər, meydanə layiqdir.

Cünun səhrasının Məcnunları vardır, vəli, Qövsi,  
Bu meydan bir sənin tək atəşin cövlənə layiqdir.

\* \* \*

Bülbül kimi baharı xəzan bilmənəm nədir,  
Məstəm, təfavüti-meyü qan bilmənəm nədir.

Saqi müdam mey yerinə qan verir mənə,  
Bilmiş, məgər ki, yaxşı-yəman bilmənəm nədir.

Sən məstü laübaliyü mən xaniman xərab,  
Namusü nəngü namü nişan bilmənəm nədir.

Billah mundan özgə ki, isarı-yar ola,  
Aləmdə hasili-dilü can bilmənəm nədir.

Bir nalə ilə fəsli-baharım keçir mənim,  
Hər dəm bir özgə ahü fəğan bilmənəm nədir.

Hərçənd şəm tek yanaram sübhədin, vəli  
Pərvanəyəm ki, ahü fəğan bilmənəm nədir.

Sindurməsinmi işşəmi gərduni-səngdil  
Kim, səngsar edərsə, aman bilmənəm nədir.

Bəsdir şərabdən mənə, saqi, bu nəş'ə kim,  
Cövri-sipehrü dövri-zəman bilmənəm nədir.

Eşq ilə var mənim dəxi bir özgə aləmim,  
Qövsi, cəhanü xəlqi-cəhan bilmənəm nədir.

\* \* \*

Heç şəm ilə ram olmaz, pərvanələriz bizlər,  
Zəncirə baş endirməz, divanələriz bizlər.

Dünya ilə surətdə var ülfətimiz, əmma  
Mə'nidə bu aləmdən biganələriz bizlər.

Seylabi-həvadisdən neylər bizə gerdun kim,  
Tufani-kəşakəsdən viranələriz bizlər.

Hərgiz səsimiz çıxmaz, heç kim dilimiz bilməz,  
Hərçənd ki, dillərdə əfsanələriz bizlər.

Yox taqətimiz, əmma fariğ degilik, Qövsi,  
Ol mah büti-Çindir, bütxanələriz bizlər.

\* \* \*

Ey şəm, bu günlərdə mənim halımı gəl gör,  
Hicran gecəsi surəti-əhvalımı gol gör.

Ey sayeyi-sərvin ələmi-səbzi-qiyamət,  
Məhşər günüdür nameyi-e'malımı gəl gör.

Sinəmdə əliflər çəkər oldum sitəmindən,  
Divani-məhəbbətdə mənim falımı gəl gör.

Məlum degil danla, tobibim, nolacaqdır,  
Zinhar, bu gün bir nəfəs əhvalımı gəl gör.

Hərçənd məni dövri-fələk saldı ayaqdan,  
Qə'i-rəhi-kuyində pərtü balımı gəl gör.

Bütxanə məni Kə'bə kimi şəm ilə istər,  
Ey qibleyi-ərbəbi-dil, iqbalımı gəl gör.

Qövs kimi əzbəs ki, zəmingirü zəifəm,  
Can nəqdini tapşırmağa ehmalımı gəl gör.

\* \* \*

Dəhr hər beş gündə bir atəşinan meydanıdır,  
Hər zəman bir saqiyi-nazaferin dövranıdır.

Ol ləbələb cam ki, çeşmin mənə təklif edər,  
Mey degil, yarəb, bu hansı bigünahın qanıdır.

Çün kəbab olmuş cigərlər rızqıdır eşq əhlinin,  
Hər kimin mehmanı olsa, aşiq öz mehmanıdır.

Türfə rövşəndir üzərin, xoş uzundur kakilin,  
Hansının şəm'i kimin, yarəb, şəbi-hicramıdır.

Rışteyi-mehrү vəfadır aşiqi zəncir edən  
Kakilin tək öz-özünün zarü sərgərdanıdır.

Vardır nəzzarədə bir rəhm, bir iman, vəli  
Çəşmi-məstin tək firəngin bəndeyi-fərmanıdır.

Çəki-sinəmdən mənim bilməzmidir peykan çəkən  
Kim, bu ol əbrukəmanın navəki-müjganıdır.

Bağlamış bəs kim, hicabi-eşq Qövzinin gözün,  
Gündə yüz qurban olur, bilməz kimin qurbanıdır.

Bu həman rəna qəzəldir kim, Füzuli söyləmiş:  
“Doğru derlər, hər zəman bir aşiqin dövranıdır”.

\* \* \*

Yarəb, bu il nə növ gəlib, keçdi novbahar  
Kim, mən hənuz açmamışam çeşmi-intizar.

Ey söyləyən ki, səbrü şəkib ixtiyar qıl,  
Tanrı bilir, nə səbr qalıbdır, nə ixtiyar.

Məcnun özün mənimlə bərabər xoyal edər,  
Əmma bilir təfavütümüz, kim ki, əqli var.

Məlum olurdu kim, nə çəkir biqərarlar,  
Çəksəydi öz yolunda gözüm nura intizar.

Bilməm nəzarənin necə tutmuş inanını  
Əzbəs siyahməstdir ol çeşmi-pürxümar.

Hiç kimdə rəng qoymadı ol hüsni-nimrəng,  
Hərçənd xəlqə tabu təravət verir bahar.

Zinhar, qəmzəsindən anın ehtiraz edin  
Kim, ol bəlayə qanım içən olmasın düçar.

Məşuq aşiq olduğu sözdür, fəsanədir  
Kim, böylə intizar çəkən verməz intizar.

Qövsi, bu ol qəzəl ki, demişdir bir əhli-dil:  
“Axır gözüm qarasını ağ etdi ruzigar”.

\* \* \*

Biz kimüz kuyində yarın, bir bəlük avarələr,  
Xəstələr, sərgəştələr, bitablər, biçarələr.

Eşq fərmanilə gərdun tirərz eylər məni,  
Tifl tək kim, bimi-ustad ilə məşqin qarələr.

Ahü naləm navəkindən göz-göz olmuşdur felək  
Kim, deyər xəlq onlara sabitlərə səyyarələr.

Əqldən biganə eylər aşına sözlər, şəli  
Aşıqi-divanəni zəncir edər nəzzarələr.

Yangınən məhfildə öz kamincə, ey pərvanə, sən  
Kim, məni ab etdilər bir parə atəşparələr.

Çəkmənəm əl kakilindən ol səhi sərvin əgər  
Şaneyi-şümşad tək yüz yerdə bağrm yarələr.

Büt kimi vari gərəkdir səcdə etsinlər ona  
Versələr insaf kafərgişlər, xunxarlar.

Ol kəlamidir Nəvainin bu, Qövsi, kim demiş:  
“Bəs ki, tofrağ oldu eşqin dəştidə avarələr”.

\* \* \*

Ol gün ki, zülfün ol sənəmin şanə qıldılar,  
Zəncirə çəkdilər məni, divanə qıldılar.

Ol gün ki, rövşən etdi fələk şəm'i-arizin,  
Mehr ilə mahin adını pərvanə qıldılar.

Bir tazə güldən ötrü məni əndəlib tək,  
Sərfi-nəvayı-naleyi-məstanə qıldılar.

Ol gəncdən nişan mənə bir kimsə vermedi,  
Bilməm ki, nə vəchdən məni divanə qıldılar.

Eşq ilə kim ki yandı, mən oldum kəbab ana,  
Hər şəm'i yaxdılara, məni pərvanə qıldılar.

Çox mən kimi əsiri özündən bu xublər,  
Bir azca iltifat ilə biganə qıldılar.

Gər xəlq unutsalar, nola Məcnun fəsanəsin,  
Qövsi, bu növ kim, səni əfsanə qıldılar.

\* \* \*

Yüz min qəm ilə xatirimi şad qıldılar,  
Viranə etdilər məni, abad qıldılar.

Düşməz vətən sənin səri-kuyində yadıma,  
Guya bu xakdən məni icad qıldılar.

Yalqız riyazot ilə Fəlatun mən olmadım  
Kim, çoxları bu tifflər ustad qıldılar.

Üşşaq naləsini sevər bəs ki, rüzigar,  
Biday qıldı, hər nə qədər dad qıldılar.

Fəryad kim, yetişmədi fəryad bir yerə,  
Hərcənd əhli-dil səni fəryad qıldılar.

Onlar güli-murad güləbini tutdular  
Kim, əndəlibi bir gün ilə yad qıldılar.

Hər yerdə Qövsi başladı öz sərgüzəştini,  
Üşşaq ahü naləni bünyad qıldılar.

\* \* \*

Ey ki, hüsnün aşiqin xurşidi-aləmtabidir,  
Qibleyi-taət mənə obrułerin mehrabidir.

Mən sənin bitabın, aləm bəlagərdan sənə,  
Zülfə-purtabın sənin, yarəb, kimin bitabidir.

Sürətin ayineyi-ərbabi-mə'nidir, vəli,  
Aşıqi-bitab ol ayinənin simabidir.

Arizuyi-badeyi-biğəm qılan bilməzmi kim,  
Xuni-dil xümxaneyi-çörəxin şərabi-nabidir.

Əhli-halın bəzminə hüşyar olan layiq degil,  
Bəkəleyin meyxanə qapusin, bu cənnət babidir.

Sineyi-sədçakdır eşqi-cigərxarın gülü,  
Qanlı peykanlar bu bağın qonçeyi-sirabidir.

Zahidəm, qövsi, mənə könlüm evidir məscidim,  
Ol yixilmiş məscidin xəm qamətim mehrabidir.

\* \* \*

Ey ki, çeşmim həlqeyi-zülfə-pərişanındadır,  
Əqlimü huşum əgər vardır, sənin yanındadır.

Göz tikər tək sübh üçün bimar olan rövzənlərə,  
Ömrlərdir gözlərim çəki-giribənindadır.

Almamış nörgislərin bir yerdə məndən könlümü  
Kim, anın hər parəsi bir növki-müjganındadır.

Dilrübələq özgədir, hərcənd ahulər gözü,  
Qarədir ol sūrmədən kim, çeşmi-fəttanındadır.

Mümkün olmaz zəxmi-tiğ açsın tutulmuş könlümü  
Kim, bu gullor qonçeyi-sirabi-peykanındadır.

Sənsən ol şirin ki, hər şur olsa sübh həşrədin,  
Bir nəmək çeşdir bu düzdən kim, nəməkdən var.

Bəndəyi-hər süfəsən, Qövsi, həvayı-nəfs ilə,  
Çörəx fərmanındadır, gər nəfs fərmanındadır.

\* \* \*

Nola gər könlümdə eşq naləfərma gizlənir,  
Bu könül bir qotrədir kim, onda dərya gizlənir.

Aşıqi-pakizəgövhər sinosindo xuni-dil,  
Gizlənir, gər pərdeyi-minadə səhba gizlənir.

Bərqi-əbr altında pünhan qılmağı mümkün degil,  
Naleyi-atəşinan könlümdə bica gizlənir.

Dörd əlindən dudi-ahim çün fələkpeymalənir,  
Yaşınır xurşidi-tabanü Mosiha gizlənir.

Durmışan, oturmışan xəlq ilə bilməz kim, neçin  
Yer üzündən qaçıban göylərdə İsa gizlənir.

Balü pərsiz bülbülm, mümkünmidir görmek məni  
Kim, yuvamın xarü xاشakində ənqə gizlənir.

Bir pəri peyvəstə vardır şışesində Qövsinin,  
Səngdil bütər gözümdən sanma bica gizlənir.

\* \* \*

Hər kimə ol səngdil səhba verir, qan ağladır,  
Güldürür sübhi-vüsalü şami-hicran ağladır.

Fariğ olmaq bir nəfəs qəmdən mənə mümkün degil,  
Saqiyi-xuni-qərm əgər güldürsə, dövran ağladır.

Üz tutub mehrabə ağlarsam, demin, zahid mənə,  
Ey müsəlmanlar, məni ol namüsəlman ağladır.

Ey məni bəzmində yarın nalədən mə'n eyləyən,  
Bülbüli-bitabi neyyir tək gülüstan ağladır.

Hər kimi gülmekdə görsem, məhv edər heyrət məni,  
Bəs ki, müşkil güldürür gərdun, asan ağladır.

Piçü tabi-zülf ilə ol qönçeyi-xəndən mənəm,  
Tarü pudim şəm tək eylər pərişan, ağladır.

Rövzesi-rizvan həvası məndə yox, əmma məni,  
Arizuyi-rövheyi-şahi-Xorasan ağladır.

Ağlayan Qövsimidir, ya piri-Kən'an kim, onu  
Guşeyi-beytül-həzəndə mahi-Kən'an ağladır.

\* \* \*

Aftabi var sipehrin, ana qarşı ayı var,  
Səndən özgə xublardan hər kim olsa, tayı var.

Nola gər yoxdur səgi-kuyindən əndişəm mənim,  
Hərcü mərci-həşrdə kimdən kimin pərvayı var.

Xublardən saxla, ey kim, cilvəgahindir könül,  
Avçisi var hər çölün kim, ahuyi-rə'nayi var.

Rind cami-badə, zahid şirü aşiq xuni-dil,  
Piri-çərxin süfrəsindən hər kimin bir payı var.

Dinivü üqbə muradın bulmuş ol kim mən kimi,  
Taleyi-nasazi varü yarı-bipərvayı var.

Xüşkləb qoymaq məni mümkün midir ol bəhr kim,  
Əbr feyzindən anın hər qotrənin dəryayı var.

Natəvandır Qöysi, əmma qafıl ondan olma kim,  
Gər zəmingir olsa həm ahi-fələkpeymayı var.

\* \* \*

Aşıqəm, binəvalığım vardım,  
Yollar üstə gədalığım vardır.

Kəsmişəm ülfət aşinalerdən,  
Binifaq aşinalığım vardır.

Dolanım başına nə metləb üçün,  
Mən ki, bimüddəalığım vardır.

Mey müvafiq degil məzacım ilə,  
Sanma kim, parsalığım vardır.

Hər qədər eşqdən rəsayəm mən,  
Əql ilə narəsalığım vardır.

Buriya fərşimü evim məscid,  
Nə gözəl kədxudalığım vardır.

Uymuşam ta sənin xəyalın ilə,  
Öz-özümcən cüdalığım vardır.

Qonçeyi-naşüküftəyəm, əmma,  
Gül kimi dilgüşalığım vardır.

Görmənəm ruyi-aşına, Qövsi,  
Nola deyr aşinalığım vardır.

\* \* \*

Ah kim, səbrim binasın etdi viran intizar,  
Eylədi odlarə yanmış bağrimı qan intazar.

Sayə salmaz başımə, bir gün güzar etməz mənə,  
Ey səba, bilməzmi ol sərvi-xüraman intazar.

Tab vermiş hər biri bir yanə canım riştəsi,  
Sübhi-ümmid iztirabü şami-hicran intazar.

Yollar üstə mən kimi, bir sən kimi birehm üçün,  
Hiç kaşər çəkməsin, ey namüsəlman, intazar.

Mən bu dərdi, dustlər, çox çəkmişəm, məndən sorun,  
Düşmən ilə olmasın dəstü giribən intazar.

Aşıqi-bitabdən damənkəşən olmaq neçün,  
Bəs degilmidir ana ya bərqcövlən intazar.

Sinədir bir zərreyi-naçızü həsrət kuh-kuh,  
Didədir bir qətreyi-dəryayı-ümman intazar.

Təşnə çəsmü xüskləb hasil ki, bir ümmid ilə  
Ömrlərdir çəkimişəm, ey əbri-ehsan, intazar.

Asimanın daşınə Qövsi kimi üz sürtməyə,  
Bağrimı ab etdi, ya şahi-Xorasan, intazar.

\* \* \*

Fəğan ki, söz deməyə doğru sözlü yar azdır,  
Şəbi-siyah çoxü şəm'i-şami-tar azdır.

Bu qom ki var mənim cani-natəvanımdə,  
Təmam xəlq mənə olsa qəmkusar azdır.

Güriz çağı sipahi-bəlavü möhnətdən  
Ümid bağlamalu arxalu həsar azdır.

Hüzur qədri bilən əndəlibdən sor kim,  
Xəzan bir-iki nəfəs çox, yüz il bahar azdır.

Bulunsa yarı-vəfadər, qoymənəm ətəgin,  
Əlim-dilim kimi kütahdır ki, yar azdır.

Vəfavü mehrdə hərçənd imtiyazın var,  
Hənuz ol ki, gərək yoxdur, ol ki var, azdır.

Bu arizulər ilə kim əhatə etdi məni,  
Min il muradım ilə dönsə ruzigar, azdır.

Əger şərab verirsən, ayağə dur, saqı  
Ki, nagüvar çoxü abi-xoşgavar azdır.

Əgerçi bülbüləm, əmma bahar üçün, Qövsi,  
Gözümdə həsrətü könlümdə xar-xar azdır.

\* \* \*

Şö'leyi-atəş ki, derlər çöhreyi-canənədir,  
Mən xəvir atəşpərəstəm, könlüm atəşxanədir.

Surəti var eyləsə biganəlik canan vəli,  
Yar hərçənd aşinadır, məniyi-biganədir.

Sərgüzəstim fərqi Məcnun macerasından budur  
Kim, bu sözlər doğru sözlərdir, olar əfsanədir.

Gər sipahi-eşqdən salsam sıpər, eyb eyləmə  
Kim, hərifi-mərd ilə pürxəş namərdənədir.

Ah kim, abü həvasından cünun gülzarinin,  
Qönçeyi-sirab şəm'ü bülbüli pərvanədir.

Aşıqi-bitab seylabü təhəmməl xarıx xəs,  
Hüsн gəncü əjdaha eşqü cəhan viranədir.

Yansalar odlarə bitabanə bülbüllər, nola  
Kim, bu gülzarin gülü həm şəm, həm pərvanədir.

Mən təoyyün, ya təkəlluf, ya təvazö bilmənəm,  
Kim ki, viran könlümə yol bulsa, sahibxanədir.

Kə'beyi-məqsuddən kim, bəzmi-vəslindir sənin  
Baş qoyar səhralərə Qövsi, məgər divanədir.

\* \* \*

Ey fələk, canə yetirdin moni, cananə yetir,  
Dərdi-gəncayışi yoxdur daxi, dərmanı yetir.

Öz ayağımla yoman getmişəm əldən, yarəb,  
Başım üstə mənim ol sərvi-xüramanı yetir.

Mütribü bərgü nəvavü meyi-nab istəmənəm,  
Mənə, ey dövri-zəman, saqiyi-dövrəni yetir.

Suyə döndü ləbi-ləlin həvəsindən bağrim,  
Cigərim başı kəbab oldu, nəməkdən yetir.

Özünə eyləmə asan işi müşkil, Qövsi,  
Sənə gər yetməsə canan, sən ana canı yetir.

\* \* \*

Səba, durub yola düş, var ana, səlam yetir,  
Alıb cəvabi-səlamıım, dönüb pəyam yetir.

Səba, mənim yerimə yollar üstə dur neçə gün,  
Ana səlamımı sübhü duamı şam yetir.

Məsih tək ki, gəlib mayeyi-həyat verir,  
Yetir özün mənə, saqı, yetincə cam yetir.

Bu niyyət ilə ki, qanım sənə həlal olsun,  
Əgər həlal ola səhba, əgər həram yetir.

Sirişki-al ilə ləxti-cigər gərək, Qövsi,  
Meyi-rəsidə yetibdir, kəbabı-xam yetir.

\* \* \*

Kuyində peyki-badi-səba hiçkarədir  
Kim, Kə'bə içər qiblənümə hiçkarədir.

Üşşaq ilə uzundur əli zülfü kakilin,  
Seyd olmasa kəməndi-rəsa hiçkarədir.

Bəzmində bəs sənin nədir, ey səngdil, əlac  
Kim, nale hərzəgərdü dua hiçkarədir.

Darüşşəfayi-eşqdə kim, dərddir Məsih,  
Məzuldır təbibü dəva hiçkarədir.

Mənzur hansı mənsəb ola mülki-eşqdə  
Kim, onda şah kədavü gəda hiçkarədir.

Fəxr etmə malü cahe ki, iqlimi-fəqrədə  
Dövlət şikəstəbalü hüma hiçkarədir.

Ta Xızrı-rahın olmaya öz sidq niyyətin  
Qövsi, bu yolda rahnümə hiçkarədir.

\* \* \*

Fəğan ki, anlamamam söz nədir, nəzarə nədir,  
Niyazü nazü təbəssüm nəvü işaro nədir.

Dilin zokati üçün, ey təbib, söylə mənə,  
Əsiri eşq ki, biçarə düşsə, çarə nədir.

Gözün gər içməz isə bigünahlər qanın,  
Sözün həlaki olum, bəs bu qanlı yarə nədir.

Məhəbbət ortada ta safi paڭ mümkün ola,  
Boyun bəlasın alım, naz, ya kənarə nədir.

Görər nigah ilə qətlimdə məsləhət çeşmin,  
Gözüm çirağı, bu xeyr işdə istixarə nədir.

Mənə ki, bir sözü min yol demək hənuz azdır,  
Bu hal ilə nə bilim, qəmzə, ya işarə nədir.

Əgər gülün yox isə iztirabı bülbül üçün,  
Deyin ana ki, giribani-parə-parə nədir.

Sipehr anın gözünü ac edər, günini qara,  
Biri ki, bildi bu məktəbdə ağú qarə nədir?

Əgər nə çərx evi baziçəxanədir, Qövsi,  
Bu təxteyi-fələkü möhreyi-sitarə nədir?

\* \* \*

Can piçü tabi cismdə canan yetincədir  
Kim, dərd kamranlığı dərman yetincədir.

Səhni-çəməndə bülbüli-novxız cilvəsi  
Ol sərv-i-səbzpuşu-xüraman yetincədir.

Qalmaz anın yanında daxi xublərdə rəng,  
Gül abü tabi mehri-dirəxşan yetincədir.

Cövlənləri aləm kimi gülçöhre bütərin  
Ol şəhsüvari-ərseyi-meydan yetincədir.

Saqı əgər sitəm qıla, fəryadə kim yetər?  
Gər cövr-i-dövr saqiyi-dövran yetincədir.

Dilmancı könlümün gözüm olmuş, həray kim,  
Əşki-rəvanım ol güli-xəndan yetincədir.

\* \* \*

Hər dəm könüldə cilveyi-canənə yaxşıdır,  
Bir böylə şışəxanə, pərixanə yaxşıdır.

Ol şəm'i-naz kim məni yandırı ömrələr,  
Gər bir zəman mənim oduma yanə yaxşıdır.

Səncidə neğmənin əsəri cəstə-cəstədir,  
Təsir üçün təraneyi-məstanə yaxşıdır.

Məşuq aqil olsa, qürur eyləməz, vəli  
Eşq əhli hər qədər ola, divanə yaxşıdır.

Məndən kəsilmə, özgəyə binisbət olma kim,  
Gənci-rəvan yaşurmağa viranə yaxşıdır.

Məndən, gözüm çirağı, əbəs yüz çevirmə kim,  
Dönməkdə şəm başına pərvanə yaxşıdır.

Təhsili-xab üçün gecələr sübhədin mənə,  
Naseh deyən lövün-lövün əfsanə yaxşıdır.

Saqı, sənin əsirin olan binəvalərə,  
Dərüləman guşeyi-meyxanə yaxşıdır.

Hərçənd olmaya sözünə kimsə aşına,  
Qövsi, təlaşı-mə'niyi-bigənə yaxşıdır.

\* \* \*

Sinəmdə könül mürğı-giriftar ilə birdir,  
Çəşmimdə mənim hər müjə minqar ilə birdir.

Sözdür bu ki, yarın dili eğyar ilə birdir,  
Heç əbləh inanurmi ki, gül xar ilə birdir.

Bir şuxi-sitəmkarə əsirəm ki, büti-Çin,  
Yanında anın surəti-divar ilə birdir.

Olmaç bir ola yar ilə eğyar, neçün kim,  
Əğyar ilə könlüm ikdir, yar ilə birdir.

Aşıq ki, səri-zülfinqə can riştəsi bağlar,  
Təsbibi anın həlqeyi-zünnar ilə birdir.

Ol yandığı saətdə bu zirü zəbər eylər,  
Seylabi-həvadis dili memar ilə birdir.

Eşq eylədi bir bağdə gülçin məni, Qövsi  
Kim, xarı anın novgülü-bixar ilə birdir.

\* \* \*

Bəzmi-vüsələ baxma, dili-biqərəri gör,  
Başimdə gül görən, gel ayağında xarı gör.

Bülbül, neçün xəzan sitəmindən məlulsan,  
Gel baxgilən, mənim gözüm ilə baharı gör.

Hərcənd sayə tək düşürəm xaki-pakinə,  
Baxmaz ayağı altına, bimehr yarı gör.

Kuyində qərdə itin ilə bərabərəm,  
Xarı-təmami-aləm iken e'tibarı gör.

Aldanma şikvə adını şükr eyləyənlərə,  
Şükr adını şikayət edən həqgüzəri gör.

Könlümdə məskən eyləginən, iztirabə bax,  
Əylənginən gözümdə mənim intizarı gör.

Qövsi qəmində ah ilə yandırı aləmi,  
Yüz bərqdən ötürdi işi, bir şərəri gör.

\* \* \*

Aləmdə bu gün aşiqi-xunincigər azdır  
Kim, xuni-cigər qədri bilən simbər azdır.

Çoxdur həvəs ərbəbi, vəli aşiqi-sadiq  
Azdır, necə kim, nəğməyi-tər çox, əsər azdır.

Ey sinə verən qülzümi-xunxarinə eşqin,  
Qövr et ki, bu dəryadə sədəf çox, göhər azdır.

Ol kuy sorağında verir xüld nişanın,  
Vaizdə, sözün doğrusu, doğru xəbər azdır.

Məndən dilə, hərgah kəbab istəsə könlün,  
Hərcənd bu bitabdə, saqı, cigər azdır.

Gər olsa sözü mehrü vəfanın, özü olmaz,  
Dünya doludur laf ilə, əmma hünər azdır.

Ney daxi həzin nalə ilə bağrumı doğrar,  
Guya dili-bimarə verən dərdi-sər azdır.

Əndişeyi-tufan çox olur bəhrdə, əmma  
Sən ləngəri-təslim ələ alsan, xəter azdır.

Ol çeşmi-siyəhməsti görən kimse bilir kim,  
Qövsi kimi sahibdilü baliğnəzər azdır.

\* \* \*

Nizami-gərdişi leylü nəhar bir dəmdir,  
Cəhanda ağu qara, hər nə var, bir dəmdir.

Mənim gözümde qiyamət günilə tov'əmdir,  
Sənin yanında əger intizar bir dəmdir.

Qulağ ver, gözün aç, bağban, qənimət bil  
Ki, mövsumi-gülü bangı-həzar bir dəmdir.

Boyun bəlasın alım, başına dolanmaq ilə  
Əger yüz il dolanur ruzigar, bir dəmdir.

Nə eyb, saqiyi-gülçöhrə, damonin tutsam,  
Əlimdə çünki mənim ixtiyar bir dəmdir.

Bu növ kim, görünür ilcə bir nəfəs sənsiz,  
Min il səninlə böylə ruzigar bir dəmdir.

Güvənmə malına, aldanma etibarına kim,  
Səbatı-dövləti-napaydar bir dəmdir.

Nə rəng ilə ötə əyyam, nale çək, Qövsi  
Ki, gər xəzandır əgər, novbahar bir dəmdir.

\* \* \*

Səba, təqsirimi, zinhar, ol bidadgərdən sor,  
Səri-kuyinə gər yol bulmasan, ahi-səhərdən sor.

Nə bilsin sən kimi hüşyar olan bihuşlər halin,  
Mənim əhvalımı mən tek özündən bixəbərdən sor.

Nihali-dudi-ahim səbz olur, əmma səmər verməz,  
Səba, hər ikinin vəchin bu nəxli-basəmərdən sor.

Sipəhrin təngnasından cünun səhrasının fərqli  
Sözün doğrusunu aqıl deməz, divanələrdən sor.

Sən, ey ney, bağrimin surax-surax olduğu vəchin  
Nəvayı-nalənin təqsiri yoxdur, var, əsərdən sor.

Mən ol deyir aşinanın müddəasın bilmənəm, Qövsi,  
Ləbi-şirinkələmin sorma məndən, çeşmi-tordən sor.

\* \* \*

Desəm nəzzarə qıl rüxsarını, məndən nihan eylər,  
Desəm kim, bağımı bidad ilə qan etmə, qan eylər.

Büti-Çin, ey brəhmən, bəndəporvərlik yolun bilməz,  
Bunu ol səngdil yaxşı bilir, əmma yəman eylər.

Onu könlüm dilər, sinəmdə əglənməz sitəmdir bu  
Ki, bülbül gül sevər, əmma xəsü xar aşıyan eylər.

Məgər ol şəm'ə halim röşən olmaz kim, məni, yarəb,  
Dirildir, öldürür, hər gündə yüz rəng imtohan eylər.

Vücidim zə'fdən əmvatə rəşk eylər, yəqindir bu,  
Həruz ol ahənin dil məndə canü dil güman eylər.

Nə qəm gər könlümü qılsam müşəbbək, dağ-dağ etsəm  
Ki, aşiq pişə bir limuni yüz yerdən nişan eylər.

Təğafül iltifatamızü ülfət naz ilə töv'əm,  
Bu ahu qanı mişknab, mişknabı qan eylər.

Nə qəm gər mən zəmingirəm kim ol sahir xüram etgəc,  
Verir can surəti divarəvü hər yan rəvan eylər.

Məhəbbət kişvərində dudi-ah etməz əsər, Qövsi,  
Anın abü həvası sərvə pamalı-xəzan eylər.

\* \* \*

Qətrəni hərçənd derlər kövhər eylər novbahar,  
Əşkimin hər danəsin bir əxkər eylər novbahar.

Göz yaşım xak ilə yeksandır mənim, fəryad kim,  
Şəbnəmə gül yaprağından bəstər eylər novbahar.

Qalmışam bidəstü pa, insaf qıl, ey sərv kim,  
Bülbülə gül bərgini balü pər eylər novbahar.

Haşəllah kim, qoya biəşk çeşmim mərdumin,  
Böylə kim, hər xar müjganın tər eylər novbahar.

Gər bu abü tab ilə gül şəm'ini rövşən qılır,  
Bülbülün balü pərin xakistər eylər novbahar.

Dəmbədəm doğrar anın nezzarəsindən bağımı,  
Səbzə tiğin bəs ki, sahibcövhər eylər novbahar.

Rövşən oldu əbri-gövhərbar feyzindən məne  
Kim, mənim topağımı, Qövsi, zər eylər novbahar.

\* \* \*

Əndəlib ilə gülü hərçənd yar eylər bahar,  
Bimi-hicran ilə bir dərdin həzar eylər bahar.

Gər bu rəng ilən mənim bağım kəbabın qan edər,  
Aləmi bir göz yumunca laləzar eylər bahar.

Safgövhərlər biliirlər eşqi-pakin qədrini,  
Bülbülə peyvəstə gül nəqdin nisar eylər bahar.

Bağlaşın meyxanə qapısın bu il meyxanəçi,  
Bəski, abü tabdan dəf'i-xümar eylər bahar.

Böylə gər, çin-çin qılır mövci-nəsimin türəsin  
Çoxların huşin bu dam ilən şikar eylər bahar.

Artırır şurin, alır əqlin, üzür zəncirini,  
Püdü tarin əhli-eşqin tarü mar eylər bahar.

Hər xəsü xaşaki, Qövsi, qaldırır toprağdən,  
Aşıqi, yarəb, nə yüzdən xaksar eylər bahar.

\* \* \*

Əgər bir namə məndən dustlər dildarə yazsınlar,  
Gözüm əhvalın ağu əşki-çeşmim qarə yazsınlar.

Bəyani-surəti-əhvalıma kağız vəfa qılmaz,  
Məgər kuyində cananın dörü divarə yazsınlar.

Səri-kuyində toprağ üstünə göz yaşımin şərhin,  
Qələm müjganlarından eyləsinlər yarə yazsınlar.

Əgər Məcnun, əger Fərhad ola kim, dərd çekmişlər,  
Yığılınlar, mənimçün hər biri bir çarə yazsınlar.

Çox etdim şikvə, heç şükr etmədim, yarəb ki, məhrəmlər  
Onu bir parə pozsunlar, bunu bir parə yazsınlar.

Salır əşkim kimi şəbnəm gülü, gül şəbnəmi gözdən,  
Sənin gər abü rəngin şərhini gülzərə yazsınlar.

Yazanda əhli-eşqin halını ərbabi-dil, Qövsi,  
Məni-gümnamın adın yazsalar, avarə yazsınlar.

\* \* \*

Etməmişdir, dustum, bağın sənin qan intizar,  
Düşmənilə olmasın dəstü giribən intizar.

Etməsin, yarəb, mükafat əməli-ruzi sənə  
Kim, mənə çox verdi, ey sərvi-xüraman, intizar.

Gəlsə ol Leyli, mən, ey Məcnun, nə isar eyləyim,  
Ruhi-pakinçün ki, məndə qoymadı can intizar.

Halimi, yarəb, nə rəng ilən ana məlum edim  
Kim, mənə düşvardır, cananə asan intizar.

Özgələr məşuqimi derlər ki, aşiqdir, vəli  
İftiradır iztirab ol mahə, böhtan intizar.

Sevdigim qeyrin səri-rahin tutar, fəryad kim,  
Heç bir az ol kafori etməz müsəlman intizar.

Abruyi-xaki-rahinçün ki, Qövsi tək mənə  
Mundan artıq vermə, ya şahi-Xorasan, intizar.

\* \* \*

Qərez könüldür əgər sinəm üzrə dağ yanar,  
Məzarı üstə bu pərvanənin çıraq yanar.

Şərab birlə necə tərdiməğ olum mən kim,  
Ləbimdə sağəri-bütənə tək ayağ yanar.

Oduna zahidi-xüşkün nəfəs-nəfəs aşiq,  
Yanar nə növ ki, kibritdən çıraq yanar.

Əgərçi sinəlori dağ yandırar, əmma  
Hərarətimlə mənim lalə-lalə dağ yanar.

Kənar tutmagilən cəsqdən, yaxın gəl kim,  
Yanarsa atəşi-xurşiddən irağ yanar.

Fürüğ buldu gözüm pərdəsində çöhreyi-yar  
Ki, şəm'i-şö'lə çəkər hər qədər ki, yağ yanar.

Nəzarəsindən anın gözlərim füruğ istər,  
Sanur ki, məş'əli-xurşiddən çıraq yanar.

Haçan təmiz qılır eşq küfri imandan,  
Bu xeyrə bərq ilə, Qövsi, qaravü ağ yanar.

\* \* \*

Mən ki, təsliməm sana, bəs dəxi istığna nədir,  
Başın üçün, mətləbin, ey ahuyi-rə'na nədir.

Bitəfavüt hər nə lütf etsən mənə, nuş eylərəm,  
Bilmənəm ki, xuni-dil, gahi meyi-səhba nədir.

Söyləyin məndən səgi-kuyinə yarın, düstlər,  
Müddəə gər can isə, qoy tapşurum, qovğa nədir.

Gər təbib anlarsa, dərd izharinə sima yetər,  
Dil bilən anında qəmzü rəmz, ya ima nədir.

Ömrlər bəsdir, mənə bir gün zəbani-hal ilə  
Sorsa kim, halın sənin, ey aşiqi-şeyda, nədir.

Fəhm edərmi eşqə könlün verməyən bidərd kim,  
Macərayi-qətreyi-sərgəştəvü dörya nədir.

Qövzinin əndişəsi yoxdur ölümdən, qorxuram  
Ol həyati-cavidandan etdiyi pərvə nədir.

\* \* \*

Həvasın ol pərinin mən kimi divanələrdən sor,  
Bu gənci-rayığanın qədrini viranələrdən sor.

Bu şəm'i-dudmani-hüsni hər əfsürdədən sorma,  
Anınçün ruhi pərvaz eylən pərvanələrdən sor.

Onu bilməzlər ərbabi-xirəd, sən eşq əsrarın  
Özün bilməz, sözün zəbt eyləməz pərvanələrdən sor.

Məni biganə qıldın aşinalərdən, inanmazsan  
Mənim əhvalımı, ey səngdil, biganələrdən sor.

Məni gör, eşqi məndən sor, yetər, ey Leyliyi-aləm,  
Eşit Məcnunun əhvalin, keçən əfsanələrdən sor.

Nə bilsin qədrini ayinə rüxsarı-ərəqnakın,  
Sən ol əbri-gövhərbarı bu yanmış danələrdən sor.

Sipənd agəh dili-suzi-nihanımdan mənim, Qövsi,  
Sorarsan sərgüzəştin aşiqin, pərvanələrdən sor.

\* \* \*

Niyazimdır nəmazım, qibləgahim əbruyi-xəmdir,  
Mənə ol taəti-məqbul əzəl başdan müsəlləmdir.

Məni həm mərdümi-aləm samıb vəhşət qılan ahu,  
Yavuq gəl kim, məhəbbət aləmi bir özgə aləmdir.

Məhali əqlidir izhari-razi-eşq məndən kim,  
Bu gənc üstündə ol viranənin bünyadı möhkəmdir.

Yüzün xurşidi-taban, sübhi-sadiqdir mənə guşin,  
Ləbin gül yapraqıdır, dişlərin xod oqqı-şəbnəmdir.

Nisari-xaki-rahinçün ki, abi-Xızrdan yegdir,  
Təbibim, məndə can yoxdur, əger yüz can desəm,  
kəmdir,

Məni xəndan görüb surətdə, könlümdən xəbərsizlər  
Nə bilsinlər ki, toydur munda, əmma onda matəmdir.

Özin şirü şeker zövqilə şirinkam edən zahid  
İnanurmi ki, cənnət vəslidir, hicran cəhənnəmdir.

Zəbani-hal ilə dərdim sorub, etdin əlac, əmma  
Yəman halim pərişandır, təbibim, bilmirəm nəmdir.

Bəladır qeyr odinə yanmaqü dəm urmamaq, Qövsi,  
Tərəhhümdür ana kim, aşiqin razinə məhrəmdir.

\* \* \*

Ol səri-kuy mənə vəslən, ey yar, yetər,  
Gün əger görməz isəm, sayeyi-dıvar yetər.

Nola eşq ohli əger olmaz özündən xəberi,  
Bu qədər kim, ola mə'suq, xəbərdar yetər.

Şəm'i-pərvanəyə, bülbüllərə gül ərzani  
Məni yandırmağa ol şo'leyi-rüxsar yetər.

Sitəmindən sənin əflakə fəğanım yetdi,  
Demə yetməz, yetər, ey şuxi-sitəmkar, yetər.

Gər təbib istəyə fəhm eyləyə aşiq dərdin,  
Qanlı kiprikləri nəbzi-dili-bimar yetər.

Dilbərim cövrü-cəfasın mənə məxsus etmiş,  
Yox isə dərd, vəfa onda bu kim var, yetər.

Əşki-güləng mənim bağı baharım bəsdir,  
Mənə öz didələrim əbri-göhrəbar yetər.

Natəvanlıq məni herçənd zəmingir etdi,  
Kuyinə əşk rəvan etdiyi ilqar yetər.

Səri-tumari-nəsihət nə açarsan, zahid,  
Sənin olsun dilü din, Qövsiyə dildar yetər.

\* \* \*

Axır bu dərdü dağə təbibim dəva qılar,  
Hərçənd bilmənəm deyər, əmma yəqin bilər.

Meyxanəçi tekamül edər fəthi-babdə,  
Zinhar salma, getmə kim, ol qapı açılar.

Ahəstə sanma aşiqin ahini kim, bu övc,  
Peykani gərçi mum isə kim, daşo sancılar.

Bimarəm öylə gündə ki, göydən enib Məsih,  
Əhvalimi sorub, gözümün yaşını silər.

Ney nələsilə mən daxi bir nalə başlaram  
Kim, bənd-bəndi cümləsi bir-birdən ayrılırlar.

Cuş-i-bahar əgər bu isə başla nalə kim,  
Bir əndəlib açılmağa yüz qönçə açılar.

Derlər ki, Qövsi ilə sənin var, şəfəqqətin,  
Qurban olum sənə, onu Allah yeg bilər.

\* \* \*

Olmuşam dilgir özümdən, qəmküsərim qandadır,  
Şaxü balım sindi, yarəb, novbaharım qandadır.

Ey məni təmkinü, səbrü taqət üçün mən' edən,  
Gör mənim təskinim, aramım, qərarım qandadır.

Novbahar, əzbəs ki, biqədrəm fəramuş eyləmiş,  
Daneyi-bihasiləm, bərqü baharım qandadır.

Yollar üstə bəs ki, pamal olmuşam, hiç olmuşam,  
Əl götür, ey sərsəri-hicran, qüberəm qandadır.

Var təqsirim, bəli, Qövsi, məni mə'zur tut,  
Mən əsirəm öz əlimdə, ixtiyarım qandadır.

\* \* \*

Badeyi-vəhdət içən aləmi-meyxanə bilir,  
Foləkin gərdişini gərdişi-peymanə bilir.

Tifli-əşkim qərəzin aqıl olan fəhm etməz,  
Bu uşaqlar dilini aşiqi-divano bilir.

Doludur bəski nifaq ilə cəhan, sahibdil  
Aşına surətini mə'niyi-bigənə bilir.

Xalü xət seyrinə, zinhar, könül bağlama kim,  
Damdır ol ki, anı əhli-həvəs dana bilir.

Bu gün ol şəm'i ki, mən mərdümi-çəşmim bilirəm,  
Safı-müjganımı balü pəri-pərvənə bilir.

Cigərim qanımı saqi meyi-gülfəm sanır,  
Təpişi-dil səsini naleyi-məstənə bilir.

Hər kişi eşq ilə pürxaş elə bilməz, Qövsi,  
Kim ki, bir ömr yanibdir, bu oda yanə bilir.

\* \* \*

Qəradır rüzigarım, rüzigarım handadır sənsiz,  
Xəzan pamaliyam, zövqi-baharım handadır sənsiz.

Məni-bitabən gəh səbr umub, gəh taqət istərsən,  
Mənim, ey səngdil, səbrü qərarım handadır sənsiz.

Deyər canan, təriqi-əql tut, səbr ixtiyar eylə,  
Deyin məndən ana kim, ixtirarım handadır sənsiz.

Vücudim gerçi olmuşdur qüberi-xatirin, əmma  
Mənim, ey gözlərim nuri, qüberəm handadır sənsiz.

Anın kuyino həm, Qövsi, xəbərsiz getmənəm səndən,  
Mənim cənnətə, ey qafil, qərarım handadır sənsiz.

\* \* \*

Günüm gecəm kimi peyvəstə qarədir sənsiz,  
Gözüm çıraqı, gözüm hiçkarədir sənsiz.

Cəhanda rəml ilə gənc axtaran həris kimi,  
Mənim təmam işim istixarədir sənsiz.

Səninlə həm bu imiş qismətim, sanurdum kim,  
Mənə nəsib dili-parə-parədir sənsiz.

Əcəb ki, mərhəmi-kafuri-vəsl ilən bitsin,  
Bu növ kim, cigərim başı yarədir sənsiz.

Nə növ Qövsiyi-məhcür yanmasın gecələr  
Ki, hər sitarə ana bir şərarədir sənsiz.

\* \* \*

Zə'f ilə gorçi qonçələnibdir sitarəmiz,  
Əflak xirməninə urar od şərarəmiz.

Qaş ilə göz dili bilən əhli-dil bilir  
Kim, bir kitab söz başıdır hər işaretəmiz.

Aylar keçər ki, şəm'i-vüsalini bülmanuz,  
Bu il bizi nə günlərə saldı sitarəmiz.

Hər bəxyənin gözü bizə bir çeşmi-zəxmdir,  
Tutdum ki, bəxyə etmək ilə bitdi yarəmiz.

Bülbüllərə xəzanda verin müjdə kim, tutar,  
Gül yapraqı yerin cigəri-parə-parəmiz.

Zinhar, bəxyəsini çox incitmə kipriyin,  
Dönməz qılıclar ilə yüzündən nəzarəmiz.

Gər yar sərgiran ola, gər çərx biaman,  
Biçarəlikdən özgə nədir daxi çarəmiz.

Gər lalə bitsə qəbrimiz üstündə, raziyüz,  
Yarıb ki, bitməsin bu bizim qanlu yarəmiz.

Qövsi, əgerçi eyləmədin ərzi-hal ana,  
Bəsdir bize gər anlayan olsa işarəmiz.

\* \* \*

Arizin ayineyi-giytinümadən saxlamaz,  
Saf olan öz sırrını əhli-səfadən saxlamaz.

Saxlar oldu hər həvəsdən könlümü eşqin sənin,  
Gərçi hərgiz şəm fanusi həvadən saxlamaz.

Öz gözündən mən kimi hər dəm içər xunabələr  
Kim ki, razın pərdələrdə aşınadən saxlamaz.

Kakili başındə zənciri-bəladır, neyliyim,  
Bir bəladır bu ki, öz başın bəladən saxlamaz.

Zülf tək axır yetər bir yerdə hər bibak kim,  
Yüz əl ilə başını ol xaki-padan saxlamaz.

Xəttin əyyamında könlüm nalədən fariq degil,  
Bu xəzan ol pərdədə məsti nəvadən saxlamaz.

Mahvəşlərdən neçün mən könlümü pünhan tutum,  
Heç kim, ayinəsin, Qövsi, səfadən saxlamaz.

\* \* \*

Əgərçi şəm kimi şö'lə-şö'lə od yemək olmaz,  
Fəğan ki, eşq sözün hiç kimsəyə demək olmaz.

Şərabi xuni-cigər dəf'inə nə faidə sənsiz,  
Boyun bəlasın alım, qanı qan ilə yumək olmaz.

\* \* \*

Səbayə qönçə kimi dil açardım ah, nə hasil  
Ki, hər ötən-yetənə ol ki vardır, demək olmaz.

Örşdən ötdü, eyləməz yarə əsər fəğanımız,  
Bir ycrə yetə yaxşıdır naleyi-natəvanımız.

Onu görəndə könüldən, gözüm, nə qüvvət umursan  
Ki, böylə öz gününə qalan özgəyə kömək olmaz.

Dillərə dəmbədəm salıb odlara yandırır bizi  
Ah ki, daş bağırlıdır ahi-şərərfoşanımız.

Sənin yanında əgər öz sözini bilməyə Qövsi,  
Anınladır həq, doğrusu, həqdən incimək olmaz.

Təng tutan bizə könül ol əgər, ol dəhan imiş  
Hiç yox idi zərrəcə onlara bu gümanımız.

\* \* \*

Möhnətimdən mənim ol məst xəbərdar olmaz,  
Özü öz damınə soyxad giriftar olmaz.

Vəsf-i-ləbində yüz verir mə'niyi-heyrət öylə kim,  
Möhrlənir dəhanımız, qönçələnir zəbanımız.

Nə qədər uymuş ola, düşməni-dirin yekdir,  
Qara bəxtim yuxudan şükr ki, bidar olmaz.

Saqiyi-sərdmehr əgər könlü bizimlə düz degil,  
Biz yenə oni istərüz, qaynar anınlə qanımız.

Zahirən kim, gözü görməz fələki-xunxarın  
Məni bu gündə görən böylə sitəmkar olmaz.

Bəxti-bədü zəbuni gör, talei-vajguni gör,  
Hər kimə yaxşı söylərik, oldu bizim yəmanımız.

Ey rəqib, eyləməz iqbəl sənə könlüm alan,  
Yusifi hiçə alan divə xəridar olmaz.

Aşıq olanların bizə Kə'bətək iqtidası var,  
Gər hovəs əhli dinləməz namımızı nişanımız.

Olmadım bağdə bülbüllər ilə həmdəstan,  
Bəli, söz anlayana cür'əti-göftar olmaz.

Başın üçün gəl, ey fələk, var, yaxamızdan əl götür,  
Bəsmi degil bu kəşməkəş, zalim, üzüldü canımız.

Xarlıqdan çokinin, çəksin özündən ətəgin  
Kim, olan öz gözünə xar, daxi xar olmaz.

Qoymaz anınlə dərdi-dil etməgə, iztirabi-dil  
Neylim oni ki, odludur şəm kimi zəbanımız.

Eşqü pərvanə ne sözdür bu ki, aşıq Qövsi,  
Can verir öylə ki, canamı xəbərdar olmaz.

Ol səri-kuydən xaçan getmək olur ki, hər zəman  
Əşk öpər rikabımız, zə'f tutar inanımız.

Kimdir olan hərifimiz kim, bizim oldu eşqdən  
Qəddi-düta kəmanımız, ərş-i-bərin nişanımız.

\* \* \*

Yan eşqlə kim, eşqdə nəqsü zərər olmaz,  
Ol bəhrdə tufan olur, əmma xəter olmaz.

Didarına əzbəs ki, gözüm təşnəcigərdir,  
Dəryalər ilə daməni-müjgani tər olmaz.

Pərvaz edərəm tiğ ilə gər başımə düşsə,  
Hərçənd ki, aşiqdə dil olmaz, cigər olmaz.

Şəbnəm nola gər güllərə iqbəl edə sənsiz,  
Hər dideyi-tər sahibi-sahibnəzər olmaz.

Gər meyli-kəbab etsə gözüm nərgisi-məstin  
Kimdir ki, od olmaz, nəmək olmaz, cigər olmaz.

Hərçənd qulaq olmaya heç kim sənə, ey ney,  
Sən naləvü ah et ki, əsər biəsər olmaz.

Qövsi, nə gedirsən səri-kuyində özündən,  
Aşıqdə səri-seyrü həvayı-səfər olmaz.

\* \* \*

Olur hərçənd can şirin, vəli canan yerin tutmaz,  
Bir, iki, üç nəfəs bir ömri-cavidan yerin tutmaz.

Məni bülbüllər ilə bir tutan bidərd bilməzmi  
Ki, yüz min bülhəvəs bir aşiqi-heyran yerin tutmaz.

Meyi-gülgün, şəbi-hicran nə keyfiyyət verir, saqi,  
Ki, sənsiz çəşməyi-heyvan bir avuc qan yerin tutmaz.

Əgor yüz min xiyaban şaxı-gül səbz olsa gülşəndə,  
Yeri, ey bağban, ol sərvə-xoşgövlən yerin tutmaz.

Nə hasil möhnət arturmaq, nə lazım dərdi-sər çəkmək,  
Təbib, ol dərdi-bidərman məgər dərman yerin tutmaz?

Könül hərçənd aliqədar olursa, mehrin ə'ladır,  
Sədəf qəltan həm olsa, gövhəri-qəltan yerin tutmaz.

Sənə ərzani, Qövsi, ağız açmaq, gülmək, açılmaq  
Ki, yüz mərhəm mənim zəxmimdə bir peykan yerin  
tutmaz.

\* \* \*

Səndən nə gündür, ey məh, mehrin çıraqı yanmaz,  
Kərdun qərar tutmaz, ta başına dolanmaz.

Aşıq təhemməl eylər yüz versə yüz həvadis  
Kim, bəhri-pakkövhər seylabdən bulanmaz.

Hərçənd eylərəm mən izhari-dərd, əmma  
Bibakdir təbibim, bilsəm daxi inanmaz.

Ey Kuhkən, çox etmə izhar zuri-bazu  
Kim, eşq arxa versə, yüz Bisütun dayanmaz.

Ta saldı xəlqə pərtöv, ey şaxi gül, füruğun,  
Bülbül gülü unutdu, pərvanə şəm'i anmaz.

Hər kim, öz işin işlər, hərçənd müşkil olsa,  
Dövri-fələk anıncın bidaddən usanmaz.

Neyçün anın yanında bir dəm göz açmanın mən,  
Gər bigünah Qövsi məhşər günü utanmaz.

\* \* \*

Xət mənim qətlimdə gər yüz tutsa, tə'xir eyləməz,  
Düşsə fürsət çəşmi-məstin hiç təqsir eyləməz.

Gər umarsan əql məndən, bəs neçün etdin əsir,  
Aqılı hiç tifl, hiç divanə zəncir eyləməz.

Qafıl eylər şəm feyzi-pərtövi-məhtabdən,  
Şükr kim, viranəmi me'mar tə'mir eyləməz.

Çəkmənəm hərgiz nəfəs kim, məddi-dudi-ahimi,  
Natəvanlıq şəm'i-müflis tək nəfəsdır eyləməz

Öylə kim, ram eyləmiş ol çeşmi-sahir könlümü,  
Hiç ahu sadədil Məcnuni təsxir eyləməz.

Sərfə yoxdur aqibətinlikdə, ey ərbabi-əql  
Kim, təvəkkül eyləyon imdadı, tədbir eyləməz.

Könlünü yıxməqda, Qövsi, bülbüli-biçarənin  
Bağbani-bimürüvvət hiç təqsir eyləməz.

\* \* \*

Yüz hüsn dilü dideyi-heyranə yetişməz,  
Yüz gənc həqiqətdə bu viranə yetişməz.

Yüz bağı bahar olsa, mənim könlüm açılmaز,  
Fəryadım ta naleyi-məstəno yetişməz.

Ol atəşi-suzano no hasil yavuq olmaq,  
Ta yanmaya, məqsudinə pərvanə yetişməz.

Ey bülbüli-nadan, bu nə ahü nə fəğandır  
Kim, bir yero foryadi-zəifanə yetişməz.

Gər yetməsə bülbul mənə, ey gül, əcəb olmaz  
Kim, şaxi-gül ol sərvi-xüramanə yetişməz.

Bidərd, mənə müjdeyi-dərman no verirsən,  
Qoy mən ölüm ol dərdə ki, dərmanə yetişməz.

Ey əbri-tünükmayə, məni sanma təhidəst  
Kim, bəhri-göhər dideyi-giryana yetişməz.

Dünyadə həris olma, unut əqlü məaşın  
Kim, mur bu vadidə Süleymanə yetişməz.

Ol çeşmi-siyəhməsti görən kimsə bilir kim,  
Yüz tiri-qəza navəki-müjganə yetişməz.

Gör yandura öz varını pərvanə, rəvadır,  
Kimdir ki, qaranlıq gecələr canə yetişməz.

Təbriz aşar könlümü, Qövsi, gər açılsa,  
Hərçənd ki, firdovsi-Sifahanə yetişməz.

\* \* \*

Aldı məndən aqibət can nəqdin ol əyyar göz,  
Zalimü xunriz müjgan, kaferi-xunxar göz.

Öylə kim, mən bir zəman səndən götürməm könlumi,  
Lütf elə, məndən götürmə sən daxi zinhar göz.

Ey deyən kim, xəlq ilə xəndan gərəkdir adəmi,  
Mən tutum kim, güldüm, açıldım, vəli ağlar göz.

Neyləsin, gər giryeyi-pünhanə məşğul olmasın,  
Çünki qalmış sənsiz, ey göz mərdümi, bikar göz.

Dərd çəkmişlər bilirlər əhli-dərdin halini,  
Vəchi oldur kim, təbibimdər mənim bimar göz.

Türfə kim, ofzun olur məyliyü artar rəğbəti,  
Bigünahlər qanını içdükçə ol xümmar göz.

Getmənəm meyxanədən, ta cami-mey gərdişdədir,  
Olmanam hüşyar, saqi, olmadın hüşyar göz.

Kimsə olmaz qan bılı sərəxoş şərabi-nabdən,  
Qan ilə guya siyəhməst oldu ol xümmar göz.

Bir işaretdir sipehrin sabitü səyyari kim,  
Şamlər, Qövsi gərəkdir sübhədin bidar göz.

Bu həman rə'na qəzəldir kim, Nəvai söyləmiş:  
“Sürməgün tünadə hicran şami tut bidar göz”.

\* \* \*

Görmənəm bir həmnəfəs, ta eyləyim, izhar söz,  
Yoxsa kim, ney tek mənim sinəmdə həm çox var söz.

Doğru söz hər kimsəyo təsir edər, naseh, vəli,  
Aşıqi məst eylərü aqilləri hüşyar söz.

Sorfəsizdir gövhəri israf ilə sərf eyləmək,  
Ta zərurət düşməyince söyləmən, zinhar, söz.

Hikmət öğrən, uyma hər əfsanəyə zinhar kim,  
Həm yuxuni artıq eylər, həm qılır bidar söz.

Mən onunçın göz götürməm çeşmi-məstindən anın  
Kim, mükərrər andırır ima ilə bimar söz.

Dideyi-binurdır tə'sirsiz göftar kim,  
Gövhəri-qəltan əsərdir, əbri-gövhərbar söz.

Bühləves nəzarəsindən mən də fəryad etmənəm,  
Söz bilən yanında həmvar olsa nahəmvar söz.

Açı ağız yeg bilir qəndi-mükərrər qədrini,  
Etməsin məndən diriğ ol lə'li-şəkkərbar söz.

Hər nigahından gözün bir özgə mə'ni anlanır  
Kim, pərişanü müşəvvəş çox deyir bimar söz.

Hiç dil ilə şəm başdan eyləməz pərvanəni,  
Eyləmə zaye mənə, ey ateşin rüxsar söz.

Bizebanlıq eylədi aləmlərə rüsva məni,  
Ol röviş kim, özgələr ərzin qılır izhar söz.

Gövhəri-sirabi etməzlər xəzəfdən imtiyaz,  
Yoxsa dəryalərcə, Qövsi, qətrələrdə var söz.

Han sözün səncidə qıl, Qövsi, Füzulidən eşit:  
“Kim nə miqdara olsa, əhlin eylər ol miqdara söz”.

\* \* \*

Ömrlərdir sədri-əshabi-məhəbbət bəklərsiz,  
Padşahız, məsnədi-ərbəbi-dövlət bəkləriz.

Eşqimiz şüglin məcazi sanma kim, mənidə biz,  
Mərifət kəsb etməyə bəzmi-həqiqət bəklərimz.

Gəh, vüsalindən baharistani-söhbət guşəsin,  
Gəh xəyalindən nigaristani-xəlvət bəkləriz.

Nam üçün biz keçməniz namusdən ənqa kimi,  
Guşeyi-bituşeyi-Qafi-qiyamot bəkləriz.

Gər qubaraluddur ayinəmiz, eyb etmə kim,  
Asiyayı-çərxi-pürgərd içrə növbət bəkləriz.

Biz anıncın zəxmi-bidadınla fəryad etməniz,  
Kim, kəminü rüsxətü meydani-fürsət bəkləriz.

Bir nigah ilən bizi rəhm et, götür toprağdən,  
Çün səri-rahində biz xaki-məzəllət bəkləriz.

Xah kuyin, xah xaki-asitanın kim, yüz il  
Hər yerə qılsan işarət, cano minnet bəkləriz.

Şəm tək hərçənd birdir vəhdətü kəsret bize,  
Versələr töfviq bir gün, künci-üzlət bəkləriz.

Nəqs der ayineyi-ixlasə kim, axır nəfəs,  
Asitani-həzrəti-şahi-vilayət bəkləriz.

Qövsi, ol rə'na qəzəl keyfiyyətindəndir bu kim:  
“Ey Füzuli, biz olar yatdıqca söhbət bəkləriz”.

\* \* \*

Aldı hicran canimi, canan məgər can istəməz,  
Axır öz murün məgər bir gün Süleyman istəməz?

Mən tutum kim, eşqi-dəryadıl mənimlən yağıdır,  
Düşmənin ərbəbi-himmət böylə viran istəməz.

Bir təbibi kim, əsirgər özgədən dərmanını,  
Zahiren öz dərdinə aləmdə dərman istəməz.

Lütf qıl, yarəb, ona sən bir vəfavü mehr ver,  
Yoxsa ol kafər özün hərgiz müsəlan istəməz.

Baxma, zahid, xublər rüxsarınə kim, çəşmi-məst  
Əqlü huşı müftə almaz, dinü iman istəməz.

Olmuşam bir yağıyi-dilbilməzin dustağı kim,  
Bağrımı qan etmək istər, çəşmi-giryan istəməz.

Mən onun cəm istərəm gül qonçəsi tək xatirin,  
Ol mənim tək sünbüli-zülfün pərişan istəməz.

Yüz lövün məzmun onun hər nöqtəsindən bəllidir,  
Məhzəri-ərbəbi-dərdü dağ ünvan istəməz.

Yar eger, Qövsi, səri-kuyində cavidan səni,  
İstəsə bica degil, kimdir ki, mehman istəməz.

\* \* \*

Kə'bədən xəlq ötdüler, səhranəvərdəm mən hənuz,  
Buldu aləm qürbi-mənzil, durkərdəm mən hənuz.

Ol Məsihadən təmam əmvat əhya buldular,  
Vay, yüz min vay kim, pamali-dərdəm mən hənuz.

Hər kəfi-xak oldu ərbəbi-nəzərdən kimya,  
Sərsəri-dövran önungə müşt xakəm mən hənuz.

Oldu İsa həminan xurşidi-aləmtab ilə,  
Vadiyi-təcrib qət etməkdə fərdəm mən hənuz.

Düşdülər Rüstəmsifətlər xakə Zali-çərxdən,  
Böylə xunxar ilə, Qövsi, həmnəbərdəm mən hənuz.

\* \* \*

Nüktəpərdəz ləbi-meygun nəfəs çağ eyləməz,  
Qaməti-mövzun görən, mövzun nəfəs çağ eyləməz.

Gah olur sərsər bu səhradə və gahi girdbad,  
Yetməyincə Leyliyə Məcnun, nəfəs çağ eyləməz.

Çərx altından çıxar bir yanə cani-binəfəs  
Kim ki, bilmış əbrəsi-gerdun, nəfəs çağ eyləməz.

Eşq bazusındədir əbru kəmanlar qüvvəti,  
Olmayınca Kuhkən gülgün, nəfəs çağ eyləməz.

Əvvəlü axır olur dünya sevən dünyaya sərf,  
Qarə yer altında həm Qarun nəfəs çağ eyləməz.

Olmayıncə badə safū rak, düşməz cuşdən  
Kim, xümi-gerdundə Əflatun nəfəs çağ eyləməz.

Qət'i-rahi-eşqdə Qövsi nəfəs çağ eyləsə,  
Oddaki na'leyn urar varun nəfəs çağ eyləməz.

\* \* \*

Gərçi qoymaz çəkməgə kamimcə dövran bir nəfəs,  
Mən həman nuş eylərəm mey bir nəfəs, qan bir nəfəs.

Cün şərərlər var ki, işlər bərqi-bizinhar işin,  
Yandırır bir ömr, hərçənd olsa hicran bir nəfəs.

Ey ki, daim badeyi-gülرəngdən sirabsən,  
Nəş'ə istərsən mənimlə içginən, qan bir nəfəs.

Ey nəsimi-nalə, ol xunxar, gəlmək çağıdır,  
Eyləmə övraqı-tərkibim pərişan bir nəfəs.

Şəm'ə hər dəm yandın, ey pərvanə, gördün ləzzətin,  
İmtəhan üçün bizim odlarə həm yan bir nəfəs.

Göz yumub açincə vari tarü püdüm yandırar,  
Ah, əğər iqbəl edə ol bərqi-cövlən bir nəfəs.

Özgələr ney tək edərlər nalələr, fəyradlər,  
Qoy çəkim mən daxi, ey gərduni-gərdən, bir nəfəs.

Canə yoxdur nisbətin, ey dərdi-bidərman, sənin  
Sən həyati-cavidansən, olsa gər can bir nəfəs.

Gülşəni-icad içinde qönçeyi-təsvir tək,  
Kim görübüdür Qövsiyi-məhzuni xəndən bir nəfəs.

\* \* \*

Cəmalindən sənin, ey şəm, heyranlıq mənə qalmış,  
Pərişan kakilindən bir pərişanlıq mənə qalmış.

Həyatım nəqdini sərf etmədim əyyami-vəsl içərə,  
Əlimdən imdi hicr almış, peşimanlıq mənə qalmış.

Şəbi-hicran asılmış her müjəmdən bir cigər ləxti,  
Bəli, gülçinligimdən bu güləfşanlıq mənə qalmış.

Gözüm peyvəstə bərqi-əbr tək, vəslin baharından  
Əbəs bitablıq, bihudlə giryantalıq mənə qalmış.

Səba peykim, bəla xeylim, küləhim şö'leyi-ahim,  
Səririm məskənət, Qövsi, Süleymanlıq mənə qalmış.

\* \* \*

Ol ki, cənnətdir adı, guşeyi-meyxano imiş,  
Abi-kövsər dedigin bir dolu peymanə imiş.

Eşq imiş hüsnə-cahansuz, həqiqətdə onun,  
Zahiri şəm, vəli batini pərvanə imiş.

Tığın altında nəfəs çökəmodim, əmma bildim  
Ki, bu meydanda ələm naleyi-məstənə imiş.

Bu nişanlar ki, mənim var, verirlər ondan  
Oldu mə'lum ki, Məcnun necə divanə imiş.

Eşqdən qeyri ki, can tazə edər şügli onun,  
Aləmin işləri baziçeyi-tiflano imiş.

Ana hərçənd qulaq tutmaz idim, bildim kim,  
Mənə naseh dedigi sorbəsər əfsanə imiş.

Əzmi-kuyin yetirir mənzilə hər gündə məni,  
Salikin balü pəri himməti-mərdənə imiş.

Müflisi-aləm ikən duydu gözüm könlümdən,  
Ey gədalər, yiğilin, gənc bu viranə imiş.

Düşdü hər daş əlimə, sİNƏMƏ urdum, əmma  
Ah, əfsus kim, ol sinə pərişanə imiş.

Ömrlər aləmi-surətdə gəzərdim, Qövsi,  
Aşına istədigim mə'niyi-bigənə imiş.

\* \* \*

Dili-bitab əritmiş bağımı, gözdən rəvan etmiş,  
Bu qan olmuş mənə saqı, meyi-gülgünü qan etmiş.

Degil bimətləb ol lə'li təbəssümafərin, yarəb,  
Dəhanın məndə guya ya könül, ya can güman etmiş.

Ləbin hökmilə xətti-səbz təsxir etdi dünyani,  
Xəğan kim, muri ol xatəm Süleymani-zəman etmiş.

Edim hansı dil ilə şükrin ol Yusif nəjadın kim,  
Mənə zindan ikən aləm behişt-i-cavidan etmiş.

Nigahın hər kimə tir eyləmiş, keçmiş rovan məndən,  
Demiş hər kimsəyə bir söz, mənə xatırnişan etmiş.

Qanadı altına almış oxun cismim, bəhəmdüllah,  
Hümayi-övci-dövlət başım üstə aşıyan etmiş.

Qübari-xətti-səbzin sürmeyi-çeşm etmişəm, Qövsi,  
Mənə ol tutiya Təbriz şəhrin İsfahan etmiş.

\* \* \*

Məgor zənciri-zülfin şanələnmiş,  
Səba zəncir üzüb divanələnmiş.

Xeyali-tabi-şəm'i-arizindən  
Gözüm içrə nigəh pərvanələnmiş.

Güli-rüxarın üstə şəbnəmi-xuy,  
Əqiqi narə bənzər, danələşmiş.

Mənəm səhradə həmzənciri-Məcnun,  
Yenə divanələr həmxanələnmiş.

Yolun düşdükdə nagəh yapə lütfün,  
Bu ümmid ilə dil viranələnmiş.

Qalırkən bimürəbbi tifli-əşkim,  
Məhəbbət atə, möhnət anələnmiş.

Mürüvvət qıl ki, Qövsi, səndən ötrü,  
Özündən, özgədən biganələnmiş.

\* \* \*

Bəzmi-mey sənsiz, həmana, bənd imiş, zindan imiş,  
Badeyi-gürəng eşitmişdim, bieynih qan imiş.

İstədim dərman təbibimdən, fəğan kim, bilmədim  
Kim, anın hər dərdi yüz min dərdimə dərman imiş.

Göz yumunca canımı cananə təslim eylədim,  
Mən onu düşvar sanmışdım, vəli asan imiş.

Eyləməzdim mən dili-bitabə porva, ah kim,  
Ol şərari-natəvan bərqi-sobükçövlən imiş.

Atəşi-duzəx, deyər zahid, qəradır dud tək,  
Doğru söylər, həqq deyər, gördüm şəbi-hicran imiş.

Kə'bədən bütxanədən, məsciddənү meyxanədən  
Həqq bilir kim, hamı yerde mətləbim canan imiş.

Kə'bə tövfin ömrələr bir gün dilərdim tanrıdan,  
Şükr kim, kuyində hər gün eyd imiş, qurban imiş.

Yüz dil ilə çərxə, Qövsi, yalvarıb əcz eyləmə,  
Kim, bu vadilərdə gərdun daxi sərgərdan imiş.

\* \* \*

Vəslin əger bulunmasa, gözdən nədir qərəz,  
Mətləb aradə olmasa, sözdən nədir qərəz.

Şəm'i-murad yanmaz imiş dağı-eşq ilə,  
Yarob, bu yanar oddanü gözdən nədir qərəz.

Divanənin düz olmaz imiş könlü şəhrdə,  
Mə'lumum indi oldu ki, düzdən nədir qərəz.

Aşıq gözini ağı, günin qarə etməsə,  
Bəs xami-səbzədən, qara gözdən nədir qərəz.

Şirin sözün cəhanə yetər şur salmağa,  
Bilməm ləbində dad ilə duzdən nədir qərəz.

Canan ilə təkəllüm əger mümkün olmaya,  
Dildən murad nolavü sözdən nədir qərəz.

\* \* \*

Aşıqə nə ne'məti-əlvan, nə connətdir qərəz,  
İki aləmdən ana şügli-məhəbbətdir qərəz.

Bülbülü-zar ilə fərqim var mənim yerdən göyə  
Kim, ana gülbüñ, mənə ol sərvi-qamətdir qərəz.

Dəmbədəm tiğindən ölməkdən mənə məqsud kim,  
Sayeyi-bali-hümadən xəlqə dövlətdir qərəz.

Ey deyən kim, təlx olur göftarı-şirin ləblərin,  
Nəş'ədir məqsud səhbadən, nə lezzətdir qərəz.

Bilirəm kim, e'tibar olmaz bu gündən danlayə,  
Can nisar etməkdə tə'xir olsa, fürsətdir qərəz.

İçürür cami-zər içrə zəhri-qatıl təşnəyə,  
Ol ki, ehsandan ana təhvili-minnətdir qərəz.

Mətləbim lezzət degil əhli-həvəs tək kim mənə  
Vəsləndən bir özgə dərdü dağlı möhnətdir qərəz.

Meyvə üçün bağban hər nəxli eylər tərbiyət,  
Xilqətindən növ'i-insanın məhəbbətdir qərəz.

Qönçeyi-gül sən tək, ey bülbül, bitirməz yarəmi  
Kim, mənə mənzur mə'nidir, nə surətdir qərəz.

Qeyrə yoxdur nisbetin, ey səbzi-təhgülgün sənin  
Kim, pərvəşlərdən ancaq bir məlamətdir qərəz.

Suyə meylin təşnənin mövci-sərab əfzun edər,  
Qövsiyə eşqi-məcazidən həqiqətdir qərəz.

\* \* \*

Sinədə könlüm sərayın rövşən eylər şəm'i-dağ,  
Öz ayağı altına hərçənd işıq salmaz çıraq.

Ta açarsan ağızını göftarə, könlüm açılır,  
Qönçəni şəbnəm kimi bir qətrə eylər tər dimaq.

Saqiya, məstəm, əlim tutmaz, nə tədbir eyləyim.  
Ol ki, qismətdir yetər, əmma gərəkdir əl-ayaq.

Ərşədən ötmək gərək, ta kuyinə yetmək gərək,  
Səbr qıl, ey nələ kim, yol sə'bdır, mənzil uzaq.

Bağlanmış zöhd əhlinə qapusunu meyxanənin,  
Hörməti lazımlı gərək, hərçənd kafərdir qonaq.

Sanma kim, bihudə otlandım sərapa şəm tək,  
Varisəm, yandırmışam qəbrində Məcnunun çıraq.

Ta dilim var bu çəməndə, ey baharı-arzu,  
Əndəlibü gül kimi məndən fəğan, səndən qulaq.

Gülsitanə ta nəsimi-kuyin, ey gül, getməyə,  
Qönçeyi-atəşzəbanın ağızını açmaz biçaq.

Mən ötürdüm dərdi-sərli naləni seylabdən,  
Arxa lütfündür mənə, seylabə dağlardır dayaq.

Nalə bir dəm yandırır, bir dəm saçır xakistərim,  
Gah olur xamuş, gahi otlanur yeldən çıraq.

Nərgisi-təsvir heyrandır sənə çeşmim kimi,  
Lalə tək rəşk atəşindən olmayımmı səngi-dağ.

Var ümidim qoymaya peymaneyi-çeşmim təhi,  
Ol ki, xani-rehmətindəndir fələk bir boş çanaq.

Qövsi, o rə'na qəzəldir Füzulinin bu kim:  
"Ey füzuli, çək ayaq ol bəzimdən, ya çək əyaq".

\* \* \*

Aldı məndən yarə layiq canı hicran, heyf-heyf,  
Sərfəsiz sərf eylədi ol nəqdi canan, heyf-heyf.

Etmədim mən dinimi, imanımı ondan diriğ,  
Söz qılır məndən, diriğ, ol namüsəlman, heyf-heyf.

Etmədin can riştəsin peyvənd tari-zülfünə,  
Can üzüldü, ömr azaldı, keçdi dövran, heyf-heyf.

Hər xəsü xəşək sirab oldu əşkimdən mənim,  
Başım üstə gəlməz ol sərvi-xüraman, heyf-heyf.

Hər özün bilməz sözü tə'sir edər dildarımə,  
Hər nəsim ol qönçəni eylər pərişan, heyf-heyf.

Görmək üçün nimxam olmuş cigərlər ləzzətin  
Olmadın, saqi, mənə bir ləhzə mehran, heyf-heyf.

Qövsiyə kim, abi-kövsər dehrdə şayistədir,  
Qanə-qanə gərdişi-gərdun verir qan, heyf-heyf.

\* \* \*

Yoxdur səbatı fəsli-gülün ey həzar, heyf,  
Bir göz yumub açınca keçər novbahar, heyf.

Düşdüm gedə-gedə iki aləm bəlalərə,  
Bir qatla ol bəla mənə olmaz düçar, heyf.

Mən daxi bir gül olsa idi, tərzəban idim,  
Ol novbahar unutdu məni, ey həzar heyf.

Bülbül kimi mənim daxi çox var sözlərim,  
Lal oldu qönçə tək dilim, ey gülüzər, heyf.

Dövri-zəman əgerçi şərərbardır bu il,  
Bidərddir deyən ki, keçən ruzigar, heyf.

Me'rəcə yetdi gərçi səbüklük, şikəstilik,  
Olmadım öz müradım ilə xaksar, heyf.

Hiç kimsə dərd qədrini bilməz mənim kimi,  
Qədrimi bilmədim heyf, ey ruzigar, heyf.

Səyyado seyd qədrini vəhşət bilindirər,  
Qövsi, mən ol kəməndə tez oldum şikar, heyf.

\* \* \*

Nə hərzə möhnətü dərdü qəmi-bəldadır eşq  
Ki, gəncdir dili-viranə, ejdəhadır eşq.

Bir özge mətləb üçün əql tək dəlil degil  
Ki, əsl məsələvü eyni-müddəadır eşq.

Od ilə od, suya su, topraq ilə topraqdır,  
Həvayı-nəfəsə uyan kimsəyə hovadır eşq.

Sədəf nəsib bulur vüs'ətincə dəryadən,  
Əgər sən olmayasan narəsa, rəsadır eşq.

Nəzakət əhlinə bağış baharı ne'mətdir,  
Bəla sevənlərə səhrayı-Kərbəladır eşq.

Xirəd sənəmgədə hər arizusi bir bütür,  
Sınıq könüllər evi Kə'bəvü səfadır eşq.

Əgərçi qiblənümədir xirəd ibadət üçün,  
Gözü görənlərə ayineyi-xudadır eşq.

Onu gər istər isən fəqr damənin tut kim,  
Həlaki-xalü xətə nəqş-i-buriyadır eşq.

Sipahdır qəmü möhnət, nəvayi-nalo, ələm,  
Cünun vəzirü könül təxtü padişadır eşq.

Düşər ayaqlara, əmma sipehrə baş əyməz,  
Diyari-hüsndə həm şah, həm gədadır eşq.

Qəmi-cəhan ilə aşiq qəmi cəhan çəkməz  
Ki, həm girehdir özi, həm girehgüşadır eşq.

Bu hamı qüdrət ilə təşneyi-təzəllümdür,  
Sözün həqiqəti sultani-Kərbəladır eşq.

Gər olsa mətləbin, ey can, həyati-cavidan,  
Kənar tutma ki, sərçəşmeyi-bəqadır eşq.

Yeri, yeri yoluna, ey əsiri-dövlət, hey  
Ki, mal ilə ələ düşməz, giranbəhadır eşq.

Anın özü, sözü gər dərdü dağı-aləmdir,  
Veli nə dərdin olursa, ana dəvadır eşq.

Nə qəm gər atuq edər hüsn gündə yüz dərdim,  
Bu bəs degilmə ki, min dərdimə dəvadır eşq.

Müxalitət əzəlidir, müsahibət əbədi,  
Əgər sən olmayasan yad, aşinadır eşq.

Nəzərdə gər görünür eşq natəvan, əmma  
Şükuhi-hüsн pərigahü kəhrəbadır eşq.

Hümayı-dövlət əgər etməz iltifat, nə qəm  
Fitadələr başına sayeyi-xudadır eşq.

Pəyamı, naməsi gər sərbəsər şikayətdir,  
Həqiqət anlar isən, məzhəri-rizadır eşq.

Mən ixtiyar ilə ol kuyə getmənəm, Qövsi,  
Mənə bu vadisi-xunxarə rəhnümadır eşq.

\* \* \*

Döner pərvanətək mə'suqinin başınə hər aşiq,  
Bulunmaz mən kimi aləmdə bir bibalü pər aşiq.

Yolunda bəs ki, eşq əhlin görər toprağ ilə yeksan,  
Sanır ol tifli-bazığış kim, yerdən bitər aşiq.

Qəribi-aləməm, hər yerdə olsam mən bu yüzdən kim,  
Özüm tək görmənəm dünyadə bir xunincigər aşiq.

Bu hamı taqəti-fəryad ilə aşiqmidir bülbül,  
Ki çəkməkdən nəfəs məddin olar zirü zəbər aşiq.

Ana hərçənd surət bağlamaz cəm'iyyəti-xatir,  
Pərişan eyləməz ərbəbi-surət tək nəzər aşiq.

Əgər zahirdə eşq əqli özündən bixəberlərdir,  
Verir mə'nidə öz cananı könlündən xəbər aşiq.

Anın mə'zur san, gər özgələr tək bilməsin qodrin,  
Ki, Qövsi tək sanırsan hər kimi, ey bixəber aşiq.

\* \* \*

Ey səba, tanrıçün et bir dəm mənimlə yarlıq,  
Yarə ərz et kim, gelirmi yordan əğyarlıq.

Ta meyi-gülgün ola, məst olmayan divanədir  
Kim, bilir hüşyar olan naçardır hüşyarlıq.

Taqətim yoxdur, təbibim, var, məndən əl götür  
Kim, bu dərdilə mənə düşvardır qəmxarlıq.

Mən anıncın şükr edib yalvarmanam gördünə kim,  
Yeg gəlir nakəs dəvasından mənə bimarlıq.

Aşıq olmaz olmaya dilgir kim, mümkün degil,  
Eşqdən xoşallıq, seylabdən me'marlıq.

Cismü candır bir-birilə eşqü hüsnün nisbəti,  
Olsa gər azarlıq, mümkün degil bizarlıq.

Dəhrdə ta var Qövsi lazimü məlzumdur,  
Əqlili-naqış padşahlıq, eşqi-kamil xarlıq.

\* \* \*

Xoş şügli-dilnişindir əhbabə mehribanlıq,  
Pərvanə ilə birlik, şəm ilə həmzəbanlıq.

Surətdə namülayım, mə'nidə xoşnümadır,  
Üşşaqü sərgiranlıq, məşuqü canfəşanlıq.

Dersən ki, xublardən kəs mehrin, ictinab et,  
Yaxşılard ilə, zahid, yaxşımidır yamanlıq.

Sorsan nədir muradin cami-cəhannümadən,  
Mərdanə canfəşanlıq, məstanə mehribanlıq.

Başım alıb çıxardım görduni-dun evindən,  
Gər nalə tək inanım tutmeydi natəvanlıq.

Hörçənd cür'ət etməz ərzi-niyazə aşiq,  
Əmma bir odlu dildir mə'nidə bizəbanlıq.

Hər bir nəzarəsindən yüz nükte fəhm edərsən,  
Qövsi, sənə müsəlləm aləmdə nüktədanlıq.

\* \* \*

Şəm tək, ey əşki-xunin, məndə sən göz qoymadın,  
Qapusunda, sənin hem, ey göz mərdümi, üz qoymadın.

Hər nə etdin, etdin, əmma hiç bildin neylədin,  
Dinmədin, dindirmədin, üz vermədin, söz qoymadın.

Ol gülə şərh eylə dildən düşdüğüm keyfiyyətin,  
Sən ki, ey bülbül, məni heç yerdə yalqus qoymadın.

Tərli rüxsərin anın görsəm yiğarsan damənin,  
Bəs ki, ey gün, yerdə şəbnəm, göydə yulduz qoymadın.

Hansı abū gildən, ey eşq, cylədin Məcnuni xəlq,  
Cün əzəl başdan vücidimdən mənim tuz qoymadın.

Vəh nə rə'nasən ki, bari-şərəmdən Qövsi kimi,  
Bu çəməndə bir nihalın qamətin düz qoymadın.

\* \* \*

Mənə bidərd səhba verməsin, dərd əqli qan versin,  
Bu vəsf əhlin görən, Allah üçün, gəlsin nişan versin.

Gözüm bişkü dil biqəm, bədən asudədir, yarəb,  
Yetir bir yarı-İsadəm ki, bu əmvatə can versin.

Gözüm vardır bu il kim, əbri-gövhərbar, dəryadıl,  
Mənə öz rəngi-zərdimdən baharı-bixəzan versin.

Mənim canım ki, biaramdır isar üçün, saqi,  
Yetər məqsudinə, gərdun əcəldən gər aman versin.

Nisarınçın sənin əşki-rəvan, ey sərvnaz, azdır,  
Gözüm var xazini – qismət mənə gənci-rəvan versin.

Gözüm mərdümləri peyvəstə istər daneyi-xalın,  
Bu muri-natevan rizqin Süleymani-zəman versin.

Əger dövran mənim rayimcə dönməz bir zəman, Qövsi,  
Ümidim var ki, könlüm mətləbin sahibzəman versin.

\* \* \*

Əlimdən aldı gözüm, saqi, ixtiyar gözün,  
Şərab daxi nə hacət mənə ki, var gözün.

Qaşın nə tiği-bəla, kiprigin nə giradır,  
Gözün nə qanlıdır, ey atəşinüzər, gözün.

Haçan edər təhi-mına əlaci-dəryakeş,  
Nə növ qanım ilə sindirir xümar gözün.

Həm aldı şırların ahulər gözi odunu,  
Həm etdi ahuyə Leyliləri şikar gözün.

Şərabi-nab edər icad özündən ol sağər,  
Neçün hənuz çəkər zəhməti-xümar gözün.

Mədari-dövri-zəman, gərdişi-fələk netsin,  
Gözüm çırığı-məni etdi biqərar gözün.

Səni bu hüsn ilə Yə'qub görə, ey Yusif,  
Deyər qiyamətədin Qövsiyə ki, var gözün.

\* \* \*

Zə'fdən düşdüm ayaqdan məni-sərgərdanın,  
Yeri, ey kakili-yar, öz əlin, öz damanın.

Xirədü dinü dilü canımı aldın, saqi,  
Yoxdur, ey kafəri-xunxar, hənuz imanın.

Ol seri-kuy ki, duzəx kimi yandırdı məni,  
Nə rəva tə'nə ura rövzəsinə rizvanın.

Səndə kim, dərdi vəfa yox, nə deyim dərd sənə,  
Səndə kim, mehr bulunmaz, nə tutum damanın.

Ah kim, atəşi-suzində ikən ab kimi,  
Hər həvadən üzülür silsileyi-peymanın.

Cümənin kami inən döndünü mondən döndün,  
Ey fələk, dön ki, əcəb dönməlidir dövranın.

Məni-bidil səni bütxaneyi – Çin bilməz idim,  
Yoxsa, ey Kə'beyi-eşq, olmaz idim qurbanın.

Neçə birbihdə həzyani-müsəlsəl Qövsi,  
Nə olubsən, yetər, ey xəstə, üzülsün canın.

\* \* \*

Ey deyən Məcnun hanı, Məcnun mənəm, Leyli gərək,  
Surəti-divar çoxdur, dəhrdə mə'ni gərək.

Hər kimi görsən, məhəbbətdən, vəfadən dəm urur,  
Do'viyi-batıl nə hasil, şahidi-də'vi gərək.

Aşıqə təmkinü istığnavü taqət pınədir,  
Kim deyibdir kim, gədanın təb'i müstəgni gərək.

Mən səmumi-hicrdən bərbadəm, ey badi-bahar,  
Ya nəsimi-sübhi-məhşər, ya dəmi-İsa gərək.

Eşq isbatında, ey pərvanə, yandın, bilmədin  
Kim, bu sürtxanədə də'vayı-bimə'ni gərək.

Hüsnə eşq əhvalını ərz etmək asandır, vəli  
Arada nəzzarə tək bir dil bilən elçi gərək.

Ey cünun, bil qədrini, çox çalma daşdan-daşə kim,  
Səhldir, Məcnuni Fərhad olmasa, Qövsi gərək.

\* \* \*

Hərçənd yetməsə mənə dövrəni saqinin,  
Bəsdir nəzareyi-ləbi-xəndəni saqinin.

Gər şuri-əşki-təlximi görso kəbab tək,  
Qaynar mənə şərab kimi qanı saqinin.

Tutmaz dilim mey istəməgə bu xümar ilə,  
Piri-Muğan kimi uludur şanı saqinin.

Cün fərq ayaqdən əlim etməm, nə faidə  
Gər düşsə bir zəman ələ damanı saqinin.

Qövsi xümarдан aparır can, əgər qoya  
Başın ayağına, ola qurbanı saqinin.

\* \* \*

Varın, ey sərvələr, ol şiveyi-rəftarı görün,  
Yığılın, qönçələr, ol lə'li-göhorbarı görün.

Dərdi-sərlər mənə hər ləhzə verən bülbüllər,  
Gül kimi guş olun, ol ləhceyi-gövtarı görün.

Taleim yulduzunu mən kimi yandırmaq üçün,  
Şö'lə çəkmiş gögə ol atəşi-rüxsarı görün.

Ey mənim rəngimə bivəch gülən bülbüllər,  
Varın ol çöhrə ilə yarı-sitəmkarı görün.

Ey mənim naləmi əfsus qılan nadanlar,  
Gəlin ol səngdilin kuyinə, zinharı görün.

Qara günlərdə özünü itirən aşiqlər,  
Kim, demişdi sizə ol türreyi-terrəni görün.

Özgəyə guşeyi-çeşm ilə verirsən sağər,  
Mənə qanlı içirən saqiyi-xünxarı görün.

Hər kimi yaxdı, kəbab etdi məni atəşi-rəşk,  
Özəni yapmağa yıxdı məni, me'mari görün.

Söylə bülbüllərə, pərvanələrə, badi-səba  
Ki, gedin, tanrı üçün, Qövsiyi-biməri görün.

\* \* \*

Niqab aç, vaizin bağla dükanın, şöhrətin, getsin,  
Yığılı zülfün, pərişan et anın cəm'iyyətin, getsin.

Könül, olma onun abi-həyati-tığınə təşnə,  
Çıxar başındən ol əmri-məhalin rəğbətin, getsin.

Səməndərsən, sənə pərvanəvü bülbul nə nisbətdir,  
Bu dilbilməzlərin tərk eylə, ey dil, söhbətin, getsin.

Gər istərsən ola zahir sənə hər nükte səhba tək,  
Xümi-mey damənin tut, qoy Fəlatün hikmətin getsin.

Əgər bir mehr göstərsə, çəkər min tığı-kin gərdün  
Saqın, ağuludur, tök bu hərisin şərbətin, getsin.

Nigari-türk mehri Zali-dünya ilə cəm olmaz,  
Əgər Rüstəm sevirsən, kəs bu divin ülfətin, getsin.

Bu Qövsi könlüdür, salma ayağə, izzətin, saxla,  
Əgər layiq degil, namehriban ver rüxsötin, getsin.

\* \* \*

Düşmədin dildən, könül, dildarə yalvarmaq gərək,  
Ta nəfəs var, saqiyi-xunxarə yalvarmaq gərək.

Bir dil ilə aşiqi-biçarə netsin, neyləsin,  
Yarə yalvarmaq gərək, əğərə yalvarmaq gərək.

Dərdimi, ta hər yetən bidərdə izhar etməyə,  
Ləhzə-ləhzə ahu-atəşbarə yalvarmaq gərək.

Rahət istərsən, müqəyyəd olmayıb pərvanə tək,  
Hər nəfəs bir atəşin rüxsarə yalvarmaq gərək.

Hər gecə ol sərvqəd yadılə şəm'in başinə,  
Bir havur dönmək gərək, bir parə yalvarmaq gərək.

Əczimə aldanma zinhar, öldür, ey qatil, məni  
Kim, ölüncə aşiqi-biçarə, yalvarmaq gərək.

Gah gövtar ilə, Qövsi, gəh nigahi-əcz ilə,  
Hər dil ilə kim, bilirsən, yarə yalvarmaq gərək.

\* \* \*

Nola, ey saqiyi-xunxar, əger qaynar mənə qanın  
Ki, qanımdan mənim sırabdır gülbərgi-xəndanın.

Ləbin "ba", nöqtə xalın, dişlərin "sin", "mim" ağızındır,  
Bieynih məddi-bismillahdır sərvi-xüramanın.

Yetirdim bir yerə baziçeyi-zünnarı kim, məncə  
Brəhmənlər arasında deyilməz adı Sən'anın.

Şərabi-lalərəngü xuni-dil daxil verir, saqı  
Məgər xublar yanında fərqi olmaz dərdü dərmanın.

Aparmışdı məni əldən-ayaqdan natəvanlıqlar,  
Mürüvvət eyləyib, saqı, əlimdən tutdu damanın.

Könül ta vardır, dərdü bəla əksik degil məndən,  
Məgər bilməz yoluñ seyli-fəna, yarəb, bu viranın.

Xəsü xaşak hərgiz saxlamaz seylab onun, Qövsi,  
Nə ümmid ilə tutdun damənin ol bərqi-cövəlanın.

\* \* \*

Nə şirindir sözün kim, tanrı ondan göz-qulağ olsun,  
Nə yaxşı gözlərin vardır, yəman gözdən irağ olsun.

Çökib bir sağəri-gülgün, ayağ gülzarə qoy, saqı  
Ki, güllər abi-ruyindən qızarsın, lalə dağ olsun.

Ayağımdan olim fərq etmənəm, əzbəs ki, məstom mən  
Fəğan kim, böylə mənzildə gərək rəhrov oyağ olsun.

Gözü könlüm mənim, saqı, sənə layiq degil, əmma  
Əgər mey fərdi-əvvəldir, nə qəm sağər çanağ olsun.

Təraş et hər nə var başında, qoy dursun həman kakıl,  
Qırılsa qəm degil ləşkər, gərək sərdar sağ olsun.

Təfəvüt eyləməz sənsiz mənə, ey sərvi-səngindil,  
Məkanım xah gülxan, xah səhra, xah bağ olsun.

Ümidi-iltifati-yar ilə kəsməz dilin aşiq  
Ki, sel əfəğan edər, hərcənd kim, dağlar dayağ olsun.

Vüsalin gör nədir bir yerde kim, ey atoşin cövlən,  
Xəyalın sübhi-xurişdü şəbi-hicran çıraq olsun.

Gözə nöqsan yetişmoz xabdən bidar isə könlün,  
Rəiyyət yatsa eyb olmaz, əgər sultan oyağ olsun.

Nə yaxşı söyləmiş, Qövsi, Vəhidi-pakgövhər kim,  
“Məni yandırıdı bir atəş ki, düşməndən irağ olsun”.

\* \* \*

Abi-heyvandır ləbi-lə’li-dürəfşanın sənin,  
Məddi-ömri-Xızrdır sərv-i-xüramanın sonin.

Zəxmi-xunəfşan degil sinəmdə, ey əbrukəman,  
Eyləmiş gül qönçeyi-sirabi peykanın sənin.

Ey pəri boynumda zənciri-cünunumdur mənim,  
Rışteyi-mehrü vəfəvü əhdü peymanın sənin.

Nola gər sirab qılsan qönçeyi-ümmidimi,  
Çəsmeyi-xurşiddir rüxsari-tabanın sənin.

Kaş olaydı yüz min il sərmayeyi-ömrüm mənim,  
Ta olaydım hər nəfəs çəkməkdə qurbanın sənin.

Təşneyi-caviddir, yarəb, nə üzdən qanımə,  
Çünkü sirabi-əzəldir tığ-i-müjganın sənin.

Nola gər yanmaqdə şəm’i-bəzm tək xəndan olam,  
Dilgüşadır sübh tək çaki-giribanın sənin.

Vəsf-i-halimdır mənim, Qövsi, bu ki, Sahir demiş:  
“Öldürür axır məni ol çeşmi-fettanın sənin”.

\* \* \*

Abru əzbəs ki, rüxsarində peydadir sənin,  
Aşıqin yüz pərdədə, ey şəm, rüsvadır sənin.

Gözlərin ehya verir əmvatə hər nəzzarədən,  
Ol Məsihadən ki, bimarin Məsihadır sənin.

Sərbəsər aləm, könül, bir kasə qandır, şükr kim,  
Hər yana əzm eyləsən, rizqin mühəyyadır sənin.

Bilgilən zinhzar ərbəbi-bəsirət qədrini,  
Ey düri-tər qiymətin cün çəsmi-binadır sənin.

Kakilin tek baş çəkir yüz ol qədər ahim mənim  
Məddi-sərv-i-qamətin hərcənd rə’nadır sənin.

Dağdan çıxmaz səda ta bir həm avaz olmaya,  
Aşıqə kuyində itlər naləfərmadır sənin.

Ol qəzəl feyzindən üz vermiş mənə, Qövsi, bu kim:  
“Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin”.

\* \* \*

Eşqi-dəryadıl mənim könlümdə pünhan olsa yeg,  
Gənci-gövhər mənzili hərcənd viran olsa yeg.

Eyləməz biqədr aşiq könlünü bitablıq,  
Gövhəri-sirab hər miqdar qəltən osla yeg.

Ey dəmadəm çeşmi-pürxunimdən ikrəh eyləyən,  
Hər qədər kim, əbri-gövhərbar giryən olsa yeg.

Namünasibdir bitürmək zəxmi-peykanın sənin,  
Qönçeyi-ümmidimiz açılsa, xəndan olsa yeg.

İnqilabi-dəhrdən agah olan arif bilir,  
Təxtü tacindən cəhanın bəndü zindan olsa yeg.

Çünkü mən göz açmanınam, gər tirəruz istər məni,  
Pərdeyi-çəşmimdə ol xurşid pünhan olsa yeg.

Hər zəman kuyində Qövsi naləsin eyb etmə kim,  
Öyle bülbül, böylə gülzər içrə nalan olsa yeg.

\* \* \*

Navəkin sinəmdə, ey əbrukəman, xəm bolmasın,  
Göz bulağından nihali-qamətin kəm bolmasın.

Etmək istər bülhəvəs avarə kuyindən məni,  
Öylə kim, şeytan diler cənnətdə adəm bolmasın.

Eybdir ar eyləmək əşki-rəvanımdan mənim  
Kim deyibdir Kə'beyi-kuyində zəmzəm bolmasın.

Xanəzadi-əql kim, peyvəstə öz bəndindədir,  
Düşməsin səhralarə, bir özgə aləm bolmasın.

Sohldır gər piçü tabi-hicrdən bitab olam,  
Kaş dərdü dağın, ey arami-can, kəm bolmasın.

Arizin, ey səbzi-təhgülgün, xoyəfşan olsa yeg,  
Heyfdır kim, səbzəvü gül birlə şəbnəm bolmasın.

Əşkdən, Qövsi, qübarı-qəm tutubdur çeşmimi,  
Pakdır zəngardən ayino ta nəm bolmasın.

\* \* \*

Gər nalə çəkməsin dili-bimar, neyləsin,  
Aşıq gözüm gər ağlaması zar, neyləsin.

Seyri-gül etmək ilə işin nalədir sənin,  
Ey əndəlib, pəs bu giriftar, neyləsin.

Ey aşiqi dəmadəm edən mən' nalədən,  
Bir böylə dərdi etməsin izhar, neyləsin.

Dərdü bəlayə öz gözü könlüm salır məni  
Yarın nə cürmi var ola, egyptar neyləsin.

Balü pər açmasın, səri-kuyin dolanmasın,  
Axır bu bülbül, ey güli-bixar, neyləsin.

Sənsən əgerçi aşiqə bidad edən, vəli  
Yüz min günahə etməsin iqrar, neyləsin.

Qövsi, səninmi halına bir əhli-dil demiş:  
“Qoymaz məni fələk göz açım, yar neyləsin”.

\* \* \*

Necün məndən yüzün döndərdinü əbruyə cin urduñ,  
Məlamət tiğini çəkdiñ, təğafül yayını qurdun.

Könün kuyində yarın sineyi-suzanı yad eylər,  
Qonan mənzildə rəhrov fəhm edər qədrin köçən yurdun.

Gözüm, bir ömr əger qan ağladın kim, sildi müjganın,  
Bu hamı mehr göstərdin, könül, kimdən vəfa gördün.

Səri-rahində bir ümmidilə, ey nalə, qonmuşkən,  
Sitəm qıldın, mənim toprağımi əflakə sovurdun.

Məni yüz min təbibin minnətindən eylədin fariğ,  
Nigahi-guşeyi-çeşm ilə ta əhvalimi sordun.

Yüzü xalü ləbü çahi-zənəxdanü buxağınlı,  
Məni, ey atəşi-suzan, qərbi odlarə qavurdun.

Mənim Məcnunə, Qövsi, hiç yoldan nisbətim yoxdur,  
Həmin də'vi degil bu, onu eşitdin, bunu gördün.

\* \* \*

Ey nalə, yəman könlünə yarın əsər etdin,  
Getdin ki, xəbərdar edəsən, bixəbər etdin.

Aşıqlər üçün qəbri anın oldu nəzərgah,  
Bu gözlər ilə hor kimə bir yol nəzər etdin.

Ey əbri-bahar, eyləmə su könlümü sən kim,  
Hər qətrəni dəryayı-kərəmdən göhər etdin.

Ahim yeli tək yandırır əflaki nəsimin,  
Ey bad, kimin kuyinə, yarəb, güzər etdin.

Rüxsari-ərəqnak ilə ötdünmi çəməndən  
Kim, laləni dağü gülü xunincigər etdin.

Qan yaşımə etməzdi vəfa didələrim kim,  
Hər zəxmi-şərəbarımı bir çeşmi-tər etdin.

Gəh seyli-sırışk ilə, gəhi ah ilə, Qövsi,  
Gərdun evin yıldızını zirü zəbər etdin.

\* \* \*

Xoş abü tablıdır əbri-novbahar bu il,  
Ümid kim, ola kamimcə ruzigar bu il.


Bu abrui ki, gülşəndə var, qərib degil,  
Gər olsa novgülü-bixar novki-xar bu il.

Düçar olur mənə, mən həm ana düçar oluram,  
Ol ahu gözlüyü kim, olmuşam düçar bu il.

Gözümdə məskən edər halə içərə mah kimi,  
Mənə gözüm işığı verməz intizar bu il.

Əgərçi bir neçə gün xar zəhmətin çəkdin,  
Vəli yeg oldu günün gündən, ey həzar, bu il.

Kəməndi-nalə ilən şirlər əsirim ikən,  
Məni bir ahuyaçın eylədi şikar, bu il.



Gözüm çırağı, gözüm var kim, vüslə yetə  
Nə arzu ki, mənim gözlərimdə var, bu il.

Ayaq başa çekib, baş ayağına qoyaram,  
Gözün səbukeşiyəm, çəkməkəm xümar bu il.

Nigarxaneyi-Çin oldu gözlərim, Qövsi,  
Bu abü rong ilə kim, gəldi novbahar bu il.

\* \* \*

Aşıqə sübhi-ümidi şami-hicrandır xəyal,  
Bülbüli-məhcürə həm gül, həm gülüstəndir xəyal.

Dərd dərman ilə toəmdir, əger bina isən,  
Hər qədər kim, vəsildir düşvar, asandır xəyal.

Gah yox yerdən açar yüz qəm niqabın çöhrədən,  
Gah yüz min dördi-bidərmanə dərmandır xəyal.

Bilmənom kim, handayam, mən yerdəyəm, ya  
gögdəyəm,  
Bəs müşəvvəşdir dimağ, əzbəs pərişandır xəyal.


Əhli-himmət mihmansız qalmağı düşvardır,  
Şükrullah kim, gözü könlümdə mehmandır xəyal.

Hər nə gəlsə aşiqə dildardən dildardır,  
Düşməsə canan ələ, can çəkmə, canandır xəyal.

İnsü çinnü divü dəd vari müsəxxərdir ana,  
Zahirən kim, xatəmi-mülki-Süleymandır xəyal.

Anlayan bir nitqdən yüz min kitab anlar sözün  
Kim, könül bir qətrədir, dəryayı-ümməndir xəyal.

Zorro-zerre, üzv-üzvüm, hər biri bir yerdədir,  
Bəs ki, Qövsi arzu cəmə pərişandır xəyal.



\* \* \*

Çərxi-sərgərdan ilə dəstü giribandır könül,  
Girdbadi-daməni-səhrayı-imkandır könül.

Sinədə həm qotrə, həm dəryayı-ümmandır könül,  
Gah bir meyxanə, gahi bir ovuc qandır könül.

Kakilin tək kim, döner öz mötləbincə başına,  
Bir tərəfdən cəm'ü yüz yandan pərişandır könül.

Göz yumunca əglənib bir yerdə durmaz sinədə,  
Sanasan simabdən sirabi-peykandır könül.

Lütf edib me'mar anı yüz rəng təmir eylədi,  
Bilmənəm, yarəb, nə yüzdəndin ki, virandır könül.

Gövhəri-qəltani sərf etməkdə imsak eyləməz,  
Didədir əbri-baharı bəhri-ümmandır könül.

Ah kim, xurşidi-aləmtab sübhi-vəsl ikən,  
Şəm'i-bəzmi-bifürüyü şami-hicrandır könül.

Öz evin bica degil mən tək fəramuş eyləsə,  
Ömrlərdir kim, sənin kuyində mehmandır könül.

Zövqsiz sanmin onu gər əzmi-cövlən eyləməz,  
Böylə kim, aləmdo, Qövsi, təngi-meydandır könül.

\* \* \*

Xəndeyi-zirləbi üçün olma xunindil, könül,  
Açılur ol qonçeyi-sirab, sən açıl, könül.

Bağrina bas dağını, zəxm içro yaşur bəxyəsin,  
Xublər ehsanının, zinhar, qədrin bil, könül.

Gündə bir nəzzarə bəsdir çeşmi-məstindən mənə,  
Bir sözü min hərf birdir, anlar isən dil, könül.

Cami-meydən oldu xurşidi-qiyamət aşkar,  
Yatmış isən, aç gözün, gər məst isən, ayıl, könül.

Çəkmək istərsən nəfəs bəzmində yarın, ah kim,  
Bir nəfəsdir vəsl əyyamında ayü il, könül.

Çün bilir əhvalını danistə, sormaz halını,  
Özgədir xublər dili, gər bilməz isən, bil, könül.

Qövsinin yüz yerdə qəm tiği sökübdür sinəsin,  
Sən daxi bu rəxnələrdən aç gözün, açıl, könül.

\* \* \*

Salıbdır odlara ta şəm'i-rüxsərin məni, ey gül,  
Mənimçün həm yanar pərvanə həm pərvaz edər bülbü'l.

Əgər can tazələr çəşmin, nigahın can olur, əmma  
Əgər zəncir ola zülfün, vəli zəncir üzər kakül.

Çıraqı yandı eşqin məndənү mən eşqdən yandım  
Bəli, məşhurdur küldən od olmaq zahir, oddan kül.

Münasibdir gözümüzdə əglənib aram əgər tutsan  
Ki, sən sərvü mənim kipriklerimdir səbzə, çəşmim gül.

Mənə yol göstərib səhra yolun ol başladı əvvəl  
Ki, Məcnun evi tək, könlüm kimi, yarəb, çöl olsun çöl.

Əgər xəlqi nəsimi-sünbülüstan tərdiməğ eylər,  
Vəli ol zülfə kakıl nükhətindən ab olur sünbül.

Nə bakım var əgor sərgəştədir dil, qəd düta Qövsi  
Ki, dəryalərdə könlüm keştidir, çaylarda cismim pül.

\* \* \*

Baği-cənnətdən əgər göz yumsa Adəm, qəm degil,  
Rövzeyi-kuyin sənin tərk eyləyən adəm degil.

Ey dolanım başına, bilsəm ki, sən qəmxarsən,  
Yüz qəməni möhnət giribənim tutarsa, qəm degil.

Eşq dərdin bülhəvəs yanında izhar etmə kim,  
Hər özün bilməz bu gəncin sırtınə məhrəm degil.

Şəbnəmi, ey çeşməyi-xurşid, gözdən qoyma kim,  
Az düşər sahibnozər, hərçənd aşiq kəm degil.

Təşnəçeşməm mən, məgər könlüm məni sirab edə,  
Yoxsa dəryalər hərifi-dideyi-pürnəm degil.

Hatəm oldur kim, güanhindən keçər bir mücrimin,  
Aləmin malü mənalından keçən Hatəm degil.

Əl-ayaq çox çalma, təslim ol, özün incitmə kim,  
Böylə möhlik zəxm, Qövsi, qabili-mərhəm degil.

\* \* \*

Zəxmi-tığın xəlqdən bihudə yaşırmış könül,  
Mümkün olmaz etməyə ol qönçeyi-sirab gül.

Şəm tək, zinhar, od yandurma, ey xurşidü mah  
Kim, edər tədric ilə hər əxgəri əflak kül.

Bitəkəllüflərdən ol bibak ötməz sərgiran,  
Bilsə kim, idrak mizanında ağırdır yüngül.

Özgə xublər həm tutar çeşmimdə o sərvin yerin,  
Bülbüli-məhcür əgər şəm istoyə, pərvanə gül.

Gelmə, ey Məcnun, mənim ardımcı, əqlin var isə,  
Ahudan qət'i-nəzər qıl kim, yəman çöldür bu çöl.

Sənsiz, ey sərvi-səhiqamət, bu ağlar, ol gülər,  
Könlümü almaqdan ötrü xah bülbü'l, xah gül.

Qaməti-xəm nola gər əşkim inanın tutmasa,  
Bağlamaq mümkün degil dəryayı-bipayanə pül.

Ol qəzəl feyzindən üz vermiş sənə, Qövsi, bu kim:  
“Bu imiş qismət Füzuli, xah aqla, xah gül”.

\* \* \*

Həmişə şəm kimi, sərfi-piçü tab oldum,  
Zəmanə hər kimi yandırdı, mən kəbab oldum.

Könüldən ötrü gözəl ömrümi təbah etdim,  
Bu bir xərabə üçün xanimanxərab oldum.

Anın cəmalinə hər kim ki, baxdı, mən əridim,  
Çəməndə özgəsi gül dərdi, mən güləb oldum.

Əgərçi xəlq deyər, gün çıxar, görər aləm,  
Mənə göz açmadı hiç kim, gər afitab oldum.

Fəğan ki, dəhdə bir pül bəhamə vermedilər,  
Əgərçi xuni-cigər birlə lə'li-nab oldum.

Oda düşən od olur, bəxti-vajguni görün,  
Ki, mən bu odlar içində ərindim, ab oldum.

Yaxamdan əl götür, ey dil, nə aşinalıqdır  
Ki, mən sənin oduna yandım kəbab oldum.

Necə gördüm sənin ilə bərabər əgyarı,  
Gözüm, sən ayinə aldın ələ, mən ab oldum.

Bu iztirab ilə hicran hekayətin Qövsi,  
Demə, demə ki, sənin halına kəbab oldum.

\* \* \*

Bağban, gül sənin, ol şöleyi-rüxsar mənim,  
Badeyi-nab sənin, saqiyi-xunxar mənim.

Çəmənin sərvləri vari sənə ərzani,  
Ol nihali-qədə ol şiveyi-rəftar mənim.

Sərbəsər rövzeyi-rizvan sənin olsun, zahid,  
Bir avuc xaki-dəri-yarı-vəfadər mənim.

İltifat eylə, gözün sədqəsi, könlük xeyri,  
Sil gözüm yaşını, al könlükü, ey yar, mənim.

Hər bilür-bilməzə əzbəs ki, məni yalvardır,  
Aparır ırzimi axır dili-bimar mənim.

Xudnūmalıq yetor, ey nalə, nə qovğadır bu,  
Qəmimi hər yetənə eylədin izhar mənim.

Hər ötən kimsə gülür gül kimi sənsiz günümə,  
Gecəmə şəm kimi hər yetən ağlar mənim.

Hər qədər uymuş ola, düşməni-dirin yegdir,  
Qara bəxtim yuxudan olmaya bidar mənim.

Nola gər ağızımı şirin edə bir gün, yarəb,  
Bir-iki hərf ilə ol lə'li-şəkərbar mənim.

Əridər dağları dudi-nəfəsim şəm kimi,  
Kaş əhvalimi heç sormaya dildar mənim.

Neyi-bibərgü bərəm, gərçi vücudim yoxdur,  
Nə qədər dərd desən, yox demənəm, var mənim.

Qorxuram kim, dönüb insaf verib yar olalar,  
Qəmi-pünhanımı gər bilsələr oğyar mənim.

Qara bağrim su olar, könlük açılmaz, Qövsi,  
Dilimi xamə kimi açmasa göftar mənim.

Qövsi, bu ol qəzəli-nəğzi-Füzulidir kim:  
“Nalə ilə başım ağrıdı bu bimar mənim”.

\* \* \*

Ney kimi ləbrizi-fəryadəm, əsər müştəqiyəm,  
Novnihali-gülşəni-dərdəm, səmər müştəqiyəm.

İllərü aylar vətəndən ayrılan avarətək,  
Bir zəman kuyindən ayrılsam, xəber müştəqiyəm.

Öylə kim, bibalü pər quş meyli-pərvaz eyləyə,  
Əl-ayağım bağlıdır, əmma səfər müştəqiyəm.

Var dərdim çox, vəli dərd əhli azdır dəhrdə,  
Gövhəri-biqiyətəm, sahibnəzər müştəqiyəm.

Sərvqədlər çeşmimə xarsəri-divardır,  
Bəs ki, mən ol novnihali-simbər müştəqiyəm.

Balü pərsiz quşların öz aşiyani damdır,  
Bu səbəbdəndir ki, kuyindən səfər müştəqiyəm.

Odlanır balü pərim, Qövsi, xəyali-dəhrdə,  
Xub mühəyyə xərmənim var, bir şərər müştəqiyəm.

\* \* \*

Çox Kə'bədə sə'y etdim, meyxanəyə tuş gəldim,  
Ta hər iki dən keçdim, cananəyə tuş gəldim.

Cəhd ilə nəsibindən kimsə keçəməz, zahid,  
Mən məscidə əzm etdim, meyxanəyə tuş gəldim.

Bir yağıyi-dilbilməz adını könül etmiş,  
Zəncirə baş endirməz divanəyə tuş gəldim.

Öz şəm'ini unutdu, yandı mənim odumğa,  
Hicran gecəsi gər mən pərvanəyə tuş gəldim.

Ülfətlü pərvəşlər şükrün deməməklərdən,  
Axır bir özündən həm biganəyə tuş goldim.

Öz babını hər kimsə hər yerdə tapar, Qövsi,  
Mən hər yana kim, getdim, divanəyə tuş gəldim.

\* \* \*

Ey ki, hərgiz səhv birlə etmədin yadım mənim,  
Yadın ilə xatirimdən oldu məhv adı mənim.

Könlümü qoydum göz üstə, oldu viran, dustlər,  
Aqibət, ol rəxnədən bu möhnətabadım mənim.

Sübhi-məhşər kim-kimə pərva qılır, hicran günü,  
Nola ölsəm, etməsə bir kimsə imdadım mənim.

İztirabım qeydi-bimindən degil, qorxum budur  
Kim, çıxa can, olmaya agah səyyadım mənim.

Tığı tündü dəstü bazusi qəvidir, heyf kim,  
Eyləməz pərva, ötər bibak cəlladım mənim.

Ta qəm artar, ömrüm artar, çıxsa qəm, canım çıxar,  
Bəs ki, xu salmış qəminlə canı-naşadım mənim.

Qamətin yadılı hərgəh naləvü ah eylərəm,  
Xəm bulub gərdun edər tə'zimi-fəryadım mənim.

Qanlusudur könlümün, Qövsi və əşkim şahidim,  
Yetdi tiğin qövrimə, sən daxi ver dadım mənim.

\* \* \*

Xətti-yaqtı-ləbindən baş çıxarmaz hiç kim,  
Bəs ki, çahi-qəbqəbindən baş çıxarmaz hiç kim.

Çərx kimi gah yıxarsan, gah yaparsan könlumi,  
Bu müşəvvəş mətləbindən baş çıxarmaz hiç kim.

Gündə xalın yüz siyəhbəxtin günün eylər qara,  
Ol zavalı kövkəbindən baş çıxarmaz hiç kim.

Eşigində hiç sultanın gədadən fərqi yox,  
Padşahım, mənsəbindən baş çıxarmaz hiç kim.

Şikveyi-bica ilə Qövsi, icabətdən utan,  
Sən ki, yarəb-yarəbindən baş çıxarmaz hiç kim,

\* \* \*

Gecə şəm'i-rüxün yad eyləyib məhtabə yalvardım,  
Səhər mehrin anıb xurşidi-aləmtabə yalvardım.

Nəmazimdən mənin taət degildi mətləbim, saqı,  
Xəmi-əbrulərin mənzur edib, mehrabə yalvardım.

Mənim hər kiprigim bir odlu dildir şəm tək, əmma  
Gözümü bağlayandan sonra ol qəssabə yalvardım.

Təsəlli vermədi sübhi-giribanından ol şəm'in,  
Çıraqı yanmamış viranədə məhtabə yalvardım.

Səba bir sözbaşı bitablərdən açdı, əmma mən,  
İki yüz dil töküb ol sünbüli-purtabə yalvardım.

Şəbi-hicran usanmaz, hic vəchilə səbah olmaz,  
Dünən hərçənd mən xurşidi-aləmtabə yalvardım.

Əgor düşmənlərə yalvarsı idim, rəhm edərlərdi,  
Bu rəng ilə ki, mən yavuncıdım, əhbabə yalvardım.

Sipənd etdi məni hərçənd kim, bəzmində cananın,  
Zəbani-hal ilə, Qövsi, dili-bitabə yalvardım.

\* \* \*

Handa bir dərd ohli var, bağış baharımdır mənim,  
Hər kimin bir dağı olsa, laləzarımdır mənim.

Çəşmi-ümmidim çıraqıdır yanın pərvanələr,  
Naleyi-bülbül nəsimi-novbaharımdır mənim.

Ləxt-ləxt olmuş cigerlərdir köbabım bəzimdə,  
Kasə-kaso xuni-dil abi-xümarımdır mənim.

Qəti'i-rahı-Kə'beyi-kuyində tənhayəm, vəli  
Himməti-ərbabi dərdü dağ yarımdır mənim.

Gər son, ey Leyli, məni-Məcnuni zəncir etməson,  
Şırlar ahuyi-mışkin tek şikarımdır mənim.

İltifat etmək nə lazımdır, təbibim, özgəyə,  
Hor qədər dərmanın olsa, dərd varımdır mənim.

Yar netsin, neyləsin, oğyar kim, hər dəm məni,  
Yandıran odlarə yanmış ruzigarımdır mənim.

Ey bəlayi-əqli dil, biçarəyəm, ver könlümü  
Kim, bu viran ev bələlərdən hisarımdır mənim.

Gər yəmandır xarlıq, Qövsi, sən et pərva ki, mən  
Aşıqəm, aşiq bu ovcı-e'tibarımdır mənim.

\* \* \*

Hərçənd keçdi, bülbül, yüz rəng ilə baharım,  
Bir nalə ilə yetdi öncəmə ruzigarım.

Gəldivü getdi, saqi, əyyami-novbaharım,  
Bir sağər ilə, zalim, sindirmədin xümarım.

Ta iltifat oduna yandırmaq ola mümkün,  
Layiq degil təğafül, ey atəşin üzərim.

Eşq içərə aftabəm, əmma sənin yanında  
Ey kaş ki, olaydı bir zərrə e'tibarım.

Mən handa, şəhr handa, ey Leyli, aç ayağım  
Kim, ahulər çəkirlər çöllərdə intizarım.

Başım alub çıxardım dünyayı-bivəfadən,  
Olsayıdı gər əlimdə bir ləhzo ixtiyarım.

Bir ömr mən yanınca odlarə möhnət ilə  
Bir gün nolurdu, yarəb, yansayıdı ruzgarım.

Ey nalə, tarü pudim ol bəzimdə dağıtma  
Kim, başə savururlar pərvanələr qübarım.

Sən verməyinçə, saqi, bir sağər öz əlindən,  
Dəryalər ilə dolmaz peymaneyi-xümarım.

Ol ruzgardən kim, Məcnun salıb gedibdir,  
Dəşt-i-cünün çəkibdir peyvəstə intizarım.

Mən bilmənəm təkəllüf, hər kim qonağım olsa,  
Meyxanələr evimdir, viranələr hisarım.

Qövsi, bu ol qəzəldir kim, söyləmiş Füzuli:  
“Ha böylə möhnət ilə keçsinmə ruzigarım”.

\* \* \*

Mən axır könlümü çün zülfünə, ey yar, bağlardım,  
Əzoldən kaş kim, Sən'an kimi zünnar bağlardım.

Əlində aciz oldum, əl götürdüm öz xərabəmdən  
Ki, mən seylab öünü, ey bəhri-ləngərdar, bağlardım.

Ayaqdan saldı mina tek məni peymaneyi-çeşmin  
Ki, mən gerdun əlin, ey saqiyi-xunxar, bağlardım.

Nəvayı-naləmi gər istəsəydi kim, nə qanundur,  
Çalardı çərx ol tənburi kim, mən tar bağlardım.

Haçan təsbihə, zahid, aşiqi-heyrən könül bağlar,  
Əlim tutsaydı, ey biaqibət, zünnar bağlardım.

Xəbərdar olmadım göz arisin əvvəl görən yerdə  
Ki, mən ol rəxnəni hər rənglə kim var, bağlardım.

Haman son yandırırdın könlümü odlarə sinəmdə,  
Əgər mən göz yolun, ey atəşinrüxsar, bağlardım.

Dələrdi sinəmi könlüm mənim peykan kimi, Qövsi,  
Əgər mən eşq razından ləbi-izhar bağlardım.

\* \* \*

Yox özümdən xəborim, ney kimi ta var əsərim,  
Yanaram şəm kimi, yoxdur özümdən xəborim.

Qonçeyi-lalə kimi bağlıdır ağızım, əmma  
Görünür pərdədə xuni-dilü dağrı-cigərim.

Yandırır nałemü heç vəchlə təqsir etməz,  
Xarü xəsmi bilir ol şo'lə mənim balü pərim.

Cüstücүyində anın gərçi itirdim özümü,  
Mənim ol gövhəri-yekdanə itirməz nəzərim.

Getdimü bir yerə yetdim ki, bu səhralərdə,  
İstəyənlər məni Məcnundən alırlar xəbərim.

Gərçi əhvali-xərabım sənə puşidə degil,  
Könlümün halını bir sorgınən, ey didələrim.

Səri-sövdəzədə əfsun ilə gəlməz özünə,  
Yeri, ey dağı-cünun, verməginən dərdi-sərim.

Qövsi, bu ol qəzəli-neğzi-Füzulidir kim:  
“Necə ah eyləməyim, ah, yanıbdır cigərim”.

\* \* \*

Natəvanlıqlar mənim əzbəs əritmiş peykərim,  
Eylər ağırılıq mənə sərbar tək balü pərim.

Mən daxi üşşaq içində nola gər mümtaz olam,  
Dilrübələr arasında çün ələmdir dilbərim.

Şəm'i-hər pərvanəyəm, ta şəm'inə pərvanəyəm,  
Tutiyayi-dideyi-əhbabdır xakistərim.

Mən mühəqqər zərreyəm, ey mah, sən xurşidsən,  
Olmasa gər pərtövi-hüsün, görünməz peykərim.

Kövkəbi-iqbalmı sannın qaradır çərxdə  
Kim, olur pərvərd ol xakistər içərə əxkərim.

Gün fırıldakdan olur tək sabitü səyyarə məhv,  
Cismü canım eşqdən yanmış, dağılmış ləşkərim.

Səngbar eylərdi çərxi-təngçəşm ayınəmi,  
Şükr kim, simab tək gözdən nihandır cövhərim.

Ah, bilməm neyləyim bir böylə kasid mülkdə  
Kim göz örtüb hiçə həm satmam, girandır gövhərim.

Qövsi, ol rəna qəzalidir Füzulinin bu kim:  
“Şahi-mülki-möhnətəm, tutmuş cəhanı ləşkərim”.

\* \* \*

Ömrlər bağımı mina kimi qan eyləmişəm  
Kim, anı saqı əyağınə rəvan eyləmişəm.

Hiç kim, könlümü bilməz kim aparmış, əmma  
Mən anın ağzını bir zərrə güman eyləmişəm.

Dilnişin navəkini kimsə mənim tək tanımad  
Ki, anın zəxmini yüz yerdə nişan eyləmişəm.

Kimə kim, nəqdi-rəvanım deyəsən, tapşurdum  
Ki, sənə nəzr onu, ey sərvi-rəvan, eyləmişəm.

Basmışam bağırma peykanın ilə zəxmin anın,  
Birinin dil, birinin adını can eyləmişəm.

Bir nəfəs fariğ oturmaz mənim azarimdən,  
Bilmənəm çərxlə, Qövsi, nə yaman eyləmişəm.

\* \* \*

Bu səhralərdə gər xarı-mügilandan cəfa gördüm,  
Səni, ey Kə'beyi-məqsud, xoş gördüm, səfa gördüm.

Sipehri-süflədən ömründə ta gördüm, cəfa gördüm,  
Nə bir mehr astabindən, nə mahindən vəfa gördüm.

Həmin iksir tək bir ad eşitdim aşinalıqdan,  
Həqiqət mənzilində kafərəm gər aşına gördüm.

Məhəbbət safū biğəş komyadır, düssə bil qədrin  
Ki, çox bimüddəalər çohrəsindən müddəə gördüm.

Cəhan xəlqindən umman əşkü ah, ey əhli-dil kim, mən  
Anın şahu gədasın bəndeyi-abü həva gördüm.

Pəs ol gənci-nihan kim, axtarırlar, handadır, yarəb  
Ki, hər viranə baş çəkdir, onda əjdaha gördüm.

Dolanın başına ol məsti-nazın kim, anın, Qövsi,  
Səgi-kuyinə gər bir mehr göstərdim, vəfa gördüm.

\* \* \*

Aşıqom, mən dövlətü malü mənali neylərəm,  
Bərgü bərdən yummuşam göz, şaxü bali neylərəm?

Yeg golir bir qönçyi-məstur yüz güldən mənə,  
Yarı-sahibdil gərək, sahibcəmali neylərəm?

Handa olsam buyi-gül tək rövzeyi-kuyindəyəm,  
Naməvü peyğam üçün badi-şimali-neylərəm?

Səbzələr üstündə şəbnəmdən dolubdur gözlərim,  
Hüsni-mə'ni istərəm, mən xəttü xali neylərəm?

İstərəm vəslin ki, yarın aşına olmaz mənə,  
Gər xəyalın ram ola, bozmi-vüsali neylərəm?

Sən nəfəs çağ elə, ey ney, gər usandın naledən,  
Mən-həvayı-kuyi-əşqom, e'tidali neylərəm?

Gər veribsən dövləti-didari-canən, ver, fələk,  
Yoxa mən mehmani-fəqrəm, mülkü mali neylərəm?

Tarü pudi aləmin əfsanəvü neyrəng imiş,  
Mən bu batıl xabi-bihasil xoyali neylərəm?

Ləzzəti-didardən, Qövsi, mənə heyrət yetər,  
Əldə ta ayinə var, abi-zülali neylərəm?

\* \* \*

Sanma könlüm tək mənim dərd əhli çox var, ey həkim,  
Var, əmma az düşər bir böylə bimar, ey həkim.

Qorxum oldur kim, təbibim əl çəkib bikar ola,  
Yoxsa pünhan dərdimi eylərdim izhar, ey həkim.

Anlamaz hər kimsə dilsiz xəstənin imasını,  
Tanrı üçün, olginən məndən xəbərdar, ey həkim.

Gər dəvadır cami-mey, əvvəl məni məst eylə kim,  
İcmək olmaz böylə acı suyi hüşyar, ey həkim.

Gərçi müşkildir bu qanun tarini saz eyləmək,  
Odlu nəbzimdən mənim əl çəkmə, zinhar, ey həkim.

Et əlacım var isə, dərman sup bimarine  
Kim, məni bir özgə dərd etmiş giriftar, ey həkim.

Laf bəsdir gər əlacın Qövsiyi-biçarənin  
Eyləsin, eylər Fəlatun əczə iqrar, ey həkim.

\* \* \*

Anın qədin nihali-ömri-cavidanə bənzətdim,  
Sözün abi-həyatü lə'li-nabin canə bənzətdim.

Anın can tazelərkən növki-müjganın, xəta qıldım  
Ki, zəhri-çeşmilə sirab olan peykanə bənzətdim.

Əzəl başdan bu səhvi etdi Məcnun, sanma kim yalqız  
Gözün ahuyə cananı məni-divanə bənzətdim.

Sənin, ey şaxi-gül, sərvi-rəvanın iztirabında,  
Bu bağın şəbnəmin göz, səbzəsin müjganə bənzətdim.

Əgər zahirdə könlüm təngzərfü məstü rüsvadır,  
Onu bir gənci-gövhər yaşıran viranə bənzətdim.

Muradim, mətləbim pərvanə könlün şad qılmaqdır,  
Əgər hər şo'ləni ol atəşin cövlənə bənzətdim.

Gözüm hərçənd sirab oldu, saqi, doymadı könlüm,  
Bu viran olmuşu dəryayı-bipayanə bənzətdim.

Qədi-mövzuninə, Qövsi, uyub məhv olduğundandır,  
Ki, hər bir misrəin mə'nidə bir divanə bənzətdim.

\* \* \*

Məndə can olsayıdı, ey qatil, nisar etməzmidim,  
Məndə cism olsayıdı, bır avuc qüber etməzmidim.

Keçdiğün ruzgarım eşqi-xoşfərcam ilə,  
Gər dilim tutsaylı, şükrü-ruzgar etməzmidim.

Yar olub dövlət, əgər düşsəydi bir gün fürsətim,  
Saxlayınca canımı təslimi-yar etməzmidim.

Mən ki, xaki-astanın ixtiyar etdim sənin,  
İxtiyar olsayıdı tərki-ixtiyar etməzmidim.

Xuni-dil keyfiyyətin gər bilsə idim, qönçə tək,  
Gülməgү açılmağı mən həm şüar etməzmidim.

Şəm'i-şami-hicr əgər yandırməsaydı canımı,  
Aftabi-vəsl ilə bir gün nisar etməzmidim.

Qoysa idi səndə asarı-vücud üftadəlik,  
Mən səni, Qövsi, özüm tək xaksar etməzmidim.

\* \* \*

Saqiya, pəraneyi-şom'i-şəbi-hicranınam,  
Düşdüm, ey bidərd, ayaqdan, mən ki, sərgərdanınam,

Kə'beyi-kuyin təvafindan məni mən' etmə kim,  
Hər qədər olsam zəif, axır sənin qurbanınam.

Müddəti-cydi-vüsalin göz yumub açıncadır,  
Sən baharü mən sənin bərqi-səbükcövləninam.

Nola gər yetsəm sənin pabusinə kakił kimi,  
Mən ki, bir ömri-əbəddir zarü sərgərdanınam.

Ey təbibi-dərdi-bidərman, əlacin var isə,  
Neyləyim mən kim, əsiri-pənceyi-müjganınam.

Qoyma minnət, gər dili-bitabı tə'mir eyləsən  
Kim, bu viran ev sənindir, mən sənin mehmanınam.

Bəs ki, ey əbrukəman, sənsiz gülüb açılmanam,  
Mərdumi-aləm sanırlar qönçeyi-peykanınam.

Dərdməndəm mən, işim yoxdur gülü gülzar ilə,  
Nalə çək, bülbül ki, məhv-i-naləvü əfğanınam.

Hər özün bilməzdən umduñ dördü yandın, ağladın,  
Mən sənin, Qövsi, kobabu dağınam, büryanınam.

\* \* \*

Mən ki səndən nəzarə istərdim,  
Cigəri parə-parə istərdim.

Gözlərin can dilərdi, əmma mən  
Qaşlarından işarə istərdim.

Bulmağa vəsli-xali-rüxsarın,  
Tanrıdan bir sitarə istərdim.

Şö'lə-şö'lə od urdu xərmənimə  
Eşqdən bir şərare istərdim.

Görürəm kimlərin yüzün mən kim,  
Öz gözümdən kənarə istərdim.

Saqi ilə müvafiq olmaq üçün  
Şişəmi səngxarə istərdim?

İmdi dərd ilə bəsmələm, Qövsi,  
Getdi ol gün ki, çarə istərdim.

\* \* \*

Gəlin, ey əhli-tərəb, sağəri-mey nuş edəlim,  
İki dünyasını bir yerdə fəramuş edəlim.

Əqlimi, huşimi ol saqi alıbdır ki, deyir,  
Huş kim, kimsədə yox, biz kimi bihuş edəlim.

Necə bir səbr gəlin naleyi-məstənə ilə,  
Qönçə tək bağda bülbüləri xamuş edəlim.

Yığlıñ bəzmdə yekrəng olalım saqi ilə,  
Kim ki, hüşyar ola, əvvəl onu mədhus edəlim.

Heyfdır kim, yuxuya sərf ola əyyami-bahar,  
Yaxşıdır tovbəni biz xabi-fəramuş edəlim.

Gecələr xabə uyunca, uyalım saqiyə biz,  
Kəsbi-feyzi-nəzəri-sübh binaguş edəlim,

Gər kənar eyləsə saqidənü meydən Qövsi,  
Onu xəmyazə ilə sərbəsər ağuş edəlim.

\* \* \*

Badeyi-nabi-güvara mənə olmaz, neylim,  
Hər qədər qan içirəm, könlüm açılma, neylim.

Gər edib rəhm təbibim mənə qəmxar olsa,  
Bilsə bir dərdimi, yüz dərdimi bilməz, neylim.

Astin bilsə gözüm yaşıni hicran gecəsi,  
Könül ayınəsinin zəngini silməz, neylim.

Mənim əhvalimi eşq içrə soran həmdəmlər,  
Var dərdi-dilim, əmma dilə gəlməz, neylim.

Məni gül seyrinə təklif edib avarə qılan,  
Gözüm açılsa monim könlüm açılma, neylim.

Mənə hicran gecəsi canı yanana pərvanə,  
Bizəbanlar dilin ol şəm ki, bilməz, neylim.

Ey ki, məqsud sənə Qövsini öldürməkdir,  
Səxt candır, keçinər dərd ilə, ölməz neylim.

\* \* \*

Ol sitemgər dilbərin cövrincə chsan olmuşam,  
Dərdini çox çekmişəm, dərdincə dərman olmuşam.

Ruzi-məhşərdən əbəs qorxutma, ey vaiz, məni,  
Mən mükərrər sübhi-vəslü şami-hicran olmuşam.

Bu çəməndə səndən özgə bir nihali-dişinşin,  
Görməsin çeşmim, gər ey sərvi-xürəmanan olmuşam.

Ömrlərdir kim, dəmadəm sinəmi çak eylərəm,  
Mən ki, səndən bir güzər çəki-giribən olmuşam.

Gər ötərsə ruzigarım piçu tabilən, nola  
Kim, kəməndi-kakılız zülf-i-pərişan olmuşam.

Bavər etməm könlumi, hərçənd tə'mir eyledin,  
Mən bu viran olmuşu əzbəs ki, viran olmuşam.

Bir yerə mümkün degil cəm eyloyə zənciri-zülf,  
Bəs ki, Qövsi, könlümün halin pərişan olmuşam.

\* \* \*

Cahanımın rızasını mən candan istərəm,  
Öz mətləbü muradımı canandan istərəm.

Mə'zur tut könüldən, əger göz götürmənəm,  
Ol gənci-rayığanı bu virandan istərəm.

Hərçənd açıldı qonçeyi-gül, mən göz açmadım,  
Əmma təlafi ol gülü-xəndandan istərəm.

Bimehri-hüsndən dilərəm piçü tabi-eşq,  
Ol dərd nəş'əsini bu dərmandan istərəm.

Dörd olsa gözlərim, əcəb olmaz ki, müttəsil,  
Ayineyi-vüsalını dörd yandan istərəm.

Asayışi-abad dilərəm dərdi-eşqdən,  
Badi-murad mövceyi-tufandan istərəm.

Bir aşına ki, Kə'beyi-məqsudə Xızır ola,  
Qövsi, qəribi-xaki-Xorasandan istərəm.

\* \* \*

Saqiya, yeksan tut ağaz ilə əncamım mənim,  
Hər qədər bihüş olam, ləbrizdir camım mənim.

Könlümün aramı sənsən, sən mənim könlümdəsən,  
Bəs neçün, yarəb, nə səbrim var, nə aramım mənim.

Var ümidim piçü tabindən kəməndi-nalönin,  
Varə-varə ahuyi-məqsud ola ramım mənim.

Türreyi-zərtari eylər dudi-ahi-şöləbar,  
Kakilin sevdası, ey şəm'i-güləndamım mənim.

Yanmayım oddan, oda neylim ki, dağı-eşq ilə,  
Şəm ikən pərvanələnmiş yarı-xudkamım mənim.

Ah kim, öz taqətin bir yerdə vermiş qarətə,  
Ol ki, todric ilə tarac etdi aramım mənim.

Zərrəyəm, hərçənd əmma aftabi-şöhrötəm,  
Ta onun lə'lində, Qövsi, nəqşdir namum mənim.

\* \* \*

Əlindən içsə idim camü badə, qansa idim,  
Ayağın öpsə idim, başına dolansa idim.

Dönə-dönə dolanıb yandı şəm'o pərvanə,  
Nolurdu mən daxi bir böylo odda yansa idim.

Əmanət ilə mənə dust eşqi tapşırıdı,  
Xəyanət idi əgər mən bu şügli dansa idim.

Zəman-zəman əsəri-naləvü fəğanımdan,  
Usandı xəlqi-cohan, kaş mən usansa idim.

Deyirlər imdi ki, mehrü vəfayə rağibsən,  
Birin inanmaz idim, gər birin inansa idim.

Yox idi hiç qəmim xabi-mərgdən, Qövsi,  
Bu uyxudan göz açıb aqibət oyansa idim.

\* \* \*

Ömrlərdir yollar üstə zarü nalan qalmışam,  
Ey səba, yol bilmənəm heç yanə, heyran qalmışam.

Ey bir az ehsan ilə aləmləri tə'mir edən,  
Mən nə təqsir ilə, yarəb, böylə viran qalmışam.

Var ikən can, canımı cananə qurban etmədim,  
İmdi əldən fürsətim getmiş, peşiman olmuşam.

Şəm tək bir aftabin həsretilə sübhədin,  
Şö'lənuşü sinə büryan, didə giryan olmuşam.

Lə'li-nabü zülfü-pürtabınə isar olmağa  
Qönçə tək cəm olmuşam, gül tək pərişan olmuşam.

Bir yuxarı baxginən zinhar, ey me'mar, hey  
Gör nə yoldan əl-ayaq altında viran qalmışam.

Rubəru oldu səninlə, Qövsivü ab olmadı,  
Ol sıňıq ayınənin tabine heyran qalmışam.

\* \* \*

Cismi-zarımdan mənim hicran nə istər, bilmənəm,  
Bu sıňıq kəştidən ol tufan nə istər, bilmənəm.

Məndə yox hiç arzu, könlüm həman bitabdır,  
Zəxm yoxdur sinədə, peykan nə istər, bilmənəm.

Çəsmi-xunxarın sənin cismimdə çün qan qoymadı,  
Qanə dolmuş dideyi-giryan nə istər, bilmənəm.

Kasə-kasə qan verir, şükər eyləyib nuş eylərəm,  
Daxi məndən gərdişi-dövran nə istər, bilmənəm.

Çünki yoxdur hasilim, ta iltifat etsin mənə,  
Məndən ol bərqi-səbütövlən nə istər, bilmənəm.

Hə nə var aləmdə, bir-birdən betə sərgəstədir,  
Qotrə ümman axtarır, ümman nə istər, bilmənəm.

Lalə istər dağına mərhəm nəsimi-sübhdən,  
Ağzın açmış qönçeyi-xəndən nə istər, bilmənəm.

Aşıqin zənciri tari-zülfü kakıldon gərək,  
Rışteyi-zünnardən Sən'an nə istər, bilmənəm.

Can xu cahan malıdır bəs daxi məndən, dustlər,  
Can nə istər bilmənəm, canan nə istər bilmənəm.

Gövhəri-qəltan gözi tacı-büləndəxtərdədir,  
Qətreyi-gümnamı-sərgərdən nə istər, bilmənəm.

Eşq edər könlümdə kövələn, mən hərif-i-bəsmələm,  
Şəhsüvari-ərseyi-meydan nə istər, bilmənəm.

Mən xu tapşurdum ana yüz candan artuq könlümi,  
Daxi canımdan mənim canan nə istər, bilmənəm.

Qaşı-yayından anın, yarəb, bu hammi qürb ilə,  
Navəki-bərgəsteyi-müjgan nə istər, bilmənəm.

Ey dəmadəm eyləyən təklifi-məscid Qövsiyo,  
Aşıqi-bitabdən iman nə istər, bilmənəm.

\* \* \*

Nalə ilə bəs ki, yəğmayı-dilü huş eylədim,  
Binəva bülbülləri gülsəndə xamuş eylədim.

İstərəm cananımə ərz eyləyəm əhvalimi,  
Düşdi çox söz yadımə, əmma fəramuş eylədim.

Ey müəllim, sən kimi mədrəsədə mən həm ömrlər,  
Eylədim məşqi-cünunu adını huş eylədim.

Mən anıncın olmuşam gövtardən biganə kim,  
Hər nə öğrendim, həman saat fəramuş eylədim.

Xətti-səbzin ismü rəsmi şamü ruzü vəsl ikən,  
Adını mən mətlei-sübhi-binagus eylədim.

Hər kimin insafı yoxdur, saqıya, imanı yox,  
Mən tutum kim, hər nə sən verdin mənə, nuş elədim.

Nola, Qövsi, gər nəsibim günbəgün əfzun ola,  
Şükrini etdim əda, hər nişi kim, nuş eylədim.

\* \* \*

Bu gün dönə-dönə ana yalvara bilmənəm,  
Biçarəlik yolun məni-biçarə bilmənəm.

Dinməkdə, söyləməkdə yəman sərgiranlanır,  
Mən netmişəm, nə söyləmişəm yar, bilmənəm.

Hər kimsədən sorağ alır olsam, səbəb budur  
Kim, mən özümdən özgəni avarə bilmənəm.

Məndən bunun-anın kimi gül dərmək uyma kim,  
Dilxəstə bülbülün cigərin yarə bilmənəm.

Bir ömrür ki, can-cigərim dərdi-eşq ilo,  
Ondan hənüz canımı qurtarə bilmənəm.

Bəzmində bilmənəm özümi, qılma eyb eger  
Söz bilmənəm, təriqeyi-nəzzarə bilmənəm.

Qövsi, nə gəlsə eşqdə təslim qıl ki, mən  
Ol dərdə bundan özge daxi çarə bilmənəm.

\* \* \*

Xanəxahi-fəqrəmə səhra otağımdır mənim,  
Çərx fanusimdır, ayü gün çıraqımdır mənim.

Gah əgər mehman olum kuyində, minnət qoyma kim,  
Hər gecə yüz min qəmü dərdin qonağımdır mənim.

Ah kim, Fərhad tək cəqində ol Şirinləbin,  
Bisütuni-səbrimi sandım dayağımdır mənim.

Novnihalın nalənin sirabü sərsəbz etməgə,  
Bağbanımdır təbibim, dərd bağımdır mənim.

Saqi, nazi-afərinin minnətindən fariğəm  
Kim, şərabım xuni-dil, çeşmim əyağımdır mənim.

Dudi-ahim sünbülməndür, zəxmi xunəfşan gülüm,  
Lalədir çeşim, səvadi-didə dağımdır mənim.

Xəldən yaşurmağa dağı-nihanım qarəsin  
Ahuyi-mişkin kimi çöllər yatağımdır mənim.

Hər yetən biməğz çəkməz başə mən nuş etdigm  
Kim, fələk sərpuşimü aləm çanağımdır mənim.

Qövsi, olmaz yarı-biporva mənə rəhm etməyə,  
Eşqdə bidəstü paliq əl-ayağımdır mənim.

\* \* \*

Xəzan əyyamı girdim bağə, yadi-novbahar etdim,  
Nəvayı-nalə ilə bülbülün dərdin həzar etdim.

Görək min canı təslim cyləmək cananə bir yerdə,  
Fəğan kim, mən ana bir canı yüz min yol nisar etdim.

Mükorrər üstüxanım sürmə oldu möğzi-canım tək  
Ki, bu bazardə ayinəmi mən biqübər etdim.

Məni göz yaşım ilə naleyi-zarım cəvan etdi,  
Bu əbrü ol nəsim ilə xəzan fəslin bahar etdim.

Ana tapşur inanım, müddəalərdən kəsil kim, mən  
Özümdən eylədim qət'i-nəzər, ta yarı yar etdim.

Mənə ərbabi-dil tapşurdular gənci-rəvan, Qövsi,  
Özümçün hər yetən viranəni bəs kim, hisar etdim.

\* \* \*

İstərəm lə'li-şəkərbarına qurban olum,  
Dilinə, ağızına, göftarına qurban olum.

Gözünə, qaşına,müjganına, xalü xətinə,  
Hüsnünə, rənginə, rüxsarına qurban olum.

Xal tək daneyi-təsbihinə canım sədəqə,  
Zülf tək həlqeyi-zünnarına qurban olum.

Rəsmidir xəsteyə aləmdə təsəddüq, mən həm  
Nola gər nərgisi-bimarına qurban olum.

Bir zəman sərv-i-qədin sədqəsi olsun qoy kim,  
Dolanım başına, rəftarına qurban olum.

Ey məni böylə qara günlərə danostə salan,  
Mən sənin türreyi-tərrarına qurban olum.

Ey məni qülzümi-xunxardə biləngər edən,  
Nə göhərsən ki, xəridarına qurban olum.

Nə çəməndir, bu nə şəbnəm, bu nə gövhər, yarəb  
Ki, sənin əbri-göhərbarına qurban olum.

Bu nə güldür, bu nə bülbül, bu nə hüsnü, bu nə eşq,  
Bağban, bağına, gülzarına qurban olum.

Məni axır nə yoman canə yetirdin, Qövsi  
Ki, sənin yarına, dildarına qurban olum.

\* \* \*

Fikrara hərgah ağzın qönçəsin yad eylərəm,  
Hiçdən yüz nükteyi-sərbəstə icad eylərəm,

Bir uşağın eşqi ilə bilmənəm öz adımı,  
Mən ki, Əflatuni tiflü tifli ustad eylərəm.

Sübhələr bülbülərə hərcənd dəmsaz olmanam,  
Şamlər pərvanəyə yanmaqda imdad eylərəm.

Ey təğafülpışə, mən kim, fariğ olmam nalədən,  
Gər yetişsən dadıma, gəl gör nə bidad eylərəm.

Şahidi-təb'im əger yaşursa üzün pərdəsin,  
Leylini Məcnun qılıb, Şirini Fərhad eylərəm.

Şad qılmaq kimsəni bəs kim, mənə mərgubdur,  
Açılır könlüm, əger bir kaferi şad eylərəm.

Mən könül almaqda, Qövsi, dust-düşmən bilmənəm,  
Hər nədir, gər Kə'bə, gər bütxanə, abad eylərəm.

\* \* \*

Əger bir ömr cananın xəyalın canə tapşurdum,  
Bihəmdüllah ki, axır canımı cananə tapşurdum.

Səri-zülfün tutub təsbihdən, zünnardən keçdim,  
Birini zahidə verdim, birin Sən'anə tapşurdum.

Dili-sədparəmi cəm etdi zülfün bir yerə, əmma  
Kimin nəzzarəyə verdim, kimin müjganə tapşurdum.

Əgər dərdin alıb verdimsə könlüm, sərfəsiz sanma  
Mənə sən gənc verdin, mən sənə viranə tapşurdum.

Qaşın mehrabına kim, qibleyi-ərbabi-hacətdir,  
Mənə çün şəm məqdur olmadı, pərvanə tapşurdum.

Hesabi-dərdü dağ istərsə canan, vay canımçün  
Ki, mən ol səngdildən hər nə aldım, canə tapşurdum.

Edibdir könlümü bir qətrə su, hiç bir deyən yox kim,  
Sənə, ey bimürüvvət, gövhəri-yekdanə tapşurdum.

Əgər sərgəstə çox gəzdimsə vadilərdə mən, Qövsi,  
Apardım qətrəni, dəryayı-bipayanə tapşurdum.

\* \* \*

Eşqi-dəryadıl xətərlərdə pənahimdır mənim,  
Mən anın dərvişiyəm, ol padşahimdır mənim.

Nalə hər yerdən durur, gözler səri-kuyin sənin,  
Bu səbəbdən öz fəğanım Xızri-rahimdir mənim.

Bilmənəm xətti-binagus içrə ol məhtəl'ətin  
Xaldır, ya kövkəbi-bəxti-siyahimdır mənim.

Bağrimı sən qan edibsen, qeyrə töhmət qoyma kim,  
Handa getsəm çöhreyi-alın güvahimdır mənim.

Nola olsam cani-şirinim bəlagərdən sənə  
Kim, bəlalərdən səri-kuyin pənahimdır mənim.

Gündə yüz təqsir əger qilsam, peşiman olmanam  
Kim, anın ehsanı, Qövsi, üzrxahimdir mənim.

\* \* \*

Qoymaz əldən eşq damanını əqli var olan,  
Etməz ol sohbayı-biğəş tərkini hüşyar olan.

Dərdü dağı-eşqi məndən sor, nə hər bidərddən.  
Kim, təbib-i-həziqin qədrin bilir bimar olan.

Hər gecə bidar edir fəryad ilə yüz kimsəni,  
Bir gecə ahü fəğanimdən mənim bidar olan.

Hüsni-biğəş qarşu eşqi-safdil ayinədir,  
Məhvi-dudi-ah olur hər atəşin rüxsar olan.

Fəqr damanını əldən qoyma kim, bibəhrədir,  
Xabi-rahətdən əsiri-dövləti-bidar olan.

Xaki-daməngiri-eşqəm, dilnişindir söhbətim,  
Yar olar bir ömr, bir saat mənimlə yar olan.

Hiç yoldan çəkmo qəm, Qövsi, əgər bina isən,  
Qəm neçün çəksin qulamı-Heydəri-Kərrar olan.

\* \* \*

Gədayı-kuyinəm, baş əgmənəm gərdunə nəxvətdən  
Ki, yegdir navəkin bali-hüməyi-övci-dövlətdən.

Nə hacətdir mənə zahid xəbər vermək qiyamətdən,  
Kim, etmişdir qiyamətlər qiyam ol sərv-i-qamətdən.

Xəyalindən püri şışəmdə var, əndişəm ondandır,  
Vəgərnə olmayınca dönmənəm səngi-məlamətdən.

Yüzünlə gər müqabil düşsə ayinəm, nə bakım var  
Ki, gər ab olsa həm axır olar ayinə heyrətdən.

Məgər ol şax kəmanın qönçeyi-peykanı qalmışdır,  
Ki, gül-gül qan axar sinəmdəki möhlik cərahətdən.

Təbibim, etmədin kom sayeyi-iqbəl başımdən,  
İlahi, düşməsin hərgiz mizacın istiqamətdən.

\* \* \*

Vəh ki, könül rəxnəsin bir-bir yaşırdum dağ ilən,  
Atəşi-suzanı xəspüş eylədim toprağ ilən.

Hər kimin kim, könlü rövşən, ruzigari qarədir,  
Tərki-adətdir sözü ağ üstə yazmaq ağ ilən.

Gər bilirsən çeşmi-xunbarım qılır gəmmazlıq,  
Pəs bu iki rəxnəni tut bir avuc toprağ ilən.

Eşq olur baziçə, duşmən dağ, dağım kim neçün,  
Ömrlər Forhadi-atəş dəst duymaz dağ ilən.

Cami-meydən ruzə gər möhri-ləb olsa, qəm degil  
Kim, onu bir gün hilali-eyd açar dırnağ ilən.

Savururam başə sənsiz hər dəm öz xakistərim,  
Tifli-nadan tek dəmadəm oynaram toprağ ilən.

Sən anınlə dinnəsən, ey şaxi-gül, açılmasın  
Açılmırı Qövsinin könli baharü bağ ilən?

\* \* \*

Ey biqərar, sinədə neştərmisən, nəsən?  
Peykamışan, könülmüsən, əxgərmisən nəsən?

Bir dəm səni ol atəşi-rüxsar yaxmadı,  
Sən, ey hicab, səddi-Skondərmisən, nəsən?

Rəhm eyləməz fəğanına ol dirlüba, könül,  
Sən gəbrimi, firəngimi, kafermisən nəsən?

Hiç kimsə səndə eyləməz iqbal kimsəyə,  
Ey kuyi-yar, ərseyi-məhsərmisən, nəsən?

Kəsdin çıraqımın işığın şami-hicrdə,  
Ey dudi-nalə, girdeyi-sərsərmisən, nəsən?

Məhv etdi cavidan məni şirin tekəllümün,  
Ey lə'li-yar, çeşmeyi-kövsərmisən, nəsən?

Hər dəm bir özgə surət ilə bağladın gözüm,  
Ey abü rəngi-hüsн füsungərmisən, nəsən?

Bir nalə naləm ilə həmahəng etmədin,  
Ey əndəlib lalmışan, kərmisən, nəsən?

Ey qanlı dağ, açılmadın, əfsürdələnmədin,  
Təsviri-bərgi-laleyi-əhmərmisən, nəsən?

Hərçənd yandın odlara, Qövsi, usanmadın,  
Axır, sən ey od evli, Səməndərmisən, nəsən?

\* \* \*

İlahi, könlümi qurtar bu aləm macorasından,  
Məni döndər anın biganəsindən, aşinasından.

İlahi, könlüm et rövşən, məni göstər mənə, yarəb,  
Anın ayineyi-dəryadılı-aləmnümasından.

İlahi, könlümü öz eşqin ilə et ləbaləb kim,  
Usandım qədrbilməzlər qəmü dərdü bəlasından.

İlahi, rövşən eylə çəşmimi öz xaki-rahindan  
Ki, yegdir zülfü xəttin sürməsindən, tutiyasından.

Həvaləndir məni ərbabi-dil övci-məqamında,  
Bu dun fitrətlərin qutar səri-kuyi-həvasından.

Mükəddər eylədi ayinəmi qəflət təzu, yarəb,  
Xəbərdar et məni öz Kə'beyi-kuyin səfasından.

İlahi, bir məqam et Qövsyi-biçarəyə ruzi  
Ki, yeg gəlsin ana dərdin sənin qeyrin dəvasından.

\* \* \*

Ey əbri-atəşin, vərəqi-gülmisən, nəsən,  
Ey bərqi-məddi-naleyi-bülbülmisən, nəsən.

Ey şam edər qara ələmin tirə aləmi,  
Sən hicr ləşkərinə qaravulmisən, nəsən.

Ey bari-dil xəmidəsi, əbruyi-pürgireh,  
Bazuyi-ahənini-təğafülmisən, nəsən.

Ey bir avuc qübarımı min yanə dağıdan,  
Seylabi-xanümani-təhəmmülmisən, nəsən.

Ey xal, vey tərəşşöhi-xu, ey üzari-yar,  
Şəbnəmmisən, güləbmisən, gülmisən, nəsən.

Ey nim qətrə xun ki, könül qoydun adını,  
Kuhi-şəkibü bəhri-təhəmmülmisən, nəsən.

Hər bir nəfəsdə tazelənir nükhətinlə can,  
Ey dudi-ah, dəsteyi-sünbülmisən, nəsən.

Qəddin büküldü, olmadı kəm yaşı gözlərin  
Qövsi, bu qanlı çaylara sən pülmisən, nəsən.

\* \* \*

Məni yalquzladı dərdü bəlayi-yar bir yandan,  
Sipəhr əndişəsi bir yandanü əgyar bir yandan.

İki yandan urursan tiğ, bəs neyçün bülənd olmuş,  
Sədayi-afərin bir yandanü zinhar bir yandan.

Məni toklif edən gülzardən səhrayə bilməz kim,  
Tutar damənimi gül bir tərəfdən, xar bir yandan.

Məgər kafi degil ol səngdil könlüm şikəstində  
Ki, sən həm hovladın, ey çərxi-bizinhar, bir yandan.

Necə mən olmayım rüsva kim, eylər şərhi-əhvalim,  
Bir üzdən rəngi-zərdü ahi-atəşbar bir yandan.

Məni yandırdı bir yandan nəvayı-şö'ləbari-ney,  
Şərabi-pakü süzi-saqiyi-xunxar, bir yandan.

Cünun şəhbaziyəm, şəhr ilə səhradır iki balım,  
Dərə divarlor bir yandanü kuhsar bir yandan.

Binasın könlümün simab edərkən naşəkibalıq,  
Təğafül birlə yixma sən həm, ey dildar bir yandan.

Bəsirətsizlərin tə'nilə bağrim dağ ikən, Qövsi,  
Feğan kim, başlayıblar pənd ülüləbsar bir yandan.

\* \* \*

Ey mənə bağı baharı bəndü zindan eyloyən,  
Özgəyə dünyani sərtasər gülüstan eyləyən.

Ey qəfəsdə bülbülli-xoşləhcəni dilsiz qoyan,  
Bir neçə dilbilməz ilə seyri-bustan eyləyən.

Ey təkəllümdən iki gül yapraqın icad edən,  
Hiç yerdən qanlı bağın bülbülin qan eyləyən.

Ey nəsimi-ləhceyi-gövtar ilən bülbülin kimi,  
Qönçənin övraqını gül tək pərişan eyləyən.

Ey edən şami-qəriban şəm'i-bəzməfruzimi,  
Gün çırığın dağı-aləmsuzi-hicran eyləyən.

Ey ötən bizdən səba tək ruyi-atəşnakılə,  
Su kimi toprağ ilə uşqaqi yeksan eyləyən.

Ey qoyan dərman bir özgə dərdi-bidərman adın,  
Adımı bədnam edib dərdimə dərman eyləyən.

İstər olsun badeyi-gülərəng, istər xuni-dil,  
Hər nədir, ləbriz ver, ey bağrimi qan eyləyən.

Düşməsin hicranə, yarəb, atəşi-hicran ilə  
Qövsinin bağım kəbabü dağü büryan cyləyən.

\* \* \*

Neçə gündür gözlərim məhrumdur didardən,  
Etmə nomid, ey fələk, hiç bülbüli gülzardən.

Ey güli-tər, qoyma gözdən müddəasız bülbüli,  
Gərçi eyni-müddəadir hər nə gəlsə yardən.

Yandırır göz parəsin, saqi, xəyalı-arizin,  
Ta nələr görmüş niqab ol şö'leyi-rüxsardən.

Bundan özgə kim məni rüsvayı-afaq eylədi,  
Görmədim bir özgə tə'sir ahu-atəşbardən.

Naməmə, yarəb, nə yazsınlar kiramülkatibin,  
Etmək olmaz fərq çün təsbihimi zünnardən.

Gər alır könlüm, əger almaz, nə vəchilən ki var,  
Qiblədən dönsün üzü, hər kim döner dildardən.

Açmanam, Qövsi, gözüm xəlvətdə həm əzbəs məni  
Ahü əfşanım utandırdı dərə divardan.

\* \* \*

Müsəlmanlar, mən nakam çəkdim yar hicranın,  
İlahi, tutmasın hiç kafərin hicran giribanın.

Məni hər ləhzə bir naşı təbibə yar yalvardır,  
Məgər göndərdigi dərdin özi bilməzmi dərmanın.

Olubdur parə-parə bülbülin bağrı ki, aşiqdır,  
Nə üzdən eyləmiş sədçak gül həm öz giribanın.

Nə ox kim, bülhəvos seydinə qədrin bilməyib atsan,  
Tutar, ey səngdil, bu aşiqi-biçarənin yanın.

Bu bir bayram iki oldu məni-nakamə, ta bildim  
Kim, istər Kə'beyi-kuyin zəifi-zar qurbanın.

Olubdur butəsi ol nazəninin hansı səngindil,  
Ki, birehmanə bizdən döndəribdir növki-müjganın.

Sənin, Qövsi, nə bilsin sözlərin, ol tifli-məktəb kim,  
Fəlatun anlamaz bimari-dərdi-eşq dərmanın.

\* \* \*

Gəh zülfini, gah kakilini şanə qılırsan,  
Hər dəm məni bir rəng ilə divanə qılırsan.

Nə könlümü aldın, nə gözüm yaşını sildin,  
Bidərd, məgər aləmi viranə qılırsan.

Mən eşq oduna min yanıram, biri yanınca,  
Hər şəm'i yaxarsan, məni pərvanə qılırsan.

Ol həlqeyi-zülfün yenə başında bir iş var,  
Ey yay mənə, kim məni divanə qılırsan.

Ey könlümi yapmaqdə edən nazü bəhanə,  
Bismillah, əger bir daxi viranə qılırsan.

Gül şəm'ini gor rəşk oduna böylə yaxarsan,  
Varə-varə bülbülləri pərvanə qılırsan.

Məhtabdə mey ver qara günlülərə, saqi,  
Ay halosunu cün xəti-peymanə qılırsan.

Yaxşivü yəman uydu qəmu uyxuya, Qövsi,  
Vəqtidir əger naleyi-məstanə qılırsan.

\* \* \*

Sübhi-vüsal üçün gəzirəm şəm'i-dağ ilən,  
Ol aftabi axtarıram bu çıraq ilən.

Göz yaşım ilə sineyi-pürdağı bəslərəm,  
Bu laləzarə su verirəm ol bulağ ilən.

Bir zalimin ki, arxası var, aləmi yıxar,  
Olmuş bir evli çahi-zənəxdan buxac ilən.

Qan içə-içə yaşılı gözüm lə'lini görər  
Kim, şəm çokkə-çəkkə yanar duzlu yağ ilən.

Yaxşı məta içində yəman gərçi çərx olar,  
Sərf etmə acı sözləri şirin dodağ ilən.

Bəzmi-vüsalda yaşır üzün niqabını,  
Yüzsüzlük eyləmə gözə qarşı qonağ ilən.

Zöhd əhli qorxudan çəkinir bəzmi-badədən,  
Hər qatı başlı əlləşə bilməz əyağ ilən.

Çərxi-xəsis əl verənə verməz astin,  
Qalmış çəməndə qönçə, tutulmuş dımağ ilən.

Tandıqda şəm'i-voslin onun göz götürmə kim,  
Kimsə keçən günü tapa bilməz sorağ ilən.

Qabil qulaqda gövhər olar yaxşı söz ki, mən,  
Bu nüktəni sədəfdən eşitdim qulağ ilən.

Sən Qövsinin həyatdo qədrini bilmədin,  
Çox qəbri üstə axtaracaqsan çıraqğ ilən.

Bu ol qəzel cəvabi ki, Ağarəzi dedi:  
“Bu yolu başə apararam bir əyağ ilən”.

\* \* \*

Gərçi bilməz zülfün əhvalim pərişan olduğun,  
Löblərindən sor ki, bilmiş bağrimon qan olduğun.

Bəxyəvü mərhəm cəfasın çəkməz idim ömrlər,  
Biləcə idim zəxmi-nasurimdə peykan olduğun.

Görmək istərsən məni-divanənin ətvarini,  
Bərqi-xəndən olduğun gör, obri-giryən olduğun.

Olduğicün çöl kimi bir sən tek ahu məskəni,  
Eylədim mə'lum könlüm şohri viran olduğun.

Etməyimmi zə'fi-ruzəfzunə yüz min şükr kim,  
Kimsə görməz könlümün eşqində talan olduğun.

Eylədim öz əşki-sorxü rəngi-zərdimdən qiyas,  
Novbahar ilən xəzan dəstü giribən olduğun.

Sən özün bilməzsən, əmma nərgisi-məstin bilir,  
Qövsinin könlü kəbabı dağbüyükən olduğun.

\* \* \*

Cəhanə şur salmış duzlu göftərin ədalərdən,  
Səni, ey cani-şirin, saxlaşın tanrımlı bələlərdən.

İşim peyvəstə buyi-zülfün almaqdır səbalərdən,  
Gədalik eylərəm, əzbəski dərvishəm gədalərdən.

Xəberdar olmayan me'raci-mə'nidən nə bilsin kim,  
Sənin yerdən gögə var imtiyazın dilrübatərdən.

Günəş iqbalını gör, qətreyi-şəbənmlə kim hüsnün  
Yetişsə ərşə başı göz götürməz binəvalərdən.

Kərəm qıl, rişteyi-məddi nigahin kəsmə məndən kim,  
Üzüldü rişteyi-can, ta üzüldüm aşinalərdən.

Həvayı-nəfsə, zinhar, ey Züleyxa, qoyma eşq adın  
Ki, hüsni-pak çəkməz damənin bimüddəalərdən.

Ona nəqdi-həyatın öz əlinlə tapşır, azad ol  
Ki, mən düşdüm bəlayə, hər qədər qaçdım bələlərdən.

Könül ayinəsin göz nola çalsa daşdan-daşə  
Ki, fərzi-eyndir qət'i-təəllük xodnūmalərdən.

Nigahi-aşinadən vəhşəti-tir eylərəm, Qövsi,  
Eşitdim bəs ki, mən biganə sözlər aşinalərdən.

\* \* \*

Nə qanlar ola ki, dil içməmiş üzərin əlindən,  
Nələr ki, görməmiş ola öz intizarın əlindən.

Nə fitnə kim ola qaşü gözün olur ana bais,  
Nəzərsiz ol kim, edər nalə ruzgiranın əlindən.

Yüngül qılır yükünü, gərçi dağıdıb tələf eylər,  
Könül əbəs doludur çeşmi-əşkbarın əlindən.

Birisi dağların eylər mənim kimi kəmərin xəm,  
Bu dağlar ki, mənim var ruzigarın əlindən.

Kəbabı-ləxti-cigər kasə-kasə qanımı içməz,  
Qərib nişanəsi var hər nə gəlsə yarın əlindən.

Buyurma nalə, sitəm etmə çox ki, qapına hər gün  
Sipehr dadə gələr, Qövsiyi-fikarın əlindən.

\* \* \*

Saqiya, eylə mənim canımı pürxun, pürxun,  
Etmədi çohrəmi çün badeyi-gülgün, gülgün.

Eşq əhlinə gərək hövsələ dərya, dərya,  
Nə qədər şur cünün üz qoya hamun, hamun.

Deyirəm nalovü ah eylə ki, canan, canan,  
Qəm günü xəlq deyən yerde ki, gərdun, gərdun.

Eşq sərrafı qılır nalə ki, bina-bina,  
Çağırır hüsn xəridarı ki, məğbun, məğbun.

Əql istər ola divaneyi – Leyli, Leyli,  
Eşq yanında gərək Leyliyi – Məcnun, Məcnun.

Mənə artıq gəlir ol qaməti-ro’na, ro’na.  
Yek gəlir mərtəbeyi-misrei-mövzun, mövzun.

Ola bir gün deyə ol mah ki, Qövsi, Qövsi,  
Söyləyən vəqtde dərd ohli ki, Məcnun, Məcnun.

\* \* \*

Böylə məst olduğumu saqiyi-xunxar no bilsin,  
Mən özüm, bilmənəm əhvalimi, dildar nə bilsin.

Nalə izhar qılır mətləbini bülbüli-məstin,  
Mən ki laləm, dilimi ol güli-bixar nə bilsin.

Ömrələr gövhər alıb satmayan əhli-nəzər olmaz,  
Tildir, tifl, könül qədrini dildar nə bilsin.

Versə gər rüxsəti-nəzzarə, tamaşa edə bilməm,  
Rəvişi-seyri-çəmən mürği-giriftar nə bilsin.

Əşki-çeşim yugürür xarü xəcil hər yana, Qövsi,  
Boli, öz qiymətini gövhəri-şəhvar nə bilsin.

\* \* \*

Ey sünbüli-zülf, ol güli-rüxsarə düşərsən,  
Öz başına fikr et ki, ayaqlarə düşərsən.

Zinhar əlinə ayinə, ey səngdil, alma,  
Öz canına rəhm eylə kim, odlarə düşərsən.

Tə’xirü şəkibin dəxi gəncayışı yoxdur,  
Gor fikrү dəvayı-dili-bimarə düşərsən.

Gər versə könül taqəti-nəzzarə firibin,  
Zinhar ona aldanma kim, zinharə düşərsən.

Mən dami-bəlayəm, yeri, məndən həzər eyle  
Kim, oduma, ey Qövsiyi-biçarə, düşərsən.

\* \* \*

Can sözün qurbanı, ey icadi-göftar eyləyən  
Kim, dohanındır sənin yoxdan məni var eyləyən.

İstərəm kim, kakılındən üzməsin can riştəsin,  
Bir-birinə şəm ilə pərvanəni yar eyləyən.

Var ümidim etməyə nomid ol güldən məni,  
Aləmi gülzər edən, bülbülləri zar eyləyən.

Hiç ləfz olmaz libas ol mə'niyi-biganədən,  
Bilmənəm, yarəb, nə söylər eşqi izhar eyləyən.

Gərçi naqisdir vücludim, feyzsiz olmaz vücud,  
Göz götürmə məndən, ey yoxdan məni var eyləyən.

Nalə gər imdadımə hər ləhzə, hər dəm yetməsə,  
Hali-zarimdən səni kimdir xəbərdar eyləyən.

Nola, yarəb, hal evində açsa bir gün söz başın,  
Qövsiyi-atəşzəbani məhvi-göftar eyləyən.

\* \* \*

Qoydum əldən iki aləmdə nə kim var ətəgin,  
Böylə mərdanə tutar kim ki tutar yar ətəgin.

Söyləmin dərdimi, zinhar, Məsihayə ki, mən  
Ölərem, qoymamam əldən dili-bimar ətəgin.

Nisbətin hiç güle yoxdur sənin, ey gül ki, tutar  
Güllerin bülbüli-şeyda kimi hər xar ətəgin.

Könlümü dağların tutduvü təsxir eylədi,  
Öylə ki, sikkə tutar dirhəmə dinar ətəgin.

Qanı öz boynuna mina kimi ol səngdilin  
Kim, olub məst, tutar saqiyi-xunxar ətəgin.

Necə Məcnun ile Fərhadə deyirlər aşiq  
Ki, tutubdur biri səhra, biri kuhsar ətəgin.

Gözümüz vəsl günü heyrət əger bağlamasa,  
Tutarım pəncəyi-müjgan ilə dildar ətəgin.

Məni çün əldən-ayaqdan aparır xabi-ədəm,  
Nə ümid ilə tutum dövləti-bidar ətəgin.

Tuta bilməz ətəgin çərxi-müəlla, Qövsi,  
Kim ki sidq ilə tutar Heydəri-Kərrar ətəgin.

\* \* \*

Xəlil gülşəni içrə nihali-dilkəşsən,  
Əgərçi aləmi-zahirdə nəxli-atəşsən.

Sənin yanında meyi-lağun nədir, saqı  
Ki, sən mən istədigim safü pak biğəşsən.

Fəğan ki, şikvəyə oxşar bu rəng suz verənə,  
Əgərçi xaksən, ey eşq məhz atəşsən.

Həmişə istədigin dərdü dağ yetdi sənə,  
Hənuz, dili-xunin, neçün müşəvvəşsən.

Səni mən oxşadım hansı yayə, ey əbru  
Ki, sən kəmani-fələk tək həmişə pərkəşsən.

Əgərçi şaxı-gülü sərvi-naz rə'nadır,  
Boyun bəlasın alım, yüz olarca sərkeşsən.

Diyari-eşqdə, Qövsi ki, toprağı qandır,  
Sənə yəman demək olmaz, yəman bəlakeşsən.

\* \* \*

Səhildir təsxir qılmaq sərbəsər dünya yüzün,  
Padşah oldur ki, Məcnun tək tutar səhra yüzün.

Ey tutmuş pərtövin xurşid tək dünya yüzün,  
Zərrəcə gör aradə bir gün bu xaki-pa yüzün.

Olmuşam bir Leyliyi-nazafərin Məcnuni kim,  
İtləri toprağə sürtər ahuyi-rə'na yüzün.

Ol hicabalud gül rüxsarı görsün görməyən,  
Pərdeyi-əbr içrə xurşidi-cəhanara yüzün.

Dustlər, ol nim rəngin bəs ki, mən yekrəngiyəm.  
Gözlərim mümkün degil görsün güli-rəna yüzün.

Ey firəngi hüsnlü, bu rəng ilə kim, məndə var,  
Görmək olmaz hiç gəbrü kafərü tərsa yüzün.

Bühləvəs gər eşqdən laf ursa, tut mə'zur kim,  
Xarü xəs həm mövc tək tutmaq dilər dərya yüzün.

Bilmənəm, yarəb, nə söylər səbzi-təh gülgunimə,  
Hər görən qafıl bu rəngilə məni-şeyda yüzün.

Aləmi Məcnun edibdir hüsni yüz min pərdədə,  
Ah, əgər məqdur olaydı görmək ol Leyla yüzün.

Hər xəsü xarə təhəmməl eyləyen dərya kimi,  
Gövhəri-sirab ilə axır tutar dünya yüzün.

Dideyi-ahu biceynih dağı-bərgi-lalədir,  
Bəs ki, Qövsi, dudi-ahim yaşurar səhra yüzün.

\* \* \*

Eşq dəryasında orongi-sipəhri-bisütun,  
Hər kəfi-bilməğzi-dərya bir həbabı-sərnigun.

Ol ləbaləb surfdən kim, mən onun mehmaniyam,  
Çərxdır bir sinivü xurşiddir bir tas xun.

Yer gögü gög yer gərək, mə'kusi-sodrū astan,  
Öz yerində cabəca əglənsə hər alvü dun.

Xar baxma, gər zəifəm kim, bükülmüş qamətim  
Həlqeyi-zənciri-Məcnundur, ey ərbabi-cünun.

Ey sözü Şirin, mənim Fərhadə yoxdur nisbətim  
Kim, sənin müjganınə bir ləhzə dözmüş Bisütun.

Bəs degilmi zirdəstü paymal etmək məni,  
Bir yuxarı baxgınən, ey çərxi-duni-sərnigun.

Gəlsə ol sərvi-səhi, bəs handa, yarəb, əglənir,  
Sinədir sohrayı-atəş, didədir dəryayı-xun.

Ol xəsü xaşak tək kim seyli-fərmanındadır,  
Bir zəman öz halimə, Qövsi, məni qoymaz cünun.

\* \* \*

Saqiyi xunxar, kimdir bağımı qan eyləyən,  
Din alan, dil verməyən, yəğmayi-iman eyləyən.

Mümkin olmaz kim, xəsü xaşaki od yandırmasın,  
İxtiyar ilə degil ol bərqi-cövlən eyləyən.

Dilrubalıq siz dəxi eylərsiz, əmma özgədir,  
Ey firəngizadələr, ol namüsəlman eyləyən.

Tanrı üçün, gündə bir yol, dustlar, kimdir məni  
Ol firəngin Kə'beyi-kuyində qurban eyləyən.

Bilmənəm, yarəb, nə oddur eşqi-məğzəfruz kim,  
Artırır ol dərdi-bidərmani dərman eyləyən.

Aç təbəssümdən,təkəllümdən tutulmuş könlümü  
Ey həvasim qönçəsin gül tək pərişan eyləyən.

İntizarım pərdeyi-çeşmimdə pünhan eyləmiş,  
Bərqi-aləmsuzi əbr altında pünhan eyləyən.

Lə'lü tabi-arizü çeşmü nigahindir sənin,  
Qan içirdən, qan içən, qan ağladan, qan eyleyən.

Yaşururlar bülbülün, Qövsi, nəvayı-naləsin,  
Bəs ki, var gülşəndə biahəng əfəgan eyləyən.

\* \* \*

Saqiya, mey ver ki, bağın mən kimi qan olmasın,  
Kakılın tek xatiri-cəm'in pərişan olmasın.

Olmasın kəm hərgiz ol sərvi-rəvanın kölgəsi,  
Yarəb, ol mehrabi-əbrü taq nisyan olmasın.

Can yoxdur natəvanlıqdan məni-bitabdə  
Kim, deyəm hər yerdə canan olmasa can olmasın.

Bir könül kim, olmuş, ey gənci-rəvan, məskən sənə  
İstərəm seylabi-təşviş ilə viran olmasın.

Kim ki bilməz zəmzəmi-əşki-rəvan keyfiyyətin,  
Eşqi-pakin Kə'beyi-kuyində qurban olmasın.

Yandı bağım əndəlibi-binəvanın halinə  
Kim, yolunda hiç əsirin xarı-hicran olmasın.

Çərx ilə pərxaş, Qövsi, nəngi-himmətdir mənə,  
Kimsə namərd ilə, yarəb, mərdi-meydan olmasın.

\* \* \*

Gözüm hərçənd, qanlar tökdü, çərxin odlu dağından,  
Bihəmdüllah ki, axır yandı şəm'im gün çirağından.

Nə məhv olmuşsan, ey şəbnəm, güli-xurşid arasında  
Ki, görsən göz götürməzsən onun simin buxağından.

Sədəfdə daneyi-gövhər dişinlə bəhs edər, əmma  
Gərəkdir kim, bunu dərya çıxarsın öz qulağından.

Binaguşu xəti-səbzin nə bənzər sübhə, kim sübhün  
Təmiz olmaz qarası qarəsindən, ağı ağından.

Bu güller içərə ey gülpirehən, şəbnəm xəyal etmə  
Ki, düşmüş qönçə bixud, qan axar hər dəm  
dimağından.

Bulanır çünki su, sörçəsmədən şahid nə lazımdır  
Ki, rövşəndir mənim hali-dilim çeşmim bulağından.

Şərabi-laləgun pür zurdur, mə'zur tut, saqı,  
Əgər fərq eyləməz öz başını Qövsi əyağından.

\* \* \*

Könlümdəki muradım, ey yar, sən bilirsən,  
Hər dil ki, bilmənəm mən, dildar, sən bilirsən.

Hərçənd bizəbanəm, ləbrizi-əlamənəm,  
Mən məsti-cavidənəm, hüşyar, sən bilirsən.

Mən sanma meypərəstəm, saqidən ötrü məstəm,  
Mən bir binayı-pəstəm, me'mar, sən bilirsən.

Qəmzən atanda bir ox, qaşın yayın çəkər çox,  
Könlümdə tab gər yox, gər var, sən bilirsən.

Gəlməz fəğan əlimdən, üzr istə qatılımdən,  
Ona mənim dilimdən, yalvar, sən bilirsən.

Gər könlümü alırsan, gər yüz çin öldürürsən,  
Dildar, sən bilirsən, qəmxar, sən bilirsən.

Qövsi sənin xərabın, içmiş sənin şərabın,  
Olmuş sənin kəbabın, xunxar, sən bilirsən.

\* \* \*

Hicran günü suzi-dilü tabi-cigərimdən,  
Pərvanələnir şəm'i-fələk balü pərimdən.

Bilmək dili-bimar mizacını çox işdir,  
Billah, təbibim, necəsən dərdi-sərimdən.

Görməz gözüm, ey mərdümi-çeşmi-nigəranım,  
Gər şəm'i-cələlm ola qayıb nəzərimdən.

Mən daxi bir ümmid ilə xaki-rəhin oldum,  
Ey sərv, diriğ etməgilən sayə sərimdən.

Əğyar çəkər zəhməti-bica, nə bilir kim,  
Yüz tutmaz ayırməq məni öz didələrimdən.

Ey çərxi-dəni, pası-ədəb saxlagınən kim,  
Durmaz daxi hər kim ki düşübdür nəzərimdən.

Kəm tutmaginən kövkəbi-bəxti-siyəhim kim,  
Əndişə qılır bəhri-bəla ol şərərimdən.

Yandırmadı hiç kimsə məni-zarı ki, cismim,  
Od tutdu Səməndər kimi öz balü pərimdən.

Hər bir müjə bir nişi-rikü-əbri-bəladır,  
Ey şəm, xəbər sormaginən çeşmi-tərimdən.

Tuşidə degil hali-xərabim sənə, əmma  
Hiç vəchilə guya xəbərin yox xəbərimdən.

Qövsi, bu həmandır ki, demiş Sahiri-mahir:  
“Gər yağmasa həsrət yağışı çeşmi-tərimdən”.

\* \* \*

Cümleyi-aləm mənə eğyar olubdur yar üçün,  
Ah kim, eğyarım olmuş yar həm eğyar üçün.

Günbegün düşdüm gözündən aqibət şəbnəm kimi,  
Mən ki, xari-aləm oldum ol güli-bixar üçün.

Kasə-kasə qan içib odlarə saldım könlumi,  
Ta kebab etdim mühəyyə saqiyi-xunxar üçün.

Əl götürdüm sübhəvü səccadədən Sən'an kimi,  
Ey firəngizadələr, bel bağladım zünnar üçün.

Ömrümi sərfi-hünər qıldırm bu kasid mülkdə,  
Kim, hünər təhsil edərlər dirhəmə dinar üçün.

Şö'leyi-hicran məni yandırdı axır, ah kim,  
Saxlamışdım canımı ol atəşin rüxsar üçün.

Çəsmi-şuri-çərxi-minarəng, Qövsi, badə tek,  
Təlxı-kam etmiş məni bir şuxi-şirinkar üçün.

\* \* \*

Ey mənim zülm ilə könlüm kişverin viran edən,  
Dəmbədəm bir özgə nirəng ilə bağrim qan edən.

Ey məni min dərdü dağ ilə fəramuş eyləyən,  
Bitəkəllüf hər yetən bidərdə yüz dərman edən.

Ey məni gözdən qoyan axşamadın pərvanə tək,  
Tarü püdim sübhədin şəm'i-şəbi-hicran edən.

Ey dəmadəm tifli-baziguşı-bipərvə kimi,  
Bisəbəb yüz zəhmət ilə yapdığını viran edən.

Guşeyi-çeşmi-tərəhhüm kəsdi məndən aqibət,  
Ruzi-əvvəldə məni şərməndeyi-ehsan edən.

Xoş qurubdur taqi-əbrutək təğafül yayını,  
Sinəmi amacgahi-navəki-müjgan edən.

Gər təbibi-lütfün iqbal etsə, yarəb, çağdır.  
Kim, nə bir dərdim soran, vardır, nə bir dərman edən.

Naxuni-sə'y ilə Qövzinin açılmaz üqdəsi,  
Sən yetiş fəryadə, ey hər müşkili asan edən.

\* \* \*

Səbrü qərarım aldı bir arami-can bu gün,  
Bir yaxşı yaro könlümü verdim yəman bu gün.

Bildim nigahi-guşeyi-çeşmi nə şivədir,  
Mə'lumum oldu fitneyi-axırzəman bu gün.

Ey kim nəsibi-rətli-giran etdilər sənə,  
Məxmurlərdən ötməginən sərgiran bu gün.

Bie'tibar danlə verir cür'ə-cür'ə mey,  
Dövri-sipehr hər kimə içdirse qan bu gün.

Hər kim bu gün nə əksə biçər danlə bigüman,  
Zinhar, etmə yaxşilar ilə yəman bu gün.

Bir qaşı yay əlində çəkərsən nədamətin,  
Öldürmə naz ilə məni, ey şax kəman, bu gün.

Qövsi, dünən çəmən sənə dami-bəla ikən,  
Yarəb, nə yüzdən oldu qəfəs aşıyan bu gün.

\* \* \*

Gəl bu meydən, saqiya, iç bir nəfəs qan bir zəman,  
İmtəhan üçün bizim odlarə həm yan bir zəman.

Aqibət cananə təslim eylədin can nəqdini,  
Şükr kim, kamimcə axır döndü dövran bir zəman.

Tiz ümidim məzrəi sirab olub, sərsəbz olar,  
Eyləsin istadəlik, ey əbri-ehsan, bir zəman.

Məğzi-canım yandırır bu sür'ət ilə, ah əgər  
Öz inanın saxlaya ol bərqi-cövlan bir zəman.

Ol ki, bir ömr atəşi-hicranə yandırılmış məni,  
Çəkməsin, yarəb, mənim tek dağı-hicran bir zəman.

Çəksələr insaf mızanında artıqdır hənuz,  
Sübhi-vəsli-cavidandan şamı-hicran bir zəman.

Ta nəfəs vardır, səni Qövsi unutmaz bir nəfəs,  
Sən həm ondan qafıl olma, yad edib an bir zəman.

\* \* \*

Aşıq oldum yengi başdan bir pərirüxsərə mən,  
Məst mən, biəql mən, divanə mən, biçarə mən.

Bir sipəndi-şuxyüz məcmərdə yanmaq seyri var  
Nola versəm könlümi hər gündə bir dildarə mən.

İstərəm pərvanə suzin, sevmişəm bülbül sözün  
Kim, inanım vermişəm ol şəm'i-gülrüxsərə mən.

Aqibət bir yerdə bifikrəm, fəramuş eylərəm,  
Kaş tapşursam həyatım nəqdini dildarə mən.

Gözləri qan içməkü qan tökmək istər kiprigi,  
Canımı bu qorxudan təslim qıldırm yarə mən.

Görmedim bir zərrə eyb ağzında ol şirinləbin,  
Diqqət ilə eylədim hərçənd ana nəzzarə mən.

Nöqtəyi-xalından, ey göz mərdumi, pərgar tək,  
Əşkriزان olmuşam sərgəstə mən, avarə mən.

Şənbəvü adına çox gördüm, vəli gün görmədim,  
Ta bu məktəbxanədə fərq etdim ağu qarə mən.

Eyləməz, Qövsi, tədarük bir nəfəs üsyanımı,  
Ömri-cavidan əgər sərf etsəm istigfarə mən.

\* \* \*

Sızlardar üstüxanim, bilməm, ey can, sən nə sizlarsan,  
Yanar bərqi-bəladən ol neyistan, sən nə sizlarsan.

Könül, xuni-cigərdən cami-gülgünin ləbaləbdır,  
Bu hamı eyş ilə, ey xanəviran, sən nə sizlarsan.

Bu gün mən bizəbanəm, bənd-bəndim yansa eyb  
olmaz,  
Sənə mümkündür, ey ney, ahü əfğan, sən nə  
sizlarsan.

Yanarsan mətləbinçə, cy sıpəndi-şux odlarda,  
Monim tək görməmişən dağı-hicran, sən nə sizlarsan.

Mən, ey ney, olmuşam bitab öz fəryadü nalomdən,  
Bu yanar od məni etmiş neyistan, sən nə sizlarsan.

Gərəkdir kim, qəfəs qeydində mən fəryad edəm,  
bülbül,  
Müyəssərdir sənə seyri-gülüstən, sən nə sizlarsan.

Sınıb mina kimi mən sizlasam bica degil, Qövsi,  
Bükülmüş qədd ilə, ey taqi-nisyan, sən nə sizlarsan.

\* \* \*

İlahi, könlümi ya badə, ya qan istərəm səndən,  
Bu viran mülki, ey me'mar, viran istərəm səndən.

Zəmingir olmuşam bimehrlikdən sayə tək, yarəb,  
Bu yoldan bir yegin sərv-i-xüraman istərəm səndən.

Sənin mən kakılın tarinə könlüm bağlaram axır,  
Onu zülfən kimi əmma pərişan istərəm səndən.

Könül bir qətrə qan artıq degil verdim sənə, əmma  
Gözüm, ol qətrəni dəryayı-ümman istərəm səndən.

Qərəz, sənsən təbibim, hər nə istərsən budur vəchi  
Ki, həm dərd istərəm, hər dərdə dərman istərəm  
səndən.

Bitirmək heyfdır, zəxmi-nümayanın, bu üzdəndir  
Ki, əvvəl mərhəm, ondan sonra peykan istərəm  
səndən.

Deyirlər öldürübən Qövsini hicran ilən, əmma  
Onun qanını mən, ey namüsəlman, istərəm səndən.

\* \* \*

Bir sən kimi gül yoxdur bu güllər arasında,  
Yox mən kimi bülbül həm bülbüller arasında.

Hərçənd siyehbəxtəm, bil qədrimi yaxşı kim,  
Pərvərdə olur daim od güllər arasında.

Tərk etmə gözü könlüm kim, sonə tutar məskən,  
Ya çəşmələr üstündə, ya güllər arasında.

Gəh vəsl məni saxlar, gəh hicr qılın pünhan,  
Bu odların içində, ol güllər arasında.

Ol çöhrəsidir, yarəb, bu kakili-mişkin mey,  
Ya qalmış ola nəsrin, sünbüllər arasında.

Hərçənd məhi-Kən'an hüsn ilə səraməddir,  
Layiqdir onu saysan gər qullar arasında.

Ol nəgmənin, ey bülbül, bil qədrini, şükr eylə,  
Fəryad nədir, kafər, novgullər arasında.

Peyvəstə olurdun sən ahulər ilə həmdəm,  
Mən yalquzam, ey Məcnun, bu çöllər arasında.

O şah sənə axır bir sayə salır, Qövsi,  
Sail kimi qoy basın, yat yollar arasında.

\* \* \*

Hərçənd tiğ kimi qədin xəlqi doğrıya,  
Doğra ki, yox zəval iki aləmdə doğrıya.

Fəttan gözün oğurladı oğrı nigahdən,  
Min könlü kim, həlaldır oğridan doğrıya.

Müjgan demin ana ki, mən sadə uğradım,  
Bir çalıcı həramiyə, bir əgri oğriya.

Yarpəb, dönünce bir daxi ol qanlı mey görəm  
Kim, ötə qan tutanlara doğrıya-doğrıya.

Qövsi kimi qiyamətədin tanımaz özin  
Ol tərki-məst hər kimə bir qatla oğriya.

\* \* \*

Yetərmi rişteyi-can gövhəri-yeganəsinə  
Ki, gün kəməndi anın yetməz astanəsinə.

Məni-mühəqqəri seyd etdi ol hilaləbru  
Ki, çərxi rəşk aparar yayınə, nişanəsinə.

Nədir hayatı-dilü din ki, etməyim bir-bir,  
Fəda girişməsinə, nazine, bəhanəsinə.

Hərami könlümə tapşırıdı zərnışan oxlar  
Ki, hər birisi dəgər padşəh xəzanəsinə.

Nola fəğanım eşitsin ki, gül qulağ olmuş,  
Ayağdan başadın bülbülin təranəsinə.

Qəmi-bədən yetər, ey dil ki, novbahar keçər,  
Verincə mürkü-çəmən rövnəq aşyanəsinə.

Əgər xəbər bula quş zövqi-guşədən, Qövsi,  
Bələyi-dami edər ixtiyar danəsinə.

\* \* \*

Bir ömr bağladım nəzərim məhliqalərə,  
Sərf eylədim gözüm işığın tutiyalərə.

Saldı təkəllümün bizi ağızın xəyalinə,  
Çoxlar düşər söz üstə görünməz bələlərə.

Bizdən əsirgəmə diler isən bəqayı-hüsən,  
Ne'məntdən ol qalır ki, verirlər gədalərə.

Yad etmək aşinaları eyb olmaz, ey səba,  
Söylə bizimlə yadlənən aşinalərə.

Axır xəyali-muyi-miyanın sənin məni,  
Uğratdı göz görə nə görünməz bələlərə.

Ol cismi-natəvan böregü üstüxanıdır,  
Ya bir qübar qonmuş ola buriyalərə.

Nəm yerdə nəmlı pərdə çürür, sərmədin günə,  
Vəchi budur ki, göz dikirəm dilrūbalərə.

Yay arxasın çevirmədən almaz nişanını,  
Qövsi, duadə arxa çevir müddəalərə.

\* \* \*

Gər can diləsə lə'li-ləbin, canım üstünə,  
Dil istər isə, dideyi-giryanim üstünə.

Gözdən nə görmüş ola dili-parə-parə kim,  
Sof bağlanmış, gəlir səfi-müjganım üstünə.

Təbxal olar sitarələri mehr ilə fələk,  
Bir əl basarsa sineyi süzanım üstünə.

Tərdamənəm cəhanda, vəli bitəəllüqəm,  
Dünya tozu yapışmadı damanım üstünə.

Ləngərli tiğdən necə zəximim göz örtə kim,  
Şəbnəm girandır ol güli-xəndanım üstünə.

Topraqdən məni götürün, xaksar olur,  
Toz qondu bəs ki, gövhəri-qəltanım üstünə.

Qövsi, deməm ləbindən anın ol gərək mənə,  
Düşənamü busə, hər nə gəlir canım üstünə.

\* \* \*

Müyəssər oldu bu gün vəsli-yar kamımcə,  
Açıldı qönçəvü oldu bahar kamımcə.

Hənuz azdır əgər şürə edəm qiyamətədin  
Ki, bir gün oldu mənim ruzigar kamımcə.

Furuğ-i-vəsldən odlandı şəm'i-müjganım,  
Kül etdi aqibət ol növki-xar kamımcə.

İlahi, naləm ilə şami-hicrə yanmaysan  
Ki, döndüm, ey fələki-bilmədar, kamımcə.

Xətadir ol ki, deyər bir gül ilə yaz olmaz  
Ki, oldu bir nəfəs ol novbahar kamımcə.

Bir arxa kim gələ su, var ümid bir də gələ,  
Olursa ömr, olur bir də yar kamımcə.

Sənin muradın ilə oldu gər zəman, Qövsi,  
Mənim də bir gün olar ruzigar kamımcə.

\* \* \*

Sözüm yoxdur fələk gər baxmasa gözdən axan yaşə,  
Budur qorxum kim, ol seyli-bəla bu körpüdən aşə.

Nigahü didə bir-birin unutdu sən niqab açgəc,  
Bəli, məhsər günü kimdir baxan hər yarə, yoldaşə.

Birin zahid, birin mehrəb sandım, canı tapşırdım,  
Əmanətmi verirdim ol hərami göz ilə qaşə?

Bu yüzdən tutmanam yaşım inanın kim, degil kamil  
Biri kim, dəgməmiş aləmdə başı daşdan-daşə.

Təəccüb yox, çəkərsə könlümö göz tiği-müjganın  
Ki, daim dəhrdə qan yuddurar qardaş-qardaşə.

Nəla gər bulmasa təgyir zahid könlü hüsnündən  
Nə tosir cylosin xurşidi-rövşəngir qara daşə.

Şikəstə Qövsiyə göstərmə istiğna yüzün munca,  
Kiçikdir zərf, odun çox güclü etmə, olmaya daşə.

\* \* \*

Baxan kimdir gülü gülzər ol rüxsar olan yerdə,  
Hüsnü xəşakə kim, iqbəl edər gülzər olan yerdə.

Qəmi-eşqin məni dünya qəmindən fariğ etmiş kim,  
Şərər bidəstü padır bərqi-bizinhar olan yerdə.

Anın yanında, ey göz, tökmə əşkü içmə qan, ey dil,  
Meyü sağər nə lazım saqiyi-xunxar olan yerdə.

Bəladır ixtilati-mərdümi-əfsürdədil, vaiz,  
Məni meyxanələr məst eyleməz huşyar olan yerdə.

Mən əldən getmişəm, ey xublər, məndən nə istərsiz  
Ki, himmət əhli hərgiz yox deməzlər var olan yerdə.

Könüldən iş gəlir hərcənd surət natəvan olsa  
Bədən bikardır, əmma könül bimər olan yerdə.

Meyi-gülfam olanda ta dilim var, hayü huyim var,  
Vəli ağzım açılmaz, zahid, istiqfar olan yerdə.

Xoş ol saət ki, çeşmi-zəxm üçün bitablıq, Qövsi,  
Sipənd etsin məni ol atəşin rüxsar olan yerdə.

\* \* \*

Nəşati-mey qənimətdir qəmi-hicran olan yerdə,  
Xümaraludə səhba şükran eylər qan olan yerdə.

Xəyalın sinədə, könəlüm ayağ altındadır, saqi,  
Oturmaz sədrdə ev sahibi mehman olan yerdə.

Cünunə tengnayi-kuçəvü bazar afətdir,  
Mənim cövlənim görmək gərək meydan olan yerdə.

Dəmə bərqi-baharandır ki, əbri-dudi-ahimdən,  
Şərərlədir çıxan ol atəşin cövlan olan yerdə.

Mən ol miqdar vəhşət eylərəm əgyar yanından  
Ki, aram ilə könəlüm əglənər canan olan yerdə.

Rəfiqindən olar yaxşı-yəmanı hər kimin zahir  
Ki, zəncir ilə əglənməz mələk şeytan olan yerdə.

Bu zə'f ilə mənim qəddim necə xəm bulmasın, Qövsi,  
Sipehr səxtbazü qaməti çövkan olan yerdə.

\* \* \*

Bihəmdüllah, yatıbdım sinəm içrə dağ-dağ üstə,  
Bəli, məşhur sözdür ol məsəl kim, yağ-yağ üstə.

Qaradır ruzigarı hər kimin kim könlü rövşəndir,  
Bilir hər tifli-məktəb kim, yazılmaz ağ-ağ üstə.

Qiyamət həm olursa durmanam ol sərv ayağından,  
Sənə ərzani, bülbü'l, gül-gül üstə, bağ-bağ üstə.

Ayaqdan salmayıb minayı-gerdun möhlətin versə,  
Yüz il əl bağlaram qulluqda, saqi, bir ayaq üstə.

Nə tə'sir eyləsin, yarəb, nə vəch ilə görünsün kim,  
Fələkdə ulduzum bir lalədir bir qarlı dağ üstə.

Demə ki, bilmənəm eşqində dərdü dağ qədrin kim,  
Könül titrər gözüm, pərvanlər tək bu çıraq üstə

Nə gülşəndir bu bir gülşən ki, ta işlər gözüm, Qövsi,  
Həmin bülbü'l görər bülbü'l yanında, zağ-zağ üstə.

\* \* \*

Sipəndi-bisədayəm şö'leyi-avaz olan yerdə,  
Neyəm ney, aşəti-bərgü nəvayəm saz olan yerdə.

Bu dilsizlər dilin hərcənd ney həm məndən öğrendi,  
Nəvayı-naləmi görmək gərək dəmsəz olan yerdə.

Mən ol bidəstü pa seydəm, mən ol bibalü pər mürğəm  
Ki, pərvaz eyləməz ruhum məgər şəhbaz olan yerdə.

Onun yanında siz pamalsız, ey sərvi-qamətlər,  
Görünməz səbzeyi-xabidə sərvi-naz olan yerdə.

Təvəccöh şö'ləsi sözündə tədir sərgiranlıqdan,  
Həqiqət aləmində naz yoxdur naz olan yerdə.

Sənin dövründə kafor bütlərə iman gətirməz kim,  
Füsunuşı sehri-batıl namədir e'caz olan yerdə.

Məhəbbət aləmində, dustlər, hər mə'ni üz versə,  
Deyin kim, könlüm əglənməz bu sözlər az olan yerdə.

Sanır bülbüл məni bibalü pər, əmma nə bilsin kim,  
Yüz il pərvaz edər şövq əhli həm pərvaz olan yerdə.

Ana əhvalimi sən, ey nigahi-əcz, şorh et kim,  
Dilim tutmaz mənim çəsmi-süxənpərdəz olan yerdə.

Nə bilsin əndəlib ayinədir gülçöhrələr könli  
Ki, fəryadü fəğan eylər nəfəs əmməz olan yerdə.

Ümidim var şəhidi-Kərbəladən bir nəzər, Qövsi,  
Səfi-mohşərdə hər yaxşı-yəman mümtaz olan yerdə.

\* \* \*

Toşneyi-gülzari-dağı-laləzərəm, ah, ah,  
Təxteyi-məşqi-cünuni-novbaharəm, ah, ah.

Seyl viran eyləyən ev qabili-tə'mirdir,  
Neyləyim mən ki, xərabi-ruzigarəm, ah, ah.

Qüdrətim yox çərx evindən başım alıb çıxmaga,  
Bir üzü bağlı, gözü bağlı şikarəm, ah, ah.

Nalədən xali qılır gahi sıpend öz könlünü,  
Ah kim, mən bizəbanəm, biqərarəm, ah, ah.

Öylə kim, seyləb önungə xarı xəs pamal olur  
Paymali-giryeyi-biixtiyarəm, ah, ah.

Seydə gər yüz yerdə zəncir olsa, mümkündür xilas,  
Mən giriftarı-kəməndi-zülfə-yarəm, ah, ah.

Heyf, Qövsi, çərxi-sübhi-piçü tabəm, heyf, heyf,  
Ah neylim, şəm'i-şəmi-intizarəm, ah, ah.

\* \* \*

Xəfifü xardır hərçənd bülbüл xar yanında,  
Anın pərvazını görmək gərək gülzər yanında.

Yetən bidərdə dərdi-dil demin kim, zəhri-qatildir,  
Meyi-güləngi-ləzzətəfərin hüşyar yanında.

Sərabi-xüşk tək zahid mən'i gər hiçə həm almaz,  
Girami gövhərəm dərəyayi-ləngərdər yanında.

Dözürmi sineyi-suzaninə xurşidi-üşşaqin  
Ki, gərdən bir tütündür ahi-ateşbar yanında.

Fəramuş eyləyim dünyavü mafihayı, eyb olmaz,  
Mənim kim, yadımı huşim qalıbdır yar yanında.

Qara günlərən xurşidi-aləmtabdır könli,  
Nə hacət şəm'e məhfıl dideyi-bidar olan yerdə.

Meyi-gülfəmdən, saqı, məni məst eylədi Qövsi  
Ki, abi-kövsər içsin saqiyi-əbrar yanında.

\* \* \*

Ağrimaz bülhəvəs eşq əhli xarı zar olan yerdə,  
Nədir zağrı zəğən miqdarı bülbüл xar olan yerdə.

Mənə hər bir sözi min yol demək, saqi, hənuz azdır,  
İşarət yaxşıdır, əmma tərəf hüşyar olan yerdə.

Deyərlər xəlq kim, dərmanı var aləmdə hər dərdin,  
Təbibim, bəs nədir dərman könül bimar olan yerdə.

Mənim şəbnəm kimi dünyadə asayış gözüm yoxdur,  
Umarmı kimse rahət çərx atəşbar olan yerdə.

Təmənna eyləmin, ey xublər, dilgərmlik məndən  
Ki, mən pərvanəyəm ol atəşin rüxsar olan yerdə.

Gözümdən yar hərgiz qayib olmaz, ta görünüm qeyri,  
Demin kim, könlüm əglənmiş mənim oğyar olan yerdə.

Nə bakım var mənim gərduni-minafam olan yerdə  
Ki dövran yardım, saqi, mənimlən yar olan yerdə.

\* \* \*

Saldı ol sərvə-rəvan sayə həvaxahlərə,  
Ayağı bağlılarə, əlləri kütahlərə.

Qanı öz boynunadır keçməyən öz qanından,  
Gər nigahin düşə məhşər günü xunxahlərə.

Kakılın fikrinə mən öyle ki, çulqaşmış idim,  
Çıxar idim göğə yapıssa idim ahlərə.

Sayeyi-lütf salır başıma bir sərkeş kim,  
Boyun əgəməz səri-kuyində gəda şahlarə.

Aləmin dərdi-səri əql imiş, ey bixudlar,  
Bunu məndən eşidirsiz, deyin agahlərə.

Ey cərəs hər qədəm öz qarşına rəhzən çağırıar  
Kim ki, bu vadidə yol göstərə gümrahlarə.

Hər qədər yandırar ol şami-qəriban, Qövsi,  
Verərəm şəm kimi arxa səhərgarlərə.

\* \* \*

Kuyində yarın itlər yetməz mənə vəfadə  
Kim, bəndi-pirəhəndir boynumdakı qıladə.

Dövri-rüxündə xəttin var özgə abü tabi  
Kim, səbzəsiz çəməndir rüxsarı-safū sadə.

Gər mehrini yaşıurmaq möhri-ləb olmasayı,  
Xakistərin sipehrin naləm verirdi badə.

Pərvanə qane olsa mehtab şəm'i bəsdir,  
Ta var yadi-vəslin, düşməz vüsəl yadə.

Yandırıcı məğzi-canım ney şəm tək, nə bilsin.  
Kim, tabi-nalə olmaz üşşaqı-binəvadə.

Təsxiri-əşkü ah et, abü həvayə uyma,  
Kim çağı-dəhr qalmaz dörd fəsl bir həvadə.

Boynumda xoşnumadır zəncir yoxsa, Qövsi,  
Bir at ki, xu salıbdır hacət degil qıladə.

\* \* \*

Hanı məndən deyən ol sərvə-səhi-balaye  
Ki, kəşakəş nə rəvadır bu bükülmüş yayə.

Aşıq oldum yenə bir sərvə-səhiqamətə kim,  
Məhi-tabanı bəğənməz, günə salmaz sayə.

Dərd sövdagəriyəm, eşq ilədir bazarım,  
Var, başımdan savul, ey əqli-tünük sərmayə.

Çəkməz əl nasehi-bidərd giribanimdən,  
Nə veribdir, ala bilməz məni qəmfərsayə.

Hərfi-qəmmaz məgər verdi dəhanın xəbərin  
Ki, vücudim yenə peyğam aparır ənqayə.

Səbzə tək mən də bir ümmid ilə pamal oldum,  
Nola, ey sərvi-rəvan, başıma salsañ sayə.

Yeri, yanında çox, ey seyli-baharan, daşma  
Ki, bu bir qətro boyun əgsə əgər dəryayə.

Bilmənəm dəhrdə, yarəb, nə vəfa görmüş ola,  
Biri kim, könlünü bağlar bu fəna dünyayə.

Güvənir qəsrinə, eyvanına dünyası olan,  
Xanəborduş gəzən ərş ilədir həmsayə.

Naz edər zərrəyə xurşid, məgər bilməz kim,  
Pəst olduqca bu me'racdə artar payə.

Boyamış yazı yüzin, lalesitan sanma ki, mən  
Göstərib dağımı, qan ağladıram səhrayə.

Qatlanır cism, gözüm yaşına heyranəm kim,  
Dözür ol pəstcə divar bu daşgün çayə.

Gecələr naleyi-dilsuz bəladır, Qövsi,  
Olmasın aşiq ilə kafər olan həmsayə.

Gülruk sorvi-qədlim cameyi-əlvən neylər  
Ki, yetər xuni-dili-Qövsi, ana pirayə.

\* \* \*

Ey vay ki, əldən gedirəm yar gelincə,  
Dildən düşürəm başıma dildar gelincə.

Hər kim nə bilir mən kimi mey qədrini kim, mən  
Qanlar içərəm saqiyi-xunxar gelincə.

Mə'zur tutun, gər bu xümar ilə çəməndə,  
Səbr eyləmənəm obri-göhrəbar gelincə.

Yarəb, bu qədər yol ki, məni zə'f aparıbdır,  
Gəlseymi təbibim məni-bimar gelincə.

Pərvanə kimi günlərim əzbəs ki, qaradır,  
Ömrüm yetər əncamə şəbi-tar gelincə.

Fəryad ki, seylabi-səbükseyri-həvadis,  
Dağıtdı məni üstümə me'mar gelincə.

Əlbəttə nəşat öldürəcəkdir məni, Qövsi,  
Hərçənd qəm öldürməsə qəmxar gelincə.

\* \* \*

Təbibim başıma bir gün gəlir, vallah, billah,  
Mənə tapşırığı canı alır, vallah, billah.

Deyirlər halımı sormaz, sorur, bir özgə dildir bu,  
Sanırlar dərdimi bilməz, bilir, vallah, billah.

Məni, ey şuxi-songindil ki, tiğinçün həlak oldum,  
Sən öldür, yoxsa həsrət öldürür, vallah, billah.

Mənim hərçənd könlüm rövzeyi-rizvandan açılmazdır,  
Əger sən açılırsan, açılır, vallah, billah,

Deyirlər ömri-müstə'cəl gedər, gəlməz, nə sözdür bu  
Ki, sən gəlsən keçən günlər gəlir, vallah, billah.

Sən al, ey iltifati-yar məndən nəqdi canım kim,  
Təğafül ondan ötrü yalvarır, vallah-billah.

Əlin rəngindir, ey bülbül, ayaq altına baxmazsan,  
Təlafılər tədarükələr olur, vallah, billah.

Gözüm hərçənd Qövsi dördini pünhan tutar səndən,  
Xəbərdar ol kim, ol bidar olur, vallah, billah.

\* \* \*

İstəməzmi ol sitəmkər kim, məni şad eyləyo,  
Könlümü tə'mir edə, yüz Kə'bə abad eyləyə.

Yıxdığıçın könlümü küffarə vacibdir gərək,  
Ya məni azad edə, ya min qul azad eyləyə.

Padşahlar eyləməzlər özləri cəlladlıq,  
Ta fələk vardır, nə lazım yar bidad eyləyə.

Hər ələ yüz tiğ tutmaq hansı qatıldən gəlir,  
Çeşmi-məstin etdigin haşa ki, cəllad eyləyə.

Olmasın, yarəb, fəramuş ol mürüvvət pişə kim,  
Bimürüvvət yarımı görçək məni yad eyləyə.

Eyləsə bimari-eşqin dərd edər dərmanini,  
Qorxum oldur kim, təbibim tərki-biday eyləyə.

Badeyi-gülguncə keyfiyyət verir hərgah kim,  
Saqiyi-nazafərin, Qövsi, məni yad eyləyə.

\* \* \*

Mən ki, əldən getdim ol sərv-i-revan, gəl görgilə,  
Qalmadan can məndə ol arami-can, gəl görgilə.

Açı etmişkən bu gün səfrayı-hicran ağızımı,  
Dustlər, ol dilbəri-şirinzəban, gəl görgilə.

Gəlməmişkən kimsədə arami-taqət qoymadı,  
Ol bəlayi-cani-aşıq, nagəhan, gəl görgilə.

Eyləmişkən navəki-hicran müşəbbək sinəmi,  
Nagəhan bir guşədən ol şaq kəman, gəl görgilə.

Ağlamaq qan eyləmekdir, dustlər, ol bəzimdə,  
Göz yolundan əşk seyləbilə qan, gəl görgilə.

Canımı hicran odu yandırmamışkən pakü saf,  
Üstümə ol atəşi-ateş nişan, gəl görgilə.

Hamı yandan dərdü qəm, Qövsi, alarkən canımı,  
Bir tərəfdən ol həyati-cavidan, gəl görgilə.

\* \* \*

Fəğan ki, dağ-i-dil əfsürdələndi yar gəlinçə,  
Bu gül açıldıvü dağlıdı novbahar gəlinçə.

Yetincə yar məni intizar canə yetirdi,  
Boranə verdi xəzan hasilim bahar gəlinçə.

Demə ki, qurtararam intizardan gələr olsan,  
Ki, gözlərəm yolunu çeşmimə qüber gəlinçə.

Nə bərq var şəbi-hicran, nə şəm, bəs bu nə işdir  
Ki, yandırır məni ol atəşinüzər gəlinçə.

Gələndo yar, üzülür məddi-nalə riştesi, vəh kim,  
Kəməndi-fürsətim əldən gedər şikar gəlinçə.

Bu piçü tabilə mümkün müdür üzülməyə canım,  
Kəşakəş-i-şəbi-hicran gedincə, yar gəlinçə.

Bu növ kim, onu əldən nəvayı-bülbül aparmış,  
Gəlib bahar keçər, Qövsi, fikar gəlinçə.

\* \* \*

Qan içmə, könül, saqiyi-xunxar gəlinçə,  
Səbr eylə, gözüm, növbəti-didar gəlinçə.

Əlbəttə bu yol ərz edərəm dərdi-nihanım,  
Qəm salmasa dildən məni qəmxar gəlincə.

Güllər düşəcəkdir gözümə xuni-cigərdən,  
Gün seyrinə ol novgülü-bixar gəlincə.

Fəryad ki, hicran məni bərbad edəcəkdir,  
Ol atəşi-suzani-şərərbar gəlincə.

Ey vay ki, heyrət məni dildən salacaqdır,  
Ol nuşləbi-ayinərüxsar gəlincə.

Əfsus ki, həsrət məni məndən alacaqdır,  
Bazarimə o arıco dinar gəlincə.

Birdir mənə mərhəm gəlo, ya gəlməyə, Qövsi,  
Kim, tazələnir yarələrim yar gəlincə.

\* \* \*

Xəyali-arizin kim, vəslidir hicran libasında,  
Verir hər dəm mənə səhbəyi-biğəş qan libasında.

Vüsəl ilən olacı-eşqi-ruzəfzun degil mümkün,  
Dəvayı-namünəsib dərddir dərman libasında.

Nə mə'nidir bu, yarəb kim, məni-heyranda can  
qalmaz,  
Görəndə özgəni həm nagəhan canan libasında.

Bu surətxandə her surəti-bicanə aldanma  
Ki, çoxdur bülhovəslər aşiqi-heyrən libasında.

Ləbi-xəndən ara bərqi-bola məsturdur, ömma  
Nihandır əbri rəhmət dideyi-giryan libasında.

Təmə kəs malü cahindən cəhanın kim, sənə gerdun  
İçirdir xuni-nahəq ne'məti-əlvan libasında.

Təvazö bərtərəf, Qövsi, məhəbbət ittihadından,  
Səri-kuyində sahibxanədir mehman libasında.

\* \* \*

Peyvəstə xar olur güli-xəndən ilən belə,  
Sübhi-vüsəl ötər şəbi-hicran ilən belə.

Cananə canı verməz isəm vəchi var ki, mən  
Çox dərdü dağ bəsləmişəm can ilən belə.

Bir gün bunuvü bir gün onu versə qəm degil,  
Dövran mənə şərab verir qan ilən belə.

Dərvişə xar baxma ki, Qur'anda səbtdir,  
Muri-zəifin adı Süleyman ilən belə.

Yer qalmadı ki, gəzmədimü yarı bulmadım,  
Deyrү hərəmdə gəbrü müsəlman ilən belə.

Öldür mənivü könlümü al kim, bu Ko'bədə,  
Hacı gərək fəda ola qurban ilən belə.

Yarəb, ləbin nə sehr ilə bir yerdə cəm edər,  
Abi-həyatı atəşi-suzan ilən belə.

Qorxum budur ki, çün çıxa peykanı yarədən,  
Cani-zəif çıxmaya peykan ilən belə.

Dünyadə daxi cənnət olurmuş ki, bir nəfəs,  
Durdum, oturdum axırı canan ilən belə.

Qövşini yalquiz ol iki-üç zalim öldürür,  
Çəsmü nəzarət navəki-müjgan ilən belə.

\* \* \*

Hüsn eşq ilə bərabərdir, giriftar olmasa  
Kim, göhər xak ilə yeksandır, xəridar olmasa.

Eyləmə ikrah məndən kim, təbib-i-haziqin,  
Qodri name'lumdur, hər yerdə bimar olmasa.

Daneyi-xalın qılır zöhhadi fariğ sübhədin,  
Rışteyi-zülfün yetir tərsayə zünnar olmasa.

Ruzi-hicran ummasın məndən məhəbbət kimsə kim,  
Qaynamaz qanım mənim ta çeşmi-xunxar olmasa.

Tarü pudim bir-birindən ayrılır simab tək,  
Mayeyi-araməm ol ayınərüxsar olmasa.

Xərməni-ümmidimə öz şo'leyi-ahim yetər,  
Sabitü səyyarədən gərduni-şərərbar olmasa.

Eşq tərkin etməyən bilməz bu dövət payəsin,  
Məstlik qədrin nə bilsin kim ki, hüşyar olmasa.

Üzdü canın riştəsin qəm, kimsə agah olmadı,  
Vay, yüz min vay canan həm xəbərdar olmasa.

Bəs ki, müddətlərdir ögrenmiş kəməndi-zülf ilə,  
Baş qoyar səhralərə Qövsi giriftar olmasa.

\* \* \*

Səba, sən ərz qıl bir rəng ilə əhvalimi yarə,  
Veli yavuncaya-yavuncaya, yalvarə-yalvarə.

Sənə ol qaməti-mövzun ilə mümkün degil həmtə,  
Bəli, möhtac olarmı misrei-səncidə təkrarə.

Əgər mö'min, əgər kafer əsiri-tarı-zülfündür,  
Kimi təsbinə oxşatmış onuvü kimse zünnarə.

Göl, ey növxət, rəva görmə ki, sənsiz böylə gülşəndə,  
Çəkrib hər səbzə bir tiği-cəfəvü bağrimi yarə.

Ölüb qurtardı öz canın, əcəb bidad imiş Məcnun,  
Yəqin kim, dərd bilməz böylə dərdə istəyən çarə.

Xətü xalından özgə kim, qaradır ruzigarım tək,  
Kimin mən tək günü xurşidi-taban eyləmiş qarə.

Zəbani-halilə sordum ləbindən qanlımı, Qövsi,  
Dedim gözdür, dedim sözdür, dedi nəzzarə, nəzzarə.

\* \* \*

Mənimlə saqiyi-gülçöhrə yar ola, nə ola,  
Başında sayeyi-əbri-bahar ola, nə ola.

Bahar fəsli müradincə bülbülün gəldi,  
Mənim də kamim ilə ruzigar ola, nə ola.

Əgerçi könlüm evin yıldırı, yaxdırı, yandırı,  
Bu dərd ta ki, cəhan var, var ola, nə ola.

Qərarü səbrim alan nazəninim öz könlin,  
Mənim kimi oturub biqərar ola, nə ola.

Qavurdu bağrimi rəşk atəsi, budur dərdim,  
Ki, qeyr-qeyr oluban yar, yar ola, nə ola.

Bu abü rəng ilə gər sən gülə-gülə gələsən,  
Gəlib çəmən açılıb gül bahar ola, nə ola.

Müşəvvəşəm bu cəhanda ki, nəqdi canım ana,  
Nisar olmaya, yarəb, nisar ola, nə ola.

Yəman qavurdu məni astabi-mey, Qövsi,  
Başında sayeyi-əbri-bahar ola, nə ola.

\* \* \*

Zinhar, atma sitəm daşını divanələrə  
Ki, pərilər yiğilbdir bu pərihanələrə.

Eşq hərcənd gəzir hüsn deyə qapı-qapı,  
Öz ayağılə gəlir gənc bu viranələrə.

Gözü könlüm, səni, ey leyliyi-afaq, istər,  
Nola bassan ayağın gər bu siyəhhanələrə.

Zülfü kakıl sözi ilə gecəmi sübh edərom,  
Tifli-nadan kimi ögrenmişəm əfsanələrə.

Bu xümar ilə nola badə içib yalvarsam,  
Boyi mina, özi saqi, gözi meyxanələrə.

Qaralıbdır bir-iki şəm'ə gözün məhfildə,  
Uymamışsan şəbi-məhtabdə viranələrə.

Gül degil, şəm degil Qövsiyə mənzur, əmma  
Sübh bülbüllərə oxşar, gecə pərvanələrə.

\* \* \*

Ömürlər xuni-dil içdim, gül'üzərim, səndən ötrü,  
Axırı dağlarə düsdüm, laləzarım, səndən ötrü.

Sinəmi oxlar dəlibdir, qanlı peykanlar qalıbdır,  
Canımı qəmlər alıbdır, qəmküsərim, səndən ötrü.

Aşıq olan keçər eldən, başı candan, canü dildən,  
Damənin tək getdi əldən ixtiyarım, səndən ötrü.

Gözlərim qan ilə doldu, bilmənəm könlümə noldu,  
Kakılın tək qarə oldu ruzigarım səndən ötrü.

Qövsi ilə həmdəm oldum, həmdəm-i-dərdü qəm oldum,  
Xarı zari-alom oldum, nazlı yarım, səndən ötrü.

\* \* \*

Dildən-dilə düsdüm dili-divanədən ötrü,  
Urdum özümü odlara pərvandən ötrü.

Bitaqət olur aşiq üçün hüsn-i-zəbərdəst,  
Seylab düşər dağlara viranədən ötrü.

Bənzətmə məni bülbüli-bidərdə ki, ney tək,  
Dildən düşərəm naleyi-məstanədən ötrü.

Bir avuc unumdan mənim əflak no istər,  
Derlər ki, döyirman dolanır danədən ötrü.

Səyyad kimi ahuyi-ro'na tələbində,  
Qövsi dolanır mə'niyi-biganədən ötrü.

\* \* \*

Yıxır viranəmi gərdun, sanır kim, xanəmandır bu,  
Nə bilsin kim, qanatsız quşlar üçün aşiyandır bu.

Müsəlmanlar, ləbi-meygunə aldanman ki, qandır bu,  
Könül yaxşılara zinhar vermin kim, yəmandır bu.

Yığıb, damanını aşiqdən, ey sərvi-rəvan, ötmə  
Ki, hüsnün çağı beş gündür, ötər, gənci-rəvandır bu.

Deyirlər kim, nişan bulmaq, dəhanından müyəssərdir,  
Qələtdir, iftiradır, məhz sözdür bu, yəlandır bu.

Keçər müjganların daşdan çəkəndə göz qaşın yayın,  
Əgərçi bir xəmidə oxdur ol, bir natəvandır bu.

Məni məst etdi dövri-xəttin, ey bədməst, hüşyar ol,  
Bahar isə mənə, əmma sənə fəsl-i-xəzandır bu.

Deyirdim kim, sənin muyi-miyanın var ola, əmma  
Eştidim ol xəyalın sərrinə məxfi güməndir bu.

Bahar ötməkdədir, Qövsi, gözün aç, qönçə tek uyma,  
Yetişər köcməgə növbət sənə həm, karvandır bu.

\* \* \*

Düşübdür xəstə könlüm məndən mən yordan ayrı,  
İlahi, düşməsin kafər dilü dildardan ayrı.

İlahi, ağızı şirin olmasın zövqü vüsal ilə,  
Həyatım təlx edən ol lə'li-şəkkərbardan ayrı.

Qılır gülşəndə gül yanında bülbül naşəkibalıq,  
Necə səbr eyloyim mən ol güli-rüxsardan ayrı.

Çəmən səhnində xuni-mürdə tek əsfürdədir, saqi,  
Şərabi-lalərəng ol nərgisi-xümmardan ayrı.

Gülü gülşəndən, ey bülbül, cüda düşdünsə şükr et kim,  
Mənim tek düşmədin ol sərvi-xoşrəftardan ayrı.

Könlük həmrəzlərdən bəs ki, görmüş bimürüvvətlik,  
Şəbi-hicran içər qan dideyi-bidardan ayrı.

Nişatü vəsl umar bidərd olanlar kim, mənim, Qövsi,  
Qaradır ruzigarım ahi-atəşbardan ayrı.

\* \* \*

Xəbərdar olginən mina degil, saqi, könüldür bu,  
Ağır qiymətlidir, hərcənd gövhər tek yünüldür bu.

Degil müjkanlarında ləxt-ləxt olmuş cigər kim, mən  
Məhəbbət gülşənidən dərmışəm, bir dəstə guldür bu.

Bilir hərcənd könlüm halını ol ahuyi-rə'na,  
Vəli Məcnun olanlar yeg bilirlər kim, nə çöldür bu.

Doludur damənim, ey bağban, əmma cidal etmə,  
Buna derlər cigər pərkələsi, bir özgə güldür bu.

Mənim meyxanədən, ey zahidi-qafil, yolum urma,  
Həzər qıl, bənzəməz şəmsiri-ləngərdarə, yoldur bu.

Neçün, ey atəşin rüxsar, bilməzsən könül qədrin  
Ki, sahibdil yanında tutiyadır, gərçi güldür bu.

Olur məqdur, Qövsi, saxlamaq seylab önün, əmma  
İnanın tutmaq olmaz hiç vəchilən, könüldür bu.

\* \* \*

İnanım aldılar əldən, dili-zar ayrı, yar ayrı,  
Məni divanə qılmışlar, xəzan ayrı, bahar ayrı.

Cigərgahım sökərlər, tabü taqət məndən istərlər,  
Sipəhr ayrı, şəbi-hicranın ayrı, ruzigar ayrı.

Xəzan fəslində, bülbül, guş səndən, ələman məndən  
Ki, ayrı şivədir səbrü təhəmmül, zinhar ayrı.

Xəyali-arizin könlümdə pünhan, dağ köksümdə,  
Məni məst eylədi seyri-gül ayrı, laləzar ayrı.

Bu il, yarəb, nə gullər dərmisən gülzardən, bülbül,  
Əgər mən ayrı töksəm göz yaşı, əbri-bahar ayrı.

Necə xamus olum, ey qönçə, sən tek mən bu  
gülşəndə  
Ki, məndən nalə istər bülbül ayrı, novbahar ayrı.

Boyundan ayrı nəqş-i-pay tek əldən gedər Qövsi,  
Xürəməndən sənin, ey ahuyi-mərdümişkar, ayrı.

\* \* \*

Şərabın bağıri qandır saqiyi-xunxardən ötrü,  
Kəbab olmuş, kəbab ol atəşin rüxsardən ötrü.

Deyirdim kim, tutum damənin, ey sərvi-rəvan ötsün,  
Fogan kim, getdim əldən şiveyi-rəftardən ötrü.

Neçün irşadımə bel bağlamazsan, ey bərəhmən kim,  
Üzüldü rişteyi-canım mənim zunnardən ötrü.

Ana artar mürüvvət aləmində yüz min ümmidim,  
Əgər yüz qəm giribənim tutar qəmxardən ötrü.

Hüsnü xaşak tutmaz şö'leyi-bibak damanın,  
Əbəs tutmuş qübar ayınəmi əgyardən ötrü.

Hünər tək düşmən olmaz, ey hünərvər han xəbərdar ol  
Ki, şom'i yandırarlar dideyi-bidardən ötrü.

Mənim tək hiç kim pərvanəvü bülbül dilin bilməz  
Ki, mən odlarə yandım ol güli-rüxsardən ötrü.

Bu ol şirin qəzəldir kim, demiş ol söz bilən, Qövsi:  
“Həqiqətsiz, mürüvvətsiz, vəfasız yardon ötrü”.

\* \* \*

Hiç bilmənəm nə arız, yarəb, nə rəngdir bu,  
Billah küfr olurmu, dersəm firəngdir bu.

Gər dinü dil aparsa ol xəttü xal səndən,  
Zinhar aparma adın, zinhar ki, nəngdir bu.

Çün əqlü din alırlar, səhrayə baş vururlar,  
Gülçöhrlər bilirlər rəsmi-firəngdir bu.

Dünya bir ejdəhavü dudu dəmi fələkdir,  
Leylü nəhar sanman mari-dürəngdir bu.

Gölməzsən öhdəsindən, çərx ilə etmə pərxaş,  
Sülhinə həm inanma kim, pişi-cəngdir bu.

Gərduni-dun fəzasın darüs-sürur sanma,  
Kim, əhli-dil yanında kami-nəhəngdir bu.

Qövsi, qübari-qəmdən xət könlüm etdi sadə,  
Ayınəsinə qeyrin hərcənd zəngdir bu.

\* \* \*

Dideyi-ümmid kim, didarın eylər arzu,  
Tutiyayı-xətti-ənbərbarın eylər arzu.

Qətreyi-şəbnəm degil kim, gül sərapa guş olub,  
Göz tikibdir ağızına göftarın eylər arzu.

Sinəsin eylər müşəbbək, xar-xar iştayaq,  
Kim ki, mən tək navəki-xunxarın eylər arzu.

Olmاسının şərhə-şərhə bir şikarın bağıri kim,  
Cövhəri-şəmsiri-ləngərdarın eylər arzu.

Könlüm, ey qatıl, mənim ol seydi-navəkxordədir  
Kim, ölüncə tiği-bizinharın eylər arzu.

Ey büti-Çin, nola gər qulluqda mən bel bağlaşam  
Kim, bərəhmən həm sənin zünnarın cylər arzu.

Xərmənimdə danələr olmuş sipəndi-biqərar,  
Bəs ki, hər dəm əbri-atəşbarın eylər arzu.

Çün Səməndərtinotü pərvanəməşrəbdir könül,  
Yanə-yanə şö'leyi-rüxsarın eylər arzu.

Etməsinmi arzu Qövsi bükülmüş qədd ilə,  
Sərvi-rəna həm sənin rəftarın eylər arzu.

\* \* \*

Aşıq sən oldun, ey dili-şeyda, mən olmalı,  
İnsafdır, sən olmalısan, ya mən olmalı.

Çoxlar hərayi-eşq ilə divanə oldular,  
Yalqız bu işdə olmuşam, əmma mən olmalı.

Zəxmim yetirsə çərxi-şərəbare əlotəş,  
Tİğin ana gər eyləyə pərvə, mən olmalı.

Ey nalə, piçü tab koməndindən əl götürür,  
Ram olmasa ol ahuyi-rə'na, mən olmalı.

Gor səndə sidqi-niyyət ola, ab olur sərab,  
Sən istə, ger bulunmasa, ənqa mən olmalı.

Öldürməyincə aşiqi-dərdi-giran rikab,  
Dərmanə vaqif olsa Məsiha mən olmalı.

Sən tiğ çəkmə qətləne zinhar Qövsinin,  
Öldürməsə onu bu təmənna mən olmalı.

\* \* \*

Nə qəm gər hor nəfəs xuni-dil içsəm, adətimdir bu,  
Nola ölsəm, dirilsəm dəmbədəm, xasiyyətimdir bu.

Məni sayəndən olmaz fərq qılmaq, bəs ki, pamaləm,  
Bəli, fərmanrəvayı-mülki-fəqrəm, şövkətimdir bu.

İhanımdan tutar əşki-rəvanım qət'i-rahında,  
Mənə təmkin satar simab, səbrü taqətimdir bu.

Biyabani-cünun mülküm, palası-fəqrədər malim,  
Yığılmış dərdü dağın başıma, cəm'iyyətimdir bu.

Nola gər xaksarı natəvanü paymaləm kim,  
Diyari-eşqdə me'rac şanü şövkətimdir bu.

Kəmali-xarlıq övci-qəbuli-eşqdir, Qövsi,  
Sanırlar xəlq kim, nöqsan, qədrü qiymətimdir bu.

\* \* \*

Sanırsan xaki-rah, əmma mənim xakistərimdir bu,  
Xəyalı-nəqş-i-pa eylərsən, əmma peykərimdir bu.

Könül bitabdır, mən safdil, əşki-rəvan qəmmaz,  
Özüm ayinəyəm, simabim oldur, cövhərimdir bu.

Özün bil cismü cani-zarilə, ey sərv-i-naz, əmma  
Dili-bitabımı sindirma kim, balü pərimdir bu.

Fəğanü naləvü ahü qəmü dərdü bəla sanma  
Ki, təsxir etməgə gərdən hisarın ləşkərimdir bu.

Sipəhrin gərdişindən özgələr əndişə çəksinlər,  
Mən ol dəryakeşəm kim, bir mühəqqər sağıremdir bu.

Alırsan könlümü, viran edirən, hiç demirsən kim,  
Nə lazımlı çalü çap etmək, mənim öz kişvərimdir bu.

Görürsən yollar üstə Qövsini, danəstə, baxmırısan,  
Demirsən, bivəfa kim, bir qədimi çakərimdir bu.

\* \* \*

Nola bitəqrəb əger eylərsəm izhar arzu,  
Novniyazəm eşqdə, könlümdə çox var arzu.

Mən kimi ta canü dildən kimsə bizar olmaya,  
Canü dildən eyləməz aləmdə dildər arzu.

Arzular dərdü qəmdir böylə qəmlər dəf'inə,  
Saqivü səhbadən özgə etmə, zinhar, arzu.

Bəs ki, bir sahibbəsirət dəhr bazarında yox,  
Yusifi-gül pirəhən etməz xəridar arzu.

Eyb olmaz arzu, mə'zur tutsunlar məni,  
Qılsa həsrət gözlərim mətləbcə didar arzu.

Gəh təbəssüm, gəh təkəllümdən gülüstan olmağa,  
Bağrımı qan etdi, ey lə'li-şəkərbar arzu.

Mən bu hal ilən necə, yarəb, çəkim hicran yükün  
Kim olubdur zə'f əlindən könlümə bar arzu.

Bəs ki, Qövsi, arzu dörd yandan almış çevrəmi,  
Fürsətim yoxdur edim cananə izhar arzu.

\* \* \*

Gördüm yuxuda yarı, əcəb yar imiş yuxu,  
Çəsmü çıraqı-dövləti-bidar imiş yuxu.

Ondan nigarxaneyi-çin oldu gözlərim,  
Bəh-bəh, nə abü-rəngli gülzar imiş yuxu.

Vəslinlə ta qara gecəmi rövşən eylədi,  
Bildim ki, nuri-dideyi-bidar imiş yuxu.

Mən xüşkkami eylədi sirabi-cavidan,  
Abi-həyati-təşneyi-didər imiş yuxu.

Göstərdi əksi-çöhreyi-cananı bihicab,  
Ayinədəri-şöleyi-rüxsar imiş yuxu.

Qövsi, getirdi başıma axır təbibimi,  
Darüşşəfayı-aşıqi-bimar imiş yuxu.

Nə ləbdir, vəh nə ağızdır bu, yarəb, vəh nə sözdür bu,  
İraq olsun yəman gözdən, nə müjgandır, nə gözdür bu.

O rüxsar ilə qarşu ab olmaz durduğu yerde,  
Nə üzdür, bu gözüm, ayinədə, yarəb, nə üzdür bu.

Dəmadəm həsrətindən bağrımın qan olduğu vəchin,  
İnanır gözlərin, əmma ləbin sanır ki, sözdür bu.

Degil nöqsan iki dünyaya alsan aşiqin könlün,  
Mənə tanrıvü mizani-məhəbbət kim, ucuzdur bu.

Əgər gərdunə Qövsi əcz edib yalvarsə, cyb olmaz  
Kim, ol biçarə bir yalqız bəlakesdir, doquzdur bu.

\* \* \*

Əsiri-eşq olanlar, yetişdi yar haray,  
Xəzan şikəstələri, geldi novbahar haray.

Yetişdi bülbüli-dilxəstənin harayınə gül,  
Yetiş, yetiş bu günümədə haray, yar haray.

Sənə, gözüm işığı, ərzi-hal etmək üçün,  
Bir ittifaq ilə həm olmadım düçər haray.

Nə hali-zarimi sordun, nə könlimi aldin,  
Boyun bəlasın alım, keçdi ruzigar, haray.

Məni bu gün də salib yar keçdi ömr kimi,  
Haray kim, yox imiş ömrə e'tibar, haray.

Səni bu rəng ilə gülşəndə görməyən nə bilir  
Ki, mən kimi nədən ötrü qılır həzar haray.

Nəvayı-nalə sevənlər, dilim açıldı, gəlin  
Cünun əsirləri, göldi novbahar haray.

Yetirdi şəm'inə pərvanə nəqdi-can, Qövsi,  
Mən öz mühəqqirimi etmədim nisar, haray.

\* \* \*

Bağımı qan etdi dövran, naleyi-sərşar hey.  
Canımı yandırdı gerdun, ahi-atəşbar, hey.

Canə yetdim piçü tabi-hicrdən, ey yar, hey,  
Getdim əldən, ey dolanım başına, dildar, hey.

İltifai et, saqiyi-əbrar, Heydər eşqinə,  
Bax ayağın altına, ey saqiyi-xunxar, hey.

Gərçi bərbad eylədin pərvanə tok xakistərim,  
Xamsuzəm şəm tək, ey atəsinrüxsar, hey.

Getdi ol günlər ki, tosbih ilə həmdəstan idim,  
Gel bu gün növbət sənindir, həlqeyi-zünnar, hey.

İrzini dərd əhlinin yaxdın diyari-səbrdə,  
Naleyi-cansuz bəsdir, ey dili-bimar, hey.

Sən ki, yetdin lülfilə hər şurozarin qövrinə,  
Yet mənim həm dadımə, ey əbri-gövhərbar, hey.

Əkdi, biçdi, hər kimin töxmi-ümidi var idi,  
Getdi fürsət, keçdi dövran, dideyi-xunxar, hey.

Yaxşıdır bikəslərin gahi yetişmək halinə,  
Qövsiyi-biçarə həm biyardır, qəmxar, hey.

\* \* \*

Gözü könlüm kimi, saqi, sevirəm minanı  
Ki, onun cümlədən artıq mənə qaynar qanı.

Ömrəldir edirəm daneyi-xalın vəsfin,  
Mən ki, bir nöqtədə təfsir edirəm Qur'anı.

Eşq bir şo'leyi-oddur ki onun hər şərəri,  
Baş verir xərmənimə bərqi-səbükcövləni.

Gərçi egyptə məhəbbətdən olurlar mane,  
İltifat eyləməyib öldürə gör şeytanı.

Dolanıb yanmağa pərvanədən oksik degiləm,  
Dolanım başına, qurtar məni-sərgərdəni.

Çekdi mizanə nəzər, bir səri-mu fərq etməz,  
Zülfü xalü xət ilə dinü dilü imanı.

Bühləvəs tək əsəri-dağ degil sinəmdə,  
Yığilar lalə kim bir yerə bağım qanı.

Qövsi, bu ol qəzəli-nəğzi-Füzulidir kim:  
“Yeno dövr etdi pərişan məni – sərgərdəni”.

\* \* \*

Ta övc tutdu bülbüli-dəstansəra səsi,  
Gahi gəlir qulağıma, bir aşına səsi.

Naləm könüllər açdıvü könlüm açılmadı,  
Ney üqdəsin haçan açaq öz dilgüşə səsi.

Etdi məni dəlik-dəlik ol qəmzə bixəbər,  
Çıxmaz gələn zamanda xədəngi-qəza səsi.

Hər kimse təbli-köçün eşitməz səsin ki, gül  
Dari qulaqdır, ona yetməz səba səsi.

Lovsi-qərəzdən arınıban eylə nale, kim,  
Tə'sir edər bu qapıda bimüddəə səsi.

Birdir mənə ki, kölgəsi başımdan aşmasın,  
Ol navəkin qıjiltisi bali-hüma səsi.

İxfayi-zari-dil məni rüsvatər etdi kim,  
Dil yığmağ ilə artıq ucaldı dəra səsi.

Rəhzən bu yolda Xızr libasında ön verir,  
Qövsi, necə təmiz bula rəhnüma səsi.

\* \* \*

Qurtar, cy heyrət, bəlayi-vəslü hicrandan məni  
Kim, yəman yalquzlaşdı hər biri bir yandan məni.

Canımı tapşırdı ta lə'li-ləbi-can bəxşinə,  
Eylədim mə'lum kim, eşqin sevər candan məni.

Ömürlər sərf etmişəm, ta tutmuşam damanını,  
Tanrı üçün, ey fələk, ayırma canandan məni.

Tökmək üçün qanımı yerdən gögə minnət qoyar,  
Ol güli-rə'na sanırsan qurtarar qandan məni.

Gərçi yoxdur beldə zünnar, əldə təsbihim mənim,  
Əhli-mə'ni eyləməzlər fərq Sən'andan məni.

Hüsn, yarəb, bəs degilmi aləmi yandırmağa  
Kim, çağırılmış eşqi-aləmsuz bir yandan məni.

Dur ver, ey Məcnun, özün insaf kim, mən dinmənəm,  
Gör sayırlar eşqdə əvvəl səni, andan məni.

Çətri-əbrü fərş-i-səbzə cuş-i-gül, nırəngi-mey,  
Havlayıblar səngdillər dördlü dörd yandan məni.

Etmək üçün türk nəzmilə müsəxxər aləmi,  
Tapdilar ərbabi-mə'ni bilmənəm handan məni.

Bilmənəm kim, yerdəyəm, ya gögdəyəm Qövsi, kimi,  
Eşq icad eyləmiş xabi-pərişandan məni.

\* \* \*

Bülbül mənim əfşanımə qatlanmadı uçdu,  
Yarım gecə qönçə yüxudan durduvü köçdü.

Mən tak tikib mey yerinə xuni-dil içdim.  
Sözdür bu ki, hər kisə nə əkri, onu biçdi.

Hicran gecəsi güldü yenə yaşına, ey vay,  
Hərçənd yəman keçdi günüm, şükər ki, keçdi.

Qurtulmadı, yarəb, cigerim qanı, nə sirdir,  
Hərçənd ki, göz tökdü əyağə, könül içdi.

Vəsf-i-rüxi-gülrəngin onun başladı Qövsi,  
Gülzardə bülbül yenə gül dəftərin açdı.

\* \* \*

Kəc təğafü'l birlə məndən, ey edən şeyda məni  
Kim, bu gündə görməsin hiç kafərə tərsa məni.

Zülf tək çulqaşdım ol muyi-miyanın fikrinə,  
Saldı bir incə xəyalə bu uzun sevda məni.

Məst olan saqı əlindən şışəni almaq gərek,  
Könlümü al kim, yəman aldı bu istığna məni.

Düşdümü durdum yolunda hər qədər mina kimi,  
Bir ayaq toprağınə yetirmədi səhba məni.

Zə'fi-rüzəfzun edər gər böylə pünhan cisimmi,  
Sən tək, ey Məcnun, çox istər, az tapar səhra məni.

Qətrəyəm, hərçənd əmma var sənə bir nisbətim,  
Nola qurtarsan bu vadilərdə, ey dərya, məni.

Hacılar bayramıdır, sən daxi üşşaqın birin,  
Kə'beyi-kuyində qurban etgınən, əmma məni.

Çərx yayın çənbər etdim qüvvəti-təslim ilə,  
Yüz yixildi, durdu, bir yol yıxmadi mina məni.

Ta oyağə başımı yetirmədi, ram olmadı,  
Həlqeyi-dam eylədi ol ahuyi-rə'na məni.

Etdi, Qövsi, jövhərim peyda məni ayinə tək,  
Hər qədər simab tək bəxt etdi napeyda məni.

\* \* \*

Sən ki saldın çöllərə Məcnun tək, ey Leyla məni,  
Qoyma kim, seyd eyləsin hər ahuyi-ro'na məni.

Yüz xəta qılsam, ümidim var könüldən salmasın,  
Salsa gözdən yüz gəzər ol nərgisi-şəhla məni.

Axır, ey eşqi-sitəmgər, könlümü verdin ana,  
Demədin kim, öldürür zalim bu bipərvə məni.

Ta bilibson kim, sənin cövründən, ey mah, inciməm,  
İncidirsən bu səbəbdən hər nəfəs bica məni.

Qanlı istərtər kəbabı rindlər, meyxarələr,  
Çox daxi yandırmagıl, ey məsti-bipərvə məni.

Var ümidim kim, əlimdən saqiyi-kövsər tutə,  
Hər qədər salsa ayaqdan günbədi-mina məni.

Astanından sənin öz astanın istərəm,  
Qövsi tək məhcür qoyma böylə, ya mövla, məni.

\* \* \*

Hərçənd heçə satdı isə asiman məni,  
Ol Yusifəm ki, bir daxi satmaz alan məni.

Ey, zə'f, varə-varə nihan etmə peykərim  
Kim, bir gün axtarar yenə gözdən salan məni.

Ey dəstü tiği tünd, degil mətləbim həyat,  
Tanrı üçün, göz açmağa qoy bir zəman məni

Mütrib, yetir ki, məndə fəğan huş qoymadı,  
Saqı, yetiş kim, aldı bu sağər yəman məni.

Gəl yengi ildə bir neço qul başına çevir,  
Əvvəl məni, yenə məni, axır həman məni.

Hərçənd kim, sitəmgər isə düşmənin özü,  
Bidak edib bu günlərə, yarəb, salan məni,

Hər zəxmi-çəşm həsrət olur özgə zəxm üçün,  
Bir ömür butə etsə gər ol şəq kəman məni.

Qövsi, məgər tutə əlimi sahib-əzzəman,  
Kim, saldı çox ayaqlara dövri-zəman məni.

\* \* \*

Zəxmi-qəmində ol kəmərin sorma halimi,  
Bir muy piçü tabə sahibdir xəyalimi.

Hər nəxl əgərçi basın əgər borgü bardən,  
Bibərgü barlıq mənim ogdi nihalimi.

Eşq atəşində surəti-halim soran mənim,  
Gör yar surətini, qiyas eylə halimi.

Gəl, gəl ki, sonsız, ey güli-rəna, qəfəs kimi,  
Sındırı təngnayi-çəmən şaxü balimi.

Çulqaşmaq istərəm belinə tari-zülf tək,  
Sövdaiyəm, görün bu xəyalı-məhalimi.

Qövsi, bu vəchdən ki, var ol qaşə nisbotim,  
Gərdunun aftabınə verməm hilalimi.

\* \* \*

Etdigin çövri mənə əmdən qılaydın kaş ki,  
Öz dilin, ey tifli-dilbilməz, biləydin kaş ki.

Handa kim, mən gəlsəm, ordan sən gedirsən naz ilə,  
Mən özümdən getdigim yerdə gələydin kaş ki.

Ağız açıb, açmadın bir dəm gözü könlüm mənim,  
Ey gözü könlüm mənim, sən açılaydın kaş ki.

Cövr daim olsa yekdir lütfi-biencamdan,  
Gözləməzsən çün məni, gözdən salaydın kaş ki.

Dustlər yanında ölməkdən betərdir xarlıq,  
Könlümi çün almadın, canım alaydın kaş ki.

Ta görəyдин kim, nələr hicran gətirmiş başıma,  
Ey sitəmkar, getdigin saat gələydin kaş ki.

Cam əlindən çəkmədin, hərcənd çəkdiñ damənin,  
Munca can çəkmək nədir, Qövsi, öləydin kaş ki.

\* \* \*

Üz vereli üzündəki xalü xətin nəzarəsi,  
Gözlərimin biri-birə qarışır ağu qarəsi.

Sinəm evi sıpenddir, şəm'i-xəyalın ayü gün,  
Qanlı düğnələrim anın hər biri bir sitarəsi.

Mən necə yarəb, anlayım qaş ilə göz dilini kim,  
Ol sənəmin çəkər məni min yana hər işarəsi.

Min güli-əşk saçdı göz bir güli-vəsl dərmədi,  
Oldu baharı-ömrümün laləsi, qanlı parəsi.

Çərx kiminə ayinə, kiminə qarə daşdır,  
Kövkəbü mehrü mah anın cövhərivü şərarəsi.

Eşqdə ta mən etmədim sinə siper bəlalərə,  
Dağı-çırağı yanmadı, işləmədi sitarəsi.

Qövsiyə çarə, düşmənin dağı-nihanın anladın,  
Çarə nədir, təbib, əgər bitməli olsa yarəsi.

\* \* \*

İstədim hərgah lə'lin vəslini səhba kimi,  
Bağrımı qan eylədin bir al ilə mina kimi.

Namcyi-e'malim əzbəs doldu vəsf-i-zülf ilə  
Baş çıxarmaz hiç kim andan xəti-tərsa kimi.

Ahənү fuladı od sərkeşligilə yumşadır,  
Xubları ram eyləməz yalvarmaq istığna kimi.

Kimsə sağər tək baş endirməz xəti-fərmanına,  
Pakdamənlər ayağın öpməsə mina kimi.

Sinəni çox dağlara qarşı sıpər qılmaq gərək,  
Ta səninlə ülfət ahular tuta səhra kimi.

Qanı qaynar badə tək ol lə'li-sirabın sənə,  
Gər sən odlu kürəklərdə qaynasan mina kimi.

Munja hər daşdan daşa seylab tək dəgməz başın,  
Gər ayağın yiğsan öz damanına dərya kimi.

Yetməyən söz suzinə şurin nə bilsin mə'nisin,  
Ağzı şirin eyləməz həlva demək həlva kimi.

Göz yumub açınca gövhərlə tutar dünya üzün,  
Hər xəsü xarə təhəmməl eylöyən dərya kimi.

Mən kimi, Qövsi, yetərdi ərşə bülbülbənəsi,  
Olsa idi şaxi-gül ol qaməti-rə'na kimi.

\* \* \*

Zəncir həlqəsi mənə divanələr kimi,  
Yegdir ki xəlq səhbəti fərzanələr kimi.

Zülf ilə kakilindən anın el götürmənəm,  
Yüz yerdə yarsalar cigərim şanələr kimi.

Gər şəm'i-bəzmim olsa daxi sərvi-qamətin,  
Taqət gərək dolanmağa pərvanələr kimi.

Zahirdə gerçi olmamışam aşina sənə,  
Mə'nidə baxma kəm mənə biganələr kimi.

Hərçənd rəşki-bütkədədir könlü Qövsinin,  
Min nəqş yoxdur onda sənəmxanələr kimi.

\* \* \*

Bir zaman al könlümü, ey dildar, başın sədqəsi,  
Gəl ki, əldən getdi ol bimar, başın sədqəsi.

Zəf'i-ruzəfzun məni, saqi, zəmingir eylədi,  
Tut əlimdən ta ayağın var, başın sədqəsi.

Ol qədər saat ki, çəşmim şəm'ini rövşən qılam,  
Durginən, ey atəşinrüxsar, başın sədqəsi.

Bir daxi yaxşı degil yixmaq fələk yixmişləri,  
Bax ayağın altına, ey yar, başın sədqəsi.

Əbri-gövhərbar tək çün sayə saldın başımə,  
Keçmə tez, ey tiği-ləngərdar, başın sədqəsi.

Durginən sən bir zəman, sən daxi bir dəm getginən,  
Yar, başın sədqəsi, əgyar, başın sədqəsi.

İntizarın çəkmişəm bir ömr, ey heyret, anın,  
Olma bir dəm pərdeyi-didar, başın sədqəsi.

Ey təbib, ol canı-şirin olmaya, dilgir ola,  
Eyləmə dərdim ana izhar, başın sədqəsi,

Ol zəman kim, məndən ol sərvi-səhibala ötər,  
Çəkmə baş, ey ahi-atəşbar, başın sədqəsi.

Çəksə qeyrət gül ayağından məni səhralərə,  
Damənimdən tutginən, ey xar, başın sədqəsi.

Naseha, verməz təsəlli böylə sözlər aşiqə,  
Var, başımdan savul, ey biar, başın sədqəsi.

Bir gecə ger olsa, Qövsi, şəm'i-balının təbib,  
Etmə çox təlvəsə, ey bimar, başın sədqəsi.

\* \* \*

Xub yetişdin, yaxşı aldın könlümü, ey yar, hey,  
Ey dolanım başına, ey nazənin dildar, hey.

Abu-heyvan, ruhi-qüdsi, ya Məsihasən, nəsən,  
Hər nəsən, canım fəda olsun sənə, ey yar, hey.

Cavidan yansın çırığı-dövlətin xurşid tək,  
Rövşən etdin çəşmimi, ey atəşinrüxsar, hey.

Çəkmədin əbri-baharın minnətin, rəhmət sənə,  
Səbz qıldın danəmi, ey bərqi-bizinhar, hey.

Ağız açıb qönçə tək etdin gözü könlüm mənim,  
Öz sözün tək aşiqi heç yerdən etdin var, hey.

Bəhri-rəhmət mövcə gəldi, ələtəş bəsdir, könül,  
Abi-kövsər başdan aşdı, mürğı-ateşxar, hey.

Qanımı mey, bağrimı qan, könlümü etdin kəbab,  
Çəşm hey, nəzzarə hey, ey şö'leyi-rüxsar, hey.

Sərvi qıldın paybəndü bülbülü lal eylədin,  
Şiveyi-rəftar, hey, ey ləhceyi-göftar, hey.

Gərçi min yol şəmtək oldum, dirildim şərmdən,  
Yaxşı girdin qanıma, ey taqotı-didar, hey.

Fariğ etdin mərgdən Xızrı Məsiha tək məni,  
Ey həyati-cavidan sərçəsməsi göftar, hey.

Düst öldürdü məni, ey düşmən, ölmək çağıdır,  
Yar yandırı məni, yan indi, ey eğyar, hey.

Mən unutsam aşiqəm, əmma unutmun siz məni,  
Ko'bə hey, bütxanə hey, təsbih hey, zünnar, hey.

Gər sağalmaq könli dərdin, Qövsi, olmaz, olmasın,  
Çün təbibin qarşı gəldi, bəsdir, ey bimar, hey.

\* \* \*

Əğyar tutdu çevrəmi, canan, haray, hay,  
Aldı bu dərdlər məni, dərman, haray, hay.

Bitab ikən dolanmağa başına Qövsinin,  
Saldı ayaqdan məni dövran, haray, hay.

Zinhar ta dilim tutarı gözlərim görər,  
Bir dəm yetiş hərayimə, canan, haray, hay.

Ey sərv, həsrət ilə kəman oldu qamətim,  
Bir qatla olmadım sənə qurban, haray, hay.

Hicrü xümarü mədrəsə küçi əsiriyəm,  
Saqivü camü səhni-gülüstan, haray, hay.

Zağü zəğəndən oldu çəmən təng qönçoyə,  
Gülbangı-əndəlibi-xoşəlhan, haray, hay.

Kafərdir ol, əgərçi müsəlman uşağıdır,  
Tərsa, haray, hay, müsəlman, haray, hay.

Könlüm tutuldu xaki-vətəndən yəman mənim,  
Ey məşhədi-qəribi-Xorasan, haray, hay.

Zəngari-qəm göz ayinəsin tutdu Qövsinin,  
Ey xaki-sürməxizi-Sifahan, haray, hay.

\* \* \*

İstər gözüm ki, göstərə dildarə könlümi,  
Kimdir ki, bir yerə yiğə sədparə könlümi.

Nə tabi var vüsalə, nə hicranə taqəti,  
Saldı felək nə odlara biçəre könlümi.

Bilməm ki, harda buldu sənin məst gözlərin,  
Meyxanələr səbukeşİ avarə könlümi.

Ey şəm, sən ki, məhrəmi-bəzmi-vüsalsən,  
Zinhar, bir sıfariş ilə yarə könlümi.

İmdad qara günlilərə yaxşıdır, səba,  
Ol kakıl arasında mənim arə könlümi.

Rəhm eylə, girmə qanına ol qanla dolmuşun,  
Ey xal, vətmə qəmzeyi-xunxarə könlümi.

Qövsi, şikayət özgə əlindən rəva degil  
Kim, saldı öz gözüm mənim odlarə könlümi.

\* \* \*

Bağrımın qönçəsini həsrət ilə qan qılıçı,  
Nola gər qanım ilə etsə gül əfşan qılıçı.

Qaralır göz, ürəgim titrərə qanım qaynar,  
Ələ qanlı qılıcmın çün ala ol qan qılıçı.

Nə rig əbri-bahar olsa, gerek kim eylər,  
Qanımın qətrələrin gövhəri-qəltan qılıçı.

Bülbülü gülrəvişi şəbnəmü xurşid kimi,  
Dideyi-heyrət olubdur məni heyran qılıçı.

Əməgin eyləmə zaye, özünə rəhm eylə,  
Ey mənə rəhm eləyib dərdimə dərman qılıçı.

Ey qoyan bülbülü peyvəstə qəfəs qeydində,  
Neçə dilbilməz ilə seyri-gülüstən qılıçı.

Öylə qurban məni kuyində ki bulmaz bu şərəf,  
İldə bir qoç-quzunu Kə'bədə qurban qılıçı.

Bənzəməz tiği-zəban zəxmi qılıc yarəsinə,  
Yaxar öldürdügüni şəm'i-şəbistan qılıçı.

Hiç iş dəhrdə biməsləhət olmaz, Qövsi,  
Etmiş abad cəhanı məni viran qılıçı.

\* \* \*

Əsasi-tövbəyi-mey üstuvar böylə qalırmı,  
Bizə müdəm südai-xümar böylə qalırmı.

Gəlir bir özgə zəmanə, döner fələk, dolanar gün,  
Rəqibə başərəfi-e'tibar böylə qalırmı.

Şərab nırxınə, ey bağban ki, sirkə satırsan,  
Çəmən həmişə baharı bahar böylə qalırmı.

Döno-döno içirirsə bəsirət əhlinə qanlar,  
Sipəhrə həm bu qərarü mədar böylə qalırmı.

Libasü suretə meğrur olub təğafül edənlər,  
Sizə bu dövləti-napaydar böylə qalırmı.

Keçər təğafül edib yar naz ilə sənə, Qövsi,  
Keçər bu bir neçə gün, ruzgar böylə qalırmı.

\* \* \*

Gəl öz əlinlə rövşən elə şom'i-dağımı,  
Ey astab, bir gecə yandır çirağımı.

Həmçesmlər xəcaləti, saqi, yəman olur,  
Mey gər yox isə, qan ilə doldur əyağımı.

Gümnam qıldı bəs ki, məni-xaksarı eşq,  
Ənqayı-binişandan alırlar sorağımı.

Çıxmaz nəvayı-çəng kimi pərdədən səsim,  
Ustadi-eşq bəs ki, burubdur qulağımı.

Ta dağ qanlı zəxminə kül basdı lalənin,  
Rəşk atəşi qavurdu, sizildatdı dağımı.

Oldu füzun gözüm işığı ahü əşkdən,  
Yandırıcı qönçə kim yelü su çirağımı.

Sərçəsməyə bulanmağı suyun dəlildir,  
Hali-dilim sorunca görün göz bulağımı.

Bir bəzmdə ki, fərq oluna sədrü asitan  
Zənciri-zülf bağlaya bilməz ayağımı.

Qövsi, yaxardı misli-qəmi cavidan məni,  
Yandırmışadı misrei-rəngin çirağımı.

\* \* \*

Gər behşitə mail olsam, kuyi-yarım bəs degilmə,  
Duzəxə gər qail olsam, intizarım bəs degilmə.

Dəştü kuhə gər cünunum olmadısa rəhnümunum,  
Şahidi-suzi-dərunum, ahü zarım bəs degilmə.

İstəsəm bağış baharı, cuybarı, laləzarı,  
Sobzxəttim, sərvqəddim, gül'üzərim bəs degilmə.

Neçə bir namehribanlıq, bivəfaliq, sərgiranlıq,  
Gər səzavari-cəfayəm, ruzigarım bəs degilmə.

Şadü fariğ çağlamışsan, kinəmə bel bağlamışsan,  
Ey sıpəhri-bimürüvvət, mənə yarımla bəs degilmə.

Gər anın yanında zarəm, itlər ilə sazkarəm,  
Bu qədər kuyində yarın e'tibarım bəs degilmə.

Kam bulmaz söhbətindən, fariğ olmaz möhnətindən,  
Qövsiyə eğyar covrı, qəmküsərim, bəs degilmə.

\* \* \*

Felək kim idi, əgər yar yarımla olsayıdı,  
Nə qəm çəkərdim əgər qəmküsərim olsayıdı.

Bu gün ki, eylədi xarü zəlil eşq məni,  
Qapunda yaxşı idi e'tibarım olsayıdı.

Məni yaxar gecə pərvanə rəşk oduna, vəli  
Mənim də bir günümü ruzgarım olsayıdı.

Bu il sənə içirirdim nə qanlar, ey bülbül,  
Əgər mənim daxi bir novbaharım olsayıdı.

Əgərçi rüxsəti-izhar dərdi-dil verməz,  
Nolardı gər bu günümə düberim olsayıdı.

Bir özgə rahü rəviş ixtiyar edərdim mən,  
Əlimdə bir-iki gün ixtiyarım olsayıdı.

Anın qərəmən əlindən alardı təmkinim,  
Əgər sıpəndcə, Qövsi, qərarım olsayıdı.

\* \* \*

Şirin edər ləbin belə xəttin kinayəsi,  
Şanınə göğdən endimi ol rəhmət ayəsi.

Məhşər günü şəhidlərə sayə salmanam,  
Bir gün məzarım üstə anın düşsə sayəsi.

Ağzinin vücutunu edər isbat sözlərin,  
Var olanın yoxa nə əcəb yetər vayəsi.

Məcnun cünun binasını gər möhkəm eylədi,  
Əmma mənim komalımlı ilə artı payəsi.

Qövsi gələndə şəm kimi yandın, ağladın,  
Gəldi məgerə sipahi-cünunun tolayəsi.

\* \* \*

Hər qədər yandın özün, rəşk ilə yandırdın məni,  
Ey sıpənd, ol şom'i-məhfildə utandırdın məni.

Bilməz idim kim, bilirson dərdi-bidərmanımı,  
Lütf qıldın, canımı aldın, inandırdın məni.

Etmədin rövşən sərayım bir gecə ol şəm ilo,  
Yanəsən, ey əxtəri-tale ki, yandırdın məni.

İmdi dönmək çağıdır ol kəcküləhin başına,  
Ey fələk, öz başıma bəsdir dolandırdın məni.

Sən ki, ey göz, qılmadın bəxti-siyahim çarəsin,  
Lalətək al qanlara neyçün dolandırdın məni.

Tanrı yandırsın çırığın cavidan xurşid tək  
Kim, onun bəzmində, ey pərvanə, andırdın məni.

Bir-birindən fərqi yoxdur canu cananın, könül,  
Yoxsa söylərdim ki, canımdan usandırdın məni.

Oldu, Qövsi, peykərim bir qətrə su şəbnəm kimi,  
Bəs ki, ol xurşidi-məhşərdən utandırdın məni.

\* \* \*

Mənə Məcnun deyon ol ahuyi-rə'nayi görsəydi,  
Məni qan ağladan ol nərgisi-şeydayi görsəydi.

Mənə hər daş bağlılı kim, gülər giryan görən saat,  
Əlində saqının cami-meyü minayı-görsəydi.

İlahi, ol büti-nazafərin kim, qan edər bağım,  
Bir özi kimi dilbilməzdən istiğnayi görsəydi.

Mənim göz yandumgum iki cəhanda mən' edən naseh,  
Yumub ayrıca göz kaş ol güli-rə'nayi görsəydi.

Neçə bidərd ilə gül yapraqı tək qavuşan, yarəb,  
Gözi şəbnəm kimi yolda məni-tənhayi görsəydi.

Mənim tək ayinə bağlardı min zünnar cövhərdən,  
Üzündə həlqə-həlqə ol xəti-tərsayı görsəydi.

Olardı həlqeyi-girdabḍən sərgəştətər dərya,  
Belində piçü tabi-zülfə-ənbərsayı görsəydi.

Çıxıb səhralərə ahuları ram eyləyen Məcnun,  
Bu ahular kəməndində məni-şeydayi görsəydi.

Daxi məhşər günün, Qövsi, gözüm görməzdi  
heyrətdən,  
Qiyamətdə əgər ol qamoti-rə'nayi görsəydi.

\* \* \*

Atəşin rüxsarının hərcayıdır nozzarəsi,  
Bu səbəbdən bülhəvəs ilə yegindir arəsi.

Mən kimi, yarəb, kimin var sən tək atəşparəsi,  
Hiç kimin varmı sənin tək mən kimi biçarəsi.

Ey təbibə-bimürüvvət, qoyma mərhəm kim, mənim  
Könlümün əgləncəsidir dağlı bağım parəsi.

Raziyəm hərgiz mənə gər etməz isə iltifat,  
Kaş yarın düşməsin əgyarə həm nəzzarəsi.

Kimdir ol bibak bağın qan edən Leylilərin,  
Mən kiməm, Məcnun kimi mülki-cünun avarəsi.

Bir fələkdir sinəmü onda xəyalın ayı gün,  
Qanlı-qanlı dağlardır sabitü səyyarəsi.

Xalın axır tazələtdi köhnə dağın Qövsinin,  
Ah kim, nasur olur ahuyi-mışkin yarəsi.

\* \* \*

Lütf ilə, ey atəşin rüxsar, ab etdin məni,  
Bəs ki, üz verdin, bu üzdən həm kəbab etdin məni.

Bu nə sirdir kim, meyi-gülgün əlindən içmədən,  
Ey könül əgləncəsi, saqı, xərab etdin məni.

Karvani-eşq içində zərreysi-gümnam ikən,  
Mehr ilən, ey mahi-Kən'an, aftab etdin məni.

Payı-busun həsrətindən cy dolanım başına,  
Kakilin tək vari sərfi-piçü tab etdin məni.

Üz yaşıurma məndən, ey gənci-məlahət, çünki son,  
Cilveyi-məstənə seylindən xərab etdin məni.

Aldın əldən günbəgün səbrü qərarü tabımı,  
Layiqi-zənciri-zülfə-nimtab etdin məni.

Qövsiyi-xəmgəşteyi-sərgoşteyi-avarə tək,  
Həlqcyi-girdabi-bəhri-iztirab etdin məni.

\* \* \*

Gedə-gedə aralıqdan götürmüşəm özümi  
Ki, xaki-payinə yarın yetirmişəm özümi.

Ölüm bu həsrət ilə, görməyim cəmalın əgər,  
Səni görəndə, gözüm nuri, görmüşəm özümi.

Fəğan ki, axtarıram, tapmanam qiyamətədin,  
Bu növ kim, məni-heyran itirmişəm özümi.

Gəl imdi et məni-məxmuri bixəbər, saqı  
Ki, sən aparmaq üçün mən itirmişəm özümi.

Sözüm özüm kimi gər namülayim olsa nola,  
İtirmişəm sözümi, çün itirmişəm özümi.

Vüsul kuyinə mümkün degil xəyal ilə həm,  
Düşüb, durub, yığırüb bəs ki, yormuşəm özümi.

Yetərmi gərdimə baziçə ilə pərvanə  
Ki, mən lövün-lövün odalarə urmuşəm özümi.

Ayağ, başın üçün, tutma, ey hərif, mənə  
Kim, öz ayağım ilə mən itirmişəm özümi.

Sən indi get rəhi-namüsü nəng tut, Qövsi,  
Ki, mən bu mərhələlərdən ötürmüşəm özümi.

\* \* \*

Zəifü zərd elədi rəngi-səbzi-yar məni,  
Xəzan müsəvvədəsi etdi novbahar məni.

Tərəhhüm et, səri-kuyinə, ey nəsim, yetir,  
Bu gün ki, bir pəri-kah etdi intizar məni.

Gözüm tək öylə cigər qanı ilə mö'tadəm  
Ki, düşməsə elimə, öldürər xümar məni.

Bir-iki gün daxi mehmanınam sənin, saqı,  
Rəvamıdır ki, ayaqdan sala xümar məni.

Əgərçi sel aparar gərdü xarü xaşaki,  
Qübari-xatir etər çeşmi-əşkbar məni.

Qəbuli-ami-bəladır, nə çarə eylər idim,  
Gər etməsəydi fələk xəlqə nagüvar məni.

Bu xaksarlığa razı eyləmiş, Qövsi,  
Dənaəti-həvəs, övci-e'tibar məni.

\* \* \*

Hiç yaxmaz öz əlilo sinəmdə şəm'i-dağı,  
Yandırıcı ol məni kim, yansın anın çıraqı.

Bir yol eşitməz ol mah əfşanımı, nə sözdür  
Kim, güllərin həmişə bülbüldödir qulağı.

Məğlubi-hüsndür eşq gər Rüstəmi-zəmandır,  
Fərhadı çapdı Şirin, Fərhad çapdı dağı.

Xəti-ləşgərinə çox həm üz vermə, ey gözəl kim,  
Bir daxi yox onun tək sultani-hüsne yağı.

Şami-fəraqi-halin hicran tolafisində,  
Bir sübhədəm sual et, ey gözlərim çıraqı.

Mən eşq vadisində sərgoştə olmayımmı  
Kim, bu çölün görünməz hiç bir ucu, bucağı.

Hər kimə dövri-gerdun ya badə verdi, ya xun,  
Bir-bir mənim başımda sindirdi boş çanağı.

Aldanma versə gerdun tajü külahi-dövlət  
Kim, bu hərif oynar peyvəstə dağı-dağı.

Qəsdinə bir inandır leylü nəhari-aləm,  
Hər kim ki, fərq eylər, Qövsi, qaradan ağı.

\* \* \*

Nola ol gül bilsə mən tek binəvalər qədrini  
Kim, bilir bimüddəa bimüddəalər qədrini.

Qara daş ilə göhər birdir, xırıdar olmasa,  
Padşahim, bilginən mən tək gədalər qədrini.

Mən hərifi-durbinəm, kimsə bilməz mən kimi,  
Şiveyi-tərzi-təmaşavü ədalər qədrini.

Padşəhlər sərf edərlər sədqə üçün gənclər,  
Bilginən, dövlətli sultanım, gədalər qədrini.

Həmnəfəslər qədrini hicran günü məndən sorun,  
Düşməyən dəryayə bilməz naxudalər qədrini.

Şəkvə həm bir işvədir eşq əhli üçün, yoxsa kim,  
Bilməyən, aşiq degil cövrü cəfalər qədrini.

Nola vaiz dönməyə kuyində itlər başınə,  
Ol sözün bilməz nə bilsin aşinalər qədrini.

Xaki-rahindən, gözüm, zöhd əhli eylər ictinab,  
Kuri-madərzad bilməz tutiyalər qədrini.

Sörvqədlər eşqinin zövqini məndən qıl sual,  
Yeg bilirlər pirlər, Qövsi, əsalər qədrini.

\* \* \*

Təzəllümdən usandım, zülmədən dildar usanmazmı,  
Gəfəvü kövrdən əgyar usandı, yar usanmazmı.

Usandı badeyi-güləngdən meyxanə ovbaşı,  
Məgər məzəlmlər qanından ol xunxar usanmazmı.

Tutuşdu şəm'i-könlüm dəmbədəm pərvanə  
yaxmaqdan,  
Bu mə'nidən məgər ol atəşinrüxsar usanmazmı.  
Sipəhri-ahənindil atəşin ahımlə mum oldu,  
Sənin könlün sitəmdən axır, ey dildar, usanmazmı.  
Çəməndə canə yetdi bağban bülbül nəvasından,  
Mənim fəryadı ahimdən məgər əğyar usanmazmı.  
Olur axır mükəddər gər həyati-cavidan olsa,  
Bu biencam işdən aşiqi-biar usanmazmı.  
Yuxu aləmlərə təlx oldu Qövsinin fəğanından,  
Bu aciz naləlikdən, yarəb, ol bimər usanmazmı.

\* \* \*

Yarəb, kim ola surəti-bican edən məni,  
Hər gün bir özgə müinə heyran edən məni.  
Seylab tək özi daxi bilməz nə işdədir,  
Əzbəs ötər şitab ilə viran edən məni.  
Əczami daxi eyləye bilməz yüz ildə cəm,  
Bir göz yumub açınca pərişan edən məni.  
Bilməm bu ev sənəmkədə, ya Kə'bədir, nədir  
Kim, gözlərimi bağladı qurban edən məni.  
Bilmış ki, hiç əldə daxi tutmanam qərar  
Kim, hiçə satdı gövhəri-qəltən edən məni.  
Hərgah bilsə hansı çəmən laləzariyəm,  
Salmaz ayaqlara cigərim qan edən məni.  
Verməz daxi fişar, əgor bilsə bismiləm,  
Qövsi, şikari-pəncəyi-müjgan edən məni.

Yixilmiş çünki bir seylabdən viranələr vari,  
Bu mə'nidən sevərlər bir-birin divanələr vari.

Məni bir yerdə kim, ol şo'leyi-rüxsar yandırdı,  
Mənimcün bircə-bircə yandılar pərvanələr vari.

Sual etmə məni-sərgəştəden Məcnunin əhvalin  
Ki, könlümdən fəramuş oldu ol əfsanələr vari.

Necə olsun bərabər arizinlə şəm'i-məhfil kim,  
Bu oddan bir şərəf həm olmaz atəşxanələr vari.

Verib hərçənd keyfiyyət şərabi-lalərəng, əmma  
Gözün bir yanə, saqi, bir yanə meyxanələr vari.

Edərlər eşqdə bülbüllərə pərvanələr də'vi,  
Sanırlar özlərini aşına biganələr vari.

Mənim könlümdə həm hiç arzu yoxdurmu, ey dərya  
Ki, əbr rəhmətindən gövhər oldu danələr vari.

Nə baqlarsan könül viranəyə, ey cügdi-qafıl kim,  
Qonaqdırlar fəna dünyadə sahibxanələr vari.

Könül ol mə'niyi-biganədir agah yanında  
Ki, bir surətdir ondan Kə'bələr, bütənxanələr vari.

Əger sərxeyl Məcnundur, vəli piri-cünunəm mən,  
Uşaqlar tək mənim ardımcadır divanələr vari.

Sızıldar bir tərəfdə bülbülü bir yanda ney, Qövsi,  
Mənim balü pərimdir naleyi-məstanələr vari.

\* \* \*

Böylə gər surətdə barik ol nihal eylər məni,  
Zə'fdən hər kim görər mə'ni xəyal eylər məni.

İstərəm hərgah halim söyloyim cananimə,  
Bilmənəm, yarəb, nə mə'nidir ki, lal eylər məni.

Hiç aqil öz-özün divanə izhar eyləməz,  
Çöllərin sərgoştəsi ol novqəzal eylər məni.

Hər qədər kim, yengi aylar bədr olar xurşiddən,  
Ol qədər xurşidi-tabanım hilal cylər məni.

Gözdən ağlar xəlq, əmma mən könüldən ağlaram,  
Paymal ol qətreyi-döryamışal eylər məni.

Sən özün hökm et ki, mən, ey naləfərma, neyloyim,  
Xəlqə rüsva naleyi-bie'tidal eylər məni.

Böylə gər sevdayı-zülfün cismim eylər natəvan,  
Varə-varə ol kəmər tək bir xəyal eylər məni.

Qönçə tək, bülbül, mənə badi-səba hacət degil  
Kim, nəsimi-nalə həm aşuftəhal eylər məni.

Ol qəzəldəndir bu, Qövsi, kim, Füzuli söyləmiş:  
"Sayə tək sevdayı-zülfün paymal eylər məni".

\* \* \*

Ey odlu nalə, kuçəvü bazar əmanəti,  
Ey ahu-atoşin, dərəli divar əmanəti.

Ey hər kimə bir özgə əlac eyləyən təbib,  
Can işi səhldir dili-bimar əmanəti.

Gül kimi könli nazik olur binəvalərin,  
Ey şaxi-gül, bu mürghi-giriftar əmanəti.

Ömrüm nə gündə keçəşə mənim qəm degil, vəli  
Ey kambəxş, sübhi-əzəl yar əmanəti.

Məcnuni-eşq ayağını zəncir bağlamaz,  
Ey piri-deyr, rişteyi-zünnar əmanəti.

Gülzari-eşq rövzeyi-rizvanə bənzəməz,  
Ey bağban, bu bağdə hər xar əmanəti.

Sinəmdə qaldı təşnə əgər, qanlı dağlar,  
Ey əbri-novbahar, bu gülzar əmanəti.

Kimdir deyən təbibimə bir özgə rəng ilə  
Kim, Qövsiyi-şikəsteyi-bimar əmanəti.

\* \* \*

Eşqində ol pərinin əfsanə olmayımmi,  
Zəncir üzəməyimmi, divanə olmayımmi.

Öz rütbəsincə hər kim zillət çəker cəhanda,  
Mən gənci-rayiganəm, viranə olmayımmi.

Mən özgədən, özümdən, öz könlümü gözündən,  
Ol aşınadən ötrü biganə olmayımmi.

Ol cilvə salmasınını bir gün məni ayaqdan,  
Bir böylə seyl öündə viranə olmayımmi.

Ey gülbüni-nəzakət, hərçənd bülbüləm mən,  
Sən şəm'i-məhfil olsan, pərvanə olmayımmi.

Çöllərdə varmayimmi Məcnun ilə sərasər,  
Divanəyəm, onunla həmxanə olmayımmi.

Leylalənir ol ahu tədric birlə, Qövsi,  
Mən daxi varə-varə divanə olmayımmi.

\* \* \*

Natəvanlıqlar məni, saqi, zəmingir eylədi,  
Dideyi-heyran məni həmçəşmi-təsvir eylədi.

Can nisar etməkdə təqsir etmin, ey üşşaq kim,  
Yetmədi məqsudinə hər kim ki, təqsir eylədi.

Sökdi peykan tek cigərgahim mənim hər kiprigi,  
Ol kəmanəbru nigahin çün mənə tir eylədi.

Ayü gün tək hüsn mə'nisin sən etdin aşkar,  
Gərçi hər Yusif onu bir rəng tə'bir eylədi.

Gah zülfün piçü tabim verdi, gahi kakilin,  
Eşq bir divanəni yüz yerdə zəncir eylədi.

Mən mükərrər canımı cananıma tapşırmağa,  
Eylədim iqbali, emmə bəxt təqsir eylədi.

Mən bərabər bilmənəm, toprağılə öz qanımı,  
Xuni-dil toprağımı hərçənd iksir eylədi,

Çox mənə, ey sərvi-xoşqamət, rüunət satma kim,  
Çoxları Qövsi tek ol rə'na igit pir eylədi.

Könül, ol sərvi-səbükcəyr xüraman oldu,  
Müjdo, ey keştiyi-təslim ki, tufan oldu.

Aləmi-nurdan icad olalı sübhi-vüsəl,  
Yığılıb zülməti-aləm şəbi-hicran oldu.

Dili-bitabə əzəldən bu gümanım yox idi,  
Varə-varə bu şərər atəşi-suzan oldu.

Məndə yoxdur könül, ey didə ki, sən gördüyüün ev,  
Tapdı bir rəxnəvü tədricilə viran oldu.

Bu degil məshəfi-övraq ki, şirazə edim  
Cəm olmaz dəxi hər dil ki, pərişan oldu.

Dəhənin nisbəti heç qonçəyə, ey dil, yoxdur,  
Qonçə hər xarile açıldıvä xəndan oldu.

Girdi əbr altına xurşid üzün şərmindən,  
Gözümün nuri kimi pərdəyədə pünhan oldu.

Dəmi-şəmşir ilə açıldı tutulmuş könlüm,  
Şükr-lillah mənə ol qonçə gülüstən oldu.

Vəslinə təşnətər oldu səni gördükərə gözüm,  
Bade ol kaseyi-varunda dönüb qan oldu.

Hansı dağın mən edib şükrini hansı dil ilə  
Ki, anın hər biri bir dərdimə dərman oldu.

Məndə məscid kimi təklifi təvazö yoxdur,  
Oldu ev sahibi hər kim, mənə mehman oldu.

Odlara, közlərə, Qövsi, su səpirkən saqi,  
Yetişincə mənə bir atəşi-suzan oldu.

\* \* \*

\* \* \*

Dilar bütxanəni tərsavü istər Kə'bəni hacı,  
Səri-kuyindir, ey rə'na, dili-bitab me'racı.

Deməz hiç kimsəyə hərçənd eşq anlar dilin hüsünү,  
Bəli, pərvanələrdir şəm'i-bəzməfruz dilməci.

Çanağ ilə verir hərçənd könlüm qan, gözüm doymaz,  
Müsəlmanlar, iraq olsun, bəladır qonşunun acı.

Nə rə'na qamətin vardır ki, iqbalın bülənd olsun,  
Nə şirindir sözün, saqı ki, ağzın olmasın acı.

Həman istər ki, başın astanın daşınə qoysun,  
Əgər qəndil ərş-i-e'zəm olsa aşiqin tacı.

Dəmi-ruhülküds, ya abi-heyvan qeyrə ərzani  
Ki, bimarin sənin olmaz Məsihü Xısr möhtaci.

Məni bülbüл görəndə qönçə tək xamuş gülşəndə,  
Nola gər etməsə iqbal kim, tox tanımaz acı.

Nə yaxşı söyləmiş, Qövsi, Vəhidi-aləmi-mə'ni:  
“Nigahi-biməhabadır dili-bitab dilmacı”.

\* \* \*

Qədrini bildim sənin, ey dil, nisar etdim səni,  
Aləmin varü yoxundan ixtiyar etdim səni.

Səndə yandırdım, könül, öz mətləbimcə dağlar,  
Ey zəmini-sadə, axır laləzar etdim səni.

Başladım bir nalə, ey gərdun, səni məhv eylədim,  
Axır, ey dəryayı-atəş, bir şərar etdim səni.

Sən həman məğrursan, ey nəfs, atəşsən, nəsən,  
Ta əlimdən gəldi, zalim, xaksar etdim səni.

Ta eşitdi naləmi ol şaxı-gül bülbüл kimi,  
Nalə ilə, ey xəzan, fəsli-xəzan etdim səni.

Sən həman gövhər nisar etdin mənim toprağımə,  
Hər qədər, ey əbri-rəhmət, şö'ləbar etdim səni.

Qövsi, asdım yayını taqı-büləndi-çörxdən,  
Ta əsiri-guşeyi-əbruyi-yar etdim səni.

\* \* \*

Aparmaz hiç kim əldən məni dildardən qeyri,  
Özümdən özgə nəm var, ya kimim var, yerdən qeyri.

Əgər tiksəm könül bağında yüz min nəxli-baravər,  
Biri səbz olmaz ol sərv-i-səbükrəftardən qeyri.

Nə ərz eylərsən, ey pərvanə, şəm'i-məclisəfruzə,  
Məni kim yandırar ol atəşinrüxsardən qeyri.

Nə bizinharsan, ey dərdi-bidərmani-hicran kim,  
Eşitməz kimsə məndən hiç söz zinhardən qeyri.

Şəbi-hicran mənim hərcənd dağım var, çırağım var,  
Çırağım yandıran yox ahi-atəşbardən qeyri.

Bu bir həmdərd əlindən canə yetdim, ah, neylərdim,  
Əgər bir kimsəm olsayıdı dili-bimardən qeyri.

Dolanmaq başına pərvanələr tek yanmağü ölmək,  
Əlimdən vari mümkündür gələ gövtardən qeyri.

Mənimlə kuhkən dağlarda gər həmkardır, əmma  
Həmavazım bulunmaz seyl tək kuhsardən qeyri.

Bəladır özgəni həmxanə görmək yar ilən, Qövsi,  
Bihəmdüllah, gözü könlümdə yoxdur yerdən qeyri.

\* \* \*

Olmayınca şərhə-şərhə qanlı bağrim gül kimi,  
Hiç kim tutmaz qulaq əfşanına bülbüл kimi.

Qoy dolanım başına, ey səngdil, kakül kimi,  
Sən ki, çərxı-piçü tab etdin məni sünbül kimi.

Yaxşı Məcnunlar görübdür könlüm, ey Leyla, mənim,  
Olmaq olmaz aləmi-insafdə bu çöl kimi.

Ötsə salik badi-sərsərdən yetişməz mənzilə,  
Hər ayaq altında pənal olmayıncı yol kimi.

Axtarış xurşidi-rüxsərin nəsimi-ah ilə,  
Xərmənin gerduni-xunxarın savurdum kül kimi.

Öylə könlüm seyri-çəşm etmiş məni-dəryakəsi  
Kim, gəlir dəryayı-əxzər çəsmimə bir gül kimi.

Gərçi zənciri-cünun Məcnun ayağın bağladı,  
Olmaç əmma Qövsini zəncir edən kakül kimi.

\* \* \*

Aşıqəm, aləmdə bir aşiq bulunmaz mən kimi,  
Çünki surət bağlamaz mə'nidə bir büt sən kimi.

Emənəm əndişə çərxi-səngdildən, cün mənim,  
Tə'nə daşından gögərmiş peykərim cövşən kimi.

Dustsən, ey düst, əmma çəşmi-xunxarın sənin,  
Tiği-müjganılıq doğrar bağımı düşmən kimi.

Çərx urar başban-başa hərcənd fəryad eylərəm,  
Qarlı dağlar içrə seyləb eyləyən şivən kimi.

Gərçi könlüm badbanü sinə qan dəryasıdır,  
Hər həvadən bir yana meyl eyləməz yelkən kimi.

Gər sən iqbal etsən, ey Yüsif, iraqlıqdən, nə qəm,  
Öz işin işlər məhəbbət buyi-pirahən kimi.

Qoymadın əldən inanım, ta dolanım başına.  
Dustlər hərgiz yol urmazlar, gözüm, düşmən kimi.

Boynum olmuş qıl kimi, yarəb, neçün zəncirdən,  
Çünki incitməz bu ahən bəndi-pirahən kimi.

Pərdeyi-çəşmimdə aram etsə ol xurşidvəş,  
Bəs ki məhv olmuş könül, görməz gözüm rovzən kimi.

Olma bir dəm çərx ilə, ey tiri-ahıñ, rubəru  
Kim, üzü ol dilsiyahin bərkdir ahən kimi.

Mən daxi bir nale imdad eylərəm bülbüllərə,  
Tirədil kəc nəgmələr lal olsalar susən kimi.

Qövsi, ol rə'na qəzalıdır Füzulinin bu kim:  
“Gəh əl öpmək astin tək, gəh ayaq damən kimi”.

\* \* \*

Əritdi bağımı həsret nəzarə, hay, haray,  
Haray, hay təbəssüm, işarə, hay, haray.

Yetişdi saqiyi-nazafərin yəman sərəxoş,  
Kəbab olan cigəri-parə-parə, hay, haray.

Yanıb sıpənd, məni rəşk dağı yandırıdı,  
Nə rahət ilə yatıbsan sitarə, hay, haray.

Anın kimi ki, alırlar arayə bimarı,  
Əhatə etdi məni dərd, çare, hay, haray.

Yetişdi bir neçə pərvanənin hərayinə şəm,  
Mənim də xərmənimə bir şərərə, hay, haray.

Mənim səfinəmə girdabi-dilnişin oldu,  
Bu bəhrən yetişənlər kənarə, hay, haray.

Fəğan ki, olmaz imiş hiç vəch ilən, Qövsi,  
Əlaci-naleyi-biixtiyar, hay, haray.

\* \* \*

Fələkpeymalığı, ey Nuh, tufan məndən öгрəndi,  
Giran ləngərliği dəryayı-ümmən məndən öгрəndi.

Mənim hər müşt xakim seyr edər bir özgə aləmdə,  
Bu sərgərdanlığı gərduni-gərdan məndən öгрəndi.

Girib bütxanəyə asan degil zünnarə qurşanmaq,  
Dua tokbiri var kim, piri-Sən'an məndən öгрəndi.

Şəbi-tarikdən rəngi-küdürüt bağlamaz könlüm  
Ki, seyqəlgərliği xurşidi-rəxşan məndən öгрəndi.

Pərū balım görənlər qönçələnmiş sənsiz, ey novgül,  
Nə bilsinlər ki, gül çəki-giriban məndən öгрəndi.

Mənə yol başlayan gülzərə, ey sərvi-rəvan sənsiz,  
Nə bilsin kim, səba rahi-gülüstan məndən öгрəndi.

Qədi-xəmgəstə ilə nola gər olsam ələm, Qövsi  
Ki, öz namü nişanın taqi-nisyan məndən öгрəndi.

\* \* \*

Kənar tutmağı divanə məndən öгрəndi,  
Yanıb dolanmağı pərvanə məndən öгрəndi.

Təranə satma mənə, ey sıpənd kim, bülbül,  
Nəvayi-naleyi-məstanə məndən öгрəndi.

Əgerçi çərxi-zəmingir qıldı toprağım,  
Sipəhr cilveyi-məstanə məndən öгрəndi.

Qəmi-nihanimi zinhar, dustlər, sormun  
Ki, gənc hifzini viranə məndən öгрəndi.

Fəğan ki, başına bir yol dolanmadım, saqi,  
Əgerçi gərdişi peymanə məndən öгрəndi.

Füsün yetər, yeri başımdan, el götür, naseh  
Ki, yüz sənin kimi əfsanə məndən öгрəndi.

Mənə nəsihət edən zöhd əhli həm, Qövsi,  
Təmiz məscidü meyxanə məndən öгрəndi.

\* \* \*

Rüunət şaxi-gül, ey sərvi-bala, səndən öгрəndi,  
Xüram, ey nazənin, ahuyi-rə'na səndən ögrəndi.

Mənə bimar çəşmin sədqəsiçün bir nigah eyle  
Ki, dərman etməgi yüz min Məsiha səndən öгрəndi.

Nə yüzdəndir məni gül qönçəsi tek bizəban qoyma  
Ki, bülbül naləni, ey naləfərma, səndən öгрəndi.

Mənim tek şəm'siz pərvanədən pərtöv diriğ etmə  
Ki, seyrü dövri-mahi-aləmara səndən öгрəndi.

Bu surətxanədə gər mə'niyi-biganədir, Qövsi,  
Vəfadə aşinalıq rəsmin əmma səndən öгрəndi.

\* \* \*

Könül, gər ömri-cavidan dilərsən, yar yetməzmi,  
Baharı-bixəzan istərsən, ol rüxsar yetməzmi.

Nə lazım lalə tek xuni-dil içmək, dağ yandırmaq,  
Sənə ol abü rəngü şö'leyi-rüxsar yetməzmi.

Qərəz gər cami-malamaldan bihüs düşməkdir,  
Nigahi-nimməsti-saqiyi-xunxar yetməzmi.

Əgər bülbül kimi əldən-ayaqdan getmək istərsən,  
Nə hacət şaxi-gül, ol sərv-i-xoşrəftar yetməzmi.

Büti-Çin bəndəpərvərlik təriqin məndən öğrendi,  
Bu sözdə şahidi-halim özi dildar yetməzmi.

Yəman toz basmış, ey viranə, rüxsarın, nədir halin,  
Məger zinharına seylabi-bizinhar yetməzmi.

Gül ilən cuş urarsan, daxi, ey bülbül, nə sizlarsan,  
Qulaq verməzmi gül fəryadına, gülzar yetməzmi.

Təbü tabim mənim, faş etməgə, ey dil, nə sizlarsan,  
Ləbi-təbxalə çüşü ahi-atəşbar yetməzmi.

Əgər həqdən göz örtüb qətlimi inkar edər qaşın,  
Təbibim, çeşmi-məstin etdiyi iqrar yetməzmi.

Desəm pərvanəyəm, Qövsi, degilmi şahidim halim,  
Desəm şəm'əm, güvahim dideyi-xunxar yetməzmi.

\* \* \*

Zahid gərək bu gün görə ol sərv-i-qaməti,  
Hər bibəsir ki, danla inanmaz qiyaməti.

Nolur ki, şərhi-hüsne ola dil vərəq-vərəq,  
Qur'anda səbtdir məhi-Kən'an hekayəti.

Hər dəm bir özgə şaxi-gülün xarıbü zar edər,  
Bülbül məzacinin yox imiş istiqaməti.

Gəlməz giran fəğanım ana bilsə yar əgər  
Kim, şükrür libasdə aşiq şikayəti.

Min sərvnaz nazi anım qamətinədir,  
Vardır yüzündə yüz güli-rə'na nəzakəti.

Gülbangı-əndəlib alır əldən inan, vəli  
Bəndindədir nəvayı-neynin huş qarəti.

Mən başladım ilan sözi tək kakılın sözin,  
Hərçənd bilmışəm ki, bulunmaz nəhayəti.

Təvfiqi-nalə ver mənə, yareb ki, sə'bdir,  
Zağü zəğən şəmaməti, bülbül xəcaləti.

Qövsi, əgərçi cani-mühəqqər zəifdir,  
Bidərd, kimsə böyləmi saxlar əmanəti.

\* \* \*

Ey ki, hicranında aramü qərarım qalmadı,  
Gel ki, səbrim getdi əldən, ixtiyarım qalmadı.

Əql başdan, könlüm əldən getdi, canım cismən,  
Neylədim, yarəb ki, əsbabi-nisarım qalmadı.

Sən yetir kuyinə yarın bir avuc toprağımı,  
Ey nəsimi-nalə, səndən qeyri yarımla qalmadı.

Meyvə üçün nəxli eylərlər uşaqlar səngsar,  
Saxla, ey gerdun əlim kim, bərgü barım qalmadı.

Qaniq almazsan gözüm meyxanələrdən şükr kim,  
Gordışı-çəşminlə məst oldum, xümarım qalmadı.

Gözlərim çox çekdi xaki-payinə həsret, vəli  
Canımı tapşırdım axır, intizarım qalmadı.

Vərə-varə getdi əldən, düşdü dildən, ah kim,  
Qövsidən hiç bir əsər, ey gül'üzərim qalmadı.

\* \* \*

İkdir gərçi pəriçöhrələrin göftarı,  
Bir imiş bunların iqrarı ilə inkarı.

Fikr tə'mirə könlər bağlamayan viranə,  
Çəkməz əndişə əgər sel aparır me'marı.

Qəfəsi guşeyi-cənnət bilir ol bülbül kim,  
Doludur səbzeyi-biganə ilə gülzəri.

Şəbü ruzum nola yeksan ola bir mülkdə kim,  
İmtiyaz olmaya yarından anın eğyəri.

Bizə tuş gəlmədi bir Yüsifi-pakizəgöhər,  
Ömrlərdir ki, əbəs bəkləmişiz bazarı.

Dərdi-dil şərhinə bir dərd bilən yar görek,  
Cün səvad əhlə bulunmaz, nə açım tumarı.

Qövsi, bu ol ki, Füzuli demiş öz halinə kim:  
“Müştəri yox, necə bir bəkləyəlim bazarı”.

\* \* \*

Ey xoş ol günler ki, könlüm tək hisarım var idi,  
Əqlili-hərcayı kimi darül-qərarım var idi.

Ey xoş ol günler ki, bir namüsü arım var idi,  
Əqlü huşu səbrü aramü qərarım var idi.

Ərz qıl məndən səgi-kuyinə sananın, səba  
Kim, mənim həm onda bir gün e'tibarım var idi.

Var idi xuni-dil içməklərdə səbrim, taqətim,  
Hər qədər dərya idim, əmma kənarım var idi.

Şişeyi-çərx ol meyi-pürzurə dözməz, ah kim,  
Saqiyi-bidil sanır kim, ixtiyarım var idi.

Ey cünun, yoxdurmu qeyrət səndə, nəng olsun sənə,  
Əql əlində bir günüm, bir ruzigarım var idi.

Yandı suzi-sinədən köksündə bir-bir ahlər,  
Getdi ol günler ki, ahi-şöləbarım var idi.

Yollar üstə bəs ki, pamal olmuşam, hiç olmuşam.  
Hani ol günler ki, bir avuc qübarım var idi.

Şaxü balım noldu, Oövsi, yarəb, ol günler hanı  
Kim, nihali-dərd idim, min bərgü barım var idi.

\* \* \*

Mənim şuxi-sitəmkarım təğafüldən usanmazmı,  
Fəramuş olmayan yarım məni bir qatla anmazmı.

Meyi-gülfəm içən məhvəş, edən azar, dərdi kəş,  
Şorabi-safiyi-biqoş məgər bir gün bulanmazmı.

Hərayimdən sipehri-dun, tökər əncüm gözündən xun,  
Usandı cövrdən gərdən, hənuz ol mah usanmazmı.

Təbib-i-farığülbalım ki, sindirmiş pərəbü balım,  
Mənim bilməzmi əhvalım, desəm, yarəb, inanmazmı.

Dilindən bülbülü-zarın rəvadır vəsfı gülzərin  
Görəndə arizin yarın yüzü-yüzdən utanmazmı.

Gəlib ol sərv-i-naz ötdi, dili-bitabi məhv etdi,  
Qiyamət gəldüyü getdi, bu qafıl hiç oyanmazmı.

Nədir təqsirim, ey kafir, sözü neyrəng, özü sahir,  
Bu Qövsi başına axır dolanarmı, dolanmazmı.

\* \* \*

Hicabi-şö'leyi-rüxsarın etdi ab məni,  
Fəğan ki, pərdədə yandırıdı aftab məni.

Hənuz kakili-pürtabin olmamışdı kəmənd  
Kim, etdi muyi-miyan sərfi-piçü tab məni.

Mənə zərur degil şö'lə-şö'lə od, saqı  
Ki, mən kəbab oluram, etməsin kəbab məni.

Nəsimi-nalə ki, arambəxşı-aşıqdır,  
Qılır səfineyi-dəryayı-iztirab məni.

Fəğan ki, itmiş ikən yaxşilar arasında,  
Qəmi-zəmanə yəman qıldı inticab məni.

Səni görəndə sənə yaxşımı deyər, nə deyər,  
Görən bu rəng ilə, ey xanəman, xərab məni.

Çəməndə qətreyi-şəbnəmdən əskigəm, Qövsi,  
Yerindədir ki, salır gözdən aftab məni.

\* \* \*

Ümmidvar qılımış ikən bərgü bər məni,  
Cuşı-bahar eyledi zirü zəber məni.

Yüz yerdə yardı bağımı alması-imtəhan,  
Ol gün ki, etdi xazini-hikmətgöhər məni.

Naləm yetirdi göylərə cismim qüberəni,  
Ahü fəğan ki, etdi əsər biəsər məni.

Saqı, əyağa qanımı gər tökmək istəsən,  
Bari şərabi-nab ilə et bixəbər məni.

Bir ömr ona kəbabı-sərəncam vermişəm,  
Sərənşən hənuz sanır bicigər məni.

Aşıqdə əqlü huş gərəkdir nisar üçün,  
Çox daxi etmə bixəbər, ey bixəbər məni.

Dövri-zəmanü gərdişi-əflak neyləsin,  
Qövsi, salıbdır öz nəzərim dərbədər məni.

\* \* \*

Təbibim bir zəman, yarəb, məni-bimarə yetsəydi,  
Bu möhlik dərd əlində ölməmişkən çarə yetsəydi.

Bu oddan kim məni pərvanə tək yandırıdı, ey bülbül,  
Nolaydı bir şərər ol şəm'i-gülrüxsarə yetsəydi.

Yanardı ömlər, hərçənd bibakü sitəmgərdir,  
Əgər əhvalimin bir şəmməsi dildarə yetsəydi.

Mənimcün qan içərdi, gərci daşdır bağlı minanın,  
Xümarım sərgüzəsti saqiyi-xünxarə yetsəydi.

Onu ya namə, ya peyğam ilə agah edərdim mən,  
Əgər badi-səba ol sərvi-xoşrəftarə yetsəydi.

Edərdim cür'əti-izharü dərdü nalə başlardım,  
Gər ol bidadgər suz qövr edib zinharə yetsəydi.

Dili-sədparəmin hər parəsin bir daşə çalmazdı,  
Əgər fəryadıma ol səngdil bir parə yetsəydi.

Mənə rəhm eyləyib əhvalıma aqlardı qan, Qövsi,  
Fəğanım ol firəngi-kafəri-xunxarə yetsəydi.

\* \* \*

Məndə yoxdur hiç can, olsayıdı yüz can kaş ki,  
Hər birin bir rəngilə alsayıdı canan kaş ki.

Razıyam yansın vücudi-bivücdüm xərməni,  
Ötməsin biiltifat ol bərqi-cövən kaş ki.

Gər xümaralud qalsam, qalmasam mən, səhldir,  
Saqıya, dönsün sənin rə'yinlə dövran kaş ki.

Xatırın cəm oldu, ta oldum pərişan xatırın,  
Olmasın, yarəb, sənin könlük pərişan kaş ki.

Olsa gər könlüm evi viran, təbibim, qəm degil,  
Qalmasın dərdin sənin bixanü biman kaş ki.

Ta olaydım bəlkə öz kamimcə pamalın sənin,  
Xaki-rah olsayıdım, ey sərvi-xüraman, kaş ki.

Hər nə ki, son istəməzsən, istəməz könlüm mənim,  
İstəseydin dinü dil, ey namüsəlman, kaş ki.

Düşdüm ol gün kim, sənin zənciri-zülfün qeydinə,  
Yarəb, olsayıdım əsiri-kafəristan kaş ki.

Sinəmə gər düşsə yüz min rəxnə, üz döndərmənəm,  
Dönməsin peykanın, ey bərgəstə müjgan kaş ki.

Ol zəman kim, var idi cismində bir can Qövsinin,  
Ey kəmanəbrusinə olsayıdı qurban kaş ki.

Bülbül mənim hərayimə yetsəydi kaş ki,  
Yüz qanlı yarəmin biri bitsəydi kaş ki.

Bir qönçə ilə ömrüm öter əndəlib tək,  
Bir əhli-dil hərayim eşitsəydi kaş ki.

Ləbtəşnə danəmi mənim əbri-şərəfəşan,  
Yarəb, bu sərzəmində unutsayıdı kaş ki.

Yalquiz sahib məni gözü könlümdən ol pəri,  
Getmiş özi, xəyalı də getsəydi kaş ki.

Naqis ümidi dən yeg olur naümidlik,  
Sərriştə çün bulunmadı, itsəydi kaş ki.

Bibərgü barlıq mənim ogdi nihalimi,  
Əyyami-novbahar tez ötsəydi kaş ki.

Hərçənd anlamaz dilini kimsə Qövsinin,  
İzhari-dərd üçün dili tutsaydı kaş ki.

\* \* \*

Səbr eylə aqibət mey olur qan dedikləri,  
Sübhi-vüsal olur şəbi-hicran dedikləri.

Ta mən eşitmədim, dili-bitabə bilmədim  
Kim, gənc imiş libasdə viran dedikləri.

Ərşəi-bərin qübarın onun tutiya qılır,  
Hərçənd müşti-xakdır insan dedikləri.

Bışur sanma aşiq əgər aramidədir  
Kim, qönçədir bu qətrədə tufan dedikləri.

Lo'lində camü badə kimj cəm'dir sənin,  
Abi-həyatü atəsi-suzan dedikləri.

Bəzm içrə başladın yenə bir odlu nalə kim,  
Pərvanələndi şəm'i-şəbistan dedikləri.

Qövsi, gərok ki, Kə'bə deyib iqtida qila,  
Təbriz qülləsinə Sifahan dedikləri.

\* \* \*

Ömrlərdir seydi navək xürdiyəm, səyyad, hey,  
Nimbismil qoyma, başınçün məni, cəllad, hey.

Nəqşimi kəm tutma, dadımdan mənim göz yumma kim,  
Mən hərifi-pakbazəm, sadəyəm, nərrad, hey.

Bimürüvvət, bihəqiqət yar əlindən, dustlər,  
Ahü fəryadı fəğan hey, dad hey, bidad hey.

Əşki-şur ilə əbəs təlx eyləmə əyyamini,  
Xublərdən kami-Şirin olmaz, ey Fərhad, hey.

Hər qədər, Qövsi, fəğanü nalevü ah eylərəm,  
Hiç kim yetməz mənim fəryadımə, fəryad hey.

\* \* \*

Əgər sən böylə bəklərsən bu rüxsar ilə bazarı,  
Xəridaranə Yusif axtarır, tapmaz xəridarı.

Tutum kim, anlamazsan, dərd, ya dərman əsirgərsən,  
Gəlib bir xoş dil ilə sorginən barı bu bimarı.

Daxi məhsər günü görməz gözi tügyani-heyrotdən,  
Mənim çəsmimlə hər kim gərsə ol ayinərüxsarı.

Onun bəzmində həm biintəhasız intizarım var,  
Gözüm əzbəs ki, adət eyləmiş axtarmağa yarı.

Çəmən seyrinə əzm etmişmi ol gül pirəhən, yarəb  
Ki, bülbüл nalədən qan ağladır əbri-göhərbəri.

Ana bir göz yumunca janını verdim, gərçi müşkildir,  
Bəli, asan edər tovfiq iqbal etsə, düşvari.

Mənə ol səngdil rəhm etmədi, hərçənd mən, Qövsi,  
Gətirdim nalədən seylab tek fəryadə kuhsarı.

\* \* \*

Aqibət yavuncıdır yüz min dil ilə dil məni,  
Axır ol bidərdə yalvardar bu layəqil məni.

Qanı çıxmaz zəxmimin yüz xəncəri-bidad ilə,  
Həsrət ilə bəs ki, qan ağlatdırın, ey qatıl, məni.

Bəs ki, yadin pərdeyi-heyrət çəkibdir çəşmimə,  
Ah kim, səndən yavuqdur eyləyə qafil məni.

Bəhri-rəhmət seyli-əşki-laləgun bəndindədir,  
Etmə ondan binəsib, ey çəşmi-döryadıl, məni.

Ah kim, bihasilem herçənd bərgü bar üçün,  
Etdi dehqani-əzəl məşğuli-abü gil məni.

Tişeyi-Fərhad tek xəm buldu, Qövsi, qamətim,  
Bəs ki, daşdan-daşə çaldı çərxi-səngindil məni.

\* \* \*

Gözüm çırğısan, ağlatma zar-zar məni  
Ki, yollar üstə çox ağlatdı intizar məni.

İmami-şəhre uyub e'tiqad etməz ikən,  
Fəğan ki, eşq firəng ilə etdi yar məni.

Boyun bəlasın alım, gündə bir xüram mənə  
Qərar ver özünə, eylə biqərar məni.

Qübarı-rahinilə rövşən oldu didələrim,  
Yetirdi mənzili-məqsude intizar məni.

Sənin xeyalin ilə çox unutmuşam özümü,  
Unutma guşeyi-üzlətdə zinhar məni.

Fəğan ki, zər kimi rəngim saraldı həsrətdən,  
Hənuz ayağına yar eyləməz nisar məni.

Qaşın hilalınə Qövsi tək uymuşam ta mən,  
Xəmidə qədd ilə taq etdi ruzgar məni.

\* \* \*

Nə getdin əldən-ayaqdan, dili-fikarım, hey,  
Sənə nə oldu, mənim külli-ixtiyaram, hey.

Bəlavü möhnətə hərçənd mən səzavarəm,  
Vəli mədəd gönüdür dövri-ruzigarım, hey.

Məni hərarotı-xurşidi-eşq yandırıdı,  
Sitadəlik çağıdır, əbri-novbaharım, hey.

Mənim peyamımı, ey peyk, əşki-yarə yetir  
Ki, intizar yetər, çəsmi-intizarım, hey.

Məni bu hal ilə gör, kimsəyə könül vermə,  
Qərarü səbrim alan səbrimü qərarım, hey.

Anın əlajını etməzsən, ey təbib, əmma,  
Deyə-deyə qalasan Qövsiyi-fikarım, hey.

\* \* \*

Keçmə məndən, saqiya, sərvi-rəvanın sədqəsi,  
Çəkmə başımdan əyağın, asitanın sədqəsi.

Görginən çəşmin zəkatı rəngimi, əhvalimi,  
Var isə rəhmin, mənə rəhm eylə, canın sədqəsi.

Aşıyansız quşların əhvalinə, ey bağban,  
Gah-gahi iltifat et, xanəmanın sədqəsi.

Xəstədil, biçarə, bibərgü nəva bülbülləri,  
Yad edib an bir gül ilə, gülsitanın sədqəsi.

Ötmə qafıl, qafıl olma piçü tabimdən mənim,  
Üzmə canım riştəsin, muyi-miyanın sədqəsi.

Bizəbanlardan sual etməkdə təqsir eyləmə,  
Ol ləbi-canbəxşdən, şirin zəbanın sədqəsi.

Çox məni, Qövsi, anın yanında rüsvay eyləmə,  
Olma biaram, ol arami-canın sədqəsi.

\* \* \*

Eylədi sərgəsto Məcnundan betər səhra məni.  
Hiç fərqlim yoxdur ondan, ha onu gör, ha məni.

Vəh ki, sərgərdan edib başımdakı sevda məni,  
Eylədi pərgar tək kuyində paborca məni.

Ey büti-xunxar, neyçün tanımazsan sən hənuz  
Kim, bilir bu şəhrdə hər kafərə tərsa məni.

Başına dönməkdə bitabəm, nədir tədbir kim,  
Eyləmiş sərgəstə ol kakıldəki sevda məni.

Zülfə-zəncir ilə yüz yerdən dili-sədparəmi,  
Bir yerə yiğdin, pərişan eylədin əmma məni.

Böylə kim, aləmdə binamü nişanəm, dustlər,  
Gər mən itsəm zə'fdən, kimdir qılan peyda məni.

Bibəsirətlər xəridar axtarıkən dəhrdə,  
Aldı məndən hiçə, Qövsi, yarı-bipərvə məni.

\* \* \*

Çeşmi-məstin hiç kimdə dinü iman qoymadı,  
Dəhrdə ol namüsəlman bir müsəlman qoymadı.

Məndə canan, dustlər, dil qoymadı, can qoymadı,  
Gah əger rəhm üstə canan gəldi, dövran qoymadı.

Vəsl, yarəb, ta nola kim, və'deyi-didar ilə,  
Arzu könlümdə ol sərv-i-xüraman qoymadı.

Gəh təğafül, gah ülfət, hər zəman bir rəng ilə,  
Hansi gün ol namüsəlman bağırma qan qoymadı.

Könlümü ol sahiri-tərdəsti-nirəngafərin,  
Gündə yüz yol yıxdi, əmma yaptı, viran qoymadı.

Varə-varə yiğdi yüz yandan dili-sədparəmi,  
Kakılın sərgəstələr cəm'in perişan qoymadı.

Qövsiyə iqbal et, ey kim, əbri-ehsanın sənin,  
Kimsəni aləmdə toprağılə yeksan qoymadı.

\* \* \*

Nola gər lütf eyləyib sormazsa bir gün halımı  
Kim, özümdən yeg bılır canan mənim əhvalımı.

Öyləyəm kim, Leyli etməz bir-birindən imtiyaz,  
Çəksələr bir səfhədə Məcnun ilə timsalımı.

Ey güli-rə'na, mənə sənsiz nədir tedbir kim,  
Təngnayı-gülsitan sindirdi şaxü balımı.

Gər yanarsa odlara pərvanə, şəm ilən yanar,  
Yanaram mən şəm'sizlikdən, görün əhvalımı.

Tab vermiş mubəmu əzbəs ki, çərx-i-pir ona,  
Gər yüz il çəksin, üzülməz rişteyi-amalımı.

Can nisar etməkdə tə'xir olsa, fürsət gözlərəm,  
Məndə yoxdur səbr, sanmin səbrdən ehmalımı.

Sanma, Qövsi, qövlimi kirdarsız, tə'sirsiz  
Kim, tutarlar əhli-dil hal ilə yeksan qalımı.

\* \* \*

Əlindən canə yetdim könlümün, dildar yetməzmi,  
Bu viran olmuşun imdadınə me'mar yetməzmi.

Güvahi-hal üçün çıxmazsa peykanın cərahətdən,  
Mənim qətlimdə çeşətn etdigi iqrar yetməzmi.

Hənuz insaf edib kövrü cəfadən əl götürməzsən,  
Bu hamı etdigin, ey çərx-i-kəcəroftar, yetməzmi.

Bu gün məndən saralmış rəngimin vəchin soran qafıl,  
Əgər bina isən, ol şö'leyi-rüxsar yetməzmi.

Nə lazım hər yetən bidərdə, ey göz, dərd izhari,  
Əgər həmdərd istərsən, dili-bimar yetməzmi.

Bu hamı bö'd ilə zinhərə gəldi çərx-i-səngindil.  
Sənə fəryadım, ey xunxarı-bizinhar, yetməzmi,

Tutubsan yengi başdan eşqdə Məcnun yolun, Qövsi,  
Sənə bir ömr ol bazicə, ey biar, yetməzmi.

\* \* \*

Bahar əyyamı əbr dudi-ahim şö'ləbar etdi,  
Nəsimi-nalə çeşmim püdi tarin tarümar etdi.

Fələkdən bəs ki, etdim dəmbədəm bica şikayətlər,  
Məni bir kafəri-birehmə, ol zalim düçər etdi.

Neçün üşşaqə ol gül pirəhen lütf eyləməz, yarəb  
Ki, gül bülbüllərə gülşəndə öz nəqdin nisar etdi.

Fəğan kim, eşqini bazicə sanmışkən anın başdan,  
Məhəbbət varə-varo qətrəni seyli-bahar etdi.

Mənimcün qanlı bağırı dağ olub əbri-göhərbarın,  
Cəhanı sərbəsər göz yaşı ilə laləzar etdi.

Kəsin, ey Kə'bəru yoldaşlər, məndən rəfaqət kim,  
Bu çöllərdə məni bir ahuyi-rə'na şikar etdi.

Deyirdim kim, bahar əyyamı, Qövsi, açılar könlüm,  
Fəğan kim, bülbülin fəryadı bir dərdi həzar etdi.

\* \* \*

Nə xoşdur, nə xüruş bahardır, hey, hey.  
Nə yaxşı il, nə gözəl ruzgardır, hey, hey.

Cəhanı eylədi sirabi-əşk gülgunim,  
Nə didədir, bu nə əbri-bahardır, hey, hey.

Nə gül, nə səbzə, nə abü həva, nə bülbüldür,  
Nə nalədir, nə simi-bahardır, hey, hey.

Arayə aldı məni çar mövcə dörd yandan,  
Buna hənuz deyirlər kənardır, hey, hey.

Yavuqdur eləyə meyli-şərab zahidi-xüşk,  
Nə abü tablı əbri-bahardır, hey, hey.

Əgərçi mən tələbində ayaqdan düşdüm,  
Vəli gələn öz ayağılə yardımır, hey, hey.

Sipəhr saxlaya bilməz anın önin, Qövsi,  
Nə odlu naleyi-biixtiyadır, hey, hey.

\* \* \*

Başım üstündən, təbibim, getmə canın, sədqəsi,  
Üzmə canım riştəsi, muyi-miyanın sədqəsi.

Ta ayaqdan salmamışdır zə'fi-ruzəfzun məni,  
Qoy dolanım başına, sərvi-rəvanım sədqəsi.

Balü pərsiz, aşiyansız əndəlibəm, bağban,  
Çox da məndən qafil olma, xanəmanın sədqəsi.

Anginən bir dəsteyi-gül birlə öz bimarini,  
Bağış bostanın zəkatı, gülsitanın sədqəsi.

Guşeyi-üzlətdə gümnamın fəramuş eyləmə,  
İsmü rəsmü şöhrətü namü nişanın sədqəsi.

Hər no etsən könlüm ilə, eylə kim, mən qılımişam,  
Ol bir avuc qanı xaki-asitanın sədqəsi.

Eydi-qurban gəldi, sən həm nimbəsmil Qövsini,  
Kə'beyi-kuyində qurban eylə, canın sədqəsi.

\* \* \*

Riştəyi-canım mənim muyi-miyandır doğrusı,  
Piçü tab ol riştədə arami-candır doğrusı.

Ey moni sərməstü bipərvə görən, rəşk eyləyən,  
Badeyi-gülgün degil camimdə, qandır doğrusı.

Dəmbədəm qeyrətdən, ey həmçəşmlər, hicran günü,  
Eylərəm izhari-tab, əmma yalındır doğrusı.

Gərçi yüz dərə bəla avlaşdır kuyin sənin,  
Aşıqi-bitab üçün darüləmandır doğrusı.

Qeyr tək zahirdə mən həm tutmuşam üz Kə'bəyə,  
Qibleyi-ərbabi-dil ol asitandır doğrusı.

Bir-birindən aləmi-surətdə gər biganədir,  
Kəbəvü bütxanə, zahid, tovəmandır doğrusı.

Xublər eşqində, Qövsi, dərdi+sər çoxdur, vəli  
Yaxşidan qət'i-nəzər qılmaq yəmandır doğrusı.

\* \* \*

Mənə mümkün degil məqal dili,  
Ah, əger olsa idi hal dili.

Pərdəyə məhrəm olmayan nə bilir  
Ki, nə dildir neyin bu lal dili.

Məhv olub vəsfin etməgə qaşın,  
Nola gər dal ola hilal dili.

Gərçi sehr olsa, eyləməz tə'sir,  
Hiyləvü şidi məkrü al dili.

Etməz izhar razi-kamili-eşq,  
Leyk qəmmaz olar kəmal dili.

Bərgi-güldür özü dil anlayana,  
Əndəlibi-şikəstəbal dili.

Biri yüz dil bilir, vəli birdir,  
Qaş ilə göz, xət ilə xal dili.

Dilinə aferin edərdi əgər,  
Qönçənin olmasaydı lal dili.

Surətin mə'ni etginən, yarəb,  
Qövsiyə dil ver, ondan al dili.

\* \* \*

Nola, yarəb, əgər gələ sevdigim, silə əşki-şərərə  
fəşanımı  
Görə rəngimi, sora hailmi, verə dərdini, ala canımı.

Nə xocəstə məkan ola ol məkan ki, yetincə şövq  
təmam ilə,  
Ura damın belə qatılım, çəkə tiğini, tökə qanımı.

Gözilə həlakiyəm ol qaşın, necə bir gözün, necə bir  
qaşın,  
Ata bülhəvəslərə navəkin, dələ bağrimi, tuta yanımı,

Qədi-pürxəm ilə nəfəs-nəfəs alıram bəlasını qamətin,  
Ola kim baharə bədəl edə bu nihali-tazə xəzanımı.

Nə çıxar səsi, nə rəvan olar, ele bəs ki, heyrət edər  
durar,  
Görər olsa seyli-bahar onun yolu üstə əşki-rəvanımı,

Sənə ahü naləsi aşiqin əsər eyləməz, əsirin olum,  
Kimə yalvarım, kimə əzc edim, sənə verdi eşqin  
inanımı.

Həvəsində qaşın hilalının mənəm ol qapundakı Qövsi  
kim,  
Yorular qolu, bükülər beli, çəkər olsa sıpəhr kəmanımı.

\* \* \*

Ağlamaqda şəm tək hörçənd ehmal olmadı,  
Rəngi-zərdim əşki-gülgün kimi həm al olmadı.

Oldu ondan aqibət rəngin nigarın əllərin,  
Şükr kim, gər qanımı tökdünsə, pamal olmadı.

Eşq qeydi var aləmlorcə, əmma dəhrdə  
Hiç kim aşiqdən özgə fariqülbəl olmadı.

Təxtü tacə baş əgərmi himmətim kim, fəqrədə  
Ətləsi-gordun ki, derlərdi mənə şal olmadı.

Şəm tək xamuş isəm bəzmində heyrətdən, nola  
Kim səni ol çöhrə ilə gördü kim, lal olmadı.

Türk nəzmi, farsi ləfzi ilə sözlər söylədim,  
Ah kim, bir şəmmə, Qövsi, şərhi-əhval olmadı.

\* \* \*

Ol kəbabım kim, məni yandırmamış köz qalmadı,  
Zəxmi-xunəfşanımə sərf olmamış duz qalmadı.

Ahulər Məcnun ilə ram oldular, fəryad kim,  
Kimsə bu çöllərdə məndən qeyri yalqus qalmadı.

Ərzi-hal etmək dilərdim, ah kim yetgəc, təbib,  
Dəndlər bir-bir fəramuş olduvü söz qalmadı.

Ta sən, ey xurşidi-taban, rövşən etdin yer üzün,  
Düşdi gərdünün gözindən, kögdə ulduz qalmadı.

Eşq başdan qalibi-əfsurdəmi xak eylədi,  
Varə-varə öylə bərbəd etdi kim, toz qalmadı.

Bəs ki, bitəqrəb sənsiz nalə çəkdir, ağladım,  
Məndə, ey göz mərdümi, göz qalmadı, söz qalmadı.

Gah vəslindən, təbibim, gəh xəyalindən sənin,  
Hiç yerdə Qövsiyi-dilxəstə yalqus qalmadı.

\* \* \*

Kəbab ikən məni, saqi, xümar yandırdı,  
Qavurdı bağımı hicr, intizar yandırdı.

Nəfəs-nəfəs nə yəman, yanmağa mühəyyayəm  
Ki, lalə tek məni badi-bahar yandırdı.

Fəğan ki, dözməz ikən iztirabə vəsl günü,  
Fəraq odunda məni intizar yandırdı.

Mürur ilə nola nasur ola ki, dağ üstə,  
Bu tazə dağı-xəti-müşkbar yandırdı.

Dedim sıpenddən öz könlümin nişatin alım,  
Yanə-yanə məni ol biqərar yandırdı.

Fəğan ki, tövbəm evin iztirab edib bərbəd,  
Qalınca, hövsələmi intizar yandırdı.

Fürugi-hüsni-cəhansuz eşq odundadır,  
Ki, gül çıraqını, Qövsi, həzar yandırdı.

# Tərkibəndlər

1

Ey vay ki, əldən gedərəm yar gəlinçə,  
Dildən düşərəm, başımə dildar gəlinçə.  
Fəryad ki, seylabi-səbüksəyri-həvadis,  
Dağıtdı məni üstümə memar gəlinçə.  
Pərvanə kimi günlərim əzbəs ki, qaradır,  
Ömrüm yetər əncamə şəbi-tar gəlinçə.  
Yarəb, bu qədər yol ki, məni zə'f aparıbdır,  
Gəlseydidi təbibim moni-bimar gəlinçə.  
Güller düşəcəkdir gözümə xuni-cigerdən,  
Gül seyrinə ol, novgülü-bixar gəlinçə.  
Topraqımı hicran odu bərbad edəcəkdir,  
Bir gün yol azib əbri-göhrəbar gəlinçə.  
Əfsus ki, həsrət məni əldən alacaqdır,  
Bazarıma ol aricə dinar gəlinçə.  
Hörçənd ki, heyrot məni dildən salacaqdır,  
Ol nuşləbü ayineyi-ruxsar gəlinçə.  
  
Fəryad edərəm, kimse əger dadıma yetsə,  
Naləm səbəbin sorsavü fəryadıma yetsə.

Ol naşı təbibin ələ düşməzsə dovası,  
Bəsdir mənə, yüz mən kimiyo dərdü bəlası.  
Sövdayı edibdir, məni sərgəstə qılıbdır,  
Başimdakı ol kakili-pürtab havası.  
Hansı üz ilən arızın qarşı durum kim,  
Gün güzgüsü həm olmaz onun ruynması.  
Yarəb, bu nə qəddir, bu nə rəftar kim, olmuş  
Hər cilvəsi yüz aşiqi-bitab bəhası.  
Ol şaxi-gülün yadi ilə ah edərəm mən,  
Çün övc tutar bülbüli-bibərg nəvası.  
Meydir ləbi, əmma bu meyin noşəsi cavid,

Güldür üzü, əmma bu gülün var bəqası.  
Gər baxmasa əhvalıma canan, nə sözüm var,  
Kim mən kimi çoxdur səri-kuyində gədası.  
Kiyində əger əşkilə ahim belə artar,  
Gər bağú baharın bu isə abü həvası:

Ey hay ki, bülbüł yenə nalan olacaqdır,  
Aləm hamı bir qıt'ə gülüstan olacaqdır.

Nola mənə gər verməsə xəmyazə baharım,  
Kim nəşə verir badeyi-şirazə baharım.  
Aşıq gözünə qaməti-rəna işin işlər,  
Bəs kim, gətirər sərv ağacın nazə baharım.  
Gül nüsxəsi tək balu pərim oldu pərişan,  
Ta qoñça kimi eyləyə şirazə baharım.  
Bir qoñçeləbin bülbülyəm mən, əcəb olmaz,  
Gəl adımı gül dəftərinə yazə baharım.  
Mən qanda bu viranədə, ol qanda məgər kim,  
Nagah səbatək yolunu azə baharım.  
Sanman mənəm ahəng tutan kim, gətiribdir  
Məcnuni-zəifin sümüyün sazə baharım.  
Mən bilmənəm əhvalımı, hər rəngilə bilsə,  
Ərz eyləsin ol novgülü-tənnazə baharım.  
Hərçənd deyir aşiqi-bitab dilindən,  
Bülbüł təhi-dildən deyir, ey təzə baharım:  
  
Yüz böylə çəmən qoñçeyi-xəndanına qurban,  
Min şaxi-gül ol sərvi-xüramanına qurban.

Ey ayinəru, aşiqi-heyranə nəzər qıl,  
Xəndan ləb ilə giryeyi-giryana nəzər qıl.  
Sən kim meyi-gülrəngə gözüm razi degilsən,  
Camimdə mənim başın üçün qanə nəzər qıl.  
Hər nemətə bir şürə gərək, qılma təğafüл,  
Bir özünə bax, bir dəxi dörd yanə nəzər qıl.  
Sor halımı, amma əlinə ayinə həm al,  
Gör dərdi-dilim, zülfə-pərişanə nəzər qıl.  
Gülşəndə qədin yadi ilə naləm eşitsən,  
Başınə dönüm, sərvi-xüramanə nəzər qıl.

Bülbül kimi gül yüz lövün odlarə düşübdür,  
 Öz arizinə baxma, gülüstanə nəzər qıl.  
 Ey kövhəri-qəltan, gözü könlümde məqam et,  
 Gör qötreyi-sərgoşəni, ümmanə nəzər qıl.  
 Ta rövşən ola dağı-mükafat nə oddur,  
 Pərvanə ilə şom'i-şəbistanə nəzər qıl.

Yandırma mənim canımı, öz canına rəhm et,  
 Su səp oduma, şəm'i-şəbistanına rəhm et.

Qurbanım olum, Qövsiyi-məhcür sənindir,  
 Şirin söz ilə xəlqə salan şur sənindir,  
 Aşıq ki, zoif olsa, onu yazıya salma,  
 Hərçənd Süleyman olasan, mur sənindir.  
 Məst olsamı dursam, dolanıb başına dönsəm,  
 Təqsirimə qalma, meyi-pürzur sənindir.  
 Gər öldürər olsan, əger əhya edər olsan,  
 Öz istədiyin eylə ki, dəstur sənindir.  
 Yadınla gözüm mərdümüdür qətrayı-əşkim,  
 Gər var çıraqımda mənim nur, sənindir.  
 Ey gənci-rəvan, guşeyi-bituşədən ötmə,  
 Kəlgil ki, bu gəncineyi-gəncur sənindir.  
 Hərçənd ki, hər guşədə, hər bağda, ey gül,  
 Bülbül mənəmə qönçeyi-məstur sənindir.

Mən eyləmənəm terzi-təmənna, sözüm anla,  
 Dindirmə məni, dilsizəm, amma sözüm anla.

2

Əyyami-bahar oldu, fəğan başladı bülbül,  
 Bir növ' ki, gülbangınə məhv oldu onun gül.  
 Qəm kişveri könlüm kimi zirü zəbər olmuş,  
 Ta oldu tərəb ləşkərinə səbzə qaravul.  
 Gər əbri-kərəm böylə yağar səbzələr üstə,  
 Seylabə gedər xarü xəsü səbrü təhəmmül.  
 Mina kimi qaldırdı ələm şaxi-gül, əmma.  
 Qəlbinə salır tövbənin ol rəngi-təzəlzül.

Kim naleyi-məstaneyi-mütrib əsərindən,  
 Yüz yerdən edər qönçeyi-sirab qədəh gül.  
 Bir böylə bahar ayı ki, həngami-tərəbdür –  
 Saqi, dolanım başınə, ey bəhri-təğafül,  
 Sən badeyi-gülərəng yetir, ta xəbərim var  
 Kim huş aparır kakılı-müşkin kimi sünbüll:

Pəh-pəh, bu nə bağı bu nə gülşən, bu nə güldür  
 Kim, şəbnəmi göz, qönçeyi-sirabi könüldür.

Sehba qızarır gül kimi sünbüllərə qarşı,  
 Sünbüll gögərir səbzə kimi gullərə qarşı.  
 İsar üçün açmış girehin qönçeyi-pürzər  
 Kim, ərzi-təcəmmül qila bülbüllərə qarşı.  
 Rəşk atəsi dağ etdi məni, lalə sıfət kim,  
 Nərgis neçün açmış gözünü yollara qarşı.  
 Ol gül məni gər qönçə kimi salmasa dildən,  
 Görmək gərək ahəngimi bülbüllərə qarşı.  
 Meyxanə yolun başladılar el, sanasan kim,  
 Porvaz qılırlar sonalar göllərə qarşı.  
 Saqi, dolanım başına, ey şuxi-sitəmkər,  
 Gör iczü niyazim bu təğafüllərə qarşı.  
 Dur, lalə kimi qoymaya gör əldən ayağı  
 Kim yeg görünür sağəri-mey gullərə qarşı:

Pəh-pəh, bu nə abü bu nə tabü nə çəməndir  
 Kim, xarı onun gül, xəsü xaşaki səməndir.

Ey hüsnü firəngi, ərəbi xalları hindu,  
 Rəftarı dilara, özi nazik, qədi dilcu.  
 Yarəb, bu nə navək, bu nə müjgani-rəsadır,  
 Bəh bu nə kamandır, bu əbru, bu nə bazu?  
 Sərgəştə qılıbdır məni ol dəsteyi-kakıl,  
 Girdabə salıbdır məni ol həlqeyi-geysu.  
 Məcnun ilə Fərhad mənim girdimə yetməz,  
 Ey ləbləri Şirin, sözü Leyli, gözü ahu.  
 Ol çeşmi-siyəhməst mənim əqlim apardı,  
 Məzurəm əger eyləmişəm cam ilə yekru.  
 Hərçənd ki, cami-meyyü gül huşrəbadır,

Saqi, dolanım başına, ey gözleri ahu.  
Əmma necə əhvalimi səndən yaşırırm kim,  
Divanə edibdir məni ol nərgisi-cadu.

Pəh-pəh, bu nə sahir, bu nə nergis, bu nə gözdür  
Kim, hər müjəsi bir dilü nəzzarəsi sözdür.

Yarəb, nola gər dərdimi cananə desinlər,  
Əhvalimi ol zülfü-pərişanə desinlər.  
Sərkəştəligi vəsfini bir muri-zəifin,  
Ərdabi-kərəm nola Süleymanə desinlər.  
Ol Leyliyə qurban oluram mən təhi-dildən,  
Qoy bir neçə bitem mənə divanə desinlər.  
Pərvanələr öngrəndi dönüb yanlığı məndən,  
Razi deyləm kim, mənə pərvanə desinlər.  
Onlar ki, deyirlər bu nə fəryadü fəğandır,  
Barı bu sözü ol güli-xəndanə desinlər.  
Saqi, dolanım başına, ey hövsələ düşmən,  
Ta el sənə gəncü mənə viranə desinlər.  
Hər yerdə ola tut meyü qoy zahidü vaiz  
Deyrү hərəmü məscidü, meyxanə desinlər.

Pəh-pəh, bu nə məhfil, bu nə meyxanə, nə meydir,  
Kim abidi mütribdir onun, vaizi neydir.

Gülzardə yüz min dil ilə bülbüli-xoşxan  
Təkrar qılır midhəti-nəvvab Zaman xan.  
Gəncüri-hünərdir, xirədü məxzəni-daniş,  
Dəryayı-kərəm, bəhri-səxa, mənbəyi-ehsan.  
Xülqi-həsəni bəzm günü əbri-göhərbar,  
Mövci-qəzəbi rəzm günü atəşi-suzan.  
Vəsfindən onun acizəm, əmma dilərəm kim,  
Ta dair ola daireyi-aləmi-imkan.  
Öz istədigincə ola ol ərş cənabın,  
Seyri-fələkü dövri-zaman, gərdişi dövran.  
Hərçənd tünük hövsələvü məstü xümarəm,  
Saqi, dolanım başına, ey sərvi-xüraman.  
Öz başın üçün dur bir əyağ ilə əlim tut,  
Kim əldən apardı məni ol mürəlli-xoşəhan:

Pəh-pəh, bu nə bülbüł, bu nə əfəgan, nə nəvadır,  
Kim şəddi dubaladır onun, məddi rəsadır.

Ey kim, utanır çərx sənin şanını görgəc,  
Keyvan əgilir rif'əti-eyvanını görgəc.  
Gər tövəni-gerdun səbükseyr yegindir,  
Heyrətdə qalır sahəti-meydanını görgəc.  
Gizlənse əger bəhr hübab içərə rəvadır,  
Dəryayı-mühit gər kəfi-ehsanını görgəc.  
Od tutsa səba girdi-rəhindən əcəb olmaz  
Kim bərq ərir atəsi-cövlənini görgəc.  
Kimdir ki meyü saqiyü səhba həvəs etməz,  
Eyşü tərəbü bəzmini, dövrənini görgəc.  
Saqi, dolanım başına, ey məsti-güzərə,  
Hərçənd ötersən məni-nalanını görgəc.  
Əmma məni gör kim, nə qədər getsə ayağım,  
Əldən gedərəm sərvi-xüramanımı görgəc.

Pəh-pəh, nə gözəl sərvi-rəvandır, bu nə qəddir,  
Kim, sayəsi candır, səməri ömri əbəddir.

Hərçənd siyəh məstdir ol nərgisi-şəhla,  
Kəsməz nəzərin Qövsiyi-kəmzərfədən əmma  
Ayineyi-sirəbin açar hüsən niqabın,  
Gər təşneyi-eşq abi-həyat etse təmənna,  
Fəryad ki, bir vadıyə düşmüş güzərim kim,  
Şurindən onun qönçələnir və qətreyi-dərya.  
Yarəb, bu nə aləm, nə tərəşşoh, nə həvadır,  
Bilməm bu nə məhfil, bu nə meydir, bu nə mina.  
Yüz şükr kim, etmiş nəzəri-saqiyi-kövsər  
Tovfiq müyəssər bize əsbab mühəyya.  
Bir yarü kababü meyi-gülgünü mənə sən  
Saqi, dolanım başına, ey ahuyi-rəna.  
Bir böylə gözəl fəsl ki, ləbrizi-cünundur  
Gəl başın üçün, gəl tutalım daməni sohra:

Pəh-pəh, bu nə səhra, bu nə firdovsi-bərindir  
Kim avı bəşər, avçıları ahuyi-Çindir.



# Tərcibəndlər



1

Ey hay kim, açıldı yenə ey həzar, gül,  
Çeşmi-tərimdən eylədi əbri-bahar gül.  
Əzbəs ki, abü tab ilə ləbrizdir çəmən  
Sanmin qərib əgər ola hər növki-xar gül  
Gər lale-lalə göz yaşıma baxmasan nola,  
Kim öz-özün ayağınə eylər nisar gül.  
Şəbnəm tək üz yaşırmak üçün nə'li oddadır,  
Bəs kim üzündən oldu sənin şərmsar gül.  
Ta olmuşam xəyalinə, ey rəşki-novbahar,  
Ta məhvəm abu rənginə, ey abdar gül.  
Eylərmi qonçatək məni bidar əndəlib,  
Bülbül kimi qılırmı məni biqərar gül.  
Dövri-fələk bu sür'ət ilə nənnidir mənə,  
Seylab naləsi tənəna-tənnidir mənə.

Gül birlə etdi aləmi ləbrizi-zər bahar,  
Hər bağ küncün eylədi gənci-gönər bahar.  
Abi-rəvani eylədi simin şükufədən,  
Toprağı qıldı səbzə ilə müşktər bahar.  
Bidəstü pa qoyarmı məni ol nigar kim,  
Gül bərgin etdi bülbül üçün balü pər bahar.  
Ol gül'üzərə qarşı məger könlüm açıla,  
Verməz təsəlli aşiqi-bitabə hər bahar.  
Məhvi-nəzarə olsa gözüm eyb görmə kim,  
Ondan mənə xəbər verir, ey bixəbər, bahar,  
Vaiz, yetər fəsanə ki, ta forşdır çəmən,  
Mütrüb, çox etmə nalə ki, ta cuş urar bahar.  
Dövri-fələk bu sür'ət ilə nənnidir mənə,  
Seylab naləsi tənəna-tənnidir mənə.

Hər kim ki, ol sitəmkər ilə yar edər məni,  
Əhya verə mənə, yox ikən var edər məni.  
Şərmi-nəzareyi-güli-ruyin nəfəs-nəfəs  
Gəl gör nə abü rəngli gülzər edər məni.  
Bəs kim çəməndə yadin ilə əşk tökmüşəm  
Hər gül xəyalı-əbri-göhərbar edər məni.  
Hergah bir göz aćmağa ahəng edər könül,  
Heyrəngi-təzə surəti-divar edər məni.  
Ayinətək sərasər bazarı-dəhrdə  
Heyrət bu hamı şügl ilə bikar edər məni.  
Əbri-baharü naleyi-bülbül, nəsimi-sübh  
Hərçənd ləhzə-ləhzə xəbərdar elər məni.  
Dövri-fələk bu sür'ət ilə nənnidir mənə,  
Seylab naləsi tənəna-tənnidir mənə.

Üşşaqə vaizini nəfəsindən nə faidə?  
Mənzildə karvan cərəsindən nə faidə?  
İki cahanda zahidə çün mey həram imiş,  
Cənnət həvasının həvəsindən nə faidə?  
Naseh müdam tövbəyə tərgib edər məni,  
Yarəb, ona bu mülteməsindən nə faidə?  
Bikardır bədən dili-pürşur olmasa,  
Çün əndəlib yox, qəfəsindən nə faidə?  
Zülfün nə lazım eyləyə zəncir könlümü,  
Ol seydi-bəsməlin mərəsindən nə faidə?  
Ey həmsəfər, mənim kimi bir tiflməşrəbə,  
Bidərdə təbli-köç səsindən nə faidə?

Dövri-fələk bu sür'ət ilə nənnidir mənə,  
Seylab naləsi tənəna-tənnidir mənə.

Saqi, gətir şərab, içəlim hay-hay ilən,  
Keçsin baharımız necə bir ahü vay ilən.  
Öz sinəm etmişəm sipərү qarşı durmuşam,  
Bir gözləri hərami ilən, qaşı yay ilən.  
Üşşaq gün görərmi bu dövrənda kim, çıxar  
Ol aftab gah il ilən, gah ay ilən.  
Bir əhli-dil bilir nə çəkər didədən könül,

Kim qonşu olmuş ola gözü ac gəda ilən.  
 Baxmazsan əşki-alımə, ey səngdil ki, mən  
 Dəryayə rəxnə salmışam ol qanlı çay ilən.  
 Mətləb məni oyatmaq isə, bir usanganınən  
 Ağrıtma xəlq başını, Qövsi, haray ilən.  
 Dövri-fələk bu sür'ət ilə nənnidir mənə,  
 Seylab naləsi tənəna-tənnidir mənə.

2

Zahid, dolu camimdəki ləbriz səfadır,  
 Dürdi-meyi-gülrəng deyil, abi-bəqadır.  
 Təsbihimi, zünnarımı gizlətmənəm eldon  
 Kim, tərki-riya aləmi-mənidə riyadır.  
 Şəbnəm kimi bir gün gözün aç, gör bu çəməndə  
 Ömr öylə öter kim, sanasan badi-səbadır.  
 Ərz etdi təbib-i-dili-bimarə mükərror,  
 Əhvalimi saqivü dedi: badə dəvadır.  
 Gülşəndə ki, hər lalə dolu sağərə bənzər  
 Kafər, neco məxmur gəzim, gör nə həvadır!  
 Hərçənd şəbi-cüm'ə gərək taətə məxsus,  
 Hərçənd ki, adına günü ruzi-duadır:  
 Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
 Öz basın üçün qoymaya gör əldən əyağı!

Saqi ki, yegin qəddü rəsa qaməti vardır,  
 Ol qaməti-rənayə görə himməti vardır.  
 Hərçənd ləbin hər kimi öldürsə dirildir,  
 Öldürmədə üşsaqi əcəb rəğbəti vardır.  
 Əşkim göhərin badə kimi tökə əyağə,  
 Ey zəlim, onun qədrini bil, qiyməti vardır.  
 Hər bitəhü bidərd könül qədrini bilməz,  
 Al saxla bu yaqtı ki, xasiyyəti vardır.  
 Sinəmdə könül badeyi-gülrəngcün oynar,  
 Qan içməyə hərçənd onun adəti vardır.  
 Hərçənd deyirlər ramazan ayı yavuqdur,  
 Hərçənd ki, mahi-rəcəbin hörməti vardır:

Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
 Öz basın üçün qoymaya gör əldən əyağı!

Əzbəs ki, bu möhfildə fəğan eylədi mütrib,  
 Ayinəmizi abi-rəvan eylədi mütrib.  
 Bəzm əhlini yandırıdı, sizildatdı, qavurdu,  
 Yaxşı oxudu, leyk yəman eylədi mütrib.  
 Ömr etsinü pır olsunu tapsın məzəyi-ömr  
 Kim, pirləi vari cavan eylədi mütrib.  
 Bir rəng temam etdi səməaiyi-rəvani  
 Kim, cismimizi ruhi-rəvan eylədi mütrib.  
 Mən həm elə ahəng ilə fəryad elədim kim,  
 Yavincıdı, yalvardı, aman eylədi mütrib.  
 Cün nəğmeyi-tər ctdi vücudum bir avuc su,  
 Cün nalə ilə bağrımı qan eylədi mütrib.

Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
 Öz basın üçün qoymaya gör əldən əyağı!

Ta könlümü asan aparub müşkülə saldın,  
 Dildən məni saldın, məni dildən-dilo saldın.  
 Saqi, dolu minani, məni-xanəxərabi  
 Neyrəngilə sindirdin, ayaqdan belə saldın.  
 Əglənmiş ikən rövzeyi-rizvan arasında,  
 Yarəb, nədən ötrü məni abu gilo saldın.  
 Yüz həlqə edib zülfə-pərişanını çin-çin,  
 Bir holqə ilə boynuma bir silsilə saldın.  
 Ol badəni kim, əqlimi başdan aparıbdır,  
 Sundun mənə, mən sadədili işgilə saldın.  
 Hərçənd tünük hövsəleyəm bəzmi-bəladə,  
 Hərçənd ayaqdan məni bir cam ilə saldın:

Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
 Öz basın üçün qoymaya gör əldən əyağı!

Ol bağda ki, eylədi Mirzə onu zahir,  
 Mirza ki, onun həqq ləqəbin eylədi Tahir.  
 Ol bağda kim, ayineyi-dövr nümadır,  
 Firdövs onunla ola rif'ətdə nə qadir.

Təsvir edə bilməz onu yüz rəng ilə Manı,  
Təqlid edə bilməz onu neyrəng ilə sahir.  
Heç fərqi onun rövzeyi-rizvanılı yoxdur,  
Ol cənnəti-qaibdirü bu cənnəti-hazır.  
Dünyadə bu rif'ətdə məqam kim eşidibdir  
Kim, aləmi-mənzur olavü aləmə nazir.  
Bir vəqtde ki, əbri-bahar ola gőhərbar,  
Ol bağdə kim, badə çəkər möminü kafir:  
Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
Öz basın üçün qoymaya gör əldən əyağı!

Ol bağdə kim, eyledi Təbrizi gülüstan,  
Ol bağ ki, bir guşəsidir rövzeyi-rizvan.  
Bir həddi Səhənd olmuş, o bir həddi Urumi,  
İki yanı Sürxabdır ol kuhi-Bədəxşan.  
Fəvvarələri çeşmeyi-xurşidə tökər su,  
Dəryaçələri rəşkilə dəryayə verir qan.  
Minayı-meyü laləvü xaşxaşü şəqaiq,  
Bir rəng bular ettilər ol bağı çırağan.  
Kim, pərtövi-xurşid kimi bağ frugi,  
Etdi fəleyin sabitü səyyarını pünhan  
Ol bağdə kim, göllər olar bəhri-gőhərxiz,  
Bir vəqtde kim, əbri-bahar ola dürəfşan:  
Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
Öz basın üçün qoymaya gör əldən əyağı!

Ol bağda kim, qəl'əsi əflakə çəkib sər,  
Ol qəl'ədə kim, dari-sünehr ilə bərabər.  
Cövşı-gülü nərgisü rəyəhinü qərənfil,  
Dünya üzünü eylədi rənginü müəttər.  
Pəh-pəh, nə gözəl sərvələri var bu bağın  
Kim, faxtəsi kərkəsi-gerdun ilə oynar.  
Gül butələri dilkəşü ər'ərləri mövzun,  
Cənnət yoludur çar xiyabani sərasər.  
Axır necə hüşyar oturum mən bu çəməndə  
Kim, qönçəsi mina kimidir, laləsi sağər.

Ol qəl'ədə kim, bağ kənarına düşübdür,  
Dörd canibi bisübəhə səkkiz cənnətə bənzər:  
Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
Öz basın üçün qoymaya gör əldən əyağı!

Mütrib, belə gülzari-tərəbxanə gərəkdir,  
Mey nuş elə kim, naleyi-məstənə gərəkdir.  
Həm məbədi, həm meykədəsi var bu bağın  
Kim, özgəyə məscid, bizə meyxanə gərəkdir.  
Hər qonçə bu gülzardə bir Leyliyə bənzər,  
Hər kimsə ki, Məcnun ola, divanə gərəkdir.  
Bu abi-havadan ki, verir aşiqə ehya,  
Var canımız, əmma bizə cananə gərəkdir.  
Ol bağdə mən sinəmi sədçak edərdim,  
Sünbüllerinin kakilinə şahə gərəkdir.  
Bir fəslədə kim, səbzə silər zəng könlündən,  
Ol bağdə kim, bülbüli-pərvanə gərəkdir.  
Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
Öz basın üçün qoymaya gör əldən əyağı!

Hicran sitəmi bağrimi qan eylədi, ey yay,  
Ey dilbəri-hərcayıyü xunxar, mədəd hay.  
Qövsi necə dursun xəmi-əbrulərə qarşı,  
Ol baziyü pürzurilə netsin bu sıniq yay.  
Əzbəs ki, ərindim ləbi-ləlin həvəsindən,  
Dəryayı-mühit oldu gözüm, didələrim çay.  
Mina kimi, nolur, bu sıniq könlümü alsan,  
Bir sağəri-ləbriz ilə, ey kafəri-xudray.  
Gəl-gəl ki, içib mey döşənək bərgi-xəzan tək,  
Hər bağdə kim, badi-bahar ola səmənsay.  
Mehmanlara var saf suyun özgə səfası,  
Derlər ki, yavuqdur ola on dörd gecəlik ay:  
Hey-hey dolanım başına, ey saqiyi-yağı,  
Öz basın üçün qoymaya gör əldən əyağı!

Gətir, saqi, qədəh kim, novbahari-eyşü işrətdir,  
 Bu gündən böylə cuşı-eşqü tügənyanı-məhəbbətdir.  
 Bu gün kim, camü guldən bangı-nuşanuş urar bülbül,  
 Meyi-gürəngdən hər kim ki, qafıl, məsti-qəflətdir.  
 Verir badi-bahar əmvatə əhya sübhdəm sən həm  
 Oyaq ol, fürsəti fövt etmə kim, fürsət qənimətdir.  
 Nola gər cami-minadan düşərsə aləmə qovğa  
 Ki, bu xurşidi-məşhər, ol qiyam etmiş qiyamətdir.  
 Gətir səhba ki, baqidir səlahü tövbənin çağı,  
 Bu beş gün kim, qələm yoxdur bizə, əyyami-möhlətdir.  
 Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında  
 Ki, xaki-rəhgüzəri sūrmeyi-çeşmi-bəsirotdır.  
 Bihəmdüllah ki, dudi-ahimiz əbri-bahar oldu,  
 Qaradan çıxdı, dağü bağı səhra, laləzar oldu.

Gətir, saqi, şərabı ver mənə, əmvatə əhya tək,  
 Ləbi-canbəxşini məndən diriğ etmə Məsiha tək.  
 No xoş güller düşübür çeşmimə gülzardən sənsiz,  
 Əcaib dağlar var lalədən sinəmdə səhra tək.  
 Məni mə'zur tut, gər olmuşam məst, istərəm səndən  
 Vəfa kim, adı var, yoxdur özü aləmdə ənqa tək.  
 Nola gər rəşkdən bülbül töküb göz yaşı qan ağlar  
 Ki, məhv olmuş gülə şəbnəm bieynih çeşmi-bina tək.  
 Mənim tok nola gər məstanə söyler bülbülü qumru  
 Ki, gəl cami-meyi-gülgün kimidir sərvə-mina tək.  
 Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında  
 Ki, daniş gövhərilə var mala-mal dərya tək.  
 Bihəmdüllah ki, dudi-ahimiz əbri-bahar oldu,  
 Qaradan çıxdı, dağü bağı səhra, laləzar oldu.

Gətir, saqi, qədəh kim, arizu bağrim kəbab etmiş,  
 Meyi-gürəng tək qeyrү məni həsrət xərab etmiş.  
 Mənim göz yaşımı zinhar şur et, sərgiran baxma  
 Ki, suzi-dil onun hər qətrəsin bir loli-nab etmiş.  
 Mənim hər misreyi-ahim urar divan ilən pəhlü  
 Ki, divani-qiyamından məni eşq intixab etmiş.

O günlər kim, keçibdir tövəbvü zöhdü vərə' birlə  
 Fəğan kim, xameyi-təqdir ömrümdən hesab etmiş.  
 Bahar əyyami olma naleyi-məstanədən qafıl  
 Ki, rəhmət naləsin məstən duayı-müstəcab etmiş.  
 Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında  
 Ki, hər bir zərrəni şefqət gözüyle aftab etmiş:  
 Bihəmdüllah ki, dudi-ahimiz əbri-bahar oldu,  
 Qaradan çıxdı, dağü bağı səhra, laləzar oldu.

Gətir, saqi, şərabi-nab kim, ömrün həzar olsun,  
 Açılsın qönçələr tək xatırın daim bahar olsun.  
 Ayaqdan düşmüşəm, tutsan əlimdən bir ayağ ilə,  
 İlahi başədin əyyami-eyşin paydar olsun.  
 Mono müşkül keçir dövran, qədəh seyrilə asan et,  
 Binayı-xatırı-müşkilpəsəndin üstüvar olsun.  
 Qara dünərdə qot'i-rah edərkən tövəsəni-ömrüm,  
 Gətir gülgün meyi kim, əbr tək gərdunsuvar olsun.  
 Kəməndi-piçü tabi rişteyi-saz olmadan mütrib  
 Mahali-əqlidir ol ahuyi-müşkin şikar olsun.  
 Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında  
 Ki, olsun dövlətə cavidan ta ruzigar olsun.  
 Bihəmdüllah ki, dudi-ahimiz əbri-bahar oldu,  
 Qaradan çıxdı, dağü bağı səhra, laləzar oldu.

Gətir saqi, qədəh ver kim, bu dövran yaxşı dövrəndir,  
 Könüllər qönçəsi açılmağa aləm gülüstandır.  
 Peyapey tut əyağın sədqəsi, tez keçmə məndən kim,  
 Həyat onsuz mənə müşkil gelir, gəl qeyrə asandır.  
 Behşiti-nəqd olubdur gerçi aləm laləvü güldən  
 Voli səhbəyi-gülgün olmayıncı bəndü zindandır.  
 Nola Təbrizi gər Qövsi behiştə ixtiyar etsə  
 Kim, anın xak-payı sūrmeyi-çeşmi-Sifahandır.  
 Həvayı-Gəncə, ol firdovsi-səni var başımda,  
 Föğan kim, nətəvanlıq maneü cəm'im pərişandır.  
 Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında  
 Ki, biz onun qulu, ol bəndcəyi-Sultan Süleymandır.  
 Bihəmdüllah ki, dudi-ahimiz əbri-bahar oldu,  
 Qaradan çıxdı, dağü bağı səhra, laləzar oldu.

# Müsəbbəs-tərcibənd

Gəlin, ey əhli-vərə', aşqü xümmar olalim,  
Hamı bir müqbəcə yanında giriftar olalim,  
Ney kimi nalə çəkib, çəng kimi zar olalim,  
Necə kim böylə gözəl fəslədə hüşyar olalim.

İçəlim bir neçə gün badəvü sərşar olalim,  
Bizə yar olmasa saqi, biz ona yar olalim.

Camlər zəhrilə məmlü şəbi-hicran içdik,  
Eylədik tövqə əgər göz görə, pünhan içdik,  
Hər nə kim verdi bizə saqiyi-dövran içdik,  
Bu fəna dərhədə bəsdir bu qədər qan içdik.

İçəlim bir neçə gün badəvü sərşar olalim,  
Bizə yar olmasa saqi, biz ona yar olalim.

Necə bir şamü səhər xabü xəyal ilə ötə,  
Necə kim əxtəri-məs'ud zəval ilə ötə,  
Yüz nişat ilə gəlib ömr, məlal ilə ötə,  
Heykdir böylə bahar ayı bu hal ilə ötə.

İçəlim bir neçə gün badəvü sərşar olalim,  
Bizə yar olmasa saqi, biz ona yar olalim.

Xublər vari çəmən seyrinə zinhar gəlin,  
Cəm' olun qönçə kimi, gül kimi bir dəm açılın,  
Eşidin bülbülün ahəngini, qədrini bilin,  
Dustlər mövsümi-gül getmədən əldən yiğilin.

İçəlim bir neçə gün badəvü sərşar olalim,  
Bizə yar olmasa saqi, biz ona yar olalim.

Yarə can eylədik isar, budur niyyətimiz,  
Tutarıq damənini yar ola gər dövlətimiz,

Biz onun bəndəsiyik, səcdəsidir taətimiz,  
Ömr əgər möhlətimiz versə, fələk fürsətimiz:  
İçəlim bir neçə gün badəvü sərşar olalim,  
Bizə yar olmasa saqi, biz ona yar olalim.

Fariğ olman fələki-mübrimin ibramından,  
Hiç kim sə'y ilə qurtulmaz onun damından,  
Dustlər, dövri-zaman gərdişi-əyyamından  
Etəməmişkən bizi bihuş əcəl camından:  
İçəlim bir neçə gün badəvü sərşar olalim,  
Bizə yar olmasa saqi, biz ona yar olalim.

Nola gər çərx ilə yekru qıluram mən Qövsi,  
Dust gər yar ola neylər mənə düşmən, Qövsi,  
Büt ilə xəlvət edən yerdə brəhmən Qövsi,  
Gəl ki, bir guşədə saqiyü mənə sən Qövsi:

İçəlim bir neçə gün badəvü sərşar olalim,  
Bizə yar olmasa saqi, biz ona yar olalim.

# Müxəmməslər

1

Məni hicr eyləmiş zirü zəbər, vallah-billah,  
Könül abü kəbab olmuş cigər, vallah-billah,  
Məhəbbət qoymamış məndən əsər, vallah-billah,  
Deyin məndən ona, dustlər, vallah-billah.  
Yetər zalim, yetər, kafər, yetər, vallah-billah.

Gülün peyvəsteyi-könlə açıfur fəryadi-bülbüldən  
Ki könlə qönçə olsun bülbüli mən' eyləyen güldən,  
Yixibdir səbr evin eşqü ötübdür iş təhəmmüldən,  
Sənə məqsud əgər üşşaqi yixmaqdır təğafüldən,  
Yetər zalim, yetər, kafər, yetər, vallah-billah.

Bu kim, könlümdə od, köz pərdəsində təhbətəh qandır,  
Səninlə içidigim meydır ki, adı abi-heyvandır,  
Əgərçi aşiqə məşuqdən hər dərd dərmandır,  
Cəfa səndən vəfadır, cövr səndən gərçi ehsandır,  
Yetər zalim, yetər, kafər, yetər, vallah-billah.

Səni kim, durbinlər eşq ilə sərgiran derlər,  
Bu zahir zülmə heç bilməm nəcün lütfi-nihan derlər,  
Vəli oğyar ilə var cuşeyi-çeşmin yəman derlər,  
Nigahın sədqəsi kim, fitneyi-axırzəman derlər  
Yetər zalim, yetər, kafər, yetər, vallah-billah.

Məgər görməzmi halim çərx, fəryadım eşitməzmi,  
Tərəhhüm eyləyib bidadın axır axır etməzmi,  
Gəlib sübhü vüsalü şami-xunaşam getməzmi,  
Mənim naləm ki, yetməz kuyinə, əflakə yetməzmi,  
Yetər zalim, yetər, kafər, yetər, vallah-billah.

Bilir mən tək gəzən Məcnuni-bipərvə libasında  
Ki, Leyli cilvə eylər ahuyi-rəna libasında,  
Bu məndən şükrür, gər şikveyi-bica libasında,  
Bu səndən lütfür, hərçənd istığna libasında,  
Yetər zalim, yetər, kafər, yetər, vallah-billah.

Mənə hərçənd bidad eyləri imdadıma yetməz,  
Əgər çərxin binası sel aparsa, yadıma yetməz,  
Sipehri-səngdil beş gün əgər fəryadıma yetməz,  
Sanırsan Qövsinin fəryadı bir gün dadıma yetməz,  
Yetər zalim, yetər, kafər, yetər, vallah-billah.

2

Ey şami-qəmim zülfü-pərişanına qurban,  
Sübhi-tərəbim çəki-giribanına qurban,  
Sevdazədə başım xəti-fərmanına qurban,  
Ey nəqdi-həyatım ləbi-xəndanına qurban,  
Şirin sözünə, lə'li dürəfşanına qurban.

Bax bir nəzəri-lüftilə sinəmdəki dağə,  
Rəhm eylə mənə, qəmzən oxun atma qıraqə,  
Ey hiçə satan bülbüli-xoşləhzəni zağə,  
Yarəb, ola bir gün kim olam başdan-ayağə,  
Başdan-ayağa sərvi-xüramanına qurban.

Ey başım iyəsi, olayım başına sədqə,  
Həm özünə, həm yarına, yoldaşına sədqə,  
Ey ahuyi-Çin, dağınavü daşına sədqə,  
Ey əqlimü huşum gözünə, qaşına sədqə,  
Xalu xətinə, çahi-zənəxdanına qurban.

Hərçənd qərib etdi məni eşq vətəndo,  
Bir son kimi novgül bulunur hansı çəməndə,  
Bihudi degil bəslər isəm canı bədəndə,  
Ey kaş ki, tük başına bir can ola məndə  
Ta bir-bir ola navəki-müjganına qurban.

Hərçənd verib dərd, dəvanı unudursan,  
 Qövsi kimi bir süxteyi-canı unudursan,  
 Ol aşiqi-binamü nişanı unudursan,  
 Hərçənd ki, tez mehrü vəfani unudursan,  
 Ey bağıri bütün əhdinə, peymanına qurban.

3

Daneyi-ləbtəşnəyəm, ey əbri-göhrəbar hey!  
 Aşıyansız bülbülm, ey şəm'i-gülrüxsar hey!  
 Yüz qəmə dərdü bəla pamalyam, qəmxar hey!  
 Canə yetdim piçü tabü eşqdən, ey yar, hey!  
 Getdim əldən, ey dolanım başına, dildar, hey!

Əhli-dil kim, çeşmi-tərdən qan qatarlar aşima,  
 Əşkime seylabi-xunü pül demişlər qaşima,  
 Sən ki, şəm'i-bəzm tək rəhm eyləyib göz yaşıma,  
 Ol qədi-rə'na ilə hər gah geldin başıma  
 Getdim əldən, ey dolanım başına, dildar, hey!

Başımı ta şəm' tək sevda oduyla dağladım,  
 Cahı bitəqrib güldüm, gahi bica ağladım,  
 Hər nə tutdum dəstimə damani-fürsət çağladım,  
 Ta ki, durdum qulluğunda əl-əl üstə bağladım,  
 Getdim əldən, ey dolanım başına, dildar, hey!

Ey xoş saat ki, şəm'i-bəzmim ol rüxsar idi,  
 Bülbülü pərvanədən məclis dolu əğyar idi,  
 Ol nəfəs ki, guşeyi-çeşmin mənimlə yar idi,  
 Sən əlim tutdun, vəli mən ta ayağım var idi.  
 Getdim əldən, ey dolanım başına, dildar, hey!

Xəstədir Qövsi, təbibim, dərd bilmək çağıdır,  
 Çarə qılmaq, kam vermək, könlün almaq çağıdır,  
 Çünkü gəlmək, çeşmi eyvanında qalmaq çağıdır,  
 İntizarın çəkdümü gördüm ki, gəlmək çağıdır,  
 Getdim əldən, ey dolanım başına, dildar, hey!

İstərəm ləli-göhrəbarına qurban olum,  
 Dilinə, ağızına, göftarına qurban olum,  
 Qədi-mövzuninə, rəftarına qurban olum,  
 Nərgisi-məsti-füsunkarına qurban olum,  
 Xətinə, xalına, rüxsarına qurban olum.

Ey həvayı-səri-zülfün mənə balü pər edən,  
 Eşq oduna pərimi, balımı xakistər edən,  
 Dili-sədparəmi qan eyləyənə gövhər edən,  
 Məni bu qılzumi-xunxardə biləngər edən,  
 Nə göhərsən ki, xiridarına qurban olum.

Nola gər el verə, ey sərvqəd: siməndam,  
 Dolamb başına öpmək ayağın, almaq kam,  
 Ey ki, olmuş iki zülfün hər iki aləmə dam,  
 Ey mənim şamimi sübh eyləyənə sübhümi şam,  
 Mən sənin türteyi-tərrarına qurban olum.

Ol ki, bidəndlərin dərdinə timar etmiş,  
 Məni bu rəng ilə yüz dərdə giriftar etmiş,  
 Ey səba, söylə ona kim, məni əfkər etmiş,  
 Ol ki, adını təbibi-dili-bimar etmiş  
 Ki, sənin nərgisi-bimarına qurban olum.

Sərvqədlər sənə, ey sərvi-rəvanım, sədəqə,  
 Sənə, ey sərvi-rəvan, ruhi-rəvanım sədəqə,  
 Adına, yadına nam ilə nişanım sədəqə,  
 Xal olan daneyi-təsbihinə canım sədəqə,  
 Zülf olan həlqeyi-zünnarına qurban olum.

Dili-divaneyi-bibakımı gözdən qoyma,  
 Şölə çəkmiş xəsü xaşakımı gözdən qoyma,  
 Eşq bərbad qılan xakımı gözdən qoyma,  
 Sən mənim sineyi-sədçakımı gözdən qoyma,  
 Mən sənin navəki-xunxarına qurban olum.

Ey ki, hüsн ilе yetirdin məhi-Kən'anə nəsəb,  
Bu nə sözdür, nə dəhandır, bu nə dişdir, bu nə ləb,  
Nə çəməndir, bu nə şəbnəm, bu nə gövhər, yarəb  
Ki, sənin əbri-göhərbarına qurban olum.

Bağban bağınavü rənc aparmış əline,  
Nəxlinə, hasilinə, sərvinəvü sünbü'lünə,  
Dəsti-gülçininə, cibü bəğəli-pürgülünə,  
Lütfünə, qəhrinəvü zağınavü bülbülüne,  
Gülünə, gülşəninə, xarına qurban olum.

Sənү şirindilü Qövsivü bəsi rənkin söz,  
Gah od yandıranü gah verən təskin söz,  
Ah, əgər ləlin ona eyləməyə telqin söz,  
Şur ilə aləmi ləbriz qılan şirin söz,  
Nə nəməksən ki, nəməkzərəna qurban olum.

Özün sən yaxşısan, əmma yamandır böylə, başıncın,  
Cəfəvü kövr səndən eybdir, tərk eylə, başıncın,  
Neçin viranımı, yarəb, verirsən seylə, başıncın,  
Əgər var isə cürmüm, bilməzəm, sən söyle, başıncın,  
Günahım nə, dolanım başına, canan, günahım nə?

Məni çün aqibət Qövsi kimi candan usandırdın,  
Əzəl başdan neçin bəs canımı aldın, inandırdın,  
Qılkən saf, döndüm, çeşmeyi-çeşmim bulandırdın,  
Çıraqım yandırarkən qəm oduna dağ yandırdın,  
Günahım nə, dolanım başına, canan, günahım nə?

5

Məni saldin ayaqdan, ey səbükçövlən, günahım nə?  
Əlimdən tutmadın, ey saqiyi-dövran, günahım, nə?  
Əzəldən mey verib axır verirsən qan, günahım nə?  
Vüsal əyyamın eylərsən şəbi-hicran günahım nə?  
Günahım nə, dolanım başına, canan, günahım nə?

Təhi-minada ta mey var, ola bağrumdakı qan tək,  
Nə lazım xuni-dil vermək məni-məxmurə dövran tək,  
Mükərrər tarü pudim dağıdır zülfü-pərişan tək,  
Vəfa qanununun tarını üzdüñ rişteyi-can tək,  
Günahım nə, dolanım başına, canan, günahım nə?

Bir-iki gün mənimlə bitəkəllüf durdu, oturdun,  
Dönüb toprağımı bidad ilə əflakə sovurdun,  
Məlamət tiğini çəkdir, təğafü'l yayını qurdun,  
Nə bir gün rəngimi gördün, nə bir gün halımı sordun,  
Günahım nə, dolanım başına, canan, günahım nə?



# Mürəbbe

Ey xoş ol saet ki, bizdən gərm ola bazari-eşq,  
 Adımızdan sikkeyi-rayic bula dinari-eşq,  
 Qövsivü təkrarı-şe'ri-halivü izhari-eşq,  
 Əbri-gövhərbarü saqiyü şərabü yarü mən.

Könlüm istər kim, ola ol ateşin rüxsarü mən,  
 Fürseti-ərzi-niyazü xəlvəti-didarü mən,  
 Növbaharı əndəlibü guşeyi-gülzarü mən,  
 Əbri-gövhərbarü saqiyü şərabü yarü mən.

İkimiz ol məhvəş ilə bir qədəhdən məst olaq,  
 Bir nihalın sayəsində eylənin pabəst olaq,  
 Bağlarıq gerdun əlin gər bir nəfəs həmdəst olaq,  
 Əbri-gövhərbarü saqiyü şərabü yarü mən.

Ol mənə mənzur, ona seyri-çəmən mənzur ola,  
 Əngəlü biganə napey davü məhrəm dur ola,  
 Mütribi-xoşləhcəvü çəngü neyü tenbur ola,  
 Əbri-gövhərbarü saqiyü şərabü yarü mən.

Biz diyari-eşqdə çeşmi-çırığı-aləmik,  
 Bir cahan ənduh ilə bibakü rindü biqəmik,  
 Saxlasın tanrı yaman göz dən ki, yaxşı həmdəmik:  
 Əbri-gövhərbarü saqiyü şərabü yarü mən.

Bərgü bar ilə mühəyyadır baharın tuşəsi,  
 Bir tərəf gül xərməni, bir yanda sünbül xuşəsi,  
 Künci-deyrü brəhmən, zöhhadü məscid guşəsi  
 Əbri-gövhərbarü saqiyü şərabü yarü mən.

Biz kimiz, surətdəvü mənidə layiq dustlər,  
 Dustluq dəvasını etməkdə sadıq dustlər,  
 Bir-birilə az düşər biztək müvafiq dustlər,  
 Əbri-gövhərbarü saqiyü şərabü yarü mən.

## MÜNDƏRİCAT

Qövsi Təbrizinin ədəbi irsi ..... 4

### QƏZƏLLƏR

Ey etmiş məddi bismillahdən tuğrayı-din peyda .....	14
Ey olub Qur'ani-e'cazafərin bürhan sana .....	15
Ey ruhi-pak, aləmü adəm fəda sana .....	15
Ey səbz, nəxli-nəsri-minəllah liva sana .....	16
Xoş ol zəman ki, görün cylər iltifat mana .....	16
Təəmmül eylə, saqı, yetir xümar mana .....	17
Zəxmi cunəfşanım, ey bülbül, güli-tərdir mana .....	18
Kimi can etdi, kimi könlünü dildarə fəda .....	18
İstərəm peyvəsto, ey rə'na, dolanım başına .....	19
Ey qasıların duaçılar qibleyi-dua .....	20
Məndən, səba, filanə ki, qurban olum sana .....	21
Ruhi-qüdsisən, nəsən, ey mən dolanım başına .....	21
Mən ol gün eylədim öz canımı nisar sana .....	22
Ta visalın məni dildən sala, hicran nə reva .....	23
Can nədir, kimsə onu etməyə canana fəda .....	24
Rövzeyi-rizvan fəzayi-kuyi-dilbərdir mana .....	24
Ta nigahim nərgisi-yarılə olmuş aşına .....	25
Ləbinlə dilləşə bilməz nə gül, nə qönçeyi-həmra .....	26
Hüsn eşq ile bərabərdir giriftar olmasa .....	26
Mənimlə saqiyi-gülçöhə yar ola, nə ola, .....	27
Əsərsiz ahimə sən verginən əsər, yarəb .....	28
Mənimlə bundan artıq yarımı yar etgınən, yarəb .....	29
Dilər könlüm ki, yar egypt ilə yar olmasın, yarəb .....	29
Dustlər, könlüm diyarıñ etdi viran iztirab .....	30
Saqiya, sunmuş mana nəzzaredən ol göz şərab .....	31
Təngsərfəm, məni saqı, əlindən gəlsə hüşyar et .....	31
Canə yetdim dərdi-dil zəbtindən, ey dildar, eşit .....	32
Gətir, saqı şərabi-nab, mütrib, sazını saz et .....	33
Hüsnündən özgə neylər, zülfündə tab bais .....	33
Mənə deyən ki, nədir bunca yanmağa bais .....	34
Əldən gedirəm sərv-i-xüramanını görgeç .....	34
İç şərabi-nab özün, saqı, mənə məstano bax .....	35
Gərçi gün kimi olur paknəzerlər küstax .....	36
Qəmzeyi-xunxarına cür'əti-nozzarə yox .....	36
Var ümidim ki, genə eyləye çəşmin məni yad .....	37

## Rübai

Ey eşq əmanətində sirdaşım, gel,  
Gel, ey dəlilikdə yarü yoldaşım, gel,  
Məcnunə yetirsən, söylə, ey badi-səba,  
Qövsi dedi: ey oxşama qardaşım gel,

Gəlir bahar, açılıb gül həzar edər fəryad	37
Mənə cahani qara eyləmiş siphəri-kəbub	38
Əvvəl lebin şərab verir, sonra qan tutar	39
Qubari-cism biaram düşsə, candan artıqdır	39
Nə sərkəş sölədir bu, vəh, bu nə qəddü, nə qamətdir	40
Düşən kuyindən ayrı naleyi-ərşəşinə neyler	41
Bu sərzəminə xansı çəməndən səba yetər	41
Könlüm almaq qəsdinə cün şux tənnazim keçər	42
Kim ki, bu aləmdə ömrün sərf edib yar axtarır	42
Ey çeşmi-əşkbar, cigər böyləmi olur	43
Dövründə arizin xəti-müşkin qəribdir	43
Dərdi-sər çəkməz əger zahid riyalərdən keçər	44
Dil munca arizu ile bimüddəalənür	44
Üşşaqi-binəvayə qulaq tut, nəvayı gör	45
Qönçeyi-gül ta gülüstənən çıraqın yandırır	46
Əflak könlümün quşuna aşiyənədir	46
Nozzareyi-gül ilə dərdi-yar tazelənür	47
Bu rəsmələ əger ebruyi-yar işarələnür	48
Könül almaq rəvişin ol güli-xəndan nə bilir	49
Bir yol demədin kim, könül, ey yar, kimindir	49
Öyle kim, dərman sənindir, dərdi-bidərman sənindir	50
Çırığı-dağ ilə könlüm vüsali-yar ister	51
Gərçi hər aşiqə hicran qatı müşkil görünür	52
Nə sözdür bu ki, sən berqı-bəla, dünya neyistandır	52
Anınçün mən sənə yalvarmanam kim, yalvaran çıxdır	53
Ləbi-meynuş, saqi, özgədir, mey gərçi rəngindir	53
Mənim gözüm ki, nə gülbüñ, nə yasəmin yeridir	54
Könlümü almaq haçan ol sərvi-baladən gelir	55
Odlu dağimdən dəmadəm pənbeyi-mərhəm yanar	55
Mən ki, əldən getdim, ol sərvi-səbükçövlən gəlir	56
Böyle əldən getdigim gər bilsə yar, əldən gedər	57
Hər dəm əldən məni ol pəncəyi-müçgan aparır	58
Bu rəng mənim bağrim əger qan olacaqdır	58
Əgər min dağ yandırsam, könül bir ayrı dağ ister	59
Gərçi xublar möhnetin hər aşiqi-heyran çəkər	60
Biesərdir nalə ta ney tek, əsor bəndindədir	60
Qibləgahim, səfheyi-hüsнündə xalın seyri var	61
Məni ol ateşin rüxsar cün yandırmağa başlar	62
Yandırmışam könüldə çəpü rast dağlar	62
Şikvə ne üçün, cəfa sənindir	63
Aşıqə herçənd dərdü dağü möhnət yaxşıdır	64

Eşqdir kim, səni Leyli, məni Məcnun edər	65
Deyer zahid ki, zahirdir qiyamətdən əlamətlər	65
Hərçənd sərgiran ola dildar yeg bilir	66
Əzbəski göz ol atəşi-rüxsar dağıdır	67
Dilim fəğan iləvü dide qan ilən doludur	68
Qübər badi-payi-yar üçün kim, tutiyamızdır	69
Ləli-nabın bilmənəm, ruhi-rəvəndir, ya nədir	69
Əhli-həvəs anın gözü qaşu yüzün sevər	70
Hər guşədə min aşiqi-xunincigərin var	71
Göz bəyazi rəngi-alından boyanmaq çağıdır	72
Rüxsarın abū tabını heyran olan bilir	72
Çərxı-felək dənər, bili-bitab ta dənər	73
Lə'li-nabin özgədir, çahi-zənəxdan özgədir	73
Bu yetməzmi ki, seylabi-bəla başımdən aşibdir	74
Parə-parə cigerim sineyi-suzanda yanar	75
Çərxı-gərdün, dövri-dövran dövlətü din yaridir	75
Daşə salmaq rəxnələr ol növki-mücgandan gəlir	76
Cün xəyalın handa kim var, aşiqin yanıncadır	77
Şirin təbəssümün sözə ruhi-rəvan verir	78
Hərçənd xəlq qanım çəşmin əyan içər	78
Tufani-seyli-əşk göz açıb yumuncadır	79
Xurşidü mah cilvosi bir göz görünccədir	80
Tutar ahəng mütrib, cün dili-püriztirəb oynar	80
Qədin ki, sərvi-xuraman ilən bərabərdir	81
Bu nə gözdür ki, sənin var, nə bəla məddi-nəzərdir	82
Səbr ilə hansı dərdə təbibim dəva verir	83
Mahi-Kən'anın gözü şahi-zənəxdanındadır	84
Bizim hərçənd üşşaq arasında adımız yoxdur	84
Bülbüli-şeyda gülün, pərvana şəm'in dağıdır	85
Əgərçi nalem ilən naleśin həzar unudubdur	86
Könül gər ram ola, dövlət rəfiqü bəxt yarımdır	86
Mənə mənzurdु hüsнündən, ey şirinzəban, gözər	87
Sipəndi biqərarız biz, voli fəryadımız yoxdur	88
Demə bitab könül gövhəri-qəltəqə dəgər	89
Deyin Fərhadı Məcnun xabi-qəflətdən oyansunlar	89
Fəğan ki, bilmənəm öz könlümün bələsi nədir	90
Farıq olsam giryədən könlüm evi viran olur	90
Məni-bitab əger çəksəm nəfəs, bülbül fəğan başlar	91
Aşıqi-bitab üçün arami-candır novbahar	91
Mənim canım ki, bir dərd anlayan cananə layiqdir	92
Bülbül kimi baharı xəzan bilmənəm nədir	93

Heç şəm ilə ram olmaz, pərvanələriz bizlər .....	94
Ey şəm, bu günlərdə mənim halımı gər gör .....	94
Dəhr heç beş gündə bir atəşinan meydandır .....	95
Yarəb, bu il nə növ golib, keçdi novbahar .....	95
Biz kimüz kuyində yarın, bir bəlük avarələr .....	96
Ol gün ki, zülfün ol sənəmin şanə qıldılar .....	97
Yüz min qəm ilə xatirimi şad qıldılar .....	97
Ey ki, hüsnün aşiqin xurşidi-aləmtabidir .....	98
Ey ki, çeşimi həlqeyi-zülfi-porişanındadır .....	99
Nola gər könlümde eşq naləfərma gizlənir .....	99
Hər kimo ol səngdil səhba verir, qan ağladır .....	100
Aftabi var sipehrin, ana qarşı ayı var .....	100
Aşıqəm, binəvalığım vardım .....	101
Ah kim, səbrim binasın etdi viran intzar .....	102
Fəğan ki, söz demoyə doğru sözlü yar azdır .....	103
Şö'leyi-atəş ki, derlər çohreyi-cananədir .....	103
Ey felək, canə yetirdim məni, cananə yetir .....	104
Səba, durub yola düş, var ana, səlam yetir .....	105
Kuyində peyki-badi-səba hiçkarədir .....	105
Fəğan ki, anıtlamanam söz nədir, nəzare nədir .....	106
Can piçü tabi cismde canan yetincədir .....	106
Hər dəm könülücə cilveyi-cananə yaxşıdır .....	107
Sinəmdə könül mürğı-giriftar ilə birdir .....	108
Bəzmi-vüsələ baxma, dili-biqərəri gör .....	108
Aləmdə bu gün aşiqi-xunincigər azdır .....	109
Nizami-dərdişi leylü nəhar bir dəmdir .....	110
Səba, təqsirimi, zinhar, ol bidadgərdən sor .....	110
Desəm nəzzarə qıl rüxsarını, məndən nihan eylər .....	111
Qətrəni hərçənd derlər kövhər eylər novbahar .....	112
Əndəlib ilə gülü hərçənd yar eylər bahar .....	112
Əgər bir name məndən dustlər dildər yazsınlar .....	113
Etməmişdir, dustum, bağrin sənin qan intzar .....	113
Qorez könülüdür əgər sinəm üzrə dağ yanar .....	114
Mən ki, təsliməm sana, bəs dexi istığna nədir .....	115
Həvəsin ol pərinin mən kimi divanelərdən sor .....	115
Niyazimdır nəmazım, qiblegahim əbrui-xəmdir .....	116
Ol səsi-kuy mənə vəslən, ey yar, yetər .....	117
Axır bu dərdü dağə təbibim dəva qılar .....	118
Olmuşam dilgir özümdən, qəmküsərim qandadır .....	118
Badeyi-vəhdət içən aləmi-meyxane bilir .....	119
Qəradır rüzigarım, rüzigarım handadır sənsiz .....	119

Günüm gecəm kimi peyvəstə qarədir sənsiz .....	120
Zə'f ilə gərçi qoñçolənidir sitarəmiz .....	120
Arizin ayineyi-giytinümədən saxlamaz .....	121
Əgorçi şəm kimi şö'lə-şö'le od yemək olmaz .....	121
Möhnetimdən mənim ol məst xəbərdar olmaz .....	122
Ərşdən ötdü, eylemez yara əsər fəğanımız .....	123
Yan eşqlə kim, eşqdə nəqsü zərər olmaz .....	124
Olur hərçənd can şirin, veli canan yerin tutmaz .....	124
Səndən nə gündür, ey məh, mehrin çıraqı yanmaz .....	125
Xət mənim qatlımdə gor yüz tutsa, tə'xir eyləməz .....	125
Yüz hüsн dilü dideyi-heyrana yetişməz .....	126
Aldı məndən aqıbat can nəqdin ol əyyar göz .....	127
Görmənəm bir həmnəfəs, ta eyləyim, izhar söz .....	128
Ömrəldir sədri-əshabi-məhəbbət bəslərsiz .....	129
Aldı hicran canımı, canan meger can istəməz .....	130
Kə'bədən xəlq ötdüler, səhranəvərdəm mən hənuz .....	131
Nüktəpərdəz ləbi-meygun nefəs çağ eyləməz .....	131
Gərçi qoymaz çəkməgə kamimcə dövrən bir nəfəs .....	132
Cəmalindən sənin, ey şəm, heyranlıq mənə qalmış .....	132
Ol ki, cənnətdir adı, güşeyi-meyxane imiş .....	133
Dili-bitab əritmiş bağırmı, gözdən rovan etmiş .....	134
Məger zənciri-zülfün şanələnmiş .....	134
Bəzmi-mey sənsiz, həmana, bənd imiş, zindan imiş, .....	135
Vəslin oğor bulunmasa, gözden nədir qərez .....	136
Aşıqə nə ne'məti-əlvan, nə cənnətdir qərez .....	136
Sinədə könülü sərayın rövşən eylər şəm'i-dağ .....	137
Aldı məndən yara layiq canı hicran, heyf-heyf .....	138
Yoxdur səbati fəsli-gülün ey həzar, heyf .....	139
Nə horzə möhnətü dərdü qəmi-bəladadır eşq .....	139
Döner pərvanətək mə'suqinin başınə hər aşiq .....	141
Ey səba, tanrıçün et bir dəm mənimlə yarlıq .....	142
Xoş şügli-dilnişindir əhbabə mehribanlıq .....	142
Şəm tək, ey eşki-xunin, məndən sən göz qoymadın .....	143
Mənə bidərd səhba verməsin, dərd əqli qan versin .....	143
Əlimdən aldı gözüm, saqı, ixtiyar gözün .....	144
Zə'fdən düşdüm ayaqdən məni-sərgərdən .....	145
Ey deyən Məcnun hanı, Məcnun mənəm, Leyli gərək .....	145
Hərçənd yetməsə mənə dövrəni saqının .....	146
Varın, ey sərvələr, ol şiveyi-rəftarı görün .....	146
Niqab aç, vaizin bağla dükanın, səhrətin, getsin, .....	147
Düşmədin dildən, könül, dildər yalvarmaq gərək .....	148

Nola, ey saqiyi-xunxar, əger qaynar mənə qanın .....	148
Nə şirindir sözün kim, tanrı ondan göz qulağ olsun .....	149
Abi-heyvandır ləbi-ləm-dürəfşanın sənin .....	150
Abru əzbəs ki, rüxsarındə peydadır sənin .....	150
Eşqi-dəryadıl mənim könlümədə pünhan olsa yeg .....	151
Navəkin sinəmdə, ey əbrukəman, xəm bolmasın .....	152
Gər nalə çəkməsin dili-bimar, neyləsin .....	152
Neçün məndən yüzün döndərdinü əbruyə çin urduń .....	153
Ey nalo, yəman könlünə yarın əsər etdin .....	153
Xoş abü tablidir əbri-novbahar bu il .....	154
Aşıqə sübhi-ümidü-şami-hicrandır xəyal .....	155
Çerxi sərgordan ilə dəstü giribandır könül .....	156
Xəndeyi-zirləbi üçün olma xunindil, könül .....	156
Salıbdır odlara ta şəm'i-rüxsarın məni, ey gül .....	157
Bağı-cənnetdən eger göz yumsa Adəm, qəm degil .....	158
Zəxmi-tığın xəlqdən bihudə yaşırmış könül .....	158
Həmişə şəm kimi, sərfi-piçü tab oldum .....	159
Bağdan, gül sənin, ol şöleyi-rüخار mənim .....	160
Ney kimi ləbrizi-fəryadom, əsər müştaqiyəm .....	161
Çox Kə'bədə sə'y etdim, meyxanəyə tuş gəldim .....	161
Ey ki, hərgiz səhv birlə etmədin yadım mənim .....	162
Xətti-yaqtı-ləbindən baş çıxarmaz hiç kim .....	163
Gecə şəm'i-rüxün yad eleyib məhtabə yalvardım .....	163
Handa bir dərd əhli var, bağış baharımdır mənim .....	164
Hərçənd keçdi, bülbüł, yüz rəng ilə baharım .....	165
Mən axır könlümü çün zülfünə, ey yar, bağlardım .....	166
Yox özümdən xəbərim, ney kimi ta var əsərim .....	166
Natevanlıqlar mənim əzbəs əritmiş peykərim .....	167
Ömrlər bağrumı mina kimi qan eyləmişəm .....	168
Bu səhralərdə gər xari-mügilandan cəfa gördüm .....	168
Aşıqəm, mən dövlətü malü mənali neylərem .....	169
Sanma könlüm tek mənim dərd əhli çox var, ey hökim .....	170
Anın qədin nihali-ömri-cavidanə bəzətdim .....	170
Məndə can olsayıdı, ey qatil, nisar etməzmidim .....	171
Saqiya, pərvaneyi-şəmi-şəbi-hicranınam .....	172
Mən ki səndən nəzarə isterdim .....	172
Gəlin, ey əhli-tərəb, sağəri-meynuş edəlim .....	173
Badeyi-nabi-güvara mənə olmaz, neylim .....	174
Ol sitəmgər dilbərin kövrincə ehsan görmüşəm .....	174
Cananımın rızasını mən candan isterəm .....	175
Saqiya, yeksan tut ağaz ilə əncamım mənim .....	175

Əlindən içse idim camü badə, qansa idim .....	176
Ömrlərdir yollar üstə zarü naşan qalmışam .....	177
Cismi-zarimdən mənim hicran nə istər, bilmənəm .....	177
Nalə ilə bəs ki, yəğmayi-dilü huş eylədim .....	178
Bu gün dənə-dənə ana yalvara bilmənəm .....	179
Xanəxahi-fəqremü sehra otağımdır mənim .....	180
Xəzən əyyamı girdim bağə, yadi-novbahar etdim .....	180
İstərem lə'li-şəkərbarına qurban olum .....	181
Fikrara hərgah ağzin qoñçəsin yad eylərem .....	182
Əger bir ömr cananın xəyalın canə tapşurdum .....	182
Eşqi-dəryadıl xətərlərdə pənahimdir mənim .....	183
Qoymaz əldən eşq damanını əqli var olan .....	184
Gədayı-kuyinəm, baş əgmənəm gərdünə nəxvətdən .....	184
Vəh ki, könül rəxnəsin bir-bir yaşurdum dağ ilən .....	185
Ey biqərar, sinəde neşərmisən, nəsən .....	185
İlahi, könlümi qurtar bu aləm macərasından .....	186
Ey əbri-ateşin, vərəqi-gülmisən, nəsən .....	187
Məni yalquzladı dərdü bəlayi-yar bir yandan .....	188
Ey mənə bağış baharı bəndü zindan eyləyen .....	188
Neçə gündür gözlərim məhrumdur didardən .....	189
Müsəlmanlar, mən nakam çəkdirim yar hicranın .....	190
Gəh zülfini, gah kakılıni şanə qılırsan .....	190
Sübhi-vüsal üçün gəzirəm şəm'i-dağ ilən .....	191
Gerçi bilməz zülfün ehvalim pərişan olduğun .....	192
Cehanə şur salmış duzlu göftarin ədalərden .....	193
Nə qanlar ola ki, dil içməmiş üzərin əlindən .....	193
Saqiya, eylə mənim canımı pürxun, pürxun .....	194
Böylə məst olduğumu saqiyi-xunxar ne bilsin .....	194
Ey sünbüli-zülf, ol güli-rüxsarə düşərsən .....	195
Can sözün qurbanı, ey icadi-köftar eyleyən .....	195
Qoydum əldən iki aləmdə nə kim var ətəgin .....	196
Xəlil gülşəni içrə nihali-dilkəşən .....	197
Səhldir təsxir qılmaq sərbəsər dünya yüzün .....	197
Eşq dəryasında orəngi-sipehri-bisütün .....	198
Saqiyi xunxar, kimdir bağrumı qan eyləyen .....	199
Saqiya, mey ver ki, bağın mən kimi qan olmasın .....	200
Gözüm hərçənd qanlar tökdü çərxin odlu dağından .....	200
Könlümdəki müradım, ey yar, sən bilirsən .....	201
Hicran günü suzi-dilü tabi-cigərimdən .....	202
Cümleyi-aləm mənə əgyar olubdur yar üçün .....	202
Ey mənim zülm ilə könlüm kişərin viran edən .....	203

Səbrü qərarmı aldı bir aramı-can bu gün .....	204
Gəl bu meydən, saçıya, iç bir nəfəs qan bir zəman .....	204
Aşiq oldum yeni başdan bir pərirüxsərə mən .....	205
Sızıldar üstüxanım, bilməm, ey can,sən nə sizlarsan .....	206
İlahi, könlümi ya bade, ya qan isterəm səndən .....	206
Bir sən kimi gül yoxdur bu güller arasında .....	207
Hərcənd tiğ kimi qədin xəlqi doğrıya .....	208
Yetər mey rişteyi-can gövhəri-yeganəsinə .....	208
Bir ömr bağladım nəzərim məhliqalərə .....	209
Gər can dilərsə le'li-lebin, canım üstünə .....	210
Müyəssər oldu bu gün vəslisi-yar kamımcı .....	210
Sözüm yoxdur fələk gər baxmasa gözdən axan yaşı .....	211
Baxan kimdir gülü gülzarə ol rüxsar olan yerde .....	211
Nəşati-mey qonimətdir qəmi-hicran olan yerde .....	212
Bihəmdüllah, yatıbdım sinəm içrə dağ-dağ üstə .....	213
Sipəndi-bilsədayəm söl'eyi-avaz olan yerde .....	213
Təşneyi-gülzarə-dağı-laləzərəm, ah, ah .....	214
Xəfifü xardır hərcənd bülbülbül xar yanında .....	215
Ağrımız bülhəvəs eşq ohli xarü zar olan yerde .....	215
Saldı ol sərvi-revan sayə həvaxahlərə .....	216
Kuyində yarın itlər yetməz mənə vəfadə .....	217
Hani məndən deyən ol sərvi-səhi-balayo .....	217
Ey vay ki, əldən gedirəm yar gəlincə .....	218
Təbibim, başıma bir gün gelir, vallah, billah .....	219
İstəməzmi ol sitəmkər kim, məni şad eyləye .....	220
Mən ki, əldən getdim ol sərvi-revan, gəl görgilə .....	220
Fəğan ki, dağı-dil əfsürdələndi yar gəlincə .....	221
Qan içmo, könül, saqiyi-xunxar gəlincə .....	221
Xəyalı-arizin kim, vəslidir hicran libasında .....	222
Peyvəstə xar olur güli-xəndən ilən belə .....	223
Hüsн esq ilə bərabərdir, giriftar olmasa .....	224
Soba, sən ɔrz qıl bir rəng ilə ehvalimi yarə .....	224
Mənimlə saqiyi-gülçöhrə yar ola, nə ola .....	225
Zinhar, atma sitəm daşını divanələrə .....	226
Ömürlər xuni-dil içdim, gül'üzərim, səndən ötrü .....	226
Dildən-dile düşdüm dili-divanədən ötrü .....	227
Yixir viranəmi gərdün, sanır kim, xanəmandır bu .....	227
Düşübdür xəsto könlüm məndənə mən yordan ayrı .....	228
Xəbərdar olginən mina degil, saqı, könüldür bu .....	228
İhanım aldlar əldən, dili-zar ayrı, yar ayrı .....	229
Şərabın bağlı qandır saqiyi-xunxardan ötrü .....	230

Heç bilmənəm nə arız, yarəb, nə rəngdir bu .....	230
Dideyi-ümmid kim, didarın eylər arzu .....	231
Aşiq sən oldun, ey dili-şeyda, mən olmalı .....	232
Nə qəm gər hər nəfəs xuni-dil içsəm, adətimdir bu .....	232
Sanırsan xaki-rah, emma mənim xakistərimdir bu .....	233
Nola bitəqrib əgər eylərsəm izhar arzu .....	233
Nə ləbdir, vəh nə ağızdır bu, yarəb, vəh nə sözdür bu .....	234
Gördüm yuxuda yarı, əcəb yar imiş yuxu .....	235
Əsiri-eşq olanlar yetişdi yar haray .....	235
Bağrımı qan etdi dövran, naleyi-sərşər hey .....	236
Gözü könlüm kimi, saqı, sevirəm minanı .....	237
Ta övc tutdu bülbüli-dəstansəra səsi .....	237
Qurtar, ey heyrot, bələyi-vəslü hicrandan məni .....	238
Bülbülbül mənim əfganımə qatlanmadı ucdu .....	239
Kec təğafü'l birlə məndən ey edən şeyda məni .....	239
Sən ki saldın çöllərə Məcnun tək, ey Leyla, məni .....	240
Hərçənd heçə satdı isə asiman məni .....	241
Zəxmi-qəmində ol komərin sorma halimi .....	241
Etdigin çövri mənə əmdən qılaydım kaş ki .....	242
Üz verəli üzündəki xalü xətin nəzarəsi .....	243
İstədim hərgah lə'lin vəslini səhba kimi .....	243
Zəncir həlqəsi mənə divanələr kimi .....	244
Bir zaman al könlüm, ey dildar, başın sədqəsi .....	245
Xub yetişdin, yaxşı aldın könlümü, ey yar, hey .....	246
Əğyar tutdu çevromi, canan, haray, hay .....	247
İstər gözüm ki, göstərə dildərə könlümi .....	247
Bağrımın qoñçosunu həsrət ilə qan qılıçı .....	248
Əsasi-tövbəyi-mey üstuvar böylə qalırmı .....	249
Gəl öz olinlə rövşən elə şəm'i-dağımı .....	249
Gər behiştə mail olsam, kuyi-yarım bəs degilmə .....	250
Fələk kim idi, əgər yar yarım olsayıd .....	251
Şirin edər ləbin belə xəttin kinayəsi .....	251
Hor qədər yandan özün, rəşk ilə yandırdın məni .....	252
Mənə Məcnun deyən ol ahuyi-re'nayı görseydi .....	252
Atəşin rüxsərəmin hərcayıdır nəzzarəsi .....	253
Lütf ilə, ey atoşinrüxsar, ab etdin məni .....	254
Gedə-gedə aralıqdan götürmişəm özümi .....	254
Zəifü zord eledi rəngi-səbzi-yar məni .....	255
Hiç yaxmaz öz əlilə sinəmdə şəm'i-dağı .....	256
Nola ol gül bilsə mən tək binəvalər qədrini .....	257
Təzəlliümdən usandım, zülmdən dildər usanmazmı .....	257

Yarəb, kim ola sureti-bican edən məni	258
Yıxılmış çünki bir seylabdən viranələr vari	259
Böylə gər surətdə barik ol nihal eylər məni	259
Ey odlu nale, kuçəvü bazar əmanəti	260
Eşqində ol pərinin əfsanə olmayımmi	261
Natevanlıqlar məni, saqi, zəmingir eylədi	262
Könül, ol sərvi-sobükseyr xüraman oldu	262
Dilər bütxanəni tərsavü ister Kə'bəni hacı	263
Qədrini bildim sənin, ey dil, nisar etdim səni	264
Aparmaz hiç kim əldən məni dildardən qeyri	265
Olmayınca şərhə-şərhe qanlı bağrim gül kimi	265
Aşıqəm, aləmdə bir aşiq bulunmaz mən kimi	266
Əritdi bağrimi həsrət nəzare, hay, haray	267
Fəlekpeymalığı, ey Nuh, tufan məndən öğrendi	268
Kənar tutmağı divanə məndən öğrendi	268
Rüunət şaxı-gül, ey sərvi-bala, səndən öğrendi	269
Könül, gər ömri-cavidan dilərsən, yar yetməzmi	269
Zahid gərək bu gün görə ol sərvi-qaməti	270
Ey ki, hicranında aramü qərarım qalmadı	271
İkdir gərçi pəriçöhrələrin göftarı	272
Ey xoş ol günlər ki, könlüm tək hisarım var idı	272
Mənim şuxi-sitəmkarım təğafüldən usanmazmı	273
Hicabi-şö'leyi-rüxsarin ab etdi məni	274
Ümmidvar qılmış ikən bərgü bər məni	274
Təbibim bir zəman, yarəb, məni-bimərə yetseydi	275
Mende yoxdur hiç can, olsayıdı yüz can kaş ki	276
Bülbül mənim hərayimə yetseydi kaş ki	276
Səbr eyle aqibəti mey olur qan dedikləri	277
Ömrəldər seydi-navək xürdiyəm, səyyad, hey	278
Əgər sən böylə bəklərsən bu rüxsər ilə bazarı	278
Aqibət yavuncıdır yüz min dil ilə dil məni	279
Gözüm çırğısan, ağlatma zar-zar moni	279
Nə getdin əldən-ayaqdən, dili-fikarım, hey	280
Keçmə mondən, saqıya, sərvi-rəvanın sədqəsi	280
Eylədi sərgəstə Məcnundan betər sehra məni	281
Çəşmi-məstin hic kimdə dinü iman qoymadı	282
Nola gər lütf eyləyib sormazsa bir gün halımı	282
Əlindən canə yetdim könlümün, dildar yetməzmi	283
Bahar əyyami əbr dudi-ahim şö'ləbar etdi	283
Nə xoşdur, nə xürüş bahardır, hey, hey	284
Başım üstündən, təbibim, getmə, canın sədqəsi	285

Rışteyi-canım mənim muiyi-miyandır doğrusı	285
Mənə mümkün degil məqal dili	286
Nola, yarəb, əger gelə sevdigim, silə əşki-şərarə fəşanımı	287
Ağlamaqda şəm tək hərcənd ehmal olmadı	288
Ol kəbabım kim, məni yandırmamış köz qalmadı	288
Kəbab ikən məni, saqi, xümar yandırdı	289

## TƏRKİBBƏNDLƏR

Ey vay ki, əldən gedərom yar gelincə	290
Əyyami-bahar oldu, fəğan başladı bülbül	292

## TƏRCİBƏNDLƏR

Ey hay kim, açıldı genə ey həzar, gül	296
Zahid, dolu camimdəki ləbriz səfadır	298
Gətir, saqi, qədəh kim, novbaharı-eyşü işrətdir	302

## MÜSƏBBƏS-TƏRCİBƏND

Gelin, ey əhli-vorə', aşqü xummar olalım	304
--	-----

## MÜXƏMMƏSLƏR

Məni hicr eyləmiş zirü zəbər, vallah-billah	306
Ey şəmi-qəmim zülfü-pərişanına qurban	307
Daneyi-ləbtəşnəyəm, ey əbri-göhərbar, hey!	308
İstərem ləli-göhərbarına qurban olum	309
Məni saldın ayaqdan, ey səbükcövlən, günahım nə?	310

## MÜRƏBBƏ

Könlüm istər kim, ola ol atəşin rüxsarı mən	312
---	-----

## RÜBAİ

Ey eşq əmanətində sirdaşım, gel	314
---------------------------------	-----

**QÖVSI TƏBRİZİ**  
**SEÇİLMİŞ ƏSƏRLƏRİ**  
“LİDER NƏŞRİYYAT”  
BAKİ-2005

Buraxılışa məsul: *Əziz Gülvəliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*  
Korrektor: *Elmira Teymurova*

Yığılmağa verilmiştir 14.08.2004. Çapa imzalanmıştır 18.02.2005.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 20,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 30.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.